

ANTON PAVLOVIÇ ÇEXOV

SEÇİLMİŞ ƏSƏRLƏRİ

M.F.Azundov adını
Azərbaycan Milli
Kitabxanası

"AVRASIYA PRESS"
BAKİ-2006

*Bu kitab “A.P.Çexov. Seçilmiş əsərləri. Üç cilddə.III cild.”
(Bakı, Azərnəşr, 1988) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

891.722-dc22

AZE

Anton Pavloviç Çexov. Seçilmiş əsərləri. Bakı, “Avrasiya press”, 2006,
320 səh.

Rus realist nəşrinin görkəmli nümayəndəsi A.P.Çexov “Qızıl əsr” adlanan XIX əsrin ədəbi simaları arasında xüsusi yeri olan yazıçılardan biridir.

Bu kitaba ədibin “İvanov”, “Qağayı”, “Vanya dayı”, “Üç bacı”, “Albalı bağı” və “Ayi” pyesləri daxil edilmişdir.

**ISBN10 9952-421-69-7
ISBN13 978-9952-421-69-9**

© AVRASIYA PRESS, 2006

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN

**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ÖN SÖZ

Anton Pavloviç Çexov bədii yaradıcılığına tələbəlik illərindən başlamış “Antoşa Çexonte”, “Anton Ç.” imzaları ilə müxtəlif dövri mətbuatda kiçik humoristik hekayələr, səhnəciklər dərc etdirmişdir. Universiteti qurtardığı ildə (1884) onun “Melpomenanın nağılları” adlı ilk hekayələr kitabı oxuculara çatdırılmışdı. Daha sonra ədibin “Rəngarəng hekayələr” (1886), “Alaqaranlıq”, “Günahsız nitqlər” (1887) kimi hekayələr kitabı işıq üzü görmüşdü. Lakin o, “kəbinli arvadını” – həkimliyini də unutmur, müxtəlif xəstələrin və xəstəliklərin müalicəsi ilə yanaşı, “Rusiyada həkimlik sənəti” adlı elmi əsər yazmaq haqqında fikirləşir. Onu narahat edən, gələcək taleyini bütövlükdə yenidən qurmağa sövq, bəlkə də məcbur edən başqa bir xəstə var idi ki, bu xəstə də cəmiyyət idi. A.P.Çexov konkret xəstələrin və xəstəliklərin həkimliyindən cəmiyyətin həkimliyinə – yazıçılığa keçir.

1886-cı ildə hələ çoxlarının tanımadığı gənc yazıçıya dövrün məşhur sənətkarlarından biri sayılan D.V.Qriqoroviçdən məktub gətir: “Sizin əsl istedadınız var – sizi yeni ədəbiyyatçılar nəslinin dəstəsindən uzaqlara çıxaran istedadınız”. D.V.Qriqoroviçin səmimi qayğı və sevgiyə dolu məktubu onda özünə, sözünə, qələminə, istedadına inam oyatdı. Hələ şöhrətinin bütün Rusiyaya, eləcə də dünyanın bir çox ölkələrinə yayıldığı dövrdə də Anton Pavloviç özünün bu şöhrətinə skeptik yanaşırı, vicdanı ona əzab verirdi: layiq olmadığını alan və bunu dərk edən adamlar kimi utanır, əzab çekirdi. Şübhələr, gümanlar, daxilindəki iki mənin – həkimliklə yazıçılığın mübarizəsi onu rahat buraxmırıdı, istər-istəməz yaşanmış ömürdən və yaşanacaq ömrə mənəvi haqq qazanmaq üçün cavabsız bir sualla cavab axtarmaq lazımlıydı: “Vacib məsələlərə necə cavab verməli olduğumu bilmədiyim halda, mən oxucuları aldatmırıam ki?!” Amma D.V.Qriqoroviçin məktubu az da olsa, onda özünə qarşı inam, daha çox isə hörmət oyatdı. O, cavab məktubunda yazırı: “Əger məndə hörmətə layiq istedad varsa, sizin təmiz qəlbinizə and içirəm ki, indiyə qədər mən bu istedada hörmət etməmişəm...”

Onun özünə hörməti imzasına münasibətdən başlayır. A.S.Puşkin, N.V.Qoqol, L.N.Tolstoy hələ sağlıqlarında özlerinin sənətkar kimi böyükliklərini bildikləri və dəfələrlə etiraf etdikləri halda, A.P.Çexovda inamsızlıq, hətta D.V.Qriqoroviçin məktubundan sonra da qalmışdı. 1888-ci ildə isə Puşkin mükafatı alması münasibətlə nə qədər sevinsə də ironiya ilə deyirdi: “...Bunu yəqin xərçəng tutmağımı görə veriblər”. “2-ci və 3-cü dərəcəli qəzet belletristləri mənə heykəl qoymalıdırlar və ya en

azı mənə gümüş portsiqar hədiyyə verməlidirlər; mən onlar üçün qalın jurnallara, şöhrətə və möhtərəm insanların ürəklərinə yol açdım. Hələlik, bu, mənim yeganə xidmətimdir, hər halda mən nə yazmışamsa, mükafata layiq görülübsə, insanların yaddaşında heç on il də qalmayacaq". Lakin A.P.Çexovun ən böyük etirafları məktublarındakı, söhbətlərindəki bəzən ciddi, bəzən də ironik fikirləri yox, yazdıqları və həyatının mənasını yazımaqda görməsidir: "Bilirsiniz, işləmək lazımdır... yorulmadan... bütün ömür boyu".

A.P.Çexovun təvazökarlığında gizlədə bilmədiyi qeyri-adiliyi bir də onda idi ki, hətta həkim kimi ömrün tükəndiyini bilə-bilə ruhdan düşmürdü, yaşadığı qədər də yaşayacağına inananlar kimi yazış-yaradırdı, fəaliyyət göstərirdi. Yer alır, mülk tikdirir, əsərlərini çapa hazırlayır, pyeslerinin tamaşasında yaxından iştirak edir, 1900-cü ildə Akademiyaya üzv seçilir, 1901-ci ildə pyeslərindəki əsas qadın qəhrəmanlarının səhnə yaradıcısı O.L.Knipperlə evlənir, 1902-ci ildə N.Nikolayın əmri ilə A.M.Qorkinin Akademianın fəxri üzvlüyündən çıxarılmasına etiraz kimi, Korolenko ilə fəxri akademiklikdən imtina edir.

1904-cü ildə A.P.Çexov müalicə möqsədi ilə Almaniyanın Baden-veyler şəhərinə gedir. İyun ayının 2-də onun vəziyyəti pisloşır. O.L.Knipper-Çexova ərinin son anını belə təsvir edir: "Həkim gəldi, xəstəyə şampan verməyi tapşırıdı. Anton Pavloviç dikəlib oturdu... Sonra qədəhi götürüb mənə sarı döndü və heyrətamız təbəssümü ilə gülümsəyib dedi: "Çoxdanlır ki, mən şampan içməmişəm..." Şampanı axıra qədər rahatca içdi, sakitcə sol böyrü üstə uzanıb həmişəlik susdu..." A.P.Çexovun simasında elə bir insan, şəxsiyyət, sənətkar oldu ki, "belə insan haqqında fikirləşmək xoşdur, həmin andaca sənin həyatına yüngüllük golur, sənin həyatın yenidən aydın məna qazanır" (A.M.Qorki).

İnsan kədərinə şərīk olmaq, xahişi, minneti cavabsız qoymamaq A.P.Çexovun həyat rınsipi idi. Müasirlərinin xatirələrindən məlum olur ki, görkəmli sənətkar kiminsə uğursuzluğu, kiminsə çatışmamazlığı haqqında eşidəndə, özünə borc bilirmiş soruşsun: "Kömək etmək olmazmı?" Ailəsini zorla saxlayandan maddi köməklik gözləmək müşkül məsələ idi. Həkim, insan A.P.Çexovu köməyə imkani olan, gücü çatan bir sahəyə – yazıçılığa sövq edən bəlkə də elə bu sualın göynərtisi, cavab gözləyənlərin həsrəti, nisgili, xiffəti olmuşdur.

M.Qorki qələm dostuna məktublarının birində əsərlərinin onda oyadığı təəssürati nəzərdə tutaraq yazmışdı: "Sizin kitablar mənə nə qədər gözəl anılar bəxş ediblər, məni nə qədər ağladıblar". Və ya "Vanya dayı" pyesinin tamaşasından sonra yazırıdı: "Tamaşaçılar da ağlayırdı, aktyorlar da". Nə üçün? Məgər yazılıçının məqsədi kimisə ağlatmaqmı olmuşdur?! Əsərdəki dərdə oxucu biganə qalmırsa, tamaşaçı obrazın taleyindəki

xoşbəxtliyi, bədbəxtciliyi özünükü kimi yaşayırsa, bu, əsərin qüdrəti, yaziçinin qələbəsidir. Deməli, məqsədə çatılıbdır, sənətkar niyyəti müəyyən mənada həyata keçibdir. “Mən insanlara namusla demək istəmişəm ki, “özünüzə baxın, baxın görün necə də pis və darıxdırıcı yaşayırsınız; ən başlıcası, insanların bunu başa düşməsidir, onlar bunu başa düşəndə, özləri üçün hökmən başqa, daha yaxşı həyat yaradacaqlar... Nə qədər ki, belə həyat yaratmayıblar, mən təkrar-təkrar insanlara deyəcəyəm: “Başa düşün ki, siz necə də pis və darıxdırıcı yaşayırsınız”. Təəssüf ki, Çexov bütün yaradıcılı boyu bunu müntəzəm təkrar etmək məcburiyyətində qalıbdır...

“...Predmet nə qədər adidirse, yaziçı da bir o qədər yüksəkdə durmalıdır ki, bu adilikdən qeyri-adilik çıxara bile və eyni zamanda bu qeyri-adilik tam həqiqət ola” (N.V.Qoqol). Çexov nəsri məhz adiliklərdəki qeyri-adiliklərin özü ilə getirdiyi sevincin, təsəllinin, təskinliyin, xoşbəxtliyin, daha çox isə kədərin, əzabin, tragizmin nəsrindər. Onun əsərlərində qan çox azdır, ölüm çoxluq təşkil etmir, amma onun nəsrində insanı acı göz yaşları tökməyə belə məcbur edən hüzər, sıxıntı, ağrı vardır. Onun əsərinin qəhrəmanlarından biri deyir: “Mənə keçmiş lazımlı deyil, mənə bir an verir... bir an!”

Çexovun əksər qəhrəmanları məhz hazırkı anla yaşayırlar, onların keçmiş yoxdur, daha doğrusu, xatırlanası keçmişləri yoxdur. Əksər hallarda onlar keçmiş məqsədli, işgüzər şəkildə yoxlaşdırırlar, çünki keçmiş yaşanmış ömür deyil, yaşanmamış ömürdü, itən sevinclər, duyğular, istəklər... arzulardır. Alexin göynəyə-göynəyə keçməsini, həm həmişəlik itirdiyi sevgilisini yox, həm də itirdiyi sevmək bacarığını xatırlayır. Kimisə qınamayaq çətindir, çünki sevgisini boğmaqdə, müxtəlif qadağaların, olmazların təsiri ilə həm öz duyğusunu, həm də sevdiyi qadının bakıre hissini əzməkdə yeganə günahkar o özüdür ki, indi cəzasını çəkir... bir daha o səmimiyyətdə, təmizlikdə nəsibi olmayıacaq sevginin həsrətində qalır (“Sevgi haqqında”). Onların çoxu səadətlərinin qədrini onu itirəndən sonra bilir.

Çexovun nəsri əhvali-ruhiyyə nəsrindər. Yaziçı obrazların adı ömürlərinin fonunda həm onların özlerinin, həm də dövrünün əhvali-ruhiyyəsini yaratmışdır. Amma maraqlıdır ki, yaziçı mənəvi-psixoloji özünəməxsusluqların təsvirini bilavasitə konkret dövrde, həmin dövrün ictimai-siyasi hadisələri, sosial problemləri ilə bağlamaqla kifayətlənməmiş, mətləbin ümumiliyinə – bəşəriliyinə xüsusi diqqət yetirmişdir.

Onun qəhrəmanları inamdan inamlı danışırlar, amma həqiqətdə inamsızdır, sevgidən sevgiylə danışırlar, amma sevə bilmirlər. “Çib dəftərcəsi”ndən bir qeydi xatırlayaq: “Biz sevgi haqqında filosofcasına danışmağı bacarıraq, amma sevməyi yox”. Yaşayırlar, amma necə yaşadıqlarını dərk eləmirlər. Həyat illüziyası qəflətən pozulur: obraz birdən anlayır ki, keçən, öton günlər, aylar, illər dəhşətli dərəcədə mənasızmış,

obraz birdən anlayır ki, yaşadığı ömür, arzuladığı, nəzərdə tutduğu ömür deyilmiş, bu, özünü aldatmaqmış. Məhz bu zaman onu kədər, hüzn bürüyür və onun keçirdiyi hissələr oxucuya sirayət edir. Nikitin yaşayır, sevir, evlənir və qəfletən arxada qalan illərdəki boşluğun, xırdaçılığın soyuqluğunu duyur. Onun faciəsi şüursuz yaşıanmış ömürlə sonra şüurlu yaşıanan ömrün ziddiyyətindən başlayır (“Ədəbiyyat müəllimi”).

Tabut ustası Yakov üçün həyatda müqəddəs heç nə yoxdur. Ölüm onun üçün həyatın adiliklərindən biridir. Kimin – cavan və ya qocanın ölməsi onun üçün maraqlı deyildir. O, uşaq tabutu düzəltməyə nifrət edir. Yox, uşaq ölümünə heyfsiləndiyinə görə yox, uşaq tabutunun ucuzluğuna görə. Yeganə üstünlüyü əla skripka çalmasıdır. Arvadı ölüm ayağında onun yaddasından silinmiş bir faktı – nə vaxtsa ölmüş qızlarını xatırladır. Onda çox çətinliklə insanlıq – skripka çalmasında yaşayan insanlıq hissəleri baş qaldırır, lakin uzun illərin ömür vərdişi buna qarşı dayanır. Yakov yalnız qocalığına görə yox, itmiş keçmişin simvoluna çevrilən körpə qızçıqazını unuda bilmədiyinə, yaşadığı kimi yaşaya bilmeyəcəyini bütün varlığı ilə duyduğuna görə ölürlər. O, skripkasını Rotşildə vəsiyyət edir. Rotşildin əlində isə skripkadan ancaq kədərli, qəmli sədalar eşidilir. Mənasız ömür yaşayan Yakov, Rotşildin simasında yenidən həyata qayıdır. Ənənə davam edir (“Rotşildin skripkası”).

Çexov “Kömək etmək olarmı” harayını bədii yaradıcılığında “başa düşün ki, siz necə də pis və darıxdırıcı yaşayırsınız” təəssüfü, ağrısı kimi reallaşdırırırdı. “6 nömrəli palata”da, “Qara rəhib”, “Kədərli əhvalat” və s. əsərlərində yaziçi həyat və ölüm, həyatın mənalılığı və mənasızlığı probleminə toxunmuşdur. Yaziçinin müraciət etdiyi problemə bədii-fəlsəfi münasibətinə Mark Avrelinin fəlsəfəsi ciddi təsir göstərmışdır və bu təsir ancaq mötəbər fikrin tam qəbul olunması yox, həm də ona qarşı polemika şəklində getmişdir. Raqin ölümü normal və qanuni son saymaqla, kamillik üçün əzabın lazımlığını qeyd etməklə və s. Avrelinin əsas tezislərinə yaxın fikir söylemişdir. Onların arasında fərqlər də az deyildir. Raqin Avrelinin “doğmalara kömək”, “ümumi rifaha” xidmət kimi əxlaqi-estetik prinsiplərini qəbul etmir. D.Qormov psixi xəstəliyə tutulur: o, hamı tərəfindən, xüsusən, polis və jandarmalar tərəfindən təqib edildiyinə inanır. Onun xəstələndikdən sonrakı bütün həyatı olmayan (əsərdə) təqibdən xilas olmağa, qaçmağa tabe etdirilibdir. Sibir – Saxalin səfərinin təəssüratı ilə yazılmış “6 nömrəli palata”da təqibin siyasi hadisələrlə bağlılığından başqa, fəlsəfi mənası da vardır.

Çexov eyni zamanda klassik rus və Avropa dramaturgiyasının yaradıcılığı ənənələri üzərində yetişən və bu dramaturgiyanı yeni ideya-bədii keyfiyyətlərle zənginləşdirən novator bir sənətkar olmuşdur. Dramaturgiya və teatrla uşaq yaşlarından, Taqanorq gimnaziyasında oxuduğu illərdən

maraqlanan Çexov sonralar bu sənətin sırlarını daha dərindən öyrənmiş, 80-ci illərin ortalarından başlayaraq orijinal səhne əsərləri yaratmışdır.

Yazıcıının həyatı bədii inikası üsulu və bütövlükdə yaradıcılıq barədə irəli sürdüyü “Yığcamlıq talantın bacısıdır” prinsipi özünün konkret ifadəsini onun dramatik əsərlərinin təkcə mövzularında, ideyalar alemində deyil, poetik formasında da tapır. Gənc ədib həyatın dramatik tərəflərini canlı və bədii əks etdirmək üçün həcmə kiçik, yiğcam vodevil janrıni seçir. Lakin o, seçdiyi janrı əvvəlki ənənələrdən uzaqlaşdıraraq keyfiyyət baxımından əhəmiyyətli janrlara – komediya və drama yaxınlaşdırır. Daha doğrusu, Çexov komediya, yaxud dramla vodevilin fərqini yalnız onların həcmində görür: “Böyük pyeslə birpərdəli pyesin fərqi – yalnız kəmiyyətdədir”.


Bədii nəsrində olduğu kimi, dramatik əsərlərində də Çexov cəmiyyətin əksəriyyətini təşkil edən adi adamları tipikləşdirir, onları bədii qəhrəman səviyyəsinə qaldırır. Əlbəttə, bu iş qətiyyən asan deyildi. V.Q.Korolenko ilə söhbətlərinin birində o, “İvanov” pyesindən söhbət açaraq demişdir: “İvanovlar minlərlədir, adı adamlardır, qəhrəman deyillər... Belə adamlardan yazmaq asan deyil, çətindir”. Ədib belə çətinliklərə məmənuniyyətlə qatlaşır, əsərlərində sado adamların orijinal bədii surətlərini yaradırı.

Çexovun dramaturgiyası bədii struktur, arxitektonikası, süjet yiğcamlığı, kompozisiya bütövlüyü, fabula ardıcılığı, nəhayət, dilinin xəlqiliyi, təbiiliyi və milli koloriti ilə də gözəl sənət nümunələridir. Məhz bu keyfiyyətlərinə görə yazıcıının dramatik əsərləri də müasirlərinin diqqətindən yayınmamışdır.

Dünyanın başqa xalqları kimi, azərbaycanlıların da Çexov yaradıcılığına marağı yazıcıının özünün həyatda olduğu illərdən başlanmış, sonralar bu maraq səmimi məhəbbətə çevrilmişdir. Hələ inqilabdan əvvəlki dövrdə ziyahılar Çexovun əsərlərindən bəzi nümunələri Azərbaycan dilinə çevirib mətbuat səhişlərində çap etdirməklə bərabər, həm də onun haqqında oxuculara müəyyən məlumat vermişlər¹. Azərbaycanda sosialist inqilabının qələbəsindən sonra başqa rus klassik sənətkarları kimi Çexovun da yaradıcılığına maraq güclənmiş, onun əsərlərinin bir çoxu tərcümə edilib müxtəlif illərdə kütləvi tirajla nəşr olunmuşdur.

Çexov tez-tez əsərlərinin yaddaşlarda uzun müddət yaşamayacağını deyirdi. Onun kimi təvazökar insandan başqa fikir gözləmək də olmazdı. Özündən narazılıq hər cür həqiqi istedadın əsasıdır. Onun özündən narazılığı istedadını bilən, lakin istedadının bütün potensial imkanlarından tam istifadə etmədiyini fikirləşən dəhinin narazılığıdır.

¹ Bax: Firdun bəy Köçərli. Seçilmiş əsərləri. Bakı, 1963.



IVANOV

Dörd hissəli dram

İŞTİRAK EDİRLƏR:

İvanov Nikolay Alekseyeviç – kəndli məsələləri üzrə
divanxananın daimi üzvü

Anna Petrovna – onun arvadı, qızlıq adı – Sarra Abramson

Şabelski Matvey Semyonoviç – qraf, İvanovun dayısı

Lebedev Pavel Kirilliç – zemstvo idarəsinin sədri

Zinaida Savişna – onun arvadı

Saşa – Lebedevlərin qızı, 20 yaşında

Lvov Yevgeni Konstantinoviç – gənc zemstvo həkimi

Babakina Marfa Yeqorovna – dul mülkədar qadın, varlı tacirin
qızı

Kosix Dmitri Nikitiç – vergiyığan məmür

Borkin Mixail Mixayloviç – İvanovun uzaq qohumu və işlər
müdiri

Avdotya Nazarovna – heç bir işi-sənəti olmayan qart

Yeqoruska – Lebedevlərin evində yaşayan naxünək

I qonaq

II qonaq

III qonaq⁷⁹

IV qonaq

Piotr – İvanovun nökəri

Qavrila – Lebedevlərin nökəri

Qadın və kişi qonaqlar, nökərlər

Əhvalat Orta Rusyanın qəzalarından birində baş verir.

BİRİNCİ PƏRDƏ

Ivanovun malikanesində bağ. Solda eyvanlı evin fasadı. Pəncərələrdən biri açıqdır. Eyvanın qabağında geniş meydança, meydançadan bağ'a xiyabanlar uzanır. Sağ tərəfdə bağ divanları və stolları qoyulub. Stollardan birinin üstündə lampa yanır. Axşamüstüdür. Pərdə qaldırılanda evin hansı otağında roylla violençelin dueti eşidilir. Aydın başa düşülür ki, ifaçılar bit yerdə çalmağı öyrənmək isteyirlər.

I

İvanov və Borkin

İvanov stolun arkasında oturub kitab oxuyur. Borkin ayağında iri, uzunboğaz çəkmiş, ciynində tüfəng bağda görünür. İvanova görçək, ov izləyirmiş kimi, asta-asta ona tərəf gəlir, yaxınlaşanda tüfəngi qaldırıb İvanovun üzünə tuşlayır.

İvanov (*Borkini görüb səksənir və yerindən sıçrayır*). Mişa, boşlayın siz Allah... Qorxutdunuz məni... Onsuz da əsəblərim tari-ma çekilib, bu yandan da sizin axmaq zarafatlarınız... (*Yerində oturur*) Qorxutmağı bəs deyil, hələ bir gülür də...

Borkin (*qəhqəhə çəkir*). Vay... Yaxşı, yaxşı, səhv elədim... günahkaram... (*Onun yanında oturur*) Bir də ələmərəm... (*Şapkasını çıxarıır*) Yaman istidi. Əzizim, cəmi-cümətəm ikicə saatda düz on yeddi verst yol gəlmışəm. İnanırsan?.. Lap əldən düşmüşəm... Bir əlinizi bura qoyun, görür necə vurur ürəyim?..

İvanov (*kitabdan ayrılmadan*). Yaxşı, sonra...

Borkin. Yox, indi. Bir baxın. (*Onun əlini götürüb sinəsinə qoyur*) Görürsüz? Tu-tu-tu-tu-tu. Bu o deməkdir ki, şikəstdir ürəyim. Hər an qəfildən ölü bilərəm. Nikolay Alekseyeviç, işdi, ölsəm, yazıığınız gələr mənə?

İvanov. Görürsünüz ki, kitab oxuyuram... Sonra danışarıq...

Borkin. Yox, ciddi soruşuram, birdən yixılıb ölsəm, kədərlə-nəriz? Nikolay Alekseyeviç, sizinlöyəm, kədərlənərsinizmi ölsəm?

İvanov. Əl çəkin!

Borkin. Əzizim, de görüm, təəssüflənərsənmi?

İvanov. Mən təəssüflənirəm ki, sizdən araq iyi gəlir. İyrəncdir bu, Mişa.

Borkin (*gülür*). Doğrudan iy gəlir? Təəccübü işdi... Bir də təəccübü heç nə yoxdu burda. Plesnikidə müstəntiqlə rastlaştıq. Vurduq bir balaca. Cəmi səkkizcə qədəh. Doğrusu, mən də bilirəm

ki, içmək çox zərərdi cana. Düz demirəmmi? Zərərdi eləmi?
Zərərdimi?

İvanov. Siz lap ağ elədiz... başa düşürsünümü, Mişa? Adamı
masqaraya qoymaqdı bu...

Borkin. Yaxşı... Yaxşı... Günahkaram! Alıram boynuma.
Özünüz bilərsiz, oturun təkcə... (*Qalxıb gedir*) Qəribə adamlar var
ey, danışmaq da olmaz. (*Dala qayıdır*). Hə! Az qala çıxmışdı
yadımnan... zəhmət olmasa, səksən iki manat verin!..

İvanov. Nə səksən iki manat?

Borkin. Sabah fəhlələrə verməliyəm.

İvanov. Pulum yoxdu.

Borkin. Təşəkkür edirəm acizanə surətdə! (*Hirsləndirir onu*)
Pulum yoxdu... Fəhlələrə pul verməliyəm axı! Başa düşürsüz, pul
verməliyəm!

İvanov. Bilmirəm. Bu gün heç nə yoxdu məndə. Ayın birinə-
cən gözləyin, donluğumu alım.

Borkin. Hə, indi buyur, belə subyektlərlə danış da!.. Fəhlələr
pul dalınca ayın birində yox, sabah tezdən gələcəklər!..

İvanov. Yaxşı, bəs mən neyləyim indi? Yoxdu, kəsin, doğra-
yın məni... Bir də, bu nə iyrənc xasiyyətdi sizdə? Elə vaxt ilişirsiz
ki, yaxama, ya iş görürəm, ya oxuyuram, yazı yazırəm, ya da...

Borkin. Siz mənim sualıma cavab verin: fəhlələrin muzdunu
vermək lazımdı, ya yox? Eeh... nə danışım ey sizinlə... (*Əlini yel-
lədir*) Adlarını mülkədar qoyublar... torpaq sahibi... Səmərəli təsər-
rūfat... min desyatın torpağı var – cibində siçanlar oynasır... şərab
anbarı var, şüşə ağızı açarı tapılmır amma... Mən də sabah götürüb
atları sataram! Yulafı zəmidəcə satdım, sabah da çovdarı sataram.
(*Səhnədə gəzişir*) Elə bilişiz nazınızla oynayacam? Hə? Yox, əzi-
zim, tamimüsüz məni hələ...

II

İvanov, Borkin, Anna Petrovna və Şabelski səhnə arxasında.

Səhnə arxasından Şabelskinin səsi gelir: "Sizinlə bir yerdə çalmaq heç cür
mümkün deyil. İynənin ildizlə boyda da musiqi duyumunuz yoxdu. Heç royalı
dilə gətirməyi bacarmırsız hələ".

Anna Petrovna (*açıq pəncərədən səhnəyə boylanır*). Kim idi burda danışan? Hə, sizsiz, Mişa? Nə olub? Nə ölçürsüz eyvanı?

Borkin. Sizin bu Nikolasla iş görən eyvanı yox, düzü-dünyanı da ölçmeye məcbur olar.

Anna Petrovna. Mişa, deyin kroket meydançasına ot gətirib töksünlər.

Borkin (*əlini yellədir*). Rica edirəm, əl çəkin məndən...

Anna Petrovna. Çox sağ olun! Bu nə tondur belə?.. Heç yaraşmır sizə hirsənmək. İstəyirsiz ki, qadınlar sevsinlər sizi, onların yanında heç vaxt əsəbileşməyin, bir də özünüüz çəkməyin... (*Ərinə*) Nikolay, gedək otun üstə oynayaq bir az!..

İvanov. Anyuta, pəncərənin qabağında dayanma, zərərdi sənə, soyuq olar. Rica eləyirəm, çəkil ordan... (*Qışqırır*) Dayı, gel bağla o pəncərəni!..

Pəncərə bağlanır.

Borkin. Onu da yaddan çıxartmayın ki, iki gündən sonra Lebedevlərin borcunun faizini ödəmək lazımdır.

İvanov. Yadımdadı. Bu gün gedəcəyəm Lebedevgilə, xahiş elərəm ki, gözləsin bir az... (*Saatına baxır*)

Borkin (*yadına nə isə düşür*). Bir dəqiqli, bir dəqiqli!.. Bu gün Şuroçkanın ad günüdü axı deyesən... Eləmi? (*Yerindəcə hoppanıb düşür*) Mən də gedəcəm, gedəcəm!.. (*Oxuya-oxuya*) Gedəcəyəm... gedim çırim, bir iki tikə kağız çeynəyim, üç damcı naşatır spirti atıb aylım, sonra təzədən başlamaq olar vurmağa... Əzizim, Nikolay Alekseyeviç, gözəl insan, niyə belə gecə-gündüz əsəbiləşirsiz, sizildayırsız? İstəsəz, qaz vurub qazan doldurarıq! Hər işə hazırlam sizin üçün... İstəyirsiz, sizin xatirinize Marfuşa Babakinaya evlənim? Cehizinizin yarısı sizin... Lap hamisini götürün, hamisini!..

İvanov. Bəsdir axmaqladız...

Borkin. Yox, ciddi deyirəm! İstəyirsiz evlənim Marfuşayla? Cehizini də yarı bölek dədə malı kimi... Bir də, sizə niyə deyirəm, ey, bunu? Belə şeyləri başa düşməzsiz. (*Cırnadır onu*) "Bəsdi axmaqladın". Yaxşı adamsız, ağıllısız, di gəl, böyük işlər görmək damarınız çatmir. Elə işlər görmək olar ki, heç şeytanın da ağlına gəlməz... Psixopatsız siz, sizildamaqdan başqa heç nə gəlmir əlinizdən. Normal adam olsaydız, birçə ilin içində bir milyon pul

qazanardıq. Bu saat əlimdə iki min üç yüz manatım olsaydı, ikicə həftədən sonra iyirmi min eləyərdim o pulu. İnanmirsiz? Bu da axmaq sözdü sizce? Yox, axmaq söz deyil... İki min iki yüzü verin mənə, bir həftədən sonra iyirmi min qoyum qabağınza. Çayın o tayında Ovsyanov öz torpağını satır, iki min üç yüze. Düz bizimlə üzbəüzdü. O torpağı alsaq çayın hər iki sahili bizim olur. Hər iki sahil bizim olsa, çayın qabağına bənd atmağa ixtiyarımız var, başa düşürsüz. Ele deyil? Dəyirman tikərik və elan eləyərik ki, kəsirik çayın qabağını. O saat əl-ayağa düşəcəklər aşağıdakılardır. Hə, onda deyərik ki, kommen ziir¹ – istəmirsizcə kəsek çayın qabağını – sayın bura. Başa düşürsüz? Zarevsk fabriki beş min verər, Korolkov üç min, monastır beş min...

İvanov. Bütün bunlar, Mişa fokusdur... İstəyirsizcə dalaşmayım sizinlə, onda saxlayın fokuslarınızı özünüzün.

Borkin (*stolun arxasında oturur*). Əlbəttə!.. Bilirdim ki, belə deyəcəksiz!.. Özünüz heç bir iş görmürsüz, mənim də əl-qolumu bağlayırsız...

III

Onlar, habelə Şabelski və Lvov

Şabelski (*Lvovla bir yerdə səhnəyə daxil olur*). Doktorlar da vəkil kimi bir seydilər. Bircə fərqləri var: vekillər adamı soymaqla kifayətlənilərlər, doktorlarsa həm soyurlar, həm də öldürürler... Buradakılara aid deyil sözlərim. (*Divanda oturur*) Şarlatanlar, istismarçılar. Bəlkə hardasa abırlı bir doktora rast gəlmək olar. Amma şəxsən mən, indiyəcən həkimlərə azı iyirmi min pul xərcləmişəm, rast gəlməmişəm eləsinə, hamısı firldaqcıdır.

Borkin (*Ivanova*). Nə özünüz bir iş görürsüz, nə də mənə imkan verirsiz. Buna görə də pulunuz yoxdu...

Şabelski. Tekrar eləyirəm, buradakılara aid deyil dediklərim. Bəlkə də bəzilərini istisna etmək olar, di gəl... (*Əsnəməyə başlayır*)

İvanov (*əlindəki kitabı örtür*). Hə, doktor, nə deyə bilərsiz?

¹ Bura gəlin (*alm.*)

L v o v (*pəncərəyə tərəf baxır*). Səhər dediyimi: günü sabah Krima getməlidir arvadınız (*səhnəyə gəzişir*).

Ş a b e l s k i (*kinayə ilə gülür*). Krima! Mişa, bəs səninlə məniyə müalicə eləmirik özümüzü? Çətin işdi bəyəm?.. Madam Anqonun birisi və ya Ofeliya bekarlılıqdan içini arıtdamağa, yalan-nan öskürməyə başlayan kimi o saat əl-ayağa düşürlər, əvvəlcə cavan doktor gəlir, sonra yollayırlar Krima. Orda da bigiburma bir tatar peyda olur...

İ v a n o v (*qrafa*). Bəsdi, zəhləmi tökmə! (*Lvova*) Krima getməkçün pul lazımdır. Lap deyək ki, pul tapdım, axı özü getmək istəmir ora.

L v o v . Hə, getmək istəmir...

Pauza

Borkin. Doktor, yəni Anna Petrovnanın xəstəliyi elə ciddidir ki, Krima getmək vacib olsun?..

L v o v (*pəncərəyə tərəf baxır. Astadan*). Bəli, vərəmdir...

Borkin. Pss!.. Yaxşı deyil... Elə mən özüm də çoxdan başa düşmüşəm ki, qurtarıb onunku...

L v o v . Astadan danışın bir az... Evdə eşidilir...

Pauza

Borkin (*köksünü ötürür*). Eh, həyat... İnsan ömrü çölün düzündə açmış çiçəyə benzəyir. Baxanda göz oxşayır. Və günlərin bir günü qotur bir keçi gelib qoparır onu, çeynəyib yeyir. Bitir hər şey...

Ş a b e l s k i . Boş şeydir hamısı, boş şeydir... (*Əsnəyir*) Hiylədir, firildaqdır.

Pauza

Borkin. Cənablar, mən də bayaqdan Nikolay Alekseyeviçə pul qazanmağın yollarını öyredirəm. Gözəl bir ideya dedim ona, di gəl, barıtım yenə də nəm yerə düşdü. Başa salmaq olmur bunu... Bir buna baxın, görün nəyə oxşayır: malxulya, bədbin, küskün, düşkün...

Şabelski (*qalxıb gərnəşir*). Hamı üçün dahilik eləyirsən, yolriz öyrədirlər, bir dəfə də mənə uzat da... Ey kəllə sahibi, məni də öyrət, bir yol göstər...

Borkin (*ayağa qalxır*). Gedim çimim. Xudahafiz, cənablar... (*Qrafa*). Yüz dənə yol var. Sizin yerinizdə olsaydım, bircə həftə-dən sonra iyirmi min qazanardım. (*Gedir*)

Şabelski (*onun dalınca düşür*). – Nə yolla? Necə? Öyrət də...

Borkin. Öyrətməli bir şey yoxdu burda. Çox asan işdi... (*Geri qayıdır*) Nikolay Alekseyeviç, bir təklilik verin mənə. (*Ivanov səs-sizcə təkliyi verir*) Mersi! (*qrafa*) Əlinizdə hələ çox kozırınız var.

Şabelski (*Onun dalınca gedir*). Hansı kozırlardır ey

Borkin. Sizin yerinizdə olsaydım, bir həftədən sonra ən azı otuz min qazanardım (*Qrafla birlikdə səhnədən çıxır*)

Ivanov (*Pauzadan sonra*). Artıq adamlar, artıq sözlər, axmaq suallara cavab vermək məcburiyyəti – bütün bunlar, doktor, yorub əldən salıb məni. Lap xəstəliyə düşmüşəm elə bil. Heç nədən çıxıram özümdən, əsəbiləşirəm, hər şeyin xırdaçılığına gedirəm. Tanıya bilmirəm özümü. Elə vaxt olur, bütün günü başının ağrısı kəsmir, gözümü yuma bilmirəm, başıma səs düşür... Yer tapa bilmirəm özümə... Bilmərə tapa bilmirəm...

Lvov. Nikolay Alekseyeviç, sizinlə ciddi danışmalıyam.

Ivanov. Danışın.

Lvov. Anna Petrovna haqda. (*Oturur*) O, Krima getməyə razılıq vermir. Amma sizinlə gedərdi.

Ivanov (*bir az fikirləşir*). İkimiz getmək üçün pul lazımdır. Bundan başqa da, mənə uzun müddətli məzuniyyət verməzler. Bu il bir dəfə olmuşam məzuniyyətdə...

Lvov. Tutaq ki, bunu düz deyirsiz. Sonra. Vərəmin birinci dərmanı tam sakitlik, rahatlıqdır. Sizin arvadınızın isə bircə dəqiqli də rahatlığı yoxdur. Ona münasibətiniz daim həyəcanlandırır Anna Petrovnarı. Bağışlayın, mən həyəcanlıyam, açıq danışacam. Sizin hərəketləriniz məhv eləyir onu. (*Pauza*) Nikolay Alekseyeviç, elə eləyin ki, sizin barənizdə belə sözər deyilməsin.

Ivanov. Düzdü, bütün dedikləriniz. Həqiqətdi... Çox güman, mən dəhşətli dərəcədə günahkaram. Amma neynəyim, hər şey qarışib başımda, qəlbimi elə bil etələt basıb, nə istədiyimi də

bilmirəm. Nə camaati başa düşürəm, nə də özümü... (*Pəncərəyə baxır*) Eşidə bilərlər sizi, gedək gəzişək. (*Qalxırlar*) Əziz dost, hər şeyi olduğu kimi danışmaq istərdim sizə, amma o qədər uzun və mürəkkəb ehvalatdır ki, səhərə qədər danışsam qurtarmaz. (*Gedirlər*) Anyuta çox gözəl, qeyri-adi qadındır... Mənə görə o, öz dinini dəyişib, ata-anasını atıb, var dövlətdən əl çəkib. Əgər bundan sonra da yüzlərlə qurban tələb eləsəm gözünü qırpmadan verər. Məndəsə yaxşı heç nə yoxdur, heç nəyimi qurban verməmişəm. Nə isə, çox uzun məsələdi... Əsas məsələ budur ki, əziz doktor, mən onu güclü bir məhəbbətlə sevib evlənmişəm və o zaman and içirdim ki, ömrümün axırına kimi sevəcəyəm onu. Di gəl, beş il keçib üstündən, o hələ sevir məni, mənsə... (*Əllərini yellədir*) Baxın, siz deyirsiz ki, az qalıb ömrünün sonuna, amma heç bir təsiri olmur mənə bu sözlərin. Nə məhəbbət oyanır qəlbimdə, nə kədər, nə mərhəmət. Bir boşluq var elə bil içimdə, yorğunluq, halsızlıq var sanki. Kənar-dan baxanda bəlkə də dəhşətli görünürəm; özümsə başa düşə bilmirəm nə baş verir qəlbimdə...

Cığırla baş alıb gedirlər.

IV

Şabelski, sonra da Anna Petrovna

Şabelski (*içəri girib qəhqəhə çəkir*). Vallah, firildaqçı yox, dahidi, virtuozdı bu! Heykəlini qoymaq lazımdır bunun. Bugünün irin-çirkini hamısını yiğib içində: vəkilin də, doktorun da, firildaqçının da, cassirin də iyrənclikləri toplanıb bunun simasında. (*Pilləkəndə oturur*) Özü də heç bir kurs qurtarmayıb. Qəribə də burasıdı elə... Biri az mədəniyyət əxz eləsəydi, humanitar elmləri də öyrən-səydi, dahi bir əclaf olardı yəqin ki!.. Gör bir nə deyir ey: “Bircə həftənin içərisində iyirmi min pul keçirə bilərsiz əlinizə. Çünkü əlinizdə hələ tuz kozır var – qraf titulunuz. (*Qəhqəhə çəkir*) Böyük cəhizi olan hər bir qız sizə arə getməkdən boyun qaçırmaz...” (*Anna Petrovna pəncərəni açıb aşağı baxır*) Deyir, “İstəyirsiz,

Marfuşanı elçiləyim sizinçün?” Kimdi görən bu Marfuşa?.. Həə, düşdü yadına, Balabalkinadı... Camaşır oxşayan Balabalkina.

Anna Petrovna. Qraf, sizsiz?

Şabelski (*səksənən kimi olur*). Nə? (Anna Petrovna gülür. *Yəhudi ləhcəsiylə*) Niyə gü-lür-sü-nüz?

Anna Petrovna. Sizin bir sözünüz yadına düşdü. Yadınızدادı, bir dəfə nahar vaxtı nə dediniz? Günahı bağışlanmış oğru, bir də ot... Necə idi?

Şabelski. Boynunnan xaç asmış cühud, günahı bağışlanmış oğru, ya da götürüm düşmüş at – hamısı bir şeydir.

Anna Petrovna (*gülə-gülə*). Adı söz oyununu da kinsiz deye bilmirsiz. Cox kinli adamsız. (*Ciddi*) Zarafatsız, qraf, kinli adamsız siz. Sizinlə bir yerdə yaşamaq çox darıxdırıcıdır, dəhşətdir. Deyirsiniz bütün günü, eclaf, yaramaz sayırsız hamını. Qraf, rica edirəm, deyin görüm indiyə qədər heç olmasa bircə adam haqqında yaxşı söz demisiz, ya yox?

Şabelski. İmtahandı bu?

Anna Petrovna. Beş ildi ki, sizinlə bir dam altında yaşayıraq, amma mən hələ bir dəfə də olsun eşitməmişəm ki, adamlar haqqında sakit, kin-küdürütsiz, rişxəndəsiz damşasız. Neyləyiblər sizə adamlar? Və doğrudanmı ele fikirləşərsiz ki, siz hamidan yaxşısız?

Şabelski. Mən elə fikirləşmirəm. Hamı kimi mən də eclar-fam, başı təsəkli donuzam. Elə özümü də söyürəm hər gün. Kiməm mən? Neyəm? Bir vaxtlar var-dövlətim də vardı, azad adamdım, hələ desən bir balaca xoşbəxtlik də tapmışdım. Bəs indi neyəm? Başqasının qoltuğuna sığınmış zavallı bir ələbaxan, naxünək, simasız bir təlxək. Hirslənirəm, deyinirəm, nifrat eləyirəm – baxıb gülürlər mənə; gülürəm – başlarını bulayıb deyirlər ki, zavalı qoca, xarab olub başı... Cox vaxt isə mənə baxmırlar heç, görmürlər məni və dediklərimi də eşitmirlər.

Anna Petrovna (*sakitcə*). Yenə ulayır...

Şabelski. Kimdi ulayan?

Anna Petrovna. Bayquş. Necə gecədi ki, əl çəkmir burdan. Gəlib ulayır.

Şabelski. Ulaşın da... Bundan da pis günə düşəcəyik? (*Gərnəşir*) Eh, əziz Sarra, Allah eləyəydi yüz min, iki yüz min udaydım,

onda göstərərdim sizə, nələr var dünyada! İzimi-tozumu da görməzdiz burda. İlim-ilim itərdim burdan, canım qurtarardı minnətli çörəkdən, qiyamət gününəcən ayağım döyməzdi bu çamur çuxuruna.

Anna Petrovna. Bəs udduğunuz pulla neylərdiz?

Şabelski (*bir az fikirləşir*). Birincisi, Moskvaya gedərdim, doyunca qaraçılara qulaq asardım. Sonra... özümü verərdim Parisa. Ev tutardım, hər gün rus kilsəsinə gedib ibadət eləyərdim.

Anna Petrovna. Sonra?

Şabelski. Sonra da qalan vaxtımlı arvadımın qəbri üstündə keçirərdim. Gəbərənə kimi. Arvadım Parisdə dəfn olunub axı...

Pauza

Anna Petrovna. Yaman dərişim. Bəlkə yeno gedib çalaq bir yerdə?

Şabelski. Yaxşı. Notları hazırlayın.

V

Şabelski, Ivanov və Lvov

Ivanov (*Eyvanın qabağındakı cığırda görünürlər*). Siz, əziz dost, kursu hələ keçən il qurtarmısız, cavansız hələ, mənimse otuz beş yaşım var. Ona görə də sizə məsləhət verməyə ixtiyarım çatır. Evlənəndə ehtiyatlı olun. Çalışın seçdiyiniz qadın nə yəhudi qızı olsun, nə psixopat, nə də göycorablı. Ən adı, sadə, bər-bəzəksiz qadınla evlənin. Ümumiyyətlə, bütün həyatınızı şablon üzrə qurun. Əzizim, minlərlə adamlı təkbaşına vuruşmayın, dəyirmanlara hücum etməyin, başınızı divara döyməyin... səmərəli təsərrüfatlardan, qeyri-adı məktəblərdən, alovlu nitqlərdən Allah gözləsin sizi. Qılıfınızdan çıxmayıñ heç vaxt, tanrı alnımızə nə yazıbsa onunla da məşğul olun... Ən ağıllı, ən şərəfli, ən lazımlı iş də ele budur. Mənim keçirdiyim həyatsa çox yorucu, çox dərixdirci olub! Dəhşətli dərəcədə usandırıcı olub!... O qədər səhvə, adələtsizliklə, mənasız şeylərlə rastlaşmışam ki... (*Qrafı görüb əsəbiləşir*) Dayı, bütün günü gözümün qabağından əl çəkmirsən, bir imkan ver söhbətimi eləyim də!

Şahelski (*ağlar bir səslə*). Əəh, Allah vursum məni, başımı soxmağa bir yer tapmiram! (*Qalxb evə gedir*)

İvanov (*onun ardınca qışqırır*). Yaxşı, yaxşı, bağışla! (*Lvova*) Niyə incitdim onu? Lap itirmişəm başımı. Belə olmaz, nəsə eləməliyəm...

Lvov (*Həyəcanla*). Nikolay Alekseyeviç, dediklərinizi eşitdim... Bağışlayın, açıq damışacam, inciməyin. Sözləriniz bir yana dursun, sizin səsinizdə, intonasiyanızda nə qədər xudbinlik, rəhimsizlik, insafsızlıq var... Ən yaxşı adamınız gözünüzün qabağında ölüür, özü də sizinle yaxınlığın ucbatından həlak olur, sizinsə heç ürəyiniz də riqqətə gəlmir, öz işinəzdəsiz, gözirsiz, cəmiyyət arası çıxırsız, hətta məsləhət də verirsiniz... Söz tapa bilmirəm size deməyə... Heç bir qabiliyyətim yoxdu bu sahədə... Açığımı deyim ki, heç xoşum gəlmir sizdən!..

İvanov. Ola bilər, ola bilər... Kənardan baxan daha yaxşı görür hər şeyi. Bəlkə də başa düşürsüz məni... Görünür çox günah-karam mən... (*Neyasə qulaq asır*) Ha, deyesən, atları qoşdular, gedim paltarımı dəyişim. (*Eva tarəf addımlayıv və birdən dayanıb Lvova sarı dönür*) Siz, doktor, məni sevmirsiz və gizlətmirsiz bunu. Bu göstərir ki, sizin ürəyiniz təmizdir... (*Eva adlayır*)

Lvov (*təkcə*). Lənətə gələsən belə xasiyyət... Yenə də verdim əldən fürsəti, əməlli danişa bilmədim... Neyləyim, soyuqqanlı danişa bilmirəm onunla! Ağzımı açıb bir kəlmə deyən kimi (*sinsini göstərir*) sıxlıq buram, qarışır hər şey içimdə, dilim quruyur. Nifrat edirəm bu Tartyufa, bu özündənrazi dələduza, necə də nifrat edirəm!.. Gedir yenə... Zavalı qadın, bununla bir yerdə olmayı, bir havayla nəfəs almağı xoşbəxtlik sayır özü özüycün. Yalvarır ki, heç olmasa birçə gecə gecəni onunla bir yerdə keçirsin. O isə... vaxt tapmir. Guya rahathlıq tapa bilmir öz evində, darixir, boğulur. Birçə gecə evdə qalmağa məcbur olsa, öldürər özünü. (*Kinaya ilə*) Binəva... geniş meydan lazımdır buna, təzə bir əcləfliq üçün... (*Əsəbi ehtirastla*) Mən biliyəm hər axşam Lebedevgilə niyə gedir! Biliyəm!

VI

Lvov, İvanov (eynində palto, başında şlyapa var),
Şabelski və Anna Petrovna

Şabelski (*İvanov və Anna Petrovna ilə evdən eyvana adla-*yır). Bir də ki, Nikolas, insanlıq deyil bu!.. Özün hər gecə çıxıb gedirsen, biz tək qalrıq burda. Darıxdığımızdan saat səkkiz olma-mış giririk yatağa. Həyat deyil, biabırçılıqdır! Niye sən gedə bilərsən, biz yox? Niyə?

Anna Petrovna. Qraf əl çəkin ondan! Qoy getsin!..

İvanov (*arvadına*). Xəstə-xəstə hara aparım səni? Sən xəstə-sən, gün batandan sonra havaya çıxməq olmaz sənə... Buyur, doktordan soruş. Uşaq deyilsən ki, Anyuta, bir fikirləş də... (*Qrafa*) Bəs sənin nə işin var orda?

Şabelski. Lap cəhennəmə də gedərəm, lap timsahın ağızına da ataram özümü, təki bu xarabada qalmayım. Darıxıram, başa düşürsən, partlayır ürəyim! Tamam kütləşmişəm darıxmaqdan! Təngə gətirmişəm hamını. Məni heç yerə aparmırsan ki, arvadın tək qalmasın evdə. Əl çəkin ondan, qraf, əl çəkin! Orda ürəyin açı-lässə, qoy getsin.

İvanov. Anya, nəyə lazımdır bu sözlər? Özün bilirsən ki, kef-çün getmirəm ora! Veksel barədə danışmalıyam.

Anna Petrovna. Day özünü təmizə çıxarmaq nəyə lazımdır? Get də! Qabağını kəsən var?

İvanov. Cənablar, gəlin yeməyək bir-birimizi. Nəyə lazımdır bu?!

Şabelski (*ağlar səslə*). Nikolas, əzizim, rica edirəm, məni də apar özünlə. Qoy gedim o sarsaqları və dələduzları görüm, bəlkə ürəyim açıldı bir az. Pasxadan bu yana evdən çıxmamışam axı!

İvanov (*əsəbi*). Yaxşı, gəl gedək! Hamınızın əlindən bura (*boğazını göstərir*) gəlmİŞEM!

Şabelski. Doğrudan? Mersi, mersi... (*İvanovun qoluna girib kənara çəkir*) İcazə verirsen sənin həsir şlyapanı qoyum başıma?

İvanov. Götür qoy. Amma tez elə bir az! (*Qraf evə qaçır*) Necə də təngə gətirmisiz məni! İlahi, nə deyirəm mən? Anya, mən heç vaxt səninlə bu tonda danışmamışam. Heç vaxt olmayıb belə şey. Hələlik, Anya, saat birçün qayıdacağam.

Anna Petrovna. Kolya, əzizim, getmə!

İvanov (*həyəcanlı*). Əzizim, zavalı Annuşkam, yalvarıram sənə, gecələr evdə qalmağa məcbur eləmə məni. Bilirəm ki, qəddarlıqdı bu, ədalətsizlik eləyirəm sənin barəndə, gəl qınama məni bu hərəkətimə görə. Əzab çəkirem evdə qalanda! Gün batan kimi kədər dolur ürəyimə. Dəhşətdir bu! Səbəbini də soruşma. Heç özüm də bilmirəm səbəbini. Vallah bilmirəm! Evdə darıxıram, Lebedevgilə gedirəm – orda burdan da pis. Evə qayıdan kimi yenə də qəm-qüssə məhv eləyir məni, bütün gecəni boğuluram... Öldürəcək məni ümidsizlik!..

Anna Petrovna. Kolya... bəlkə getməyəsən? Qal evdə, yenə əvvəlki təki, oturub söhbət eləyək... Çörək yeyək bir yerdə, kitab oxuyaq... Qrafla çoxlu duet öyrənmişik sənin üçün... (*Qucaqlayır onu*) Getmə!.. (*Pauza*) Başa düşmürəm səni. Bir ildir davam eləyir bu. Niyə belə dəyişmişən?

İvanov. Bilmirəm, bilmirəm...

Anna Petrovna. Bəs niyə istəmirsən ki, mən də gedim axşamlar səninlə?

İvanov. Əger səninçün çox vacibdirse deyə bilərəm. Doğrudur, belə sözü adının üzünə demək qəddarlıqdı, amma hər halda desəm yaxşıdı... kədər məni boğanda... bilirsən... sevə bilmirəm səni. Elə ona görə də qaçıram evdən də, səndən də.

Anna Petrovna. Kədər?.. Başa düşürəm, başa düşürəm... Bilirsən nə var, Kolya? Sən gəl əvvəlki kimi gül, danış, oxu, hırslaşın... Qayıt əvvəlki günlərimizə. Getmə heç yerə, gəl oturub şərab içək, gülək-danışaq bir yerdə qovaq getsin kədəri. İstəyirsən oxuyum səninçün? Ya da gedək oturaq sənin kabinetində, işığı da yandırmayaq, öz kədərindən danış mənə... İztirabla doludu gözlərin! Sənin gözlerinə baxıb ağlaram, öz ürəyim də boşalar, sən də yüngülləşərsən. (*Əvvəl gülür, sonra hıçqırır*) Bəlkə başqa şey, hə? Nə deyirsən, Kolya? Hər dəfə yaz gələndə güller açır, bəs sevinc, səadət niyə təkrar olunmasın? Hə?.. Yaxşı... get... get...

İvanov. Anya, dua oxu mənimçün! (*Gedir, ayaq saxlayıb fikirləşir*) Yox, qala bilmirəm! (*Gedir*)

Anna Petrovna. Get. (*Stolun arxasında oturur*)

Lvov (*səhnədə gəzişir*). Anna Petrovna, bir şeyi yaddan çıxarmayın, saat altını vuran kimi evə girin, səhərə qədər çıxmayıñ çölə.

Qanun kimi əməl eləyin buna. Gecənin rütubəti, nəm hava zərərdi sizə.

Anna Petrovna. Baş üstə.

Lvov. Nə "Baş üstə"? Mən ciddi danışıram.

Anna Petrovna. Mənse ciddi olmaq istəmirəm. (*Öskürür*)

Lvov. Görürsüz? Başladız öskürmeye...

VII

Lvov, Anna Petrovna və Şabelski

Şabelski (*əynində palto, başında şlyapa evdən çıxır*). Bəs Nikolay han? Atları qoşdular? (*Tələsik Anna Petrovnaya yaxınlaşıb, əlini öpür*) Gecəniz xeyrə qalsın, mənim gözəlim! (*Əzilib-büzülür. Yəhudi ləhcəsində danışır*) Gevalt! Ba-qış-layın, mü-şa-idənizlə! (*Tez çıxıb gedir*)

Lvov. Təlxək!

Pauza. Uzaqdan qarmon səsi gelir.

Anna Petrovna. Belə də darıxmaq olar?! Eşidirsiz, mehtərlər, kənizlər çalıb-oynayırlar özləriyçün, mənse... mənsə tənha qalmışam... Yevgeni Konstantinoviç, neyləyirsiz orda? Gəlin bura. Gəlin oturun yanında!..

Lvov. Otura bilmirəm mən.

Pauza

Anna Petrovna. Ata-ananız var sizin, doktor?

Lvov. Atam ölüb, anam var.

Anna Petrovna. Heç darıxırsınızmı anamız üçün?

Lvov. Vaxt qalmır darıxmağa.

Anna Petrovna (*gülür*). Çiçəklər hər yaz təzədən açır, sevinc isə təkrar olunmur. Kimdən eşitmışəm bu sözləri? Yaddaş qalıb ki... hə, deyəsən, Nikolayın özü deyib. (*Nəyəsə qulaq asır*) Yenə ulayır bayqus!

Lvov. Ulaşın da, nə dəxli var...

Anna Petrovna. Doktor, son vaxtlar məndə belə bir fikir oyanıb ki, tale kəf gəlib mənə. Məndən yaxşı olmayan o qədər adam var ki, xoşbəxtidir və bu xoşbəxtlik üçün heç nəyindən keçməyib. Mənse hər şeyin, hər şeyin əvezini ödəmişəm! Özü də çox baha! Bəs niyə tale mənə verdikləri üçün belə dəhşətli sələm ahr?... Əzizim, siz hamınız mənimlə ehtiyatla dolanırsınız, gizlədirsiz məndən hər şeyi. Elə bilirsiz ki, bilmirəm xəstəliyim nedir? Çox gözəl bilirəm. Eh, darixdirici söhbətdir bu... (*Yəhudiləhcəsi ilə*) Ba-qış-layın!.. Gülməli lətifələr bilirsinizmi?

Lvov. Yox, bilmirəm.

Anna Petrovna. Nikolaysa bilir. Adamların ədalətsizliyi məni də heyrətləndirməyə başlayır: niyə məhəbbətə məhəbbətlə cavab vermir, həqiqətin əvezini isə yalanla ödəyirlər? Yaxşı, nə vaxta kimi ata-anam nifrot eləyəcəklər mənə? Burdan əlli verst o yanda yaşayırlar, amma mən gece-gündüz, hətta yuxuda da onların nifrətiini hiss eləyirəm. Sizcə Nikolayın kədərini necə başa düşməliyəm? Deyir ki, ancaq axşamlar, qəlbini kədər bürüyəndə sevmir məni. Bu ola bilər, başa düşürəm bunu. Lakin təsəvvür eləyin ki, məhəbbəti tamamilə yox olub. Bir damcı da məhəbbət qalmayıb mənə qarşı qəlbində! Düzdü, mümkün olan şey deyil bu. Amma nə bilmək olar, bəlkə oldu? Yox, yox, bu haqda heç fikirləşmək də lazımlı deyil. (*Oxuyur. Və qəfildən səksənən kimi olur*) Gör necə dəhşətli fikirlər gəlir ağlıma!.. Doktor, siz subaysız, başa düşə bilməzsiz çox şeyi...

Lvov. Siz təəccüb eləyirsiz... (*Keçib yanında oturur*) Yox... Yox, mən təəccüb eləyirəm, heyrətlənirəm sizə! Deyin görüm necə olub ki, belə ağıllı, namuslu, az qala müqəddəs bir qadın ola-ola, belə hoyasızcasına aldadıb bayquş yuvasına gətiriblər siz? Niyə gəlib çıxmısız bura? Bu soyuq, qəlbsiz... yaxşı, ərinizi qoyaq bir yana! Bu boş, bayağı mühitlə nə birləşdirir siz? İlahi! Bu bütün günü deyinən, pas basmış, ipləmə qraf hara, bu hiyləgər, firildaqlıların firildaqcısı, eybəcər Mişa hara, siz hara?! Deyin görüm niyə gəlib çıxmısız axı bura? Necə gəlmisiz?..

Anna Petrovna (*gülür*). Bax, o da elə beləcə danışındı o vaxt... Dübbədüz sizin kimi... Onun gözləri sizinkindən iridir və hərdən nə haqdasa ürəkdən, odlu-odlu danışanda köz kimi alışirdı gözləri... Danışın, danışın!..

Lvov (qalxıb əlini yellədir). Nə danışım axı?.. Durun gedin evə...

Anna Petrovna. Siz deyirsiz ki, Nikolay filandı-bəsməkan-dı. Hardan tamırsız onu? Yarımca ildə tanımaq olarmı adamı? Doktor, o, çox gözəl adamdır və mən təəssüf eləyirəm ki, siz Nikolayı üç-dörd il qabaqdan tanımırsız. İndi o, xəstədir, dəymədüşər olub, danışmır bütün günü, susur, heç bir iş görmür. Əvvellər isə... Necə də gözəl idi!.. İlk baxışdan sevdim onu. (Gülür) Baxan kimi - xlop! – Düşdüm siçan kimi tələyə. Dedi gedək... mən də hər şeyi qırıb-kəsdim, çürük yarpaqları qayçıyla doğrayıb-tökən kimi və düşdüm onun dağınca... (Pauza) İndisə dəyişib hər şey... indi o, başqa qadınlarla əylənmək üçün Lebedevgilə gedir, mənsə... bağda oturub bayquşların ulaşmasına qulaq asıram... (Qapı döyüür) Doktor qardaşlarınız necə, varmı?

Lvov. Yoxdur qardaşım. (Anna Petrovna hicqırır) Noldu yenə?

Anna Petrovna (qalxır). Bacara bilmirəm özümlə, doktor, gedəcəyəm ora...

Lvov. Hara?

Anna Petrovna. O getdiyi yerə... gedirəm. Deyin qoşsunlar atları. (Qaçıb evə girir)

Lvov. Yox! Belə şəraitdə sizi müalicə etməkdən qəti boyun qaçırıram! Pulsuz-parasız işləməyim bəs deyil, hələ bir ürəyimi də qoparırlar yerindən! Bəsdi!.. (Evə adlayır)

Pərdə

İKİNCİ PƏRDƏ

Lebedevlərin evində salon; səhnədən bağə birbaşa yol var. Sağda və solda qapılar görünür. Salona qədim və bəhəli mebel düzülüb. Çilçırq, şamdanlar və şəkillər çuxoldadır.

I

Zinaida Savişna, Kosix, Avdotya Nazarovna, Yeqoruska, Qavrila, qulluqçu qadın, yaşlı və cavan qadın qonaqlar, Babakina. Zinaida Savişna divanda oturub. Onun sağında və solunda kresləlarda iki qarı, otrisdəki stillarda ise cavanlar eynəşiblər. Sohnənin dərinliyində – bağə gedən yolun qabağında kart oynayırlar; Kosix, Avdotya Nazarova və Yeqoruska da kart oynayanlar arasındadır. Qavrila sağ qapının ağızında dayanıb; qulluqçu qız padnosda çorəz paylayır. Bu pərdə ərzində sağ qapıdan bağə və bağdan evə qonaqlar gedib-gəlirlər. Babakina sağ qapıdan səhnəyə daxil olub, Zinaida Savişnaya tərəf addımlayır.

Zinaida Savişna (*sevincək*). Oh, əzizim, Marfa Yeqorovna...

Babakina. Axşamınız xeyir, Zinaida Savişna! Ciyerparanızın ad günü münasibətələ təbrik eləyirəm sizi. Böyük qız olsun... (*Öpüşürlər*) Gün o gün olsun ki...

Zinaida Savişna. Təşəkkür eləyirəm, əzizim. Nə yaxşı gəlib sevindirdiz bizi. Hə, özünüz necəsiz?

Babakina. Çox sağ olun. Minnətdaram. (*Onun yanında, divanda oturur*) Axşamınız xeyir, cavanlar!.. (*Qonaqlar qalxıb təzim edirlər*)

I qonaq (gülür). Cavanlar... Siz özünüz qocasız bəyəm?

Babakina (*köksünü ötürür*). Hə, keçdi bizim cavanlığımız...

I qonaq (*hörmətlə gülməsəyir*). Nə danışırsız?.. Dul sözü heç yaraşmur sizə. Ən cavan xanım da bəhsə gire bilməz sizinlə.

Qavrila Babakinaya çay gətirir.

Zinaida Savişna (*Qavrilaya*). O nədi elə? Mürəbbədən-zaddan gətirə bilmirdin? Qarağat mürəbbəsi.

Babakina. Narahat olmayıñ, lazım deyil.

Pauza

I qonaq. Marfa Yeqorovna, galanda Muşkinodan keçdinizmi?
Babakina. Yox, Zaymişşedən. Burdan daha yaxşıdı yol.

I qonaq. Həə...

Kosıx. İki dənə qara ürək.

Yeqoruşka. Mən pas.

Avdotya Nazarovna. Mən də pas.

II qonaq. Pas.

Babakina. Uduşlu biletlər, Zinaida Savişna, yenə qalxıb dağ başına. Görünməmiş şeydi: birinci istiqrazın qiyməti iki yüz yetmiş manata çatıb. İkincinin qiyməti də iki yüz əlli dən bir balaca azdı... Heç vaxt olmayıb belə şey...

Zinaida Savişna (*köksünü ötürür*). İstiqrazi çox olanların baxtı gətirib...

Babakina. Hə, elədi; di gəl, qiymətləri artsa da, kapitalı istiqraza çevirmək sərfəli deyil. Elə təkcə sığorta haqqı əhədini kəsir adəmin.

Zinaida Savişna. Orası elədi, intəhası, nəyəsə ümid eləyirsən. Allah özü kərimdi...

III qonaq. Moncə, xanımlar, mən belə fikirləşirəm ki, bu zamanda kapital sahibi olmaq heç də sərfəli deyil. Qiymətli kağızlar çox az gəlir gətirir, pulu dövriyyəyə buraxmaq isə son dərəcə qorxuludu. Mən belə başa düşürəm ki, xanımlar, kapitalı olanların vəziyyəti indi daha mütəqəlqəldir...

Babakina (*köksünü ötürür*). Düz deyirsiz! (*I qonaq əsnəyir*) Xanımların yanında əsnəmək olarmı heç?

I qonaq. Pardon, pardon, xanımlar, qəfildən oldu...

Zinaida Savişna qalxıb sağ qapıdan içəri keçir. Bir müddət heç kəs danışmir.

Yeqoruşka. İki dənə kərpic.

Avdotya Nazarovna. Pas.

II qonaq. Pas.

Kosıx. Mən də pas.

Babakina (*kənara*). İlahi, adam ölü darixmaqdan!

II

Yenə həmin səhnə, həmin adamlar. Zinaida Savişna ilə Lebedev danışırlar.

Zinaida Savişna (*sağ qapıdan Lebedevlə bir yerdə çıxır*). Nə oturmusan orda? Primadonnamız çatmirdı bircə! Qonaqların yanında otur! (*Keçib əvvəlki yerində əyləşir*)

Lebedev (*əsnayır*). Oh... İlahi, keç günahımızdan! (*Babakinnanı görür*) Bəh-bəh-bəh! Marmelad oturub ki, burda! Rahathul-qum!.. (*Görüşür*) Hə, sizin bu əziz canınız necədi?

Babakına. Cox sağ olun, minnətdaram.

Lebedev. Hə, şükür Allaha! (*Kresloda əyləşir*) Deməli, belə... Qavrila!

Qavrila onunçün bir qədəh araq və bir stekan su getirir.

Lebedev əvvəlcə arağı, üstündən də suyu içir.

I qonaq. Nuş canınız!..

Lebedev. Nə nuşbazlıqdır... Gəbərməmişikse böyük şeydir. (*Arvadına*) Zyuzacan, bəs Şaşa hani? Camaat onun bayramına gəlib, özü yoxdu?

Kosıx (*ağlamsınır*). Belə də bəxt olar... Adam həmişə uduzar bəyəm?

Avdotya Nazarovna (*hırslı ayağa qalxır*). Ona görə ki, bacarmırsan. Oynaya bilmirsən oynamada!

İkisidə kart stolunun arxasından çıxıb Lebedev gilo tərəf gelirlər.

Kosıx (*ağlamsına-ağlamsına*). Cənablar, mənim əlimdə bir kərpic tuz, bir kral, bir də damla vardı. (*Avdotyanı göstərir*) Bunun əlində isə...

Avdotya Nazarovna (*onun sözünü kəsir*). Bəsdi, dedim oynaya bilmirsən. Mənim əlimdə nə işin var? Öz əlinə bax, oyna da.

Kosıx. Biabırçılıqdı bu!.. elə deyildi... Məndə... Sizdə... (*Lebedevə*). Pavel Kirilliç, bir görün necə oldu... mənim əlimdə bir kərpic tuz, bir kral, bir dama...

Lebedev (*barmaqlarıya qulaqlarını tutur*). Əl çək, xahiş eləyirəm, əl çək məndən...

Avdotya Nazarovna (*qışqırır*). Buna bax, oyunçu sayır özünü!

Kosix (*qəzəblə*). Mürtədəm, eclafam, əgər bir də bu bölgəyə kart oynasam! (*Dərhal da çıxıb bağa gedir*)

II qonaq da onun ardınca çıxır. Kart stolunun arkasında təkco Yeqoruşka qalır.

Avdotya Nazarovna. Uf.. Qızdırma basır adamı buna qulaq asanda... Buna bir bax... Bölgə!.. Sən özünsən bəlkə!..

Babakina. Nənəcan, elə siz özünüz də çox hırslısiz....

Avdotya Nazarovna (*Babakinanı görüb əllərini bir-birinə vurur*). Mənim gözəlim, gəlib çıxmışan?! Mən də kor toyuq kimi görmürəm səni bayaqdan... Bir bəri gəl... (*Qucaqlayıb ciynindən öpür və yanında oturur*) Ay sağ olmuş, bir dayan əmməli baxım sənə... Bəh, bəh, ağappaq durna kimisən! Tfı, tfı, tfı... Göz dəyməsin!..

Lebedev. Belə hay-küydənsə bir adaxlı tap ona...

Avdotya Nazarovna. Taparam da, ləp o yana keçərəm! Onunla Saneçkanı ərə verməyincə getməyəcəm bu dünyadan!.. Can verməyəcəm Əzrayıla! Odur ey, oturublar adaxlılarımız. Suya düşmüş kəkilli xoruza oxşayırlar!..

III qonaq. Çox uğursuz müqayisə oldu bu. Mənə görə, xanımlar, indiki cavanların subay gəzmələrinin başlıca səbəbi sosial şəraitlə bağlıdır...

Lebedev. Yaxşı, yaxşı, filosofluq eləmə! Xoşum gəlmir belə şeylərdən!..

III

Həminki adamlar, bir də Şaşa

Saşa (*səhnəyə daxil olub, atasına yaxınlaşır*). Cənablar, belə gözəl havanı qoyub, bu cür basırıqda niyə oturmusuz?

Zinaida Savişna. Saşenka, Marfa Yeqorovnanı görmüsən?

Saşa (*Babakinaya təraf gedə-gedə*). Bağışlayın, günahkaram.

Babakina. Day bəyənmir bizi Saneçka. Bəyənsəydi, arada bir bizə də gələrdi. (*Öpüşürlər*) Təbrik eləyirom, əzizim...

Saşa. Minnətdaram (*Onun yanında oturur*)

Lebedev. Bəli, Avdotya Nazarovna, adaxlı tapmaq çox çətin-di indi. Hələ adaxlı bir yana, abırlı bir şofer tapmaq da müşkül işdir. İnciməsinlər məndən, indiki cavanlar elə bil bütüşüb kif atıblar... Heç nə gəlmir əllərindən. Nə oynaya bilirlər, nə danışa bilirlər, nə əməlli-başdı içməyi bacarırlar...

Avdotya Nazarovna. Yox, içməyə ustadılar, təki müftə olsun...

Lebedev. İçməyi at da bacarıır. Mən ağıllı içməyi deyirəm. Bizim vaxtimızda belə deyildi. Bütün günü mühazirələr əldən salırdı bizi. İntəhası mühazirədən canımızı qurtaran kimi özümüzü verirdik dostlardan birinin evinə. Oxuyurduq da, oynayırdaq da, xanımları da məzələndirirdik. (*Çirtma ilə boğazına vurur*) Bu məsələ də öz yerində. Bəzən səhərə kimi filosofluq eləyirdik, boğazımız yırtılanan yalan da danışırdaq... yoxsa indikilər kimi... (*Əlini yellədir*) Başa düşürəm... nə ölüyə hay verirlər, nə də diriyə pay. Bütün bu mahalda bir dənə cavan var, o da ki, evlidi. (*Köksünü ötürür*) Və deyəsən o da başlayıb cızığından çıxmaga...

Babakina. O kimdi elə?

Lebedev. Nikolaşa İvanov.

Babakina. Hə, yaxşı kişi. (*Üz-gözünü əyir*) Amma bəd-bəxtdi.

Zinaida Savişna. Yox bir, elə arvadla xoşbəxt olacaqdı. Elə bildi ki, cühud qızının ata-anası qucaq-qucaq qızıl-gümüş verecek ona. Tərsinə oldu amma... arvadı dinini dəyişən kimi valideyinləri lənətlədilər qızı. Deyirlər, iti görək, qurdı görək, onu görməyək. Nikolay da umsuğ qaldı, bir qəpik də ala bilmədi qay-natasından. İndi də, day deyəsən, iş-işdən keçib.

Saşa. Ana, yalandır bütün bunlar.

Babakina. Şuroçka, necə yəni yalandı? Hami bilir bunu. Pul dərdi olmasayıdı, cühud qızıyla niyə evlənirdi? Rus qızları azdı bəyəm? Aldanıb Nikolaşa, əməlli başlı aldanıb. (*Ehtirasla*) Yaziq qızı yaman zülüm verir indi! Gülməlidi lap. Gedib gəzib-dolanır, evə qayıdan kimi düşür fağırin üstüne: "Atanla anan yaxşı kələk gəldilər mənə! Rədd ol mənim evimdən!" hara getsin binəva? Ata-anası qəbul eləyər bəyəm onu? Yaziq kənizlik eləməyə də bəlkə razı olardı, intəhası əlindən heç bir iş gəlmir. Bütün günü danlayır

onu. O vaxta kimi ki, qraf girir ortalığa. Qraf olmasayı, çoxdan ölüb-getmişdi yazıq.

Avdotya Nazarovna. Deyirlər, salır onu zirzəmiyə, bir səbət sarımsağı da qoyur qabağına, deyir: "Ye, flan-flan şüdənin qızı..." O tifil də ürəyi ağzına gələnə kimi yeyir.

Gülüş.

Saşa. Ata, yalandı bunların hamısı!

Lebedev. Neyləyək deyirsən? Qoy mirdasınlar da... (*Qışqırır*) Qavrila!..

Qavrila podnosda araq və su gətirir.

Zinaida Savişna. Yaziq elə buna görə də müflis olub. Bütün işləri batıb-gedib. Borkin olmasa, yəqin ki, cuhud arvadıyla bir yerdə yeməyə çörək də tapmazdı Nikolay! (*Köksünü ötürür*) Eh, hələ biz nə qədər zibile düşmüşük onun üstündə!.. İnanırsınız ki, üç ildi doqquz min manat borclu bize, qaytarırmır.

Babakına (*heyratla*). Doqquz min?!

Zinaida Savişna. Bəli... Mənim bu Paşenkam verib ona pulu. Saçı-saqqalı ağarıb, di gəl hələ də bilmir ki, kimə borc vermək olar, kimə olmaz. Kapitalın özü bir yana, heç olmasa sələmini vaxtında verəydi!

Saşa (*ehtirasla*). Ana, min dəfə demisiz bunu!

Zinaida Savişna. Sənə nə var bunnan? Sen niyə qahnar çıxırsan ona?

Saşa (*ayağa qalxır*). Sizə bircə tikə ziyanı dəyməmiş adam haqqında belə danışmağa, bilmirəm necə diliniz gəlir? Neyləyib axı o sizə?

III qonaq. Aleksandra Pavlovna, icazə verin iki kəlmə də mən deyim. Nikolay Alekseyeviçə böyük hörmətim var. Onunla tanışlığı şərəf sayıram özümçün. Amma açığını desək bir balaca avantüristlik var onda deyəsən.

Saşa. Əgər sizə belə gəlirsə, onda təbrik eləyirəm siz.

III qonaq. Sübut eləmək üçün bir fakt da deyim sizə. Özü də bu faktı onun attaşesi Borkindən eşitmışəm. İki il bundan qabaq qaramala azar düşəndə o, xeyli heyvan alıb sigortalayıb...

Zinaida Savişna. Hə, hə, hə! Yadımdadı o hadisə. Mənə də danışıblar.

111 qonaq. Mal-qaranı sığortalayıb, bunu yaddan çıxarmayın, sonra da azara yoluxdurub və sıgorta pulunu alıb.

Savaşa. Yalandı bunların hamısı! Yalandı! O yazıq nə mal-qara alıb, nə də azarradıb! Bunu Borkin toqquşdurub özündən. Özü belə eləyib sıgorta pulu almaq isteyirdi və hər yerdə lovgalanırdı bu layihəsiynən. İvanov bundan xəber tutan kimi biabır elədi onu və Borkin iki həftə onun dalınca düşüb, bağışlanması üçün yalvarmalı oldu. İvanavun günahı bircə onladı ki, xasiyyəti yumuşaqdı, o firildən Borkini rədd eləyə bilmir. Bir günahı da ondadı ki, çox inanır adamlara. Bütün var-dövlətinin o-bu daşıybı aparıb. Həndəvərində dolananların hamısı onun əliaçıqlığından istifadə eləyib, mal-mülk sahibi olublar.

Lebedev. Qızışma, Şura! Bəsdi!

Savaşa. Niya boş-boş danışırlar axı? Necə də darıxır adam bunların arasında! İvanov, İvanov, İvanov – başqa söhbətləri yoxdu elə bil. (*Qapıya tərəf gedir və döniüb geri qayıdır*) Təəccüb eləyirəm! (*Cavanlara*) Heyrət olunacaq dərəcədə səbirli adamlarsız, cənablar! Doğrudanmı burda oturub belə boş sözlərə qulaq asmaq darıxdurmır sizi? Ətalət havanı da dondurub burda! Niya ağızınıza su alıb durmusuz? Danışın, bir hərəkətə gəlin, xanımları eyləndirin! Yox, əger İvanovdan başqa mövzunuz yoxdursa, onda oxuyun, gülün, oynayın...

Lebedev. Ay sağ ol! Ay elivə dönüm! Yu-bük bunları!

Savaşa. Əger oxumaq, gülmək, oynamaq istəmirsizcə, əger xoşunuz gəlmirse eylənməkdən, onda Allah xatirinə, hamınız bir yerdə fikirləşib təzə bir şey tapın, maraqlı, ağıllı bir şey. Cəhənnəmə ki, ləp əskik şey olsun, təzə olsun amma, təki məzəli, gülməli olsun! Ya da hamınız bir yerdə elə bir şey eləyin ki, yadda qalsın, heç olmasa, azca da olsa, fedakarlığa, ığidliyə oxşasın, bu cavan xanımlar sizə baxanda heç olmasa bircə dəfə ürəkdən “Oxay!” eləyə bilsinlər. Axı hamının ürəyindən keçir ki, cavan xanımların xoşuna gələsiz, bəs sevdirmək istəmirsiz özünüüz? Ah, cənablar! Ətalət basıb hamınızı! Sizə baxanda tükü də tərpenmir adamin, çıraqlar o saat his eləməyə başlayır sizi görəndə. Çox süstsüz! Min dəfə demisəm bunu sizə, bir damcı da həyat eşqi yoxdu ürəyinizdə!..

IV

Həmin adamlar, İvanov və Şabelski

Şabelski (*İvanovla bir yerdə sağ qapıdan içəri girir*). Kimdi burda deklamasiya deyən? Sizsiz Şuroçka? (*Qəhqəhə çəkib onun əlini sıxır*) Təbrik eləyirəm, mənim mələyim. Allah eləsin çox gec ölüsiz və birdə təzədən gəlməyəsiz bu dünyaya...

Zinaida Savişna (*sevincək*). Nikolay Alekseyeviç, qraf!..

Lebedev. Ba! Kimi görürəm... qraf! (*Onlara tərəf gedir*)

Şabelski (*Zinaida Savişnanı və Babakinanı görüb əl uzadır onlara*). Bəh, bəh, bir divanın üstündə iki dənə bütöv bank oturub!.. baxanda adamın gözünə işiq gəlir! (*Salamlasır. Zinaida Savişnaya*) Axşamın xeyir, Zyuzuşka! (*Babakinaya*) Salam, pomponçık! Qotazlı xanım!

Zinaida Savişna. Qraf gəlişinizlə çox sevindirdiz məni! (*Qışqırır*) Qavrila, çay gətir! Rica edirəm, əyləşin! (*Qalxıb sağ qapıdan girir və dərhal da geri qayıdır. Cox qayğılı görkəmi var*)

Savaşa əvvəlki yerində oturur. İvanov hamıyla görüşür.

Lebedev. (*Şabelskiyə*). Gün hayandan çıxbı, qraf? Hansı qüvvələr səni çəkib götürüb bura? (*Öpüşür onunla*) Yaman quldursan ha, qraf! Abırlı adamlar belə iş tutmurlar heç vaxt! (*Onu rampaya tərəf aparır*) Niyə bizə gəlmirsən neçə vaxtdı? Xətrinə dəyən olub bəlkə?

Şabelski. Nəynən gəlim sizə? Qarğı atımla? Öz atım yoxdu, Nikolay da gətirmir, deyir Sarayla evdə qal, qoyma darıxsın. Atlarını göndər dalmca, gəlim...

Lebedev (*əlini yellədir*). Birçə bu qalmışdı ele! Zyuzuşka çatdayır at adı gələndə. Əzizim, axı sən hamidan doğmasan mənə! Köhnələrdən bir sən qalmışan, bir də mən! Ölüb getmiş cavanlığım yadına düşür səni görəndə... Zarafat bir yana, doğru sözümdü, görünən necə kövrəlmışəm, ağlayıram az qala. (*Qrafi öpür*)

Şabelski. Əl çək! Əl çək! Çaxır anbarının iyi gəlir səndən.

Lebedev. Əzizim, sən heç təsəvvür eləyə bilməzsən ki, dostlarımı görməyəndə necə darıxıram! Az qala asmaq qərarına gəlirəm özümü... (*Astadan*) Zyuzuşka özünün borc kassasıyla bütün

abırlı adamları uzaqlaşdırıldı və gördüğün kimi, birçə bu adamye-
yənlər qalıblar... Dudkinlər, Budkinlər... Di yaxşı, çayını iç...

Qavrıla qrafa çay uzadır.

Zinaida Savişna (*Qavrilaya*). Yenə çıxdı yanından?
Demədim ki, mürəbbədən-zaddan da gətir?.. Qarağat mürəbbəsi...

Şabelski (*qəhqəhə çəkir. İvanova*) Nə deyirdim sənə? (*Lebedevə*) Yolda Nikolasla mərc gəlirdim ki, çatan kimi Zyuzuşka bizi qarağat mürəbbəsiyle çaya qonaq eləyəcək.

Zinaida Savişna. Qraf, hələ də masqaraçılığınızdan qal-mamısız. (*Oturur*)

Lebedev. İyirmi çəllək mürəbbə bişirtmişik, neyləyək bəs onu?

Şabelski (*stolun yanında oturur*). Zyuzuşka, yiğırсанmı hələ qəpiyi qəpik üstə? Bir milyonu düzəldə bilmisənmi?

Zinaida Savişna (*ah çəkir*). İçimiz özümüz yandırır, çölümüz özgələrini. Qiraqdan baxan deyir ki, bunlardan varlısı yoxdu. Di gel, quru söz-söhbətdi bunlar...

Şabelski. Yaxşı, yaxşı, bilirik! Xəberimiz var hər şeydən. (*Lebedevə*) Paşa, düzünü de sən canın: düzəltmisizmi bir milyonu?

Lebedev. Bilmirəm. Onu Zyuzuşkadan soruş...

Şabelski (*Babakinaya*). Gombul pomponçığın də milyonçu olmağına az qalib yeqin. Maşallah, gündən yox, saatnan gözəlləşir, kökəlir pomponçık! O saat görünür ki, korluq çəkmir pul sarıdan...

Babakina. Mənim sizə böyük ehtiramım var, zati-aliləri, amma gülüş hədəfi olmaqdan da xoşum gəlmir.

Şabelski. Əziz bankcığazım, bəyəm masqaradı bu? Ürəyimin çıçırtısıdı bu, hisslərim dilə gətirib onu. Sizi və Zyuzuşkanı mən dünyalar qədər istəyirəm... (*Şən*) Məftunam sizə! Soyuqqanlı baxa bilmirəm heç birinizi...

Zinaida Savişna. Siz elə yenə əvvəlki kimisiz. (*Yeqorus-kaya*) Yeqoruşka, şamları söndür. Oynamırsızsa niyə yansın hədər yerə? (*Yeqoruşka diksinir; üfürüb keçirir şamları. İvanova*). Nikolay Alekseyeviç, xanımınızın səhhəti necədi?

İvanov. Pisdi. Bu gün doktor açıq dedi ki, çaxotkadı xəstəliyi.

Zinaida Savişna. Nə danışırsız? Zavalı... (*Köksünü ötürür*) Biz hamımız sevirik onu...

Şabelski. Boş sözdür, yalandır!.. Çaxotka-zad yoxdu, şarlatanlıq eləyir doktor. Bu cavan loğmanın gəzmək düşüb könlünə. Bu yandan da ki xanumin əri qısqanc deyil. (*İvanov yerində narahatlıqla qurcalanır*) Sarranın özüne gəldikdə isə, mən onun heç bir sözünə, heç bir hərəkətinə inanmırıam. Bütün ömrüm boyu nə doktorlara, nə vekillərə, nə də qadınlara inanmamışam. Yalandı, şarlatanlıqdı, fokusdu onların sözləri də, əməlleri də.

Lebedev (*Şabelskiyə*). Yaman qəribə subyektsən sən, Matvey!.. Bilmirəm niyə belə nifrət eləyirsən adamlara? Dəli kimi düşüb ortalığa! Nə qədər ki, danışmir, deyirsən ki, adamlar da, danışan kimi zəhrimar töküür ağızından...

Şabelski. Nə deyirsən, bəlkə bu əclaflara, bu dələduzlarla qucaqlaşış öpüşüm.

Lebedev. Hanı axı o əclaflar? Harda görürsən onları?

Şabelski. Burdakıları demirəm mən. Amma...

Lebedev. Heç dəxli var! Bu da işdi yəni? Saxta hissərdi bunlar.

Şabelski. Saxta... Yaxşı ki, heç bir dünyagörüşün yoxdu sənin.

Lebedev. Nə dünyagörüşübazlıqdı? Oturub hər dəqiqə əzra-yılı gözləyirəm. Bu da dünyagörüşü. Bizim, qardaş, sənilə mənim dünyagörüşü haqqında fikirləşmək vaxtıımız keçib. Belə-belə işlər... (*Qışqırır*) Qavrila!

Şabelski. Day Qavrilahq, deyilsən, axı! Bir burnuna bax, çuğundura dönüb.

Lebedev (*Qavrilanın gətirdiyi arağı içir*). Zərər yoxdu, əzizim, gərdək dalına keçməyəcək ki...

Zinaida Savişna. Doktor Lvov çoxdandı ki gəlmir bu yan-lara. Yaddan çıxarıb bizi deyəsən.

Sasha. Heç xoşum gəlmir ondan. Düzlük mücəssəməsi. Bir qurtum su da istəməz, bircə papirosunu da çəkməz adamın, təmiz, vicdanlı olduğunu göstərmək istəyir hər yerde. Oturur, durur, almında isə elə bil bu sözlər yazılıb: mən təmiz adamam! Darıxır adam onunla.

Şabelski. Dar düşüncəli düzgün adamdı bu həkim! (*Açıqla*) “Yol verin namuslu əməyə!” tutuquşu kimi çığırlı addımbaşı və elə bilir ki, ikinci Dobrolyubovdur gəlib dünyaya. Yəqin fikirləşir ki, kim çığırırsa əclafdır. Qəribə fikirləri var. Əgər mujik imkanlı-disa, adam kimi yaşayırsa, deməli, əclafdı, kukladı. Mənim pencə-yim məxmərdisə və bu pencəyi mənə nökər geyindirirse mən əcla-

fam, təhkimçiyəm. O qədər təmizdir, o qədər təmizdir ki, lap partlayır təmizliyindən! Yer tapa bilmir özünə. Mən qorxuram onnan... vallah düz deyirəm! Bir də gördün vicdanının səsinə qulaq asıb ilişdi qulağımın dibinə, ya da başqa bir eclaflıq eledi.

Ivanov. O məni də çox yorub, amma mənim xoşuma gəlir doktor. Çox səmimi adamdır.

Şabelski. Yaxşı səmimilikdir! Dünən mənə yaxınlaşış görün nə deyir: "Qraf, mənim heç xoşum gəlmir sizdən!" Minnətdaram acizanə surətdə! Özü də bunu ele-bele, sözarası demir ha! Səsi titrəye-titrəye, gözləri yana-yana, dizləri əsə-əsə deyir! Cəhənnəm olsun onun səmimiliyi! Yaxşı, deyək ki, mənə nifret eləyir, bu təbiidir və mən özüm də başa düşürəm bunu. Yaxşı, bəs bütün buları mənim düz üstümə demək nəyə lazımdır? Mən lap pis, murdar adam olsam da, hər halda ağsaqqalam, saçlarının ağına hörmət eləməli... Küt, amansız düzlükdür bu!

Lebedev (kinaya ilə). Bəs nə!.. Özün də cavan olmusan, yaxşı başa düşürsən belə şeyləri.

Şabelski. Bəli, cavanlıqda mən səfəhlik eləmişəm. Çatskini yamsılamışam, rəzilləri, dələduzları ifşa eləmişəm, amma heç vaxt öğrencilerin üzünə deməmişəm ki, ogrusan, necə deyərlər, dar ağacından asılmış adamin evində kəndirdən söhbət salmamışam. Tərbiyəli olmuşam mən. Amma sizin bu kütbeyin təbib başqa qəlibdən çıxıb. Əgər tale ona prinsip və ümumbəşəri ideallar naminə məni camaat arasında kötəkləmək imkanı versə – özünü göyün yeddi qatında hiss edər.

Lebedev. Cavanların hamısı tərsdi. Mənim dayım hegelçi idi. Bir də göründün mənim bu hegelçi dayım evində qonaqlıq eləyir. Ev qonaqla doludur. Dayım içib keflənən kimi çıxırdı stulun üstünə, ağızına gələni deyirdi qonaqlara: "Cahilsiniz hamınız! Qara qüvvələrsiz! Yeni həyatın şəfəqləri!" Dil boğaza qoymurdu, söyüb biabır eləyirdi hamını...

Sasha. Bəs qonaqlar nə deyirdilər?

Lebedev. Heç nə... Fikir vermirdilər ona, yeyib-içirdilər. Bir dəfə mən onu duele çağırdım... öz doğma dayımı! Bekonun üstündə oldu. Yadımdadı, bax, beləcə, Matvey kimi oturmuşdum. Dayım isə rəhmətlik Gerasim Nılıçla, bax, orda, Nikolaşanın yerində dayanmışdılar. Birdən Gerasim Nılıç sual verdi.

V

Həminki adamlar ve Borkin (son dəblə geyinib, qoltuğunda bağlama var. Oxuya-oxuya sağ qapıdan içəri girir. Səhnədəkilər uğultuya qarşılıyırlar onu).

Xanımlar. Mixail Mixayloviç!..

Lebedev. Mişel Mişeliç! Hardasız? Heç xəbər-əter də yoxdu sizdən!

Şabelski. Məclisler yaraşığı!

Borkin. Bu da mən! (*Saşanın qabağına qaçır*) Ey nəcib sin-yorina, sizin kimi gözəl bir çıçeyin dünyaya gəlmesi münasibətliə bütün kainatı təbrik etmək cəsarətini öz üzərimə götürürəm... Və öz əllərimlə düzəldiyim bu fişəngləri və benqal şamlarını sevincimin şəfəqləri kimi sizə təqdim edirəm. (*Bağlamani verir*) Siz bu qaranlıq dünyaya şəfəq saçıdığınız kimi, qoy bu fişənglər də gecənin bağrını söksün. (*Təzim edir*)

Sasha. Təşəkkür eləyirom...

Lebedev (*qəhqəhə çəkir. İvanova*). Niyə qovmursan qapından bu satqını?

Borkin (*Lebedevə*). Pavel Kirilliçə! (*Sonra İvanova təzim edir*) Möhtərəm xozeyinim Nikolasa! (*Bir-bir hamiya yaxınlaşış təzim eləyir*) Möhtərəm Zinaida Savişnaya. Məlekler mələyi Marfa Yeqoravnaya!.. Ağbirçəklərin ən gözəli Avdotya Nazarovnaya!.. Əlahəzrat qrafə!..

Şabelski (*qəhqəhaylə gülür*). Əsil məclis adamı da... Gələn kimi dəyişdi hər şey... Görürsüz?

Borkin. Uf! Yoruldum... Deyəsən görüşdüm hamıyla... Hə, nə var, nə yox, cənablar? Təzə, necə deyərlər, adamın tükünü ürpərdən fövqəladə bir şey yoxdu ki? (*Tez Zinaida Savişnaya sari dönür*) Size gələndə söyüdlükdə mujiklərə rast gəldim... (*Qavrilaya*) Qavryuşa, mənə çay getir, amma qarağatsız! (*Zinaida Savişnaya*) Hə, mujikler söyüdlərin qabığını soyurdular. Doğrudan, niyə siz bu söyüdü otkupa verib, əvezində vergi yiğmirsiz?

Lebedev (*İvanova*). Bu murdar satqını niyə qovmursan axı?

Zinaida Savişna (*səksənən kimi olur*). Doğrudan a, heç mənim ağlıma gəlmir!..

Borkin (*qollarını oynadıb gimnastika eləyir*). Hərəkətsiz dayana bilmirəm də... Hə, nə deyirsiz, neyləyim sizinçün? Marfa Yeqorovna, formadayam bu saat! Cuşa gəlmışəm! (*Oxuyur*)

Zinaida Savişna. Bir şey düzüb-qoşun. Yoxsa darixırıq hamımız.

Borkin. Cənablar! Doğrudan da, nolub belə mışmirığınızı sallamısız? Məhkəmə iclasçıları kimi səssizcə oturublar!.. Gəlin bir şey fikirləşək. Nə istəyirsiz? Fant? Bəlkə rəqs eləyək, ya atəsfəşanlığa başlayaqq?

Qızlar. Atəsfəşanlıq! Atəsfəşanlıq!

Hay-küyle bağla qaçırlar.

Sasha (*Ivanova*). Bu gün niyə belə kefsizsiz?

Ivanov. Başım ağrıyrı, Şuroçka. Bir də, darixıram...

Şura. Gedək qonaq otağına.

Sağ qapıdan içəri adlayırlar; Zinaida Savişna və Lebedevdən başqa hamı bağla enir.

Zinaida Savişna. Hə, buna deyərəm – cavan. Gələn kimi hamının kefini qaldırdı. (*İri lampanın şamlarını söndürür*) Hələ ki camaat bağdadı, havayı niyə yansın.

Lebedev (*onun dalınca düşür*). Zyuzuşka, qonaqlara yeməyə bir şey vermək lazımdır...

Zinaida Savişna. Bu qədər də şam olar? Elə buna görə deyirlər ki, var-dövlətiniz başınızdan aşır. (*Yenə şam söndürür*)

Lebedev (*ardınca gəzə-gəzə*). Zyuzuşka, camaata bir şey vermək lazımdır, Cavanlar acdılardır yəqin... Zyuzuşka...

Zinaida Savişna. Qraf çayını axıracan içməyib. Bu qədər qəndi zay eləyib. (*Sol qapıdan içəri adlayır*)

Lebedev. Tfı! (*Bağ'a gedir*)

VI

Ivanov ve Saşa

Saşa (*İvanovla birlikdə sağ qapıdan səhnəyə daxil olur*). Hamı bağa gedib.

İvanov. Belə-belə işlər, Şuroçka. Qabaqlar çox işləyirdim, səhərə kimi oturub fikirləşə biliirdim, yorulmurdu. İndi isə heç bir iş görmürəm, heç nə haqqında düşünmürəm, amma həm bədənim yorulub, həm də qəlbim. Vicdanım gecə-gündüz sizlayır, hiss eleyirəm ki günahkaram, di gəl günahının konkret nədən ibarət olduğunu bilmirəm. Bu yandan da arvadımın xəstəliyi, pulsuzluq, didişmə, dedi-qodu, artıq səhbətlər, səfəh Borkin... Öz evimdən zəhləm gedir, orada yaşamaq işgəncədən pisdir mənə. Açığını desəm, Şuroçka, məni özündən artıq sevən arvadımla bir yerdə olmaqdən da təngə gəlmisəm, dözmürəm. Siz mənim köhnə dostumsuz və yəqin ki, səmimi etirafından incimezsiz. Bax, bu qədər yol keçib size gəlmisəm ki, əylənim bir az, amma burda da darixıram və evə qayıtməq istəyirəm. İnciməyin, mən indi sakitcə çıxıb gedəcəm.

Saşa. Nikolay Alekseyeviç, başa düşürəm sizi. Sizin bədəxtliyiniz ondadı ki, tənhasız, həmişə sevdiyiniz və sizi başa düşən bir adam olmalıdır yanınızda. Yalnız məhəbbət sizin ürəyinizə yerindən təpər verə bilər.

İvanov. Yox, Şuroçka... Ele birçə o qalmışdı ki, suya düşmüş xoruza oxşadığım bir vaxtda təzə məhəbbət romanı başlayım. Allah uzaq eləsin! Yox, Şuroçka, yox, məsələ romanda deyil. Ele bil Allahın hüzurundayam, bir kəlmə də yalan yoxdu sözümdə: hər şeyə dözərəm – kədər də, psixopatiyaya da, müflisləşməyə də, arvadımı itirməyə də, belə erkən qocalmağıma da, tənhalığa da. Lakin özümün özümə gülünc görünməyimə dőzə bilmərəm heç vaxt. Fikirləşəndə ki, tamamilə sağlam və güclü adam ola-ola Hamletə və Manfredə, ya da ümumiyyətlə, artıq adama çevrilmişəm – xəcalətdən ölmək dərəcəsinə gelirəm! Ele zavallı, miskin adamlar var ki, onları Hamlet və ya artıq adam adlandırılarda xoşlanına gəlir. Mənimçünsə, bu, rüsvayçılıqdır! Mənim qüruruma toxunur bu, həya öldürür məni, eziyyət çəkirəm...

Saşa (*gözlərindən yaş axa-axə zarafatla*). Nikolay Alekseyeviç, gəlin qaçaq Amerikaya.

İvanov. Burdan qapının ağızına getməyə tənbəllik eləyirəm,
siz Amerikadan dəm vurursuz... (*Bağda doğru gedirlər*)

Şura, doğrudan da, bu mühitdə yaşamaq çətindir size! Hendəverinizdə olan
adamlara baxanda dəhşət bürüyür məni: kimə əre gedəcəksiz? Ümid bircə
ona qalıb ki, yoldan ötən bir poruçık və ya tələbə götürüb qaçırdı sizi...

VII

Zinaida Savişna əlində bir banka müreibbə sol qapıdan daxil olur.

İvanov. Şuroçka, siz bağda gedin, bir azdan mən də gəlirəm...
(*Səşa bağda gedir*) Zinaida Savişna, bir təvəqqim var sizdən...

Zinaida Savişna. Nə lazımdır, Nikolay Alekseyeviç?

İvanov (*tutula-tutula*). Məsələ burasındadır ki, sabah yox,
biri gün vekselimin vaxtı qurtarır. Vekselin sələmini ödəmək vax-
timi bir qədər uzatsanız və ya onu kapitalın üstünə gəlməyə icazə
versəniz, böyük minnət qoymuş olarsız boynuma. İndi pulum yox-
dur sələmi ödəməyə...

Zinaida Savişna (*qorxan kimi olur*). Nikolay Alekseyeviç,
elə şey olar? Bu nə adətdir? Yox, özünüzdən şey çıxarmayın, Allah
rızasına, incitməyin mən başı daşını...

İvanov. Bağışlayın, günahkaram... (*Bağda gedir*)

Zinaida Savişna. Gör necə qorxutdu məni, ilahi... Onun
sözlərini eşidəndə əsmə tutdu məni... Hələ də əsirəm... (*Sağ qapi-
dan içəri girir*)

VIII

Kosıx (*sol qapıdan içəri girir və səhnənin o biri tərəfinə addımlayırlı*). Mənim əlimdə bir kərpic tuz, bir kral, bir də dama
vardı... Sonra, bir qara ürək tuz idi, bir də... hə, balaca onluq... Bu
cəhənnəm bayquşu, bu qara bölgə heç kömək... (*Danışa-danışa
sağ qapıdan içəri addımlayırlı*)

IX

Avdotya Nazarovna ve I qonaq

Avdotya Nazarovna (*qonaqla bağdan galə-gələ*). Bu xəsis qançıçı parça-parça elərəm, tike-tike doğraram – ürəyim soyumaz, heç olmasa bir qıça şor balıq qoyayıdı ortaya! Belə də ev olar?! Belə təsərrüfat olar?!

I qonaq. Belə məclis olar? Darıxdığımdan ləp divara vurmaq istəyirəm başımı! Allah göstərməsin, bunlar da özlərini adam sayırlar. Acıdan, darıxmaqdan az qala qurd kimi ulayıb, adamlara hücum eləyəsən...

Avdotya Nazarovna. Necə didərdim o bihəyanı!..

I qonaq. Bir balaca içən kimi çıxıb gedəcəm eve! Qadam sənin adaxlılarının ağızına. Günortadan bəri birçə qədəh də araq verməyiblər. Belə yerdə qız bəyənmək olar?

Avdotya Nazarovna. Gedək axtaraq görək nə tapınq...

I qonaq. Tss!.. Yavaş-yavaş! Şnaps, deyəsən, yemək otağında bufetdədi. Yeqoruşka görməsin... Tss!..

Sol qapıdan içəri gitirlər.

X

Anna Petrovna ve Lvov sağ qapıdan səhnəyə adlayırlar.

Anna Petrovna. Zərər yoxdu, sevinəcəklər bizi görəndə. Heç kim yoxdu. Yəqin bağdadılar.

Lvov. Niyə axı gətirdiz məni bura? Bu quzğunların yanına? Bizim heç birimizin yeri deyil bura! Təmiz adamlar uzaq olmalıdır bu mühitdən!

Anna Petrovna. Bura baxın, cənab təmiz adam! Müşayiət elədiyin qadına bütün yol boyu özünün təmizliyindən dəm vurmaq nəzakətsizlikdir! Doğru səhbət olsa da, hər halda darıxdırıcıdır. Qadınlara heç vaxt öz məziyyətlərinizdən, comərdliyinizdən danışmayın. Qoy onlar özləri görüb qiymətləndirsinlər məziyyətlərinizi. Mənim Kolyam siz yaşda olanda, qadınların arasına düşən kimi

deyib-gülər, mahni oxuyar, məzəli lətifələr danışardı. Bununla belə qadınların hamısı onun necə adam olduğunu çox yaxşı bilirdilər.

L v o v . Rica edirəm, Nikolayınız barədə az danışın mənə. Çox gözəl başa düşürəm mən onu!

Anna Petrovna. Siz yaxşı adamsız, amma heç nə başa düşmürsüz. Gedək bağa. O heç vaxt demirdi ki, “mən təmiz adamam! Boğuluram bu mühitdə! Quzğunlar! Bayqus yuvası! Timsahlar!” Heyvanxana söhbəti açmırkı heç vaxt, əsəbileşəndə, hiddətlənəndə isə ancaq bu sözləri eşidirdim ondan: “Ah, necə də ədalətsizlik elədim bu gün!” Və ya: “Anyuta, yazığım gəlir o adama!” Belə, sizsə...

Gedirlər.

XI

Avdotya Nazarovna və I qonaq

I qonaq (*sol qapıdan səhnəyə daxil olurlar*). Yemək otağında yoxdu, onda yəqin hardasa ambardadı. Yeqoruşkadan öyrənmək lazımdır. Gəlin qonaq otağından keçib gedək.

Avdotya Nazarovna. Necə didişdirordim onu!..

Səhnədən keçib sağ qapıdan içəri adlayırlar.

XII

Babakina, Borkin və Şabelski.

Babakina və Borkin güle-güle bağdan səhneyə adlayırlar. Şabelski güle-güle, əllərini bir-birinə sürə-sürə onların ardunca gəlir.

Babakina. Yaman darixıram! (*Gülür*) Lap ürəyi sıxılır adamın. Hamı dinməz-söyləməz gəzir, elə bil arşın udublar. Darix-maqdan sümüklərim də quruyub. (*Yerində atılıb-düşür*) Qarışığı-mızı açaq bir az.

Borkin onun belini qucaqlayıb yanağından öpür.

Şabelski (*qaqqıldaya-qaqqıldaya barmaqlarını şaqqıldadır*).
Lənətə gələsən! (*Qaqqıldayır*) Qismən...

Babakina. Buraxın, buraxın əllərimi, utanmaz! Qraf da Allah bilir nə fikirləşər! Əl çəkin!..

Borkin. Mənim mələyim, qəlbimin firuzəsi!.. (*Əllərini öpür*) İki min üç yüz manat borc verin mənə!..

Babakina. Yox, yox, yox... Nə deyirsiz-deyin, amma pul yox, rica edirəm... Yox!.. Buraxın əllərimi!..

Şabelski (*onların atrafında ora-bura gedir*). Pomponçik...
Hər şeyin öz lətafəti...

Borkin (*ciddi*). Bəsdi. Gəlin iş haqqında danışaq. Açıq söhbət eleyək, tacir kimi. Özünüz də əzilib-bütülməyin. Ya hə, ya yox! Qulaq asın! (*Qrafi göstərir*) Bax, buna pul lazımdır, ildən ilə ən azı üç min gəliri olmalıdır. Sizə isə ər lazımdır. Qrafınıya olmaq istəyirsiz?

Şabelski (*qəhqəhə çəkir*). Qəribə həyasızdır ha!

Borkin. Qrafınıya olmaq istəyirsiz? Ya hə, ya yox!

Babakina (*həyəcanla*). Özünüzdən söz çıxarmayın, Mişa...
Bu cür məsələləri belə ayaqüstü həll eləmirər... Əgər qraf istəyirə, özü deyə biler... Bir də, başa düşmürəm, birdən-birə...

Borkin. Bilirsiz, söz qatmayıın araya! Haqq-hesab var ortada...
Ya hə, ya yox!..

Şabelski (*gülə-gülə əllərini bir-birinə sürtür*). Doğrudan da, pis olmaz, hə? Lənət şeytana, bəlkə doğrudan da belə bir rəzillik eleyim? Hə? Pomponçik... (*Babakinanın yanağından öpür*) Bəh, bəh! Ləzzət!..

Babakina. Bura baxın, siz məni əməlli-başlı təşvişə saldım...
Çıixin gedin!.. Yox, getməyin!..

Borkin. Tez olun! Ya hə, ya yox! Tələsirik...

Babakina. Bilirsiz nə var, qraf, gəlin bir neçə gün qonağım olun mənim... Bizdə belə kədərli olmur məclisler. Elə sabah gəlin... (*Borkinə*) Siz zarafat eleyirsiz?

Borkin (*hirslənir*). Kim zarafatla danışır belə ciddi məsələdən?

Babakina. Dayanın, bura baxın!.. Ah, halim dəyişdi! Başım hərlənir! Qrafınıya... Ah!.. Yıxılıram...

Borkinlə qraf onun qoluna girib, yanaqlarından öpə-öpə sağ qapıya tərəf aparır, ordan içəri adlayırlar.

XIII

İvanov, Saşa, sonra Anna Petrovna.
İvanovla Saşa qaca-qaca bağdan gəlib səhnəyə qalxırlar.

İvanov (*ümidsiz halda başını əlləri arasına alır*). Ola bilməz!
Lazım deyil, lazım deyil, Şuroçka!.. Oh, lazım deyil!..

Saşa. Dəlicəsinə sevirem sizi... Sızsız heçdir həyat mənimçün!
Səssiz sevinc, səadət yoxdu mənə! Mənim üçün her şey sizsiniz...

İvanov. Nəyə lazımdı! İlahi, heç nə başa düşmürəm... Şuroçka
lazım deyil!..

Saşa. Uşaqlıq çağlarimdə siz mənim üçün yeganə sevinc
idiniz; o vaxt sizi, sizin qəlbınızı sevirdim, özüm kimi sevirdim.
İndi isə sizi sevirem, Nikolay Alekseyeviç... Sizinlə bir yerdə
nəinki dünyanın axırına, lap qəbirə də gedərəm, ancaq siz Allah tez
eləyin, yoxsa boğularam...

İvanov (*bəxtəvər gülüşə qərq olur*). Nə deməkdir bu? Deməli
başlamalıyam yaşamağa? Eləmi, Şuroçka?.. Mənim həyatım! (*Onu
ağuşuna çəkir*) Təzə-tər çıçəyim mənim... (*Anna Petrovna bağdan
gəlib səhnəyə qalxır və əri ilə Saşanı görəndə elə bil yerə mixlanır*)
Deməli, yaşamaq olar? Eləmi? Təzədən başlamaq lazımdır hər
şeyi? (*Öpür Saşanı*)

İvanovla Saşa Anna Petrovnani görürler.

İvanov (*dəhşətlə*). Sarra!

Perdə

ÜÇÜNCÜ PƏRDƏ

İvanovun kabinet. Yazı stolunun üstündə səliqəsiz halda kitablar, kağız-kuğuz, zərflər, taparıçalar var. Stolun üstündə, kağızların arasında araq qrafını, duzlu balıq, çörək parçaları, xiyar görünür. Divarlardan xəritələr, şəkillər, tüsənglər, oraqlar, qamçıclar asılıb. Günortadır.

I

Şabelski, Lebedev, Borkin və Pyotr.
Şabelski və Lebedev yazı stolunun arkasında əyleşiblər.
Borkin stulu at kimi minib. Pyotr qapının ağızında dayanıb.

Lebedev. Fransanın siyaseti aşkar və aydındır. Fransızlar nə istədiklərini bilirlər. Onlarındı birçə kolbasnikləri çırtdamadı, vəssəlam. Almaniyankı isə uzun zirltıldı. Almaniyanyın gözündə Fransadan başqa da neçə-neçə yekə tir var, onları da dartıb çıxartmalıdı bir-bir...

Şabelski. Boş sözdü!.. Mənçə, almanlar da siçandan qorxandılar, fransızlar da... Bir-birinin gözünə kül üfürməkdən başqa heç nə bilmirlər. İnan ki, elə bununla da qurtaracaq hər şey. Vuruşma-yacaqlar.

Borkin. Mənçə, heç lazım da deyil vuruşmaq. Bütün bu silahlar, konqreslər, xərc-xəsarət nəyə lazımdı axı? Mən bilirsiz neylərdim? Ölkədəki bütün itləri yiğib quduzluq zəheri vurardım və buraxardım düşmən tərəfə. Bircə aydan sonra görün nə həngamə qopurdu, hamı quduzlaşış düşərdi bir-birinin canına.

Lebedev (gülür). Başına baxanda görürsən ki, bapbalacıdı, amma içində gör nə qədər ideya var! Okeandakı balıqlar qədər.

Şabelski. Virtuozdu da!

Lebedev. Allah güldürsün səni, Mişel Mişeliç, güldürdün bizi! (*Gülüşü kəsir*) Hə, cənablar, söhbət qoyunu qurda verdi, araq çıxıb yaddan. Bir də təkrar eləyək. (*Qədəhlərini doldurur*) Öz sağlığımıza. (*İçib qəlyanaltı eləyirlər*) Arağinkı ancaq selyodkadi. Bundan gözəl zakuskası yoxdu arağın.

Şabelski. Yox, ən yaxşısı duzlu xiyardı... Dünya binə olan-dan alımlər fikirləşirlər, amma duzlu xiyardan yaxşı şey tapa bil-

meyiblər hələ... (*Pyotr*) Pyotr, get bir az da xiyar gətir. Mətbəx-dəkilərə də de ki, dörd dənə qutab qızartsımlar, soğanla. İsti-isti gətirərsən.

Pyotr gedir.

Lebedev. Arağın üstündən kürü də ləzzət verir. Amma bilirsiz necə? Ancaq mən deyən kimi. Üç-dörd dənə göy soğanın başını xırda-xırda doğrayırsan, bir parça kərə yağı, bir-iki qaşış da qara kürü götürüb, hamısını qatışdırırsan. Üstüne də limon sixırsan... Bəh, bəh!.. Ele ətri gələndə bihuş olur adam. Atasını yandırır arağın.

Borkin. Qızardılmış çay balığı da əla olur araqla. Amma gərək bu balığı qızartmağı bacarasan. Balığı qəşəngcə təmizləyib, quru çörək ovuntusuna bulayırsan, sonra qoyursan tavaya. Ele qızardırsan ki, qupquru olsun, xırıldasın dişin altında. Xırt-xırt-xırt...

Şabelski. Dünən Babakinagilde qəşəng zakuskavardı – ağ göbələk.

Lebedev. Hə, ağ göbələk məcundu.

Şabelski. Amma qəribə bişirmişdilər. Soğanla, dəfnə yarpağıyla. Başqa ədviyyat da vurulmuşdu. Qazanın qapağını qaldıran kimi ətri büründü evi. Əla idi!

Lebedev. Hə, cənablar, nə deyirsiz, birini də gedək? Öz sağlığımıza... (*İçirlər. Saatına baxır*) Yox, deyəsən gəlib çıxmayaçaq Nikolaşa. Day vaxtdı, mən gedim. Deyərsən Babakinagilde göbələk yemisən? Bizzət hələ yoxdu göbələk. Yaxşı, icazə ver şübhələ-nək sənnən, Marfutagile belə tez-tez getməkdə xeyir ola?

Şabelski (*başıyla Borkini göstərir*). Budur ey, evləndirmək isteyir Marfutayla məni...

Lebedev. Evləndirmək? Sənin neçə yaşın var indi?

Şabelski. Altmış iki.

Lebedev. Hə, evlənməyin əsl vaxtı. Marfutka da elə əsl sənin tayındı ki, durub.

Borkin. Məsələ Marfutkada deyil, onun sterlinqlərindədi

Lebedev. İştahın güclüdü deyəsən, yoxsa Marfutkanın sterlinqlərinə göz dikməzdin. Bəlkə quş südü də keçir könlündən?

Borkin. Nolar, siz elə fikirləşin. Qoy bir evlənib cibışdanlarını doldursun, onda deyərəm.

Şabelski. Elə bilirsən zarafat eləyir? Yox. Bu bala dahi elə bilir ki, sözündən çıxmayıb doğurdan da evlənəcəyəm...

Borkin. Bəs nə! Bəyəm evlənməyəcəksiz?

Şabelski. Dəli olmamışız ki? Bir fikirləşirsiz nə deməkdir bu?

Borkin. Çox sağ olun!.. Minnətdaram sizə! Deməli, biabır elemək istəyirsiz məni? Belə şey olar? Özünüz söz vermədiniz? Necə biabır oldum ey, gör!.. Yaxşı nə deyirsiz, evlənirsiz, ya yox?

Şabelski. (çiyinlərini çəkir). Bu deyəsən ciddi danışırımsış ey... qəribə adamsanmış vallah!

Borkin (əsəbiləşir). Bəs onda niyə yerindən eləyirdin yazıq qadını? Neçə gündü ki, yemir, içmir, ancaq qrafınyahq haqqında fikirləşir... Belə şeylə zarafat elemək olar? Heç kişilikdəndi bu?

Şabelski (bir çürtiq vurur). Doğrudan da, bəlkə gedim bu alçaqlığa? Hə? Evlənəcəyəm hamının acığına! Vallah!.. Ay kef olacaq ha!

II

Lvov gelir.

Lebedev. Böyük təbiətə hörmət və ehtiram... (*Doktora əl verir, oxumağa başlayır*) "Doktor, xilas edin məni, ölümnen qorxan kimi qorxuram ölüməndən..."

Lvov. Nikolay Alekseyeviç gəlməyib hələ?

Lebedev. Yox. Bir saatdan çoxu ki, gözləyirəm onu. (*Lvov narahətiqlə səhnədə gəzisir*) Əzizim, Anna Petrovnanın səhhəti necədi?

Lvov. Pis.

Lebedev (ah çəkir). Gedib salam yetirmək olar hüzuruna?

Lvov. Rica edirəm lazımlı deyil. Yatıb deyəsən. (Pauza)

Lebedev. Qəşəng qadındır... zavalı... (*Köksünü ötürür*) Şuroçkanın ad günündə ürəyi gedəndə baxdım ona və onda gördüm ki, kitabı bağlanıb zavallının, və az qalıb ömrü. Başa düşmürəm niyə ürəyi getmişdi onda? Elə otağa girmişdim ki, gördüm yixilib yerə, rəngi də sapsarı, meyit rəngində. Nikolaşa da qabağında diz çöküb, elə onun da rəngi o cür Şuroçka da ağlayır. Şuroçka da mən də bir həftə havalı kimi dolandıq evdə o hadisədən sonra.

Şabelski (*Lvova*). Möhtərəm elm xadimi, dős qəfəsi xəstə olan xanımlara cavan həkimlərlə tez-tez görüşməyin xeyir olduğunu hansı alim kəfş edib, deyə bilərsinizmi? Cox böyük kəşfidir bu! Da-hiyanə kəşfdır! Nəyə aiddir bu: allopatiyaya, ya gemeopatiyaya?

Lvov əvvəlcə cavab vermək istəyir, sonra iyrənirmiş kimi bir hərəket əleyib gedir.

Lebedev. Daş yamansın dilinə! Niyə xətrinə dəydin onun?

Şabelski (*əsəbililiklə*). Niyə yalan danışır?.. çaxotkadı, heç bir ümid yoxdu, ölücək... yalan deyir! Dözə bilmirəm yalanlarına!

Lebedev. Niyə elə fikirləşirsən ki, yalan deyir?

Şabelski (*qalxıb səhnədə gəzişir*). Heç ağlıma gətirə bilmirəm ki, canlı adam heç nədən yixilib ölsün. Gəl qurtaraq bu söhbəti!

III

Lebedev, Şabelski, Borkin və Kosix.

Kosix (*qaça-qaça içarı girir*). Evdədi Nikolay Alekseyeviç? Salam! (*Həmiylə əl tutub görüşür*). Evdədi?

Borkin. Yoxdu.

Kosix (*oturur və dərhal da qalxır*). Onda xudahafis! (*Stolun üstündəki qədəhlərdən bərini götürüb başına çəkir və bər tığa yemək götürüb iyləyir*) Gedim işimin dalınca... Əldən düşmüşəm... Güclə dururam ayaq üstə...

Lebedev. Hardan belə?

Kosix. Barabanovgildən. Bütün gecəni oynamışıq. İndicə qurtarmışıq. Bu Barabanov lap pincəti kimi oynayır kartı. (*Ağlar səsla*) Bir qulaq asın: başlayandan qara ürək əl çəkməyib məndən... (*Üzünü Borkinə tutur, Borkin ilan çalmış kimi qaçır*) O kərpic gəlir, mən qara ürək, o kərpic, mən qara ürək... (*Lebedeva təraf çevrilir*) Sonra bir dama götürdüm...

Lebedev (*barmaqlarıyla qulaqlarını tutur*). Əl çək! İsa xatirinə, el çək məndən!

Kosix (*qrafa*). Başa düşürsüz; tuz, dama, yenə bir dənə tuz...

Şabelski (*itələyir onu*). Çıxmın gedin, qulaq asmaq istəmirəm size!

Kosıx. Axırda da ki...

Şabelski (*divardan asılmış tapançanı qapır*). Rədd olun, yoxsa atıram!..

Kosıx (*əlini yellədir*). Bu da işdi?.. Danışmağa bir adam tap-mayacağam yəni? Elə bil Avstraliyadasan: heç kim heç kimin kitabını oxumur... Hərə öz hayındadı... Yaxşı, getmək lazımdı... (*Sapkasını qapır*) Vaxt qiymətlidi... (*Əlini Lebedevə uzadır*) Pas!..

Gülüş. Kosıx çıxır və qapıda Avdotya Nazarovna ilə toqquşur.

IV

Avdotya Nazarovna (*qişqırır*). Səni görüm adın qalsın! Yıxmışdın məni!..

Hamı. A-a-a!.. gəlib çıxdın? Nə ecəb səndən, görünmürdün?

Avdotya Nazarovna. Hə, mən də deyirəm hardadı bunlar?! Evi ələk-vələk eləmişəm bayaqdan... (*Görüşür*)

Lebedev. Niyə gəlmisən?

Avdotya Nazarovna. İşim var, əzizim! (*Qrafə*) Əlahəzrət, sizinlə bağlıdır işim. (*Təzim edir*) Sizə salam gətirmişəm və kefinizi xəbər almağa gəlmışəm... O, mənim kuklam tapşırıb sizə deyim ki, əgər bu axşam təşrif gətirməsəz sehərə kimi ağlayacaq. Dedi ki, əlahəzrəti bir qıraqa çək və qulağına piçilda bu sözleri. Mənsə fikirləşirəm: niyə piçildamalıyam ki? Hamı özümüzüñküdü burda. Bir də ki, oğurluq elemirik ha, Allahın hökmüyle, sevib-sevilməklə düzəlir bu iş. Bilirsiz ki, içən deyiləm, amma bu münasibətlə bir qədəh vuraram!

Lebedev. Mən də... (*Araq süzür*) Bu qoca sağsağanı görür-sən? Elə bil illərin təsiri olmur buna. Otuz ildi ki, elə belədi...

Avdotya Nazarovna. Illərin kələfini dolaşdırmışam. Heç bilmirəm neçə yaşım var... İki dəfə ərə gedib, başlarını yemişəm. Üçüncüsünə də gedərdim, di gəl cehizsiz olduğumdan alan yoxdu. Səkkiz uşağım vardı... (*Qədəhi götürür*) Allah xeyir versin, savablı işə başlamışıq, allahın köməyilə xeyrliliklə də başa çatdırarıq! Onlar baş-başa verib kef çəkerlər, biz də baxıb sevinərik. Allah başacan eləsin... (*İçir*) Yaman tünd araqdır.

Şabelski (*gülə-gülə Lebedevə*). Ən maraqlısı da odur ki, bular elə bilirlər mən, doğrudan da... Başa düşürsən? Qəribədir! (*Qal-xır*) Paşa, bəlkə elə doğrudan da, eləyim bu rəzilliyi? Hamının acığına... Yəni ki, al, qoca köpək, ye! Hə, nə deyirsən, Paşa?

Lebedev. Boş söhbətdi bütün bunlar, qraf. Biz bu saat gəbərecəyimiz gün haqqında fikirləşməliyik. Marfutkalar, sterlinqlər isə çoxdan ötüb keçib... Bizim dövranımız çoxdan qurtarıb, qraf.

Şabelski. Yox, bir qazan qaynadacağam! Vallah eləyəcəyəm bunu!

İvanov və Lvov daxil olurlar.

V

Lvov. Rica edirəm, beş dəqiqə vaxt ayırin mənə, söhbət eləməliyəm sizinlə.

Lebedev. Nikolaşa! (*Qabağına yeriyib öpüşür onunla*) Salam, əziz dost... Bir saatdı ki, gözleyirəm səni.

Avdotya Nazarovna (*təzim eləyir*). Salam, əzizim.

İvanov (*incik halda*). Cənablar, yenə mənim kabinetimi tüsüylə doldurmusuz!.. Min dəfə xahiş etmişəm ki, burda papiroş çəkməyin... (*Stola yaxınlaşır*) Hələ buna bax, kağızlarım araqla islatmışız... çörək... xiyar... Ürəyi qalxır adamın!

Lebedev. Günah məndədi, Nikolaşa, günahkaram... bağışla. Əzizim, çox vacib bir məsələ barədə söhbət eləməliyəm səninlə...

Borkin. Mən də.

Lvov. Nikolay Alekseyeviç, nə deyirsiz, danışa bilərəm sizinlə?

İvanov (*Lebedevi göstərir*) Görürsünüz, ona da lazımad. Siz gözleyin sonra... (*Lebedevə*) Nə lazımdır?

Lebedev. Cənablar, mənim söhbətim gizliyi. Rica edirəm...

Əvvəlcə qrafla Avdotya Nazarovna, sonra da
Borkin və Lvov çıxırlar.

İvanov. Paşa, sən istədiyin qədər içə bilərsən, bilirəm ki, xəstəsən, içməsən dayana bilmirsən, amma rica edirəm, dayımı içirtmə. Qabaqlar dilinə də vurmurdu. Zərərdi ona.

Lebedev (*qorxmuş kimi*). Əzizim, xəbərim yox idi bundan...
Heç fikir verməmişəm...

İvanov. Allah eləməsin bu uşaqlaşmış qoca ölsün. Sizə nə var ki, o mənim üçün əzizdi... Hə, yaxşı, nə isteyirsən?

Pauza.

Lebedev. Məsələ belədir ki, əzizim... Heç bilmirəm necə başlayım ki, abırsızlıq kimi çıxmasın. Nikolaşa, inan ki, utanıram bunu deməyə, qızarıram, dilim topuq vurur, di gəl, neyləyə bilərəm, özünü mənim yerimdə təsəvvür ele. Bilirsən ki, asılıyam ondan, qara qulam, murdar əsgiyəm...

İvanov. Nə olub bəyəm?

Lebedev. Arvadım yollayıb məni bura... Rica eləyirəm, qardaşyana, ver onun sələmin! İnanırsan, məhv eləyib məni, beynimi çürüdüb! Allah xatırınə, qurtar haqq-hesabı onunla!..

İvanov. Paşa, bilirsən indi pulum yoxdu mənim.

Lebedev. Bilirəm, vallah bilirəm, amma neyləyim... Day gözləmək istəmir. Birdən götürüb məhkəməyə verər, onda mən, Şuroçka necə baxarıq sənin üzünə?

İvanov. Mən özüm də utanıram, Paşa, yer ayrılsa yerə girməyə hazırlam bu saat... Neyləyim, hardan tapım pulu? Bir yol göstər: hardan? Əlac bircə payızə qalır, taxılı yiğib satım, onda.

Lebedev (*qışqırır*). Gözləmək istəmir!

Pauza.

İvanov. Sənin də vəziyyətin yaxşı deyil, amma mənimki lap pisdi. (*Fikrili halda o baş-bu başa addimlayır*) Heç bir çıkış yolu tapa bilmirəm. Satmağa da heç nəyim yoxdu...

Lebedev. Bəlkə Milbaxın yanına gedəsən, ona altı min borcludu axı sənə... (*İvanov ümidsiz halda əlini yellədir*) Bura bax, Nikolaşa... Bilirəm, söyəcəksən məni, amma lazımlı deyil, xətrinə dəymə bu qoca əyyaşın... Dost kimi... İkimiz də universiteti bitirmişik, liberalıq... (*Pul kisəsini çıxarır*) Evdə heç kimin xəbəri yoxdu bundan, miras qalıb mənə. (*Pulu çıxarıb stolun üstünə qoyur*) Borc kimi götür... tulla bu təkəbbürü, dost kimi... Vallah mən alardım səndən... (*Pauza*) Min yüz manatdı. Götür get bizi, əlbəəl özünə

ver... Al, sox bəbəyinə, Zinaida Savişna! Amma elə et ki, məndən aldığıni başa düşməsin, yoxsa – Allah uzaq eləsin! Pişiyimi ağaca dırmaşdır! (*Ivanova diqqətlə baxır*) Yaxşı, yaxşı, lazım deyil! (*Tez pulu götürüb cibinə qoyur*) Zarafat elədim! İsa xatirinə, bağışla! Ürəyini bulandırdım, hə? (*Ivanov əlini yellədir*) Belə də iş olar?!.. (*Köksünü ötürür*) Hə, kədərli günlərin başlandı sənin. Qardaşım, insan dediyin samovar kimi bir şeydi. Həmişə taxçada, sərin yerdə durmur, günlərin bir günü onun da içində qor tökürlər: pşş... pşş!.. Bir qəpiyə dəyməz mənim bu müqayisəm, amma bundan ağıllısını fikirləşib tapmaq olmaz... (*Köksünü ötürür*) Bədbəxtliklər adamın ürəyini möhkəmləndirir. Elə bilmə ki, sənə yazığım gəlir. Bu gir-dabdan da çıxacaqsan, hər şey düşəcək qaydasına, yamanlıq ona qalacaq. İntehası, əzizim, bu camaatdan inciyirəm... Bilmirəm bu dedi-qodunu çıxaran kimdi?! Qəzada sənin haqqında o qədər yalan-palan danışırlar ki, bir də görəcəksən prokurorun köməkçisi kəsdirib qapını... sən qatilsən, qaniçənsən, soyğunçusan...

İvanov. Boş sözlərdi bunların hamısı... Başım yaman ağrıyr.

Lebedev. Cox fikirləşirsən, ondandı.

İvanov. Heç nə fikirləşmirəm.

Lebedev. Tüpür bu söhbətlərin hamısına, gedək bizə, Şuroçka səni sevir, başa düşür, qiymətləndirir. Nikolaşa, Şuroçka yaxşı qızdır, namuslu qızdır. Nə anasına oxşayıb, nə də mənə, necə deyərlər, qonşuya çəkib deyəsən... Hərden diqqətlə baxıram ona, inana bilmirəm ki, mənim kimi yekəburun əyyaşdan belə gözəl bir məxluq törənə. Gedək bizə, otur söhbət elə Şuroçkayla, eynin açılsın. Səmimi, sədaqətli adamdı o...

Pauza.

İvanov. Paşa, əzizim, tək burax məni.

Lebedev. Başa düşürəm, başa düşürəm... (*Tələsik saatına baxır*) Başa düşürəm. (*Ivanovu öpür*) Xudahafis. Mən hələ məktəbin təqdisinə də getməliyəm. (*Qapıya Sarı gedir və birdən dayanır*) Ağıllı qızdı... Dünən Şuroçkayla bu dedi-qodu barədə söhbət eləyirdik. (*Gülür*) Cox ağıllı qızdı. Gözəl bir aforizm dedi: "Atacan, işildaquşlar ona görə qaranlıqda işiq saçırlar ki, gecə quşları onları tapıb yeyə bilsinlər. Yaxşı adamlar da dünyaya ona görə gəliblər ki,

böhtan və dedi-qodu özünə qıda tapa bilsin". Necə deyib? Dahidi! Jorj Zand!..

İvanov. Paşa! (*Onu saxlayır*) Nolub mənə?

Lebedev. Ele mən özüm də soruşmaq istəyirdim bunu səndən, amma utandım. Bilmirəm, qardaş! Bir tərəfdən, mənə elə gəlirdi ki, bədbəxtliklər əldən salıb səni. Digər tərəfdənsə, bilirəm ki, belə şeylərin gücü çatmaz sənə... bədbəxtlik yuxa bilməz səni, Nikolaşa, bu, nəsə başqa şeydi! Amma bilmirəm nədi!..

İvanov. Mən özümdə başa düşmürem. Mənə belə gəlir ki, bu... Yox, yox! (*Pauza*) Yəqin yadimdadı, Semyon adında bir fəhləm vardı. Bir dəfə xırman vaxtı özünü qızlara göstərmək üçün iki çuval çovdarı dalına aldı və zərbə saldı özünü. Beş-altı gündən sora da yixılıb öldü. Mənə belə gəlir ki, mən də zərbə salmışam özümü. Gimnaziya, universitet, sonra təsərrüfat, məktəblər, layihələr... İnamı da başqalarınkı kimi deyildi, evlenməyim qəribə oldu, tez-tez qızışış çıxırdım özümdən, risq eleyirdim, pulumun da qədrini bilmirdim, səpələyirdim sağa-sola, xoşbəxt günlərim də oldu, iztirab çəkmekdə də hamını arxada qoydum. Bütün bunlar, Paşa, ciyənimə aldığım həmin çuvallardı. Daşıyıram neçə vaxtı kürəyimdə. Yəqin artıq kürəyim qırılıb, çartdayıb bel sümüyüüm. İyirmi yaşında hamımız qəhrəmanlıq eşqinə düşürük, hər şeyə əl atrıq, ən ağır yükün altına giririk, otuzu haqlayanda yorulub düşürük əldən. Daha heç nəyə yaramıraq. Nəylə izah eləyə bilərsən bu yorğunluğu? Bəlkə də heç o deyil!.. Yox, o deyil!.. get, Paşa, Allah amanında. Get, təngə gətirdim səni.

Lebedev (*nəsə tapıbmış kimi*). Bilirsən, qardaş, mühit yeyib için!

İvanov. Axmaq sözdü, Paşa, köhnə söhbətdi. Get!

Lebedev. Doğrudan da axmaq sözdü. İndi özüm də görürem ki, axmaqdı. Getdim!.. (*Gedir*)

VI

Ivanov, sonra Lvov

İvanov (*tək*). Çox pis, zavallı, miskin adamam mən. Məni bundan sonra da sevmək və hörmət eləməkçün gərək Paşa kimi zavallı və miskin olasan. İlahi, necə nifrət eləyirəm mən özümə! Necə zəhləm gedir öz səsimdən, addımlarımızdan, əllərimdən, öz fikirlərimdən, bu paltardan. Gülməli deyilmə, acı deyilmə bu? Cəmi birçə il bundan qabaq sağlam, güclü, gümrah idim. Heç bir ağır iş yormurdu məni, ehtiraslıydım, nadan idim hətta, dərdli görəndə ağlayırdım, pislik, yamanlıq görəndə hirslenirdim. İlhamın nə olduğunu bilirdim, səhərə kimi stolun arxasında oturub arzulara qapıldığım gözəl gecələrin poeziyasını dərk eləyirdim. Tanrıya inanırdım, gələcəyi ovucumun içi kimi açıq-aydın gördüm... İndi isə, ilahi! Əldən düşmüşəm, heç bir iş görmürəm, bekarçılıq yorub məni. Nə beynim, nə əllərim, nə də ayaqlarım qulaq asır sözümə. Mülküm batıb gedir, meşələrim qırılr. (*Ağlayır*) Torpaqlarım yetim kimi baxır üzümə. Heç nə gözləmirəm, heç nəyə hayifim gəlmir, sabahı fikirləşəndə ürəyim əsir... Bəs Sarra əhvalatı? And içirdim ki, ölenəcən sevəcəyəm, hələ bir peygəmbərlik eləyib xoşbəxtlik də vəd edirdim ona, heç yuxusunda da görmədiyi bir gelecekəkdən söhbət açırdım. İnandı mənə zavallı. Və bir yerdə yaşadığımız beş ilde verdiyi qurbanların ağırlığı altında şam kimi necə əridiyini, öz vicdanıyla vuruşa-vuruşa necə üzüldüyünü gördüm və Allah şahiddir ki, bütün bunların müqabilində birçə dəfə də qınamadı məni, birçə dəfə də şübhəylə baxmadı!.. Nə oldu axırı? Məhəbbətim soyudu... Necə? Niyə? Neyə görə? Başa düşmürem. İndi odur, əzab içindədir gece-gündüz, son günlerini yaşayır, mənse qorxaq tülübü kimi qaçıram ondan, solğun sıfətinə, çökmüş sinəsinə, yalvarıcı baxışlarına baxa bilmirəm... Ar olsun mənə!.. (*Pauza*) Mənim bədbəxtliklərim zavalı Saşanı riqqətə getirir. Az qala atası yaşında olmayıma baxmayaraq, məni sevdiyini bildirir. Mən də sərxiş oluram bu sözdən, unuduram hər şeyi, gözəl musiqidən vəcdə gəlmış kimi qışqırıram: “Yeni həyat! Səadət!” üstündən birçə gün keçən kimi də inanmiram bunların heç birinə, cinə, qulyabanıya inanmadığım kimi... Nə olub mənə görəsən? Hansı uçuruma sürükləyirəm

özümü? Bu zəiflik hardandı məndə? Nə olub mənim əsəblərimə? Xəstə arvadım mənliyimə bir balaca toxunan kimi, qulluqçu qız bir azca kec hay verən kimi və ya tətiyi çəkəndə tüfəng açılmadımı çıxıram özümdən, dalayıram hamını. (*Pauza*) Başa düşmürəm, başa düşmürəm, başa düşmürəm! Az qalib ki, güləni çaxam başıma!..

L v o v (*içəri girir*). Mən sizinlə danışmalıyam, Nikolay Alekseyeviç!

İ v a n o v . Əgər biz hər gün beləcə danışmalı, öcəşməli olsaq, doktor, mən əldən düşərəm.

L v o v . Mənə qulaq asa bilərsiz?

İ v a n o v . Sizə mən hər gün qulaq asıram, amma hələ də başa düşə bilmirəm ki, məndən nə isteyirsiz.

L v o v . Mən çox açıq və aydın danışıram. Və məni ancaq sinəsində ürək olmayan adam başa düşməyə biler...

İ v a n o v . Arvadımın ölüm ayağında olduğunu bilirəm; onun yanında günahkar olduğumu bilirəm; sizin təmiz, düzdanışan adam olduğunuzu da bilirəm! Daha bundan başqa nə lazımdır sizə?

L v o v . Mənə yer eleyən insanın bu qədər qəddar olmasıdır... Zavallı bir qadın ölüm ayağındadır. Onun dünyalar qədər sevdiyi və ölüm ayağında son dəfə görmək istədiyi atası və anası var; onlar da çox gözəl bilirlər ki, qızlarının dünyadan köçməsinə az qalib və buna baxmayaraq hələ də ata-anasını çox sevir, di gəl, lənətə gəlmış qəddarlıq. Valideyinlər elə bil dini əqidələrinin nə qədər möhkəm olduğunu nümayiş etdirməklə dünyani heyretləndirmək isteyirlər; iradələri xilafına çıxmış qızlarını hələ də lənətləyirlər. Sizə görə isə o, hər şeyini qurban verib – doğma yuvasını da, dinini, məsləkini də... Sizsə açıq-aydın və hamiya bəlli olan məqsədlə hər gün Lebedevgilə gedib-gelirsiz!

İ v a n o v . İki həftədir ki, mən ora getmirəm...

L v o v (*ona qulaq asmadan*). Sizin kimi adamlarla açıq danışmaq lazımdır və eger mənə qulaq asmaq isteyirsizsə, eşidin! Mən açıq danışmağa öyrəşmiş adamam... Sizə lazımdır bu ölüm, yeni qəhrəmanlıqlar üçün lazımdır; nolar, qoy olsun. Di gəl, doğrudan-mı siz bir azca gözləyə bilmirsiz? Öz arvadınıza rahat ölməyə imkan versəz, abırsızlığınızla onu bu dünyadan bir az da tez getməyə məcbur etməsəz, Lebedevin qızı cer-cehizini də yiğisdirib qaçacaq bəyəm sizdən? İndi olmasın, bir il, iki il sonra olsun, sizin üçün nə

var ki, gözəl-göyçək Tartyufuz, istədiyiniz qızı yoldan çıxardıb, cehiz qarışq ələ keçirə bilərsiz, indiki kimi... Niyə tələsirsiz? Arvadınızın bir aydan, bir ildən sonra yox, məhz indi ölməsi nəyinə lazımdır?

İvanov. Yox, işgəncədir bu... Doktor, əger siz adımlın səbr kasasının heç vaxt daşmayacağınızı fikirləşirsizsə, onda çox pis həkimsiz. Sizin bu təhqirlərinizə cavab verməmək mənə çox baha başa gelir, bilirsinizmi bunu?

Lvov. Bəsdir, kimi axmaq yerinə qoymaq istəyirsiz? Çıxarın maskanızı.

İvanov. Yaxşı, ey ağıl dəryası, sizcə məni başa düşmək mənim içimdəkiləri, məqsədlərimi anlamaq çox asan şeydir eləmi? Deməli, Anna ilə ona görə evlənmişəm ki, saysız-hesabsız cehiz ələ keçirim... Cehizi ələ keçirə bilmədim, aldandım və təzə bir cehizli arvad almaq üçün indi Annanın ölümüne çalışıram... Belemi fikirləşirsiz? Nə asan imiş hər şey... Gör necə sadə bir maşınmış insan... Yox, doktor, bizim hər birimizdə həddən artıq vintlər, çarxlər, klapanlar var, çox mürekkeb maşındır insan və biz bir-birimiz haqda ilk təəssürata, bir-iki zahiri əlamətə görə fikir söyleyə, bir-birimizi qiymətləndirə bilmərik. Mən sizi başa düşmürəm, siz məni başa düşmürsüz və biz özümüz-özümüzü başa düşmürük. Gözəl həkim olmaq insanları başa düşmək deyil hələ. Təkəbbürlü olmayıñ bu qədər, razılaşın dediklərimlə.

Lvov. Siz doğurdanmı özünüz çox mürekkeb Adam olduğunu və əclaflığı təmizlikdən ayırmalı üçün mənim ağılmın çatışmadığını fikirləşirsiz?

İvanov. Görünür biz heç vaxt bir-birimizi başa düşə bilməyəcəyik... Axırıncı dəfə soruşuram və rica edirəm, műqəddiməsiz cavab verin; necə istəyirsiz məndən? Nədir axı məqsədiniz? (Əsəbi halda) Və kiminlə danışmaq şərəfinə nail olmuşam mən: prokurorla, yaxud arvadımın həkimiyətə?

Lvov. Mən həkiməm və həkim kimi tələb edirəm ki, siz rəftarınızı dəyişəsiniz... sizin hərəketləriniz məhv edir Anna Petrovnarı!

İvanov. Bəs mən neyləməliyəm axı? Neyləməliyəm mən? Bir halda ki, siz məni özündən yaxşı başa düşürsüz, onda deyin görək neyləməliyəm?

L v o v . Hər halda indiki kimi açıq-aşkar görməyin işlərinizi.

İ v a n o v . İlahi! Özünüz-özünüüzü, nə dediyinizi başa düşürsü-nüzmü? (*Su içir*) Əl çəkin məndən. Günahkaram, min dəfə günah-karam, Allahın yanında cavab verərəm, günahlarım üçün, sizi isə mənə işgəncə vermək üçün vəkil eləməyib heç kim...

L v o v . Bəs məni, mənim içimdəki həqiqəti təhqir etməyə kim vəkil eləyiб sizi? Əldən salmısız məni, zəhərləmisiz qəlbimi? Bu qəzaya gələnədək axmaqların, dəlilərin, aludə adamların olduğunu dərk və qəbul edirdim, amma cinayəti düşünerəkdən edən, iradəsi-ni biliб-biliб şər işlərə sərf eləyen adamların olduğunu heç ağlıma da gətirə bilməzdəm. Mən insanları sevirdim, hörmət edirdim, lakin elə ki, sizi gördüm...

İ v a n o v . Bunları eşitmışəm!

L v o v . Eşitməsiz? (*İçəri girən Sasəni görür; amazonka geyimindədir o*) İndi mənə elə gəlir ki, bir-birimizi əla başa düşürük! (*Çiynini çəkib çıxır*)

VII

İ v a n o v (*səksənir*). Şura, sənsən?

S a ş a . Bəli, menəm. Salam. Gözləmirdin? Niyə görünmürsən, neçə vaxtdı gəlmirsən bizə?

İ v a n o v . Şura, Allah xatirinə, ehtiyatsızlıqdır bu! Sənin bura gəlməyin çox pis təsir eləyə biler arvadıma.

S a ş a . O məni görmeyib. Dal qapıdan gəlmisəm. Bu saat çıxıb gedirəm. Yaman narahat idim: xəstələnməmisən ki? Niyə gəlmir-sən neçə vaxtdı bize?

İ v a n o v . Arvadım onsuz da təhqir olunub, ölüm ayağındadır: sənsə belə ehtiyatsızlıq eləyiб bizə gəlirsən. Şura, Şura, bu ağılsız-liqdır, insafsızlıqdır!

S a ş a . Bəs neyləyeydim? İki həftədir bizə gəlmirsən, məktub-larima cavab vermirsen? Əldən düşmüşəm mən. Mənə elə gəlirdi ki, sən əzab çekirsən burda, xəstəsən, ölmüsən. Bircə gecəni də rahat yata bilməmişəm... Bu saat gedirəm... Heç olmasa de görüm, xəstə deyilsən ki?

İvanov. Yox, əldən salmışam özümü, işgəncə verir mənə hamı... Daha çatmır gücüm! Bu yandan da ki, sən! Cox pis işdir bu, Şura, dəlilikdir! Necə də günahkaram mən, günahkaram!..

Savaşa. Belə dəhşətli, miskin sözləri deməyi necə də xoşlaysan! Günahkarsan! Yaxşı, de görüm nədir günahın?

İvanov. Bilmirəm, bilmirəm...

Savaşa. Cavab deyil bu. Hər bir günahkar günahının nə olduğuunu bilməlidir. Saxta kağız düzəltməmisən ki?

İvanov. Yerinə düşmədi.

Savaşa. Günahkarsan ki, daha arvadını sevmirsən? Bəlkə də, lakin insan öz hissərinin sahibi deyil, sən istəmədən olub bu. Ona görə günahkarsan ki, mənim sənə eşq elan elədiyimi arvadın görüb? Yox, senin günahın yoxdur bunda, çünki onun bunu görməyini istəməmisən sən...

İvanov (*onun sözünü kəsir*). Və sair və ilaxır... Sevdim, məhəbbətim tükəndi, hissərimin sahibi deyiləm – bütün bunlar ümumi şeylər, boş sözlərdir və onlarla kömək eləyə bilməzsən heç kime...

Savaşa. Səninlə danışmaq yorur adamı. (*Divardakı şəkilə baxır*) Gör nə qəşəng çəkibdir iti! Naturadan çəkilib?

İvanov. Bəli, naturadan. Və bizim bütün bu romanımız da adı, bayağı bir şeydir: o, tamamilə ruhdan düşmüşdü, hər şey mənasını itirmişdi onun gözündə. Və bu vaxt güclü, həyat eşqi ilə çağlayıb daşan xanım gəldi, kömək əlini uzatdı ona. Gözəldi bu və belə şeylər ancaq romanlarda olur, həyatda isə...

Savaşa. Elə həyatda da eyni şeydir.

İvanov. Görürəm həyatı çox ince başa düşürsən! Mənim iniltılərim sənə xilaskar bir qorxu təlqin edir, mənim simamda ikinci bir Hamlet tapdığını təsəvvür edirsən, məncə isə mənim bu psixopatiyam bütün əməl-salahiyyələ bir yerdə ancaq gülüş materialı ola bilər, başqa heç nəyə yaramaz! Mənim bu əzilib-büzülməyimi görəndə sən qəhqəhə çəkib özündən getmək əvəzinə, qaraul çağırırsan. Xilas etmək, qəhrəmanlıq göstərmək istəyirsən! Ah, necə qəzəblənmişəm, necə nifret eləyirəm özümə! Ürəyimə damıb ki, bu günkü gərginliyim nə isə bir şeyə səbəb olacaq... Ya nəsə sindiracam bu gün, ya da...

S a ş a . Bax, bax, ancaq elə bir şey eləmək lazımdır. Sındır nəyi-sə, vur, dağıt və qışqır. Mənə hirslənmisən sən, bura gəlməkdə axmaqlıq eləmişəm. Nolar, hirslən, qışqır mənim üstümə, ayaqlarını döy yerə. Hə, nə oldu? Hirslən... (*Pauza*) Hə?

I v a n o v . Gülməlisən.

S a ş a . Əla! Hə, deyəsən gülümseyirik! Rica edirəm, bircə təbəssüm də etə eləyin bize!

I v a n o v (*gülür*). Neçə vaxtdır fikir verirəm: məni xilas elə-mək, ürək-dirək vermək, başıma ağıl qoymaq istəyəndə, sıfətin dəyişir, lap sadəlövh olur, bəbeklərinə böyükür, elə bil kometaya baxırsan. Dayan, çıynini çırpmı, toza bulamışan. (*Çiyninin tozunu çırpir*) Sadəlövh kişi axmaqdır. Siz qadınlarsa sadəlövhüyü elə eləyirsiz ki, qəşəng çıxır, ürəyinə yatır adəmin və təsəvvür elədi-yimiz qədər də axmaq görünmür. Amma bu nə adətdir sizdə? Nə qədər ki, kişi sağlamdır, güclüdür, şəndir, əhəmiyyət vermirsin ona, di gəl, yoxuş aşağı düşürlənmişənən başlayan kimi asılırsız boynundan. Məgər güclü, cəsur adəmin arvadı olmaq gecə-gündüz sizildəyan kişinin böyründə oturmaqdə pisdir?

S a ş a . Əlbəttə.

I v a n o v . Niyə pisdir? (*Qəhqəha çəkir*) Darvinin xəbəri yoxdu bundan, yoxsa verərdi aşınızın suyunu! Siz insan nəslini korlaysız. Sizin mərhəmətiniz ucbatından tezliklə dünyaya gələnlərin hamısı psixopat, dəymədüşər olacaq.

S a ş a . Kişilər çox şeyi başa düşmürələr. Hər bir qız xoşbəxt kişidənsə uğursuz kişini xoşlayır, çünki hər bir qızı canlı məhəbbət cəlb edir... Başa düşürsən? Fəal, yaradıcı məhəbbət. Kişilər işlə məşğuldurlar və buna görə də məhəbbət onların üçüncü yerdədir. Arvadla səhbət etmək, onunla bağda gəzmək, vaxt keçirmək, onun qəbri üstündə ağlamaq – sizin üçün budur məhəbbət. Bizim üçünsə məhəbbət həyatdır. Mən səni sevirəm, bu o deməkdir ki, mən səni kədərdən xilas etməyi, səninlə birləşdə dünyanın o başına getməyi arzulayıram... sən dağa qalxsan mən də qalxaram, dərəyə yumalansan – mən də dalınca ataram özümü. Məsələn, bütün gecəni yatmayıb sənin yazılarını yazmaq və ya çarpayının yanında oturub səhərə qədər keşiyini çekmək, yaxud səninlə bir yerdə yüz verst piyada getmək mənim üçün böyük xoşbəxtlik olardı. Yadım-

dadı, iki-üç il bundan qabaq xırman vaxtı bize gəldin, toz içindəy-din, yorulmuşdun, yanıb qaralmışdın günün altında. Gələn kimi də su istədin. Su dalınca getdim. Əlimdə stəkan qayıdanda gördüm ki, yuxu aparıb səni divanda. Bütün günü yatdın, mənsə qapının ağızın-da durub keşik çəkdirim ki, gəlib oyatmasınlardır səni. Yaman xoşbəxt idim o gün! Nə qədər çox əziyyət çekirsənse, məhəbbət də bir o qədər gözəlləşir. Yəni, başa düşürsən, adam daha güclü duyur məhəbbəti...

İvanov. Canlı məhəbbət... Hm... Azardı bu, qız fəlsəfəsidi, bəlkə də elə belə olmalıdır... (*Çiyinlərini çəkir*) Allah bilir nədir! (*Sənlənir*) Şura, vallah mən abırlı adamam!.. Bir özün fikirləş: mən filosofluq eləməyi həmişə xoşlamışam, amma heç vaxt deməmişəm Ki, “Bizim qadınlar korlanıblar”. Və ya “Qadın pis yola düşüb”. Mən ancaq minnətdarlıq eləmişəm! Vəssəlam! Əzizim, mənim gözəlim, necə də məzəlisən sən! Mənsə gülməli bir qanmazam! Allah adamlarının arasında şuluq qatıram, ağlayıbsızıdayıram bütün günü. (*Gülür*) Bu-u! bu-u! (*Tez Saşadan aralanır*) Get burdan, Şaşa, ağlımızını itirmişik biz...

Savaşa. Hə, getmək vaxtıdı. Əlvida! Qorxuram sənin bu namuslu doktorun vəzifə borcunu yerinə yetirib, mənim burda olduğumu xəbər verər Anna Petrovnaya. Qulaq as mənə: bu saat burdan arvadının yanına get, otur yanında, tərpənmə heç yana. Bir il lazım gəlsə bir il otur, on il lazım olsa – on il. Yerinə yetir öz borcunu. Halına yan, xahiş elə keçsin günahından, lap isteyirsen ağla. Elə belə də olmalıdır. Amma əsas məsələ odur ki, işdən-gücdən qalma.

İvanov. Yenə korlandı əhvalım, zəhər yemişəm elə bil yenə!
Savaşa. Allah köməyin olsun! Mənim barəmdəsə düşünmə heç. Bir-iki həftədən sonra ikicə kəlmə yazsan da sağ ol, yazmasan da. Mənsə məktub yazacam sənə...

Borkin qapıdan boylanır.

VIII

Borkin. Nikolay Alekseyeviç, olar? (Saşanı görür) Bağışlayın, görmedim sizi... (İçeri adlayır) Bonjur! (Təzim edir)

Savaşa (utana-utana). Salam...

Borkin. Kökəlmisiz, daha da qəşəngləşmisiz.

Savaşa (Ivanova). Men gedirəm, Nikolay Alekseyeviç... Getdim... (Gedir)

Borkin. Mőcüzedir! Proza dalınca gəlmışdım, poeziya çıxdı qabağıma... (Oxuyur. İvanov həyəcanlı halda səhnədə gəzışır. Oturur) Nikolas, başqalarında olmayan nəsə var bu qızda. Düz demirəm? Nəsə qəribə, fantasmaqorik bir şey... (Köksünü ötürür) Əslində bütün qəzada ən varlı adaxlıdı, di gəl anası elə murdardır ki, heç kəs baş qoşmaq istəmir. O ölündən sonra hər şey Şuroçkaya qala-caq, ölenə qədərsə on min pul verər, bir süpürge, bir də ütü və əmr eləyər ki, səcdə qılsın qabağında (Ciblərini axtarır) Bir de-les-ma-xaros çəkək. Çəkirsiz? (Portsiqarını uzadır) Yaxşıdı... Çəkmək olar.

İvanov (hirsindən boğula-boğula Borkinə yaxınlaşır) Bu dəqiqli rədd olun burdan! Bir də ayağınız dəyməsin mənim kandarına! Bu dəqiqli! (Borkin özünü itirir, siqarani salır yerə) Rədd ol!

Borkin. Nikolas, nə deməkdir bu? Niye hirslenirsiz?

İvanov. Niye? Hardandı bu siqarlar sizə? Elə bilirsiz ki, qocanı hər gün aparıb-getirmeyinizdən xəberim yoxdu?

Borkin (çiyinini çəkir). Sizə nə dəxli var ki, bunun?

İvanov. Yaramazın biri yaramaz! Sizin rəzil layihələriniz bütün qəzada camaatın gözündə məni şərəfsiz bir adama çevirib! Bizi heç nə bağlamır bir-birimizə və xahiş edirəm, bu dəqiqli tərk edin mənim evimi! (Tez-tez o tərəf bu tərəfə gedir)

Borkin. Bilirəm, hirsəndiyiniz üçün deyirsiz bu sözleri, ona görə də incimirəm sizdən. Nə qədər istəyirsiz təhqir eləyin... (Siqarı yerdən götürür) Malxulyalığı isə buraxmağın vaxtı çatıb. Gimnazist deyilsiz...

İvanov. Nə dedim mən sizə? (Əsa-əsa) Oyun oynayırsız mənimlə?

Anna Petrovna daxil olur.

IX

Borkin. Hə, Anna Petrovna da gəldi... Mən gedim. (Gedir)

İvanov stolun yanında dayanır, başını aşağı diki.

Anna Petrovna (*pauzadan sonra*). Saşa niyə gəlmışdi bura?
(*Pauza*) Səninləyəm: niyə gəlmışdi?

İvanov. Soruşma, Anyuta... (*Pauza*) Günahkaram yanında.
Necə isteyirsən cəzalandır məni, dözərəm hər şeyə, amma... soruş-
ma... halim yoxdu danışmağa.

Anna Petrovna (*hırslı*). Niyə gəlmışdi o qız bura? (*Pauza*)
Deməli, beləymişsən sən! İndi başa düşürəm səni. Axır ki, kim
olduğunu gördüm. Şərəfsiz, rəzil... yadindadı, bizə gəlib yalandan
dedin ki, sevirsən məni... Mən də inanıb ata-anamı, dinimi atdım,
sənin əlinə düşdüm... Sən həqiqət haqqında, xeyirxahlıq haqqın-
da, özünün planların barədə yalan dedin mənə. İnandım sənin hər
sözünə...

İvanov. Anyuta, mən heç vaxt yalan deməmişəm sənə...

Anna Petrovna. Beş il yaşadım səninlə, xəstələndim, əzab-
əziyyətdən üzüldüm, amma əvvəlkı kimi sevdim səni, birçə an da
tərk etmədim... Qibləgahum idin sən mənim... Bəs nəticə? Demə
bütün bu müddətdə sən həyasızcasına aldatmışsan məni...

İvanov. Yalan danışma, Anyuta. Mənim səhvərim olub,
düzdü, amma həyatımda bir dəfə də olsun yalan damşamamışam...
Bunda günahlandıra bilmərsən məni.

Anna Petrovna. İndi aydındı hər şey... mənimlə evlənəndə
fikirləşmişən ki, valideyinlərim haçansa keçəcəklər günahımdan,
pul verəcəklər... Belə fikirləşirmişsən...

İvanov. İlahi! Anyuta, mənim də səbrimin həddi-hüdudu var.
(*Ağlayır*)

Anna Petrovna. Sus! Görəndə ki, pul gelmedi, təzə oyuna
başladın. İndi hər şey yadına düşür, anlamağa başlayıram hər şeyi.
(*Ağlayır*) Sən heç vaxt sevməmişən məni, sadıq olmamışan mənə...
Heç vaxt!..

İvanov. Sarra, yalandı bu!.. Nə deyirsən de, amma təhqir
etmə məni yalanla...

Anna Petrovna. Şərəfsiz, rəzil insan... sən Lebedevə indi də borclusən. Borcdan qurtarmaq üçün onun qızını da mənim kimi tora salmaq istəyirsən. Düz demirəm?

İvanov (*boğula-boğula*). Allah xatirinə danışma! Xata eləyərəm... Hirs boğur məni... səni təhqir eləyə bilərəm...

Anna Petrovna. Sən həmişə aldatmışsan məni, özü de təkcə məni yox. Bütün şərəfsiz işlərini Borkinin adına çıxmışan, indi görürəm ki, elə deyilmiş...

İvanov. Sara, danışma, çıx get, saxlaya bilmirəm özümü! Özüm də bilmədən təhqir eləyərəm səni... (*Çığır*) Kəs səsini murdar cuhud!..

Anna Petrovna. Kəsməyəcəyəm... Cox aldatmışan məni, daha dözə bilmirəm...

İvanov. Deməli danışacaqsan? (*Özüylə bacarmır*) Bəsdi, qorx Allahdan...

Anna Petrovna. İndi də Saşanı aldat...

İvanov. Onda eşit, ölücəksən bu gün-sabah... Doktor deyib mənə, bağlanıb kitabın...

Anna Petrovna (*oturur, zəif səslə*). Nə vaxt dedi?

Pauza.

İvanov (*başını tutur*). Gör nə dedim, nə günah işlədim!
(*Ağlayır*)

Pərdə

Aradan təqribən bir il keçib.

DÖRDÜNCÜ PƏRDƏ

Lebedevlərin qonaq otaqlarından biri. İrəlidə qonaq otağını zaldan ayıran tağ görünür, sağa və sola qapılar açılır. Qədim bürunc şeylər, portretlər. Otaq bayramışa-yağı bəzədilib. Piano, üstündə skripka, pianoya violençel söykədilib. Bütün pərdə boyu zalda bal paltarı geymiş adamlar gezişir.

I

L v o v (*içəri girib saata baxır*). Saat beşə işlədi. Yeqin indi başlayacaqlar, xeyir-dua verməyə. Xeyir-dua verib göndərərlər kilsəyə, kəbin kəsdirməyə. Bu da xeyirxahlığın və həqiqətin təntə-nəsi! Sarranı soyub-talaya bilmədi, zülm eləyib öldürdü, indi baş-qasını tapıb. Pullarını, var-dövlətini ələ keçirənə kimi onun da qabağında riyakarlıq eləyəcək, istədiyinə nail olandan sonra isə onu da Sarranın dalınca göndərəcək. Köhnə kulak hiyləsidi bu... (*Pauza*) Sevindiyindən göyün yeddinci qatındadır bu saat, qocalıb əldən düşənəcən gözəl yaşayacaq, öləndə də vicedan əzabı çəkmə-yəcək. Yox, açacağam sənin iç üzünü! Sənin o murdar maskanı qoparıb atandan sonra nə yuvanın quşu olduğunu bilər hamı və onda göyün yeddinci qatından kəlləmayallaq olub ələ bir dərəyə yumbalanarsan ki, heç şeytan da çəkib çıxarda bilməz səni ordan! Mən namuslu adamam, işə qarışıb korların gözünü açmaq borcumdur mənim. Qoy borcumu yerinə yetirim və ələ günü sabah bu lənətə gəlmış qəzadan çıxıb gedəcəyəm! (Fikrə gedir) Necə elə-yim? Lebedevlərlə danışmaq hədər zəhmətdir. Duelə çağırıım? Dava salıım? İlahi, lap uşaq kimi həyəcanlanıram, heç nə kəsmir ağlım. Neyləyim? Duel?

II

K o s i x (*içəri girir, sevincək Lvova*). Dünən əməlli-başlı əlim gətirmişdi. Di gəl, bu Barabanov yenə soğan doğradı ovqatıma! Oynayıraq. Deyirəm: kozursız. O pas gedir. Deyiərm iki dənə xaç. O yenə pas. Mən iki kərpic çıxardıram... iki xaç... və təsəvvür elə-yin ki, mən şlem elan eləyəndə iki dənə tuz çıxardır...

Lvov. Üzr isteyirəm, mən kart oynayan deyiləm və buna görə də şərik ola bilməyəcəm sevincinizə. Nə vaxt başlanır xeyir-dua?

Kosıx. Az qalib, başlayarlar indi. Zyuzuşkanı hala gətirirlər. Ağlayır bayaqdan, cehizə hayatı gəlir.

Lvov. Qızına hayatı gəlmir?

Kosıx. Cehizə. Neyləsin, yandırır da. Qızını alandan sonra borcunu qaytarmayacaq axı. Kürəkənini məhkəməyə verməyəcək ki?..

III

Babakina (*geyimli-kecimli onların yanından keçir. Kosıx ovcunu ağızına tutub piqqıldayır. Babakina geri dönür*) Axmaq! (*Kosıx barmağını onun belinə toxundurur və qəhqəhə çəkir*) Mujik! (*Gedir*)

Kosıx (*gülə-gülə*). Lap sarsaqlayıb vallah! Nə qədər ki, qrafınıya olmaq xəyalına düşməmişdi, abırh qadın idи, indi heç özündə-sözündə deyil. (*Onun ağızını ayır*) Mujik!.. (*Gedir*)

Lvov (*həyəcanlı*). Bura baxın, bir şey soruşturmam sizdən, amma səmimi cavab verin: İvanov necə adamdı?

Kosıx. Bir qəpiyə dəyməz. Lap pincəti kimi oynayır. Keçən il oturub oynayırdıq. Mən, qraf, Borkin, bir də o. Kartı mən paylayardım...

Lvov (*sözünü kasır*). Yaxşı adamdırımlı İvanov?

Kosıx. Onu deyirsən? Bicin biridir! Odun-alovun içindən çıxb. Qrafla o bir-birinin tayıdları. İy çəkirlər havadan. Harda nə varsa, nəyi çırçısdırmaq olarsa xəbər tuturlar o saat. Cühud qızına girişdi, əli bala batdı, indi Zyuzuşkanın sandıqlarını ələ keçirmək istəyir. Min dəfə lənətə gəlim əger düz demirəmsə, bircə ildən sonra bir keçiyə yük eləyəcək Zyuzuşkanı. O – Zyuzuşkanı, qraf da – Babakinanı. Pullarını ələ keçirib, kef eləyəcəklər. Doktor, nolub bu gün sizə, rənginiz qaçıb?

Lvov. Heç nə. Dünən çox içmişəm bir az.

IV

L e b e d e v (*Saşa ilə içəri girir*). Gəl burda danışaq. (*Lvova və Kosixa*) Ehey, zuluslar, zala keçin, xanımların yanına. Bizim xəlvət söhbətimiz var burda.

K o s i x (*Saşanın yanından keçəndə çirtiq çalır*). Şəkildir ey! Dama kozıldır!

L e b e d e v. Keç, keç, mağara adamı! (*Lvovla Kosix gedirlər*) Otur, Şuroçka, bax, belə... (*Oturub o yan-bu yana baxır*) Diqqətlə, mərifətlə qulaq as. Məsələ belədi: ananın əmrini çatdırmaq istəyirəm sənə... Başa düşürsən? Özümdən demirəm, ananın sözlərini çatdırıram sənə.

S a ş a. Ata, qısa elə bir az! Sözünün canını de.

L e b e d e v. Sənə cehiz olaraq on beş min gümüş pul veririk... Belə... sonra söz-söhbət olmasın! Dayan, danışma! Bunlar çiçəklərdi hələ, meyvə sonra olacaq... Deməli, sənə on beş min manat cehiz verilir və Nikolay Alekseyeviçin anana borclu olduğu doqquz mini ondan çıxırıq, qalır nə qədər...

S a ş a. Bunları mənə niyə deyirsən ki?

L e b e d e v. Anan əmr eləyiib, mən də deyirəm!

S a ş a. Əl çəkin məndən! Mənə və elə özünə bircə belə hörmət eləsəydin, bu cür danışmazdın mənimlə. Lazım deyil mənə sizin cehiziniz! Mən heç nə istəməmişəm sizdən, istəmirəm də!

L e b e d e v. Mənim üstümə niyə düşmüsən? Qoqolda iki siçan əvvəlcə iyələyirlər, sonra çıxıb gedirlər. Sənsə iyələyib eləməmiş atılırsan üstümə.

S a ş a. Əl çəkin məndən, bir qəpiyə dəyməyən haqq-hesabınızla təhqir eləməyin məni.

L e b e d e v (*özündən çıxır*). Tfı! Axırda o yere gətirib çıxara-çasınız ki, ya biçağı götürüb qarnımı ciracam, ya da bir başqasına xətər toxunduracam! O birisi gecə-gündüz zariyb-sitqayır, baş-beynimi apanır, qəpikləri sayıır, bu – özünü azadxah sayan bu ağıllı, insanpərvər xanım da, doğma atasını başa düşmək istəmir! Təhqir eləyirom mən bunu!.. Bilirsənmi ki, bura, səni təhqir etməyə gəlməzdən qabaq orda (*qapını göstərir*) məni tikə-tikə doğrayırdılar, şaqqlayırdılar. Başa düşə bilmir o! Yoldan çıxardıblar, ağlını

əlindən alıblar... cəhənnəm olun hamınız! (*Qapıya sarı gedir və birdən dayanır*) Xoşuma gəlmir, heç nəyiniz gəlmir xoşuma!

Savaşa. Nə gəlmir xoşuna?

Lebedev. Heç nə, heç nəyiniz!

Savaşa. Necə yəni heç nə?

Lebedev. Bu saat oturub hər şeyi danışaram. Gözüm su içmir heç nədən, sənin toyuna isə heç baxmaq da istəmirəm! (*Savaşaya yaxınlaşır, nəvazişlə*) Məni bağışla, Şuroçka, bəlkə də sənin bu toyun, izdivacın təmizdi, ağıllıdı, yüksəkdi, prinsiplidi, di gəl, nəsə mən istəyən deyil! Başqa toylara oxşamır. Sən cavansan, təmizsən, şəffafsan şüşə kimi, o isə dul kişidir, necə deyərlər, işlənib, əldən düşüb, nimdaşdır. Başa düşə bilmirəm onu, cəhənnəmə. (*Qızını öpür*) Şuroçka, bağışla məni, amma nəsə təmiz deyil. Bir də cama-at çox söz damışır. Sarranın ölümündən, səninlə evlenmək eşqinə düşməsindən... Nə isə, arvadım mən, əsl arvad. Arvada dönmüşəm, tuman geymiş əsl arvada. Qulaq asma mənə. Heç kimə qulaq asma, ancaq öz qəlbinin səsinə qulaq as.

Savaşa. Ata, mən özüm də his eləyirəm ki, nəsə başqa cürdü bütün bunlar... Hamınınkı kimi deyil. Biləydin ki, bircə biləydin necə əzab çekirəm! Dözülməz dərəcədə ağırdı mənə! Etiraf etmək də dəhşətlidir. Ata, əzizim, ürək-dirək ver mənə Allah xatırına... Öyrət məni, neyləyim?

Lebedev. Nəyi öyrədim? Necə?

Savaşa. Hələ heç vaxt belə qorxmamışam! (*O yan-bu yana baxır*) Mənə elə gəlir ki, başa düşmürəm onu və heç vaxt başa düşməyəcəm. Nişanlanandan bəri bir dəfə də olsun gülməyib üzü, gözlerimin içində düz baxmayıb. Şikayətlənib həmişə, nədənsə peşmançılıq çəkdiyini bildirib, hansı günahınasa eyham vurub, əsib... Yorulmuşam, hərdən mənə elə gəlir ki, onu lazımı qədər sevmirəm... Bizə gələndə və ya mənimlə söhbət eləyəndə isə darixıram bəzən. Nə deməkdi bütün bunlar, atacaq? Qorxuram!

Lebedev. Əzizim, mənim bircə balam, qulaq as bu qoca atana. Getmə ona. Rədd elə.

Savaşa. Nə danışırsan, nə danışırsan!

Lebedev. Düz deyirəm, Şuroçka. Düzdü, rüsvayçılıq olacaq, dile-dişə düşəcəyik, cəhənnəmə. Bütün ömrünü çürütməkdənse, rüsvayçılıq yaxşıdı.

S a ş a . Belə danışma, ata, danışma! Qulaq asmaq istəmirem belə sözlərə. Qovmaq lazımdır bu qara fikirləri. O, bədbəxtdir, amma yaxşı adamdır, qəribə adamdır bir az. Mən sevəcəyəm onu, başa düşəcəyəm, ayağa qaldıracam onu. Yerinə yetirəcəm öz vəzifəmi. Qurtardı!

L e b e d e v . Vəzifə deyil bu, psixopatiyadır.

S a ş a . Bəsdir. Mən heç özümə də etiraf etmədiyim şeyləri açıb dedim sənə. Heç kimə heç nə demə bu haqda. Yaddan çıxardaq hər şeyi.

L e b e d e v . Heç nə başa düşmürəm. Ya qocalıqdan kütłəşmişəm ya siz çox ağıllısız. Mənsə başa düşmürəm heç nə, vallah, başa düşmürəm.

V

Ş a b e l s k i (*içəri girir*). Cəhənnəm olsun hamı, elə mən özüm də! Biabırçılıqdır!

L e b e d e v . Nə lazımdır?

Ş a b e l s k i . Yox, ciddi deyirəm, nə olur-olsun, gərək elə bir əclaflıq eləyim ki, nəinki mən özüm, hamı iyrənsin. Eləyəcəyəm vallah. Vicdan haqqı eləyəcəm! Artıq Borkinə demişəm bu gün hamiya elan eləsin ki, nişanlanmağa hazırlaşıram. (*Gülür*) Bir halda ki, hamı əclafdı mən də əclaf olaram.

L e b e d e v . Lap təngə gətirdin məni sən! Qulaq as, Matfey, o qədər danışacaqsan ki, axırda, bağışla məni, tutub aparacaqlar səni sarı evə – dəlixanaya.

Ş a b e l s k i . Nolar, sarı evin ağ evdən, ya da qırmızı evdən nəyi pisdir? Buyur, istəyirsən lap bu saat apar məni ora, minnətdar olaram sənə. Hamı əclafdı, cılızdı, miskindi, elə özümə də nifrət edirəm, bircə sözümə də inanmiram...

L e b e d e v . Bilirsən nə var, qardaş? Bir çəngə kəpitkə al ağızına, yandır və üfür camaatın üstünə, ya da yaxşısı budur, papağını qoy başına, çıx get evə. Toydu burda, hamı şənlənir, sənse qarğı kimi qarıldayırsan. Vallah... (*Şabelski başını pianonun üstünə qoyub ağlamağa başlayır*) Əzizim, Matfey!.. Qraf!.. Nolub sənə?

Matfeycan, əzizim... İncidin məndən? Xahiş eləyirəm, bağışla məni, keç bu qoca köpəyin günahından... bağışla bu qoca əyyaşı... Al, su iç...

Şabelski. Lazım deyil. (*Başını qaldırır*)

Lebedev. Niyə ağlayırsan?

Şabelski. Elə belə...

Lebedev. Yalan demə, Matyuşa... nolub? Nədir ağladan səni?

Şabelski. Bu violençeli gördüm, cühud qızı yadına düşdü...

Lebedev. Vaxt tapdırın sən də! Allah rəhmət eləsin ona. Amma Sarranı yada salmağın vaxtı deyilindi...

Şabelski. Biz onunla duet çalırdıq həmişə... Gözəl qadın idi.

Savaşa hönkürür.

Lebedev. Sənə noldu? İlahi, ikisidə başladı ki... Mən... Mən... Heç olmasa çıx get burdan, qonaqlar görərlər!

Şabelski. Paşa, gün çıxıb hər yeri işıqlandıranda qəbristanlıqda da adamın kefi açılır. Ümid kəsilməyəndə qocalıq da pis keçmir. Mənim sə heç bir ümidi yoxdur! Lebedev. Hə, sənin işin yaxşı deyil... Nə uşağın var, nə pulun, nə də bir məşguliyyətin... Neyləmək olar, taledir! (*Savaşaya*) Sən niyə qurtarmırsan?

Şabelski. Paşa, pul ver mənə bir az. O dünyada haqq-hesab çekərik. Pul ver, gedim Parisə, arvadımın qəbrini ziyarət eləyim. Vaxtilə mən çox adama pul vermişəm, var-dövlətimin yarısını onabuna paylamışam, ona görə istəməyə ixtiyarım var. Bir də ki, başqasından yox, dostumdan istəyirəm.

Lebedev (*özünü itirir*). Əzizim, mənim bir qəpiyim də yoxdu! Hə, yaxşı, yaxşı! Amma söz verə bilmərəm, başa düşürsən... Əla, əla... (*Kənara*) Əldən salıblar məni.

VI

Babakına (*içəri girir*). Hanı mənim adaxlım? Qraf, bu nədir, niyə məni tək qoymusuz orda? (*Nazla*) Uu, pis adaxlısan sən. (*Yelpiklə onu vurur*)

Şabelski (*iyrənirmiş kimi*) Əl çəkin məndən! Nifrət eləyirəm
mən sizə!

Babakina (*özünü itirir*). Nə?.. Necə?..

Şabelski. Çəkilin o yana!

Babakina (*kresloya yixılır*). Ah!.. (*Ağlayır*)

Zinaida Savişna (*ağlaya-ağlaya içəri girir*). Kimsə
gəlib... orda. Bəyin sağdışdı deyəsən... Xeyir-duanın vaxtı...
(*Hönkürür*)

Saşa (*yalvarıcı səslə*). Ana!

Lebedev. Hə, başlandı da! Əsl kvartetdir! Yaxşı, yaxşı, islat-
mayın buraları! Matvey!.. Marfa Yeqorovna!.. Elə eləməyin ki,
mən də ağlayım... (*Ağlayır*) İlahi!

Zinaida Savişna. Bir halda ki, ananı istəmirən, bir halda
ki, mənim sözümdən çıxırsan... xeyir-dua verərəm sənə...

İvanov içəri girir. Frak geyib, əllerində elçək var.

VII

Lebedev. Elə bircə bu çatmırıldı! Nolub?

Saşa. Niyə burası gəlmisən?

İvanov. Üzr istəyirəm, cənablar, günahkaram. İcazə verin
Saşa ilə təklikdə danışım.

Lebedev. Ədəbsizlikdi bu, kəbindən qabaq gəlinin yanına
gəlmək olmaz! Sən kilsəyə getməlisən!

İvanov. Paşa, mən xahiş eləyirəm səndən...

Lebedev çiyinlərini çekir. Saşadan və İvanovdan başqa hamı çıxır.

VIII

Saşa (*sərt*). Nə lazımdı sənə?

İvanov. Hirs boğur məni, amma soyuqqanlı danışa bilərəm
hələ. Qulaq as. Bayaq kilsəyə gəlmək üçün geyinəndə, güzgüdə
baxdım özümə... gicgahlarım ağarıb. Şura, lazı dəyil! Nə qədər

ki, gec deyil, qurtaraq bu komediyani... sən cavansan, təmiz qızsan, bütün ömrün qabaqladı hələ, mənsə...

Saşa. Bunların heç biri təzə söz deyil, min dəfə eşitmışəm bunları, bəsdi daha! Get kilsəyə, gecikdirmə camaati.

İvanov. Mən bu saat çıxıb gedirəm eve, sənsə camaata de ki, toy olmayacaq. Birtəhər başa sal. Hər şeyi ağılla həll etmək lazımdır. Hamlet rolunu uduzdum mən, sənsə yüksək ideallı qız rolunu – qurtardı bizimki.

Saşa (*özündən çıxır*). Bu nə sözlərdi? Mən qulaq asmaq istəmirəm.

İvanov. Mənsə danişıram və danişacağam.

Saşa. Niyə gəlmisən buraya? Sənin dəymədüşərliyin artıq təhqiqə keçir.

İvanov. Yox, daha inildəmirəm mən! Təhqir? Bəli, təhqir edirəm, ələ salıram. Əgər özüm-özümü bundan min dəfə kəskin ələ salmağı bacarsaydım çəkinməzdim. Bütün dünyani məcbur edərdim ki, gülsün mənə! Güzgüdə özümə baxdım və ələ bil beynimdə bomba partladı! Güldüm özümə və utandığımdan az qala dəli olmuşdum. (*Gülür*) Malxulya! Nəcib kədər! Bir o çatmir ki, şeir yazım. Gecə-gündüz inildəyim, camaatın kefinə soğan doğrayım, deyim ki, həyat enerjimi itirmişəm həmişəlik, paslanmışsam, kitabım bağlanıb, zəiflik göstərib malxulyaya qapılmışam. Günəş hər tərəfi nura bürüdüyü, hətta yuvasına dən daşıyan qarışqalar belə öz işlərindən zövq aldıqları bir vaxtda bütün bunları etiraf eləmək – yox, məzur qılın bəndənizi! Bəzilərinin səni şarlatan, bəzilərinin zavalı saymasına, üçüncülərin kömək əli uzatmasına, dördüncülərin – hamisindən da pisi budur – iniltilərini xilaskarlıqla dinləyib, ikinci bir Məhəmməd kimi baxmasına və sənin yeni bir din gətirəcəyini gözləməsinə sakitcə baxmaq?.. Yox, Allaha şükür, hələ qürurumu və vicdanımı tamam itirməmişəm! Bura gələndə o ki var gülmüşəm özümə. Yolda mənə ələ gəldi ki, quşlar da, ağaclar da gülürlər mənə...

Saşa. Hirs yox, dəlilikdir bu!

İvanov. Sənə ələ gəlir? Yox, dəli deyiləm, mən. İndi hər şeyi olduğu kimi görürem və beynim sənin vicdanın kimi tərtəmizdir. Biz sevirik bir-birimizi, amma toyumuz olmayıacaq! Mən dəli olub

məhv eləyə bilərəm özümü, ancaq başqalarının ömrünü zəhərləməyə ixtiyarım yoxdur! İniltilərim, siziltilərimla arvadımın ömrünün sonuncu ilini zəhere döndərdim. Mənimlə nişanlanandan bəri sənin üzün bir dəfə də gülmeyib, beş il qocalmışan elə bil. Həyatda hər şeyin yerini yaxşı bilən atan mənim kəramətimdən kələfin ucunu itirib, adamları başa düşə bilmir daha. Hara gedirəmsə – qurultayımı, qonaqlığa, ova – özümlə birlikdə kədər, inilti, narahatlıq gətirirəm. Dayan, kəsmə sözümüz! Mən sərtəm, qəddaram, mərhəmətsizəm, lakin üzr istəyirəm, neyləyim hirs boğur məni, başqa cür danışa bilmirəm. Mən heç vaxt yalan danışmamışam, böhtan deməmişəm həyata, di gəl bu günə düşəndən bəri heç özüm də bilmədən addımbaşı böhtanlıyıram həyatı, deyinirəm, şikayətlənirəm və mənim şikayətlərimi eşidənlər də həyata nifrat mikrobuyla yoluxur və böhtan deməyə başlayırlar. Təkəbbürə bir bax! Elə bil minnət qoyuram təbiətin boynuna məni yaşatdığını görə. Cəhennəm olum mən də!..

S a ş a . Dayan... Sənin indi dediklərindən belə çıxır ki, sizildəmaq təngə gətirib səni və həyatını təzədən qurmağın vaxtı çatıb!.. Nəyi pisdir ki bunun? Əladır!..

İ v a n o v . Əla heç bir şey görmürəm burda. Bir də ki, hansı təzə həyatdan danışırsan? Mən birdəfəlik məhv olmuşam! Bunu hər ikimiz başa düşməliyik daha. Yox bir, təzə həyat!..

S a ş a . Nikolay, bir fikirləş nə danışırsan! Hardan görünür ki, məhv olmusan? Bu nə arsızlıqdı, belə? Yox, nə danışmaq istəyirəm, nə də qulaq asmaq... tez ol, kilsəyə get!

İ v a n o v . Məhv olmuşam!

S a ş a . Qışkırmaya, qonaqlar eşidərlər! İvanov. ağıllı, savadlı, sağlam bir kişi heç bir tutarlı səbəb olmadan sarsaqlamağa və dərə aşağı yumalanmağa başlayırsa, deməli işi bitib onun, saxlamaq olmaz qabağını! Yaxşı, hardadı mənim nicatım? Nədədi? İçki içə bilmirəm – şərabın iyindən başım ağrıyr; axmaq şeirlər yazmağa başlayım? Bacarmırəm. Kəsarətə batmış qəlbimi sağaltmaq üçün ibadətə girişmiş və təmtəraqlı dualardan vəcdə gəlim – yox, eləyə bilmərəm. Kəsarət elə kəsarətdir ki, zəiflik də zəiflik – başqa ad vermək olmaz mənə. Məhv olmuşam, vəssəlam! (*O yan-bu yana baxır*) mane ola bilerlər bize. Qulaq as. Əger sevirsənsə kömək et mənə. Bu saat, bu dəqiqə de ki, getmirəm ona ərə! Tez ol...

Saşa. Ah, Nikolay, bircə bileydin ki, necə yorub əldən salmışsan məni! Necə üzmüsən ürəyimi! Ağillı, mehriban insan, bir özün fikirləş: adamdan belə şeyi xahiş eləyərlərmi? Gündə bir şey çıxardırsan, hamısı da bir-birindən tühaf... mən canlı məhəbbət arzusundaydım, gör nə çıxdı qabağıma. İşgəncədi bu, məhəbbət deyil...

İvanov. Mənim arvadım olanda işin daha çətinləşəcək. Əl çək məndən! Başa düş: sənin qəlbini saran məhəbbət yox, təmiz, namuslu adamın tərsliyidir. Sən qarşına məqsəd qoymusan ki, bir insan kimi dirildəsen məni, xilas edəsən. Qəhrəmanlıq elədiyini düşünüb, təskinlik tapırdın. İndi isə geri çəkilməyə hazırlısan, lakin yalançı hislər mane olur sənə. Başa düş!

Saşa. Məntiqin necə də qəribə, necə də yabançı məntiqdir! Əl çəkə bilərəmmi səndən heç? Necə əl çəkə bilərəm axı? Nə anan var, nə bacın, nə də yaxın dostun... Müflis olmusan, malını, mülkü-nü daşıyıb-dağıdıblar, hər yerdə dalınca danışırlar, qara yaxırlar adına...

İvanov. Axmaq iş gördüm bura gəlməkde. Gərək istədiyim kimi də eləyəydim.

Lebedev içəri girir.

IX

Saşa (*atasının qabığına qaçır*). Ata, sən Allah, bir buna bax, dəli kimi qaçıb gəlib bura, zülm eləyir mənə! Yapışib ki, əl çək məndən, həyatımı korlamaq istəmir güya. Başa sal bunu ki, belə alicənablıq lazım deyil mənə! Nə elədiyimi bilirəm mən.

Lebedev. Heç nə başa düşmürəm... Nə alicənablıq?

İvanov. Toy olmayıacaq!

Saşa. Olacaq! Ata, ona de ki, olacaq toy!

Lebedev. Dayan, dayan!.. Niyə istəmirsən ki?

İvanov. Mən aydınlaşdırırdım hər şeyi, amma o başa düşmək istəmir.

Lebedev. Sən onu yox, məni başa sal. Özü də elə de ki, mən başa düşüm! Ah, Nikolay Alekseyeviç! Allah özü bilsin, sən bil!

Başımıza elə oyun açmışan ki, elə bil tüstü-duman içinde yaşayıram, gözlərim görmür heç nəyi, heç nə başa düşmürəm... Allahın cəzasına gəlmışəm elə bil... Yaxşı, indi mən başı daşlı neyləyim, duelə çağırım səni?

İvanov. Heç bir duel-zad lazımlı deyil. Sadəcə olaraq dəlilik eləməyib, mənə qulaq asmaq lazımdır.

Sasha (*həyəcanla səhnədə gəzişir*). Dəhşətdir, vallah dəhşətdir! Lap uşaq kimi danışır! Lebedev. Əlimi yellətməkdən başqa bir çare qalmır. Qulaq as, Nikolay! Sənəcə bütün bu işdəklərin ağıllıdı, psixologiya qanunlarına uyğundu, mənə gəldikdə isə, rüsvayçılıq və fəlakətdir bu. Qulaq as mənə, sonuncu dəfə! Gör nə deyirəm: ağlinı başına yiğ! Hər şeyə ayıq gözlə bax, hamı kimi! Hər şey çox sadədir bu dünyada. Tavan ağdır, çəkmələr qara, qənd də şirindir. Sən Saşanı sevirsən, o da səni. Sevirsənsə qal, sevmirsənsə çıx get, Mane olmuruq. Bundan asan nə var ki! Hər ikiniz sağlamısız, ağıllısız, abırlısanız, ac deyilsiz, şükür Allaha, çılpaq deyilsiz... Daha nə lazımdır sənə? Puhun yoxdu? Cox böyük şeymiş! Pula deyil xoşbəxtlik... Düzdü, başa düşürəm, mülkünü girov qoymusən, sələmini verə bilmirsən, nolar, mən atayam, başa düşürəm belə şeyləri... Anasıyla işim yoxdu, özü bilsin, Allahı bilsin; pul vermir – lazımlı da deyil. Şura deyir ki, ehtiyacı yoxdur cehizə. Prinsiplər, Şopenhauer... Boş şeydir bütün bunlar... Bankda mənim on min gəzli pulum var. (*Ətrafa boylanır*) Evdə heç kimin xəbəri yoxdu bundan... nənəmdən qalıb mənə... Sizə verirəm o pulu... Götürün, amma bir şərtim var: bir-iki manatını Matveyə verin...

Zalda qonaqlar yiğisür.

İvanov. Paşa, lazımlı deyil bu söhbətlər. Vicdanım necə tələb eləyirse, o cür də eləyirəm.

Sasha. Elə mən də vicdanımın dediyi kimi eləyirəm. Nə deyir-sən de, dəxli yoxdur, buraxmayacam səni. Gedim anamı çağırırm. (*Gedir*)

X

Lebedev. Heç nə başa düşmürəm...

İvanov. Qulaq as, ay yazıq... Namuslu və ya eclaf olduğumu, sağlam və ya psixopat olduğumu izah eləməyəcəm. Onsuz da başa sala bilməyəcəm səni. Cavan vaxtı sağlam idim, işgüzardım, səmi-miydim, ağıllıydım; sevgim də, nifrətim də başqalarinkinə oxşamırıdı, bir işə girişəndə fikirləşirdim ki, on adamin işini görə bile-rəm, dəyirmanlarla vuruşurdum, divarla kəllələşirdim; gücümü, qüvvətimi nəzərə almadan, həyatı dərindən öyrənmədən elə ağır yük götürdüm ki, küreyimə – belim qırıldı, damarlarım gərildi; gəncliyimə arxalanıb zora saldım özümü, işlədim, kefləndim, həyəcanlandım; bəsdi nədi bilmədim. Necə bilirsən, başqa cür eləyə bilərdimmi? Axı biz aziq, işsə çoxdu, lap çox! Nə qədər iş var, İlahi! Və budur, uğrunda mübarizə apardığım həyat belə amansız intiqam alır məndən! Zora salmışam özümü mən! Otuzumda qocalmışam, xalat geymişəm. Başım bədənimə ağırlıq eləyir, qəlbimi tənbəllik basıb, yorulub əldən düşmüşəm, həyat sindirib məni, nə inamım var, nə məhəbbətim, nə də məqsədim, kölgə kimi dolاشıram adamların arasında və heç özüm də bilmirəm ki, kiməm, nəçiyəm, nə istəyirəm, niyə yaşayıram... Və artıq mənə elə gelir ki, məhəbbət cəfəngiyatdır, nəvaziş süni şeydir, əməyin, zəhmətin heç bir mənası yoxdur, mahnilər, alovlu nitqlər boş, bayağı və köhnəlmış şeylərdir. Hara gedirəmsə, hər yerə kədər, soyuq bir üzüntü, narazılıq, həyata qarşı ikrəh hissələri aparıram özümlə... birdəfəlik olmuşəm mən, məhv olmuşam! Bu saat sənin qarşında otuz beş yaşına çatmadan yorulub əldən düşmüşəm, ümidsiz, özünün miskin qəhrəmanlıqlarıyla əzilib məhv edilmiş bir adam dayanıb; xəcale-tindən yerə girməyə hazırlıdır o, elə salır öz zəifliyini... Yaman yorulmuşam. Hanı Matvey? Qoy gəlib aparsın məni eve.

Zaldan səslər: "Bəyin sağdışı gəldi!"

Şabelski (*içəri girir*). Özgənin nimdaş frakı... əlcəksiz... nə qədər istehzali baxışla qarşılaşdım, axmaq atmaca eşitdim, bundan yana... murdar adamçığazlar!

Borkin (*əlində gül dəstəsi cəld içəri girir. Əynində frak var, yaxasında sağışlara məxsus gül taxıl*). Uf! Hanı bəs bu? (İvanova)

Sizi bayaqdan kilsədə gözləyirlər, sizsə filosofluq eləyirsiz burda. Komediyadı! Vallah komiksiz! Siz gəlinlə yox, mənimlə getməlisiz kilsəyə. Gəlinin dalınca mən özüm gələcəm. Yəni bunu da başa düşmürsüz? Komiksiz əməlli-başlı!

L v o v (*içəri girir. İvanova*). Hə, siz burdasız? (*Bərkdan*) Nikolay Alekseyeviç İvanov, haminin yanında deyirəm sizə: siz əclafsız! İ v a n o v (*soyuq*). Təşəkkür edirəm acizanə surətdə.

Həm i məəttəl qalır.

B o r k i n (*Lvova*). Hörmətli cənab, alçaqlıqdır bu! Duełə çağıriram mən sizi!

L v o v . Cənab Borkin, sizinlə nəinki vuruşmağı, hətta danışmağı əskiklik sayıram özüme! Əgər cənab İvanovun belə bir arzusu olsa istədiyi vaxt hazırlam qulluğunda!

Ş a b e l s k i (*Lvova*). Hörmətli cənab, sizinlə mən vuruşuram!

S a ş a (*Lvova*). Niyə belə elədiz? Niyə təhqir elədiz onu? Cənablar, icazənizlə, mən tələb eləyirəm ondan, qoy desin görək, niyə təhqir elədi Nikolay?

L v o v . Aleksandra Pavlovna, mən əsassız təhqir etmirəm. Mən bura namuslu adam kimi, sizin gözünüzü açmağa gəlmışəm, və rica edirəm, qulaq asın mənə.

S a ş a . Siz nə deyə bilərsiz axı? Deyəcəksiz ki, namuslu adamsız? Hamı bilir bunu! Yaxşısı budur, deyin görün nə elədiyinizi başa düşürsüz, ya yox? Siz bura namuslu adam kimi gəldiniz, dəhşətli surətdə təhqir etdiniz onu və bu hərəketinizlə məni də öldürdüñüz az qala; qabaqlar onu kölgə kimi təqib edib həyatını zəhərləyəndə əmin idiniz ki, namuslu adamsınız, namuslu adam kimi öz borcunu yerinə yetirirsiniz? Siz onun şəxsi həyatına da qarışdırınız, dalınca qeybət eləyir, yamanlayırdız; fürsət düşən kimi mənə və bütün tanışlarımıza imzasız məktublar göndərir və həmişə də fikirləşirdiniz ki, namuslu adamsınız. Siz, doktor, bütün bunları namusluluq sayaraq, onun xəstə arvadına da rəhm etmir, öz şübhələrinizlə təngə gətirirdiniz. Və necə dəhşətli zoraklıq, necə qəddar alçaqlıq eləsəyдинiz də, sizə elə gəlirdi ki, son dərəcə namuslu və qabaqcıl adamsız!

İvanov (gülür). Toy deyil, parlamentdir! Bravo, brovo!..

Saşa (Lvova). İndi fikirləşin bircə an: başa düşürsünüzmü nə elədiyinizi? Qanmaz, daşurəkli adamçığazlar! (*İvanovun əlindən yapışır*) Gedək burdan, Nikolay ata, gedək!

İvanov. Hara gedək? Dayan, mən bu saat qurtararam bütün bu həngaməni! Hə, cavanlığım qayıtdı özümə, mən yenə əvvəlki İvanovam! (*Tapançanı çıxarıır*)

Saşa (ona tərəf cumur). Mən bilirəm neyləmək isteyir o! Nikolay, sən Allah!..

İvanov. Çox yumalandın üzü aşağı, daha bəsdir, dayan! Namus da yaxşı şeydir! Çekilin! Sağ ol, Saşa!

Saşa (qışqırır). Nikolay, Allah xatırınə! Qoymayın, tutun onu!

İvanov. Əl çəkin məndən! (*Adamlardan kənara qaçıb tapançaya vurur özünü*)

1889

Pərdə

QAĞAYI

Dörd pərdəli komediya

İŞTİRAK EDİRLƏR:

İrina Nikolayevna Arkadina – orinin familyası ilə Treplovaya,
aktrisa

Konstantin Qavriloviç Treplov – Irina Nikolayevnanın
oğlu, gənc

Pyotr Nikolayeviç Sorin – Irinanın qardaşı

Nina Mixaylovna Zareçnaya – gənc qız, varlı mülkədərəm qızı

İlya Afanasyeviç Şamrayev – istefaya çıxmış poruçik, Sorin
nin malikanə müdürü

Polina Andreyevna – onun arvadı

Maşa – onun qızı

Boris Alekseyeviç Triqorin – yazıçı

Yevgeni Sergeyeviç Dorn – həkim

Semyon Semyonoviç Medvedenko – müəllim

Yakov – işçi

Aşpaz

Qulluqçu qadın

Əhvalat vəqə olur Sorinin malikanəsində. Üçüncü ilə dördüncü pərdə arasından
iki il keçir.

BİRİNCİ PƏRDƏ

Sorinin malikanəsində parkın bir hissəsi. Aile üçün veriləcək tamaşadan ötrü
qurulmuş müvəqqəti səhnə parkın o biri başındakı gölədək uzanan geniş xiyabanın
qabağını kəşmişdir, bunun üçün də göl görünür. Səhnənin sağ və sol tərəfində kol-
lar vardır. Balaca stol və bir neçə stul.

Günəş təzəcə batmışdır. Pərdəsi salınmış səhnədən taqqıltı, Yakov və başqa işçi-
lərin öskürmələri eşidilir. Medvedenko və Maşa sol tərəfdən çıxırlar, onlar gezmək-
dən golırlar.

Medvedenko. Nə üçün siz həmişə qara paltarda gəzirsiniz?

Masha. Həyatımın yasını saxlayıram. Mən bədbəxtəm.

Medvedenko. Niye? (*Fikrə gedir*) Başa düşmürəm... Özünüz sağlamsınız, atanız varlı olmasa da ehtiyacın nə demək olduğunu bilmir. Mənim həyatım sizinkindən ağır keçir. Mən ayda cəmi 23 manat maaş alıram, məndən hələ emeritur pulu da çıxırlar. Lakin mən yas paltarı geymirməm.

Otururlar.

Masha. İş pulda deyil. Yoxsul da xoşbəxt ola bilər.

Medvedenko. Bu, nəzəriyyədir, həyatda isə belə olur: mən, anam, iki bacım və kiçik qardaşım, maaş isə cəmi 23 manat. Yeyib-icmək lazımdır ya yox? Qənd-çay lazımdır? Tütün lazımdır? Dolan görüm necə dolanırsan.

Masha (*səhnəyə tərəf baxır*). İndicə tamaşa başlanacaq.

Medvedenko. Bəli, Zareçnaya oynayacaq, əsər isə Konstantin Qavriloviçindir. Onlar bir-birinə aşiq olublar və bu gün eyni bədii obrazı göstərmək üçün, onların ürəkləri birləşəcəkdir. Lakin mənim ürəyimlə sizin ürəyiniz arasında heç bir rabitə və yaxınlıq yoxdur. Mən sizi sevirəm, qüssədən evdə otura bilmirəm. Payipiyada gündə altı verst buraya gəlib, altı verst geri qayıdırıam, lakin sizdə daima özümə qarşı bir soyuqluq hiss edirəm. Aydın məselədir. Mənim var-dövlətim yoxdur, ailəm böyükdür... Bir adam ki, özünə çörək tapmir, ona necə ərə gedəsən?

Masha. Boş sözdür. (*Burunotu çəkir*) Sizin məhəbbətiniz mənə təsir edir, ancaq mən sizi sevə bilmirəm. Vəssalam. (*Burunotu qabını ona uzadır*) Buyurun.

Medvedenko. İstəmirəm.

Pauza.

Masha. Bürküdür. Yəqin gecə tufan qopacaq. Siz hey filosofluq edir, ya da puldan danışırsınız. Sizcə, dünyada yoxsulluqdan böyük dərd yoxdur. Amma, məncə, cir-cindir içinde gəzib dilənmək yaxşıdır, nəinki... hər halda siz bunu başa düşməzsınız...

Sorin və Trepliyov sağ tərəfdən gəlirlər.

Sorin (*əsaya söykənərək*). Qardaş, kənd mənə belə bir təhər gəlir, aydın məsələdir, mən heç vaxt buraya öyrəşə bilmeyəcəyəm. Dünən axşam saat 10-da yatan, bu gün səhər 9-da oyanmışam. Çox gec oyanmışam. Çox yatmaqdən elə bil beynim kəlləmə yapışib və sairə. (*Gülür*) Nahardan sonra özüm də bilmədən yenə yatmışam, lap əzginəm. Qərəz ki, dəhşətdir...

Treplov. Düzdür, sən gərək şəhərdə yaşayasan. (*Maşanı və Medvedenkonu görərək*) Ağalar, tamaşa başlananda sizi çağıracaqlar, indi burada oturmaq olmaz. Xahiş olunur, gedin.

Sorin (*Maşaya*). Marya İliniçna, zəhmət olmasa atanızdan xahiş edin ki, tapşırıqı versin, iti açıb buraxsınlar. Yaman ulayır. Bacım yenə bütün gecəni yatmayıb.

Maşa. Atamlı özünüz danışın, mənim işim deyil. Bağışlayın. (*Medvedenkoya*) Gedək!

Medvedenko (*Trepliyova*). Hə, tamaşa başlananda bizə xəbər göndərin.

Hər ikisi gedir.

Sorin. Deməli, yenə bütün gecəni it ulayacaq. İşə düşmüşük, kənddə heç vaxt istədiyim kimi yaşaya bilmədim. Düşəndə 28 günlük məzuniyyət alıb bura gəlirsən ki, bari bir az dincələsən, lakin burada boş-boş sözlərlə canını elə boğazına yiğirlər ki, ilk gündən başını götürüb, şəhərə qaçmaq istəyirsən. (*Gülür*) Həmişə mən buradan məmənuniyyətlə çıxıb getmişəm... İndi isə, istəfaya çıxmışam, gedəsi yerim yoxdur. İstəsən də, istəməsən də qalmalısan.

Yakov (*Trepliyova*). Konstantin Qavrılıç, biz cımməyə gedirik.

Treplov. Yaxşı, ancaq on dəqiqlidən sonra yetinizdə olun. (*Saata baxır*) Índicə başlanacaq.

Yakov. Baş üstə. (Gedir)

Treplov (*estradaya nəzər salır*). Bu da sənə teatr!.. Pərdə, sonra birinci kulis, sonra ikinci kulis... Sonra isə boşluq, fəza. Heç bir dekorasiya-filan da yox. Pərdə açıldıqda düz göl və üfüq görünəcəkdir. Pərdəni düz 9-un yarısında, ay çıxanda açarıq.

Sorin. Çox gözəl.

Treplov. Ancaq Zareçnaya yubansa, bütün effekt pozulacaq. O gərək indi burada olaydı. Atası və ögey anası gözdən qoymurlar, evdən çıxməq onun üçün həbsxanadan çıxməq kimi çətindir. (*Dayısının qalstukunu düzəldir*) Saçın-saqqalın bir-birinə qarışır. Deyəsən bir az aldırmaq lazımdır.

Sorin (*saqqalını darayır*). Bu, mənim bədbəxtliyimdir. Cavanlıqda da zahirim belə idi, lap əyyasa oxşayırdım. Heç vaxt qadınların xoşuna gəlməmişəm. (*Oturur*) Bacımın niyə kefi yoxdur?

Treplov. Niyə? Ürəyi darixir. (*Onun yanında oturur*) Qışqanır. Onun indi məndən də acığı gəlir, tamaşadan da, mənim yazdığını pyesdən də; cünki tamaşa özü yox, Zareçnaya oynayır. Mənim pyesimlə hələ tanış deyildir, amma indidən zəhləsi gedir.

Sorin (*gülür*). Sən də uydurursan ha...

Treplov. Ona acıq gəlir ki, bu balaca səhnədə o yox, Zareçnaya müvəffəqiyyət qazanacaqdır. (*Saata baxır*) Mənim anam psixoloji cəhətdən mezali bir məxluqdur. O, şəksiz, istedadlıdır, ağıllıdır, oxuduğu kitabdan müteəssir olub hönkür-hönkür ağlaya bilir. Nekrasovun bütün əsərlərini sənə əzberdən deyər, xəstəyə məlek kimi qulluq edir; lakin hünərin var, onun yanında Duzeni tərif ele. Vay, vay, vay! Gərək yalnız onu tərif eləyəsen, onun haqqında yazasan, onun "La dame aux camelias" və ya "Heyat müəmməsi"ndakı sehrlili oyunundan heyrətlə danışasan, haray salasan, ancaq burada, kənddə belə şeylər yoxdur, buna görə də o darixir, qəzəblənir və hamımızı özünə düşmən bilir, hamımız ona müqəssir görüñürük. Sonra o, mövhumatçıdır: üç şəmdən, ayın 13-dən qorxur. Xəsisdir. Odessa bankında 70 min pulu var, mən bunu yəqin bili-rəm. İndi gəl ondan borc istə, o saat ağlamağa başlayacaq.

Sorin. Sən öz pyesinin anana xoş gəlmədiyini zənn edib həyecan keçirirsən, vəssalam. Rahat ol, anan səni sevir.

Treplov (*güldən bir neçə yarpaq qopararaq*). Sevir-sevmir, sevir-sevmir, sevir-sevmir. (*Gülür*) Görürsən, anam məni sevmir. Axı necə sevsin! O yaşamaq, sevmək, əlvən kostalar geymək istəyir. Mənim 25 yaşım var, daima yadına salıram ki, o artıq cavan deyil. Mən olmayanda onun cəmi otuz iki yaşı olur, mənim yanında isə qırx üç; buna görə onun məndən zəhləsi gedir. Bir də o bilir ki, mən teatrı tanımaq belə istəmirəm. O isə teatrı sevir, ona elə gəlir ki, bütün bəşəriyyətə, müqəddəs sənətə xidmət edir, amma,

mənəcə, müasir teatr mövhumat və cəhalətdir. Çıraq işığında pərdə açılır, üç divarlı bir otaqda bu böyük istedad sahibləri, müqəddəs sənət kahinləri insanların necə yeyib-içdiyini, necə sevişdiyini, necə gəzdiyini, necə geyindiyini təsvir edərkən, bayağı səhnələrdən və cümlələrdən əxlaqi biri nəticə – asan anlaşılan, məişətdə faydalı olan kiçik bir əxlaqi nəticə tapıb çıxarmağa çalışarkən, eyni fikri, eyni hadisəni min bir variantda dalbadal mənə təqdim edərkən, Mopassan öz bayağlılığı ilə onun beynini əzən Eyfel qülləsin-dən qaçlığı kimi, mən də dalıma baxmadan qaçıram, qaçıram.

Sorin. Teatrsız mümkün deyil.

Treplov. Yeni formalar lazımdır; yeni formalar olmalıdır. Əgər bunlar yoxdursa, heç bir şey olmása daha yaxşıdır. (*Saatə baxır*) Mən anamı sevirem, bərk sevirem. Lakin o, axmaqcасына bir həyat sürüür, daima o belletristin başına dolanır, adı həmişə qəzetlərdə çəkilir, bunlar məni incidir, əldən salır. Bəzən məndə sadəcə adı bir adamın xudbinliyi baş qaldırır; vaxt olur ki, məşhur aktrisa oğlu olduğuma acıyıram, mənə elə gəlir ki, o, adı bir qadın olsayıdı, daha xoşbəxt olardım. Dayı, belə bir vəziyyətdən axmaq bir şey ola bilərmi? Vaxt olub ki, onun məclisində başdan-başa məşhur adamlar, artistlər, yazıçılar oturmuşlar, onların arasında təkcə mən bir heç olmuşam, xatırım də yalnız ona görə dəymirlər ki, mən onun oğluyam. Mən kiməm? Mən nəyəm? Necə deyərlər, redaksiyadan asılı olmayan səbəblərə görə universitetin üçüncü kursundan çıxmış istedadsız, pulsuz bir adam, amma pasportumda Kiyev meşşanı yazılıbdır. Axı mənim atam da, vaxtilə məşhur aktyor olduğuna baxmayaraq, Kiyev meşşanı idi. Müxtəsər, anamın qonaqları mənə iltifatla baxdıqda mənə elə gəlirdi ki, onlar öz nəzərləri ilə mənim cüzi varlığımı ölçüb biçirlər. Mən onların fikrini başa düşüb həqərətdən əzab çəkirdim.

Sorin. Hələ sən mənə bir de görüm, bu belletrist necə adıdır? Onu başa düşmək olmur. Heç diniib danışmir.

Treplov. Ağlılı adamdır, sadə adamdır, amma bir az, bilirsən, melanxolikdir. Çox namuslu adamdır. Hələ qırx yaşı yoxdur, amma indidən məşhurdur, kefi kök, damağı çağ... Yazılara gəldikdə... necə deyim? Adamın xoşuna gəlir, istedadlıdır... lakin... Tolstoydan yaxud Zolyadan sonra Triqorini oxumaq istəməzsən.

Sorin. Mən isə, qardaş, ədəbiyyatçıları sevirəm. Vaxtılıq mən iki şeyin bərk həsrətini çəkərdim: bir evlənmək, bir də ədəbiyyatçı olmaq istəyirdim. Lakin nə buna, nə də ona nail ola bilmədim. Bəli. Qərəz ki, kiçik bir ədəbiyyatçı olmaq da xoşdur.

Trepliyov (*qulaq asaraq*). Ayaq səsləri gelir... (*Dayısını qucaqlayır*) Mən ondan ayrı yaşaya bilmərəm... Onun ayaq səsində də bir məlahət var... Mən dəlicəsinə xoşbəxtəm” (*Cəld Nina Zareçnayani qarşılamağa gedərkən, Nina gəlir*) Sehrkar mələk! Mənim xəyalım...

Nina (*həyəcanlı*). Mən gecikməmişəm... Əlbəttə, gecikməmişəm...

Trepliyov (*onun əllərini öpərək*). Xeyr, xeyr, xeyr...

Nina. Bütün günü narahat olmuşam, bərk qorxurdum! Qorxurdum atam məni buraxmasın... Ancaq o, indicə analığımıla çıxıb getdi. Gördüm göy qızarır, ay çıxır, başladım atı qovmağa... Çaphaçap! (*Gülür*) Mən çox şadam. (*Sorinin əlini bərk sıxır*)

Sorin (*gülür*). Gözləriniz yaşarıb, deyəsən ağlamışsınız... Yox, yox... Bu, yaxşı iş deyil!

Nina. Keçər... Görürsünüz nə çətin nəfəs alıram. Yarım saatdan sonra qayıtmalıyam, tələsmək lazımdır. Olmaz, olmaz, Allah xatırına ləngitməyin. Atam bilmir ki, mən buradayam.

Trepliyov. Doğrudan, başlamaq vaxtıdır. Hamını gedib çağırmaq lazımdır.

Sorin. Mən gedib çağıraram. (*Sağ tərəfə gedir və oxuyur*) “Fransada iki qrenadyor”... (*Dönüb dala baxır*) Bir dəfə də beləcə oxuyurdum, bir prokuror müavini mənə dedi: “Əlahəzrət, sizin güclü səsiniz var”... Sonra bir az fikirləşib əlavə etdi: “Ancaq... zəhlətökəndir”. (*Gülərək gedir*)

Nina. Atamlı arvadı məni buraya buraxmıldılar. Deyirdilər ki, bura çirkabxanadır... qorxurlar ki, mən birdən aktrisalığa gedərəm... ancaq bu göl məni cəlb edir, elə bil qəgayiyam. Siz mənim ürəyimdəsiniz. (*Dala baxır*)

Trepliyov. Biz yalqızıq.

Nina. Deyəsən orada kim isə...

Trepliyov. Heç kəs yoxdur.

Öpüşürlər.

Nina. Bu nə ağacdır?

Treplov. Qarağac.

Nina. Rəngin nədən belə tutqundur?

Treplov. Axşamdır, hər şeyin rəngi qaraya çalır. Tez getməyin, yalvarıram.

Nina. Olmaz.

Treplov. Mən sizə getsəm nə olar, Nina? Bütün gecəni bağçada dayanıb pəncərənizə baxaram.

Nina. Olmaz. Gözətçi sizi görər. İtimiz də hələ sizə öyrənməyib, hürər.

Treplov. Mən sizi sevirem.

Nina. Sus...

Treplov (*addım səsi eşidir*). Kimdir o? Sizsiniz, Yakov?

Yakov (*səhnə arxasından*). Elədir ki var.

Treplov. Yerlərinizi tutun. Vaxtdır. Ay çıxırmı?

Yakov. Elədir ki, var.

Treplov. Spirt var? Kükürd var? İblisin qırmızı gözləri görünəndə kükürd qoxusu gəlməlidir. (*Ninaya*) Gedin, hər şey hazırlıdır. Siz həyəcan keçirirsiniz?..

Nina. Bəli, çox. Ananızdan qorxımuram, lakin Triqorin buradadır... Onun qarşısında oynamaqdan qorxuram, utanıram... Məşhur yazıçıdır... O, cavandırmı?

Treplov. Bəli.

Nina. Nə gözəl hekayələr yazır!

Treplov (*soyuq*). Bilmirəm, oxumamışam.

Nina. Sizin pyesdə oynamaq çətindir. Onda canlı surətlər yoxdur.

Treplov. Canlı surət! Həyatı olduğu kimi yox, olacağı kimi yox, xəyalən təsəvvür olunan kimi göstərmək lazımdır. Bir də ki, pyesdə, məncə, mütləq məhəbbət olmalıdır.

Səhnə arxasına gedirlər.

Polina Andreyevna və Dorn gelirlər.

Polina Andreyevna. Siz özünüzdən muğayat olmursunuz. Bu, inadkarlıqdır. Siz özünüz həkimsiniz və çox gözəl bilirsiniz ki, rütubət sizə zərərdir. Ancaq siz mənim əzab çəkməyimi istəyirsiniz; dünən də bütün axşamı qəsdən eyvanda oturdunuz.

Dorn (zümrümə eləyir). “Söyləmə ki, məhv elədi cavaklıq”.

Polina Andreyevna. İrina Nikolayevna ilə yaman səhbətə qızışmışdır... Havanın soyuqluğunu da hiss etmirdiniz. Boynunuza alın, o sizin xoşunuza gelir...

Dorn. Mənim 55 yaşım var.

Polina. Andreyevna. Boş şeydir, kişi üçün bu, qocahq deyil. Siz özünüüzü yaxşı saxlamışsınız və hələ də qadınların xoşuna gəlirsiniz.

Dorn. Bəs siz nə isteyirsiniz?

Polina Andreyevna. Hamınız aktrisa qarşısında diz çökməyə hazırlırsınız. Bu qədər!

Dorn (zümrümə edir). “Mən yenə qarşındayam...” Əgər cəmiyyətdə artistləri sevirlərse və onlara, məsələn, tacirlərə baxdıqları kimi baxmırlarsa, bu, belə də olmalıdır. Bu, idealizmdir.

Polina Andreyevna. Qadınlar həmişə sizə aşiq olublar, boynunuzdan asılıblar. Budamı idealizmdir?

Dorn (çiyinlərini çəkir). Nə olar ki? Qadınların mənə münasibətində xeyli yaxşı cəhətlər ohubdur. Onlar məni əsasən çox gözəl həkim olduğum üçün seviblər. Yəqin ki, yadınızdadır, 10-15 il bundan əvvəl mən bütün quberniyada yeganə ləyaqətli akuşer idim. Bir də mən həmişə namuslu adam olmuşam.

Polina Andreyevna (*onun əlindən tutaraq*). Mənim əzizim!..

Dorn. Yavaş. Gələn var.

Arkadina Sorinlə qol-qola, onların arxasında Triqorin, Şamrayev, Medvedenko və Maşa gətirlər.

Şamrayev. 1873-cü ildə Poltavadakı yarmarkada o çox oynayırdı. Adam heyran olurdu! Qiyamət oynayırdı! Bağışlayın, lütf edib deyə bilərsinizmi: komik Çadin, Pavel Semyonoviç indi haradadır? Rasplüyev rolunda ona çatan olmazdı. İnanın, hörmətli xanım, Sadovskidən də yaxşı oynayırdı. O indi haradadır?

Arkadina. Siz Nuh əyyamından qalmış adamları soruştursunuz. Mən haradan bilim! (*Oturur*)

Şamrayev (*ah çəkərək*). Paşka Çadin! İndi belələri yoxdur. Səhne süqut etmişdir, İrina Nikolayevna! Keçmişdə nəhəng palıdlar var idi, indi isə biz ancaq kötüklər görürük.

Dorn. Bu doğrudur ki, parlaq istedadlar indi azdır, lakin orta səviyyeli aktyor çox yüksəklərə qalxıb.

Şam rayev. Bu barədə sizinlə razılaşa bilməyəcəyəm. Əslinə baxsaq, bu zövqdən asılıdır. De gustibus aut bene, aut nihil.¹

Trepliyov sohnə arxasından gəlir.

Arkadina (*oğluna*). Əziz oğlum! Bəs nə vaxt başlanacaq?

Trepliyov. Bir dəqiqədən sonra. Xahiş edirəm səbirli olasınız.

Arkadina ("Hamlet" faciəsindən oxuyur). "Oğlum! Sənin baxışın mənim ürəyimə sancıldı və mən öz qəlbimdə, ruhumda elə qanlı, elə yaxıcı, öldürücü yaralar gördüm ki, – nicat yolu yoxdur!"

Trepliyov ("Hamlet" dən). "Nə üçün sən qəbih işlərə qapılıb məhəbbəti cinayətin dibsiz uçurumunda axtarırdın?" (*Səhnə arxasında şeypur çalınır*) Ağalar, başlanır!.. Xahiş edirəm diqqət verəsiniz! (*Pauza*) Mən başlayıram. (*Balaca bir ağacı vurur və ucadan deyir*) Siz, ey gecə vaxtları bu gölün üzərində dolaşan hörmətli və qocaman kölgələr! Bizi yatırdın və elə edin ki, iki yüz min il bundan sonra nə olacaqsə, yuxuda görək!

Sorin. İki yüz min il sonra heç nə olmayıacaq.

Trepliyov. Qoy elə bu heç nəyi bize göstərsinlər.

Arkadina. Olsun. Biz yatırıq.

Pərdə qalxır, gölün mənzərəsi görünür. Üfüqdəki ay suda eks olunur; dümağ geyinmiş Nina Zareçnaya böyük bir daşın üstündə oturmuşdur.

Nina. İnsanlar, aslanlar, qartallar və kekliklər, buynuzlu marallar, qazlar, hörümçəklər, suda yaşayan dinməz balıqlar, dəniz ulduzları və adi gözlə görmək mümkün olmayan bir çox başqaları, bir sözlə, həyatda hər şey, hər şey, hər şey kədərli bir dövredə vurub söndü... Minlərcə əsrdir ki, yer kürəsi öz üzərində heç bir canlı məxluq yaşatmır və bu zavallı ay öz fənərini nəhaq yerə yandırır. Artıq nə cəməndə durnalar qışqırıq salıb oynayır, nə də cökə meşələrində may böcəkləri səslənir. Soyuqdur, soyuqdur, soyuqdur.

¹ Zövq belədir: ya yaxşı deməlisən ya da danışmamalısan. İki latin məsəlinin sözləri: "zövqlər haqqında mübahisə etməzlər" və "ölülər haqqında ya yaxşı danış, yaxud sus".

Bosluqdur, bosluqdur, bosluqdur. Qorxundur, qorxundur, qorxundur. (Pauza) Bütün canlı məxluqun vücudu torpaqda mehv oldu; əbədi materiya onları daşa, suya, buluda döndərdi, onların ruhları isə birləşib bir vəhdətə çevrildi. Bütün aləmin ruhu – mənəm... mən... Böyük İsgəndərin ruhu məndədir; Sezarın, Şekspirin, Napoleonun... və yaramaz zəlillərin ruhu məndədir. İnsanların şüurları və heyvanları təbii hissələri mənim varlığında birləşmişdir, hər şey, hər şey, hər şey yadımdadır, mən hər kəsin, hər şeyin həyatını yenidən yaşayıram.

Bataqlıq işıqları görünür.

Arkadina (yavaşca). Bu nə isə dekadentlikdir.

Trepliyov (yalvarıcı tərzdə məzəmmətlə). Ana!

Nina. Mən yalqızam. Yüz ilde bir dəfə ağızımı açıram ki danışam və səsim bu boşluqda elə həzin çıxır ki, heç kəs məni eşitmır... Siz də, ey solğun odlar, məni eşitmirsiniz... Səhərə yaxın sizi çürük bataqlıq törədir və siz fəcəredək dolanırsınız; lakin sizdə nə fikir, nə iradə, nə həyat çırpıntısı olur. Əbədi materiyanın atası olan iblis sizdə həyat odunun yenidən yanacağından qorxaraq, sularda və daşlarda törendiyi kimi, sizdə də hər an atomlar mübadiləsi yaradır və siz arası kəsilmədən dəyişilirsiniz. Kainatda yalnız və yalnız ruh dəyişməz və əbədi qalır. (Pauza) Dərin və boş bir quyuya salılmış əsir kimi harada olduğumu və məni nələr gözlədiyini bilmirəm. Ancaq bir şey mənə gizli deyil ki, maddi qüvvələrin ibtidaisi ilə, iblislə apardığım inadlı və amansız mübarizədə qalib gəlmək mənə qismət olacaqdır, bundan sonra varlıq və ruh birləşib gözəl bir ahəng təşkil edəcək və dünya iradəsi səltənəti başlanacaq. Lakin bu, tədricən, min-min illər keçəndən sonra, ay, parlaq Sirius ulduzu, yer kürəsi tamamilə toza çevrilən zaman olacaqdır... O vaxtadək isə dəhşət, dəhşət... (Pauza. Gölün fonunda iki qırmızı nöqtə görüñür) Budur, mənim qadir düşmənim iblis yaxınlaşır. Mən onun dəhşətli odlu gözlərini görürəm...

Arkadina. Kükürd iyi gəlir. Bu belə də olmalıdır mı?

Trepliyov. Bəli.

Arkadina (gülür). Bəli, bu, effekt üçündür.

Trepliyov. Ana!

Nina. O, adamsız darixır...

Polina Andreyevna (Dorna). Siz şlyapanızı çıxartmışsınız. Soyuq dəyər, qoyun başınıza.

Arkadina. Doktor şlyapasını əbədi materiyanın atası olan iblisin qarşısında çıxarmışdır.

Treplov (hiddətlənərək, ucadan). Tamaşa qurtardı! Bəsdir! Pərdə

Arkadina. Sən niye hirslənirsən?

Treplov. Bəsdir! Pərdə! Salın pərdəni! (Ayağını yerə döyür) Pərdə! (Pərdə salınır) Bağışlayın! Mən unutmuşdum ki, ancaq bir ovuc seçilmiş adamlar pyes yazıb, onu səhnədə oynaya bilərlər. Mən bu inhisarı pozmuşam! Mənə... Məni... (Nə isə demək istəyir, lakin əlini yelləyərək sol tərəfə gedir)

Arkadina. Ona nə oldu?

Sorin. İrina, ezipim, gəncin heysiyyəti ilə belə rəftar etmək olmaz.

Arkadina. Mən ona nə dedim ki?

Sorin. Sən onun könlünə toxundun.

Arkadina. O özü əvvəlcə bildirdi ki, bu, zarafatdır. Mən də onun pyesinə zarafatyana yanaşdım.

Sorin. Necə olsa da...

Arkadina. İndi məlum olur ki, o, böyük bir əsər yazmışdır! Bir buna baxın! Bu tamaşanı göstərmək, buranı kükürd iyi ilə doldurmaq zarafat üçün deyil, nümayiş üçün imiş. O bizə necə yazımağı və nə oynamağı öyrətmək istəyirmiş. Bu, adamı darixdirir. Bunlar hamısı mənim əleyhimədir, atmacadır, mənə toxunmaq üçündür. Bu hamını bezdirər! Şıltaq, xudpəsənd uşaq!

Sorin. O səni sevindirmək istəyirdi.

Arkadina. Eləmi? Amma o, adı bir pyes seçmeyib, bizi bu dekadent sayıqlamasını da məmnuniyyətlə qulaq asaram; lakin o, incəsənətdə yeni formalar yaratmaq, yeni dövr açmaq iddiasındadır. Mənə isə elə gelir ki, burada heç bir yeni forma yoxdur, sadəcə sarsaq bir xarakter vardır.

Triqorin. Hər kəs istədiyi kimi və bacardığı kimi yazır.

Arkadina. Qoy o nə cür istəyir və nə cür bacarıır elə də yazsın; ancaq məni rahat buraxsın.

Dorn. Yupiter, sən hirslənirsən...

Arkadina. Mən Jupiter deyil, qadınam. (*Papiroş çəkir*) Mən hirslenmirəm, mənə ağır gəlir ki, cavan bir oğlan öz vaxtını belə cansıxıcı keçirir. Mən onun xatırına dəymək istəmirdim.

Medvedenko. Ruhu maddədən ayırmaq üçün heç kimin elində əsas yoxdur, çox ola biler ki, ruhun özü maddə atomlarının məcmuundan ibarətdir. (*Triqorinə cəld*) Bax biz müəllimlərin həyatından bir pyes yazıb səhnədə göstərmək lazımdır. Çətindir, yaşamaq çətindir!

Arkadina. Bu, haqlı sözdür, ancaq gəlin pyeslər haqqında, atomlar haqqında danışmayaq. Görün nə gözəl gecədir! Eşidirsinizmi, cənablar, oxuyurlar. (*Qulaq asır*) nə gözəldir!

Polina Andreyevna. O biri sahildə oxuyurlar.

Pauza.

Arkadina (*Triqorinə*). Mənim yanımıda oturun. 10-15 il bundan əvvəl burada, bu göldə, demək olar ki, hər gecə arası kəsilmədən nəğmə və musiqi səsi ucalırdı. Sahildə altı mülkədar malikanəsi var. Yadimdadır, gülüş, qəhqəhə, hay-küy, gülə səsləri, hey roman... roman... Altı malikanənin hamısının Jeine premierl-i (*Birinci aşnanın rolunu oynayan aktyor*) və sevimiisi o zaman bu idi. (*Başının hərəkəti ilə Dorna tərəf*) İcazənizlə təqdim edirəm: doktor Yevgeni Sergeiç. O indi də cazibəlidir, ancaq onda mislibərabəri yox idi. Lakin vicdanım mənə əzab verməyə başlayır. Mən nədən ötrü usağımın qəlbini toxundum? Yaman narahatam. (*Ucadan*) Kostya! Oğlum! Kostya!

Masha. Mən gedib onu taparam.

Arkadina. Rica edirəm, mənim əzizim.

Masha (*sol tərəfə gedir*). Konstantin Qavriloviç! Hu!.. (*Gedir*)

Nina (*səhnənin arxasından gəlir*). Görünür, tamaşanın ardı göstərilməyəcəkdir, mən səhnədən çıxa bilərəm. Salam! (*Arkadina və Polina Andreyevna ilə öpüşür*)

Sorin. Afərin! Afərin!

Arkadina. Bravo! Afərin! Hamımız zövq alurdıq. Sizin ki, belə qəşəng görkəminiz, belə məlahətli səsinizi var, kənddə qalməq sizə günahdır. Sizdə yəqin ki, istedad var. Eşidirsinizmi? Siz səhnəyə gəlməlisiniz, bu sizin borcunuzdur.

Nina. Ah, bu mənim ən böyük arzumdur! (*Ah çəkir*) Lakin bu heç vaxt mənə nəsib olmayacaq.

Arkadina. Kim bilir? Budur, icazə verin sizi tanış edim: Trigorin Boris Alekseyeviç...

Nina. Ah, mən çox şadam... (*Utanaraq*) Mən həmişə sizin əsərlərinizi oxuyuram...

Arkadina (*onu yanında oturdaraq*). Sıxılmayıñ, əzizim, O, məşhur adamdır, lakin ürəyi çox sadədir. Görürsünüzmü, özü də utanır.

Dorn. Məncə, indi pərdəni qaldırmaq olar, yoxsa adamin ürəyi sıxılır.

Şamrayev (*ucadan*). Yakov, pərdəni qaldır, qardaş!

Pərdə qalxır.

Nina (*Trigorinə*). Qəribə pyesdir, elə deyilmi?

Trigorin. Mən heç bir şey başa düşmədim. Amma məmnu-niyetlə baxırdım. Siz elə səmimi oynayırdınız ki! Dekorasiya da gözəl idi. (*Pauza*) Yəqin ki, bu göldə xeyli balıq var.

Nina. Bəli.

Trigorin. Mənim balıq tutmaqdən xoşum gəlir. Mənim üçün axşamçağı sahildə oturub poplavoka baxmaqdən gözəl bir əyləncə yoxdur.

Nina. Lakin, mənim fikrimcə, yaradıcılıq həzzi duyan adamlar üçün dünyada başqa bir həzz ola bilməz.

Arkadina (*gülə-gülə*). Belə deməyin. Ona yaxşı sözler deyiləndə özünü itirir.

Şamrayev. Yadımdadır, Moskvada opera teatrında məşhur Silva bir dəfə "do"dan aşağı oxumağa başladı. bu vaxt bizim bas səsli kilsə oxuyanlarından biri tərs kimi qalereyada oturubmuş. Bizim nə qədər təəccüb qaldığımızı təsəvvür edə bilərsiniz: birdən qalereyadan birisi düz bir oktava aşağı səslə: "Afərin, Silva!" – deyə oxumağa başladı... Bax, belə (*alçaq basla*) afərin, Silva... Bütün teatr mat qaldı.

Pauza.

Dorn. Qəribə sükutdur.

Nina. Vaxtdır, mən getməliyəm. Əlvida.
Arkadina. Hara? Hələ tezdir ki!.. Biz siz buraxmayacaqıq.
Nina. Atam məni gözləyir.
Arkadina. Doğrudan, o, qəribədir ha...

Öpüşürler.

Neyləmək! Əfsus, əfsus ki, gedirsiniz.
Nina. Bilseydiniz, buradan getmək mənə necə ağırdır!
Arkadina. Sizi bir nəfər ötürsəydi yaxşı olardı, quzum.
Nina (*qorxaraq*). Xeyr! Xeyr!
Sorin (*Ninaya yalvarişla*). Qalın!
Nina. Qala bilmərəm, Pyotr Nikolayeviç.
Sorin. Heç olmasa bir saat, nə olar ki...
Nina (*fikirləşərək, gözləri dolur*). Olmaz! (*Sorinin əlini sixır və tez çıxır*)

Arkadina. Əslinə baxsan bədbəxt qızdır. Deyirlər ki, rəhmətlik anası bütün böyük sərvətini qəpiyinədək ərinə vəsiyyət etmişdir; amma qız indi quru yerdə qalmışdır; cünki atası var-yoxunu ikinci arvadının adına saldırıb. Rüsvayçılıqdır.

Dorn. Bəli, onun atası çox heyvan adamdır. Ədalətlə desək, o, bu ada layiqdir.

Sorin (*üşümüş əllərini ovuşduraraq*). Biz də gedək, ağalar, havanın rütubəti artır. Mənim ayaqlarım ağriyir.

Arkadina. Sənin ayaqların elə bil odundur, güclə hərəkət edir. Yaxşı, gedək, nəhs qoca. (*Onun qoluna girir*)

Şamrayev (*qolunu arvadına tərəf tutur*). Madam?

Sorin. Eşidirəm, yenə it ulayır. (*Şamrayeva*) Xahiş edirəm, İlya Afanasyeviç, əmr edin onu açsınlar.

Şamrayev. Olmaz, Pyotr Nikolayeviç, qorxuram oğrular ambara soxularlar. Oraya dari tökmüşəm. (*Özü ilə yanaşı gedən Medvedenkoya*) Bəli, tam bir oktava aşağı: “Afərin, Silva!” Halbuki xanəndə deyil, kilsədə adı oxuyanlardan biri idi.

Medvedenko. Kilsədə oxuyanlar nə qədər maaş alırlar?

Dordan başqa hamı gedir.

Dorn (*tək*). Bilmirəm, bəlkə mən heç nə başa düşmürəm ya dəli olmuşam, ancaq pyes mənim xoşuma gəldi. Əsərdə nə isə bir

şey var. qız təklik, yalqızlıq barəsində damışanda, sonra iblisin qırmızı gözləri görünəndə həyəcandan əllərim titrəyirdi. Təzə şeydir, sadə ürekə yazılmışdır... Deyəsən o gelir. Mən ona mümkün qədər çox xoşagələn sözlər demək istəyirəm.

Trepliyov (gəlir). Artıq heç kəs yoxdur.

Dorn. Mən buradayam.

Trepliyov. Maşenka bütün parkı gəzir, məni axtarır. Dəcel məxluq.

Dorn. Konstantin Qavriloviç! Pyesiniz mənim çox xoşuma gəldi. Nə isə qəribə əsərdir, sonunu da eşitmədim, buna baxmayaraq, güclü təsir buraxdı. Siz istedadlı adamsınız, bu işi davam etdirməlisiniz. (*Trepliyov onun əlini sixıb həyəcanla bağrina basır*) Fu, nə yaman əsəbisiniz. Gözləriniz dolub... Mən nə demək istəyirəm? Siz mövzunu mücərrəd ideyalar aləmindən götürmüştünüz. Belə də lazımdı; cünki bədii əsər mütləq böyük bir fikri ifadə etməlidir. Yalnız o şey gözəldir ki, doğrudan da ciddidir. Rənginiz yaman solubdur!

Trepliyov. Siz deyirsiniz davam edim?

Dorn. Bəli... Lakin yalnız vacib və əbedi mövzuları təsvir edin. Bilirsinizmi, mən rəngarəng və zövqlə ömür sürmişəm, mən razıyam, lakin mən sənətkarın yaradıcılıq anlarında duyduğu ruh yüksəkliyini duysayıdım, mənə elə gelir ki, öz maddi qabığıma və ona xas olan hər şeyə nifret edərdim, yerdən uzaqlaşıb, yüksəklərə qalxardım.

Trepliyov. Bağışlayın, Zareçnaya hanı?

Dorn. Bir məsələ də var. Əsərdə aydın və müəyyən fikir olmalıdır. Nə üçün yazdığınıizi bilməlisiniz, yoxsa müəyyən məqsəd olmadan bu gözəl mənzərəli yolla getsəniz azarsınız, istedadınız sizi məhv edər.

Trepliyov (səbirsiz). Zareçnaya hanı?

Dorn. Evlərinə getdi.

Trepliyov (*dərin həyəcanla*). Bəs mən nə edim? Mən onu görmək istəyirəm... Mən onu mütləq görməliyəm... Gedirəm...

Maşa gelir.

Dorn (Trepliyova). Rahat olun, dostum.

Trepliyov. Hər halda mən gedəcəyəm. Mən getməliyəm.

Maşa. Konstantin Qavriloviç, evə gedin. Ananız sizi gözləyir. O, nigarandır.

Treplov. Ona deyin ki, mən getdim. Hamınızdan xahiş edirəm məni rahat buraxın! Əl çəkin! Mənim dalımcı düşməyin!

Dorn. Yox, yox, yox, əzizim... belə olmaz... Yaxşı deyil.

Treplov (*göz yaşları içərisində*). Əlvida, doktor. Təşəkkür edirəm... (*Gedir*)

Dorn (*ah çəkərək*). Gənclik, gənclik?..

Maşa. Söyləməyə bir söz qalmayanda deyirlər: gənclik, gənclik... (*Burunotu çəkir*)

Dorn (*burunotu qabını onun əlindən alıb kolların arasına tullayır*). Bu, murdar işdir! (*Pauza*) Evdə, deyəsən, oynayırlar. Getmək lazımdır.

Maşa. Bir az dayanın.

Dorn. Nə var?

Maşa. Mən bir daha sizə demək isteyirəm... Mən sizinlə danışmaq isteyirəm... (*Həyəcanla*) Mən öz atamı sevmirəm... lakin siz mənim ürəyime yatırsınız. Nədənsə, mən bütün qəlbimlə hiss edirəm ki, siz mənə yaxınsınız... Mənə kömək edin. Kömək edin, yoxsa axmaq bir iş görərəm, həyatımı ayaqlar altına salıb, məhv edərəm... Daha dözə bilmirəm...

Dorn. Nə olub? Size nə kömək edim?

Maşa. Mən əzab çəkirəm. Mənim iztirablarından heç kəsin, heç kəsin xəbəri yoxdur! (*Başını onun döşünə dayayırlar, yavaşca*) mən Konstantini sevirəm.

Dorn. Hamı əsəbidir! Hamı əsəbidir! nə qədər də sevgi, məhəbbət var... Ah, sehrli göl! (*Nəvazişlə*) Ancaq mən nə edə bilərəm, mənim balam? Nə? Nə?

Perdə

İKİNCİ PƏRDƏ

Kroket oyunu üçün meydança. Dibdə, sağ tərəfdə böyük eyvanlı bir ev, solda göl görünür; güneş göldə əks edib parıldayır. Çiçəklilik. Günorta zamanı. Hava istidir. Arkadina, Dorn, və Masha meydançanın yan tərəfində, qoca bir cökə ağacının kölgəsində skamyaya üstündə oturmuşdular. Dornun dizləri üstündə açıq bir kitab vardır.

Arkadina (*Maşaya*). Gel ayağa qalxaq. (*Hər ikisi qaxır*) Yanaşı dayanaq. Sizin iyirmi iki yaşınız var, mən sizdən, demək olar ki, iki dəfə böyüyəm. Yevgeni Sergeiç, hansımız cavan görünür?

Dorn. Əlbette, siz.

Arkadina. Belə ha!.. Niyə? Nə səbəbə? Ona görə ki, mən işləyirəm, mən hiss edirəm, mən daima əlləşirəm-vurnuxuram, siz isə, həmişə bir yerdə oturursunuz, yaşamırsınız... Bir də mənim qanunum var: gələcəyi düşünməmək. Mən heç vaxt nə qocalıq, nə də ölüm haqqında düşünmürəm. Olacağɑ çarə yoxdur.

Masha. Amma mənə elə gəlir ki, çoxdan, lap çoxdan doğulmuşam, həyatımı uzun ətək kimi arxamca sürüyürəm... Cox vaxt heç yaşamaq istəmirəm. (*Oturur*) Əlbette, bunlar hamısı boş şeydir. Bərk silkələnmək, bunları birdəfəlik rədd etmək lazımdır.

Dorn (*yavaşdan oxuyur*). “Mənim gözəl çiçəklərim, sevgilimə deyin ki...”

Arkadina. Sonra, mən ingilis kimi çox nəzakətliyəm. Mən, əzizim, necə deyərlər özümü köklənmiş sim kimi saxlayıram, həmişə geyinib-gecinirəm, saçlarını *comme il faut* (*Necə lazımdır*) darayıb düzəldirəm. Mən heç vaxt əynimdə bluz, ya saçlarım daranmamış evdən çıxmaram, heç bağa da bu cür gəlmərəm. Heç vaxt. Mən buna görə cavan qalmışam, mən heç vaxt bəziləri kimi necə gəldi, səliqəsiz geyinməmişəm, özümü pis günə qoymamışam. (*Əllərini belinə qoyub, meydançada gəzinir*) Baxın, quş kimi-yəm. Lap on beş yaşında qız rolu da oynaya bilərəm.

Dorn. Hər halda mən davam edirəm. (*Kitabi götürür*) Biz əllafda və siçovullarda qalmışdıq.

Arkadina. Bəli, siçovullarda. Oxuyun. (*Oturur*) Yox, növbə mənimdir, verin mən oxuyum. (*Kitabi alır, göz gəzdirib, axtarır*) Siçovullarda... Budur, tapdım... (*Oxuyur*) “Və şübhəsiz, əllafın siçovulları öz ambarlarında bəsləməsi necə qorxuludursa, küberlərin romanistləri şirnikdirib, özlerinə cəlb etmələri də o qədər

təhlükəlidir. Bununla bərabər romanistləri sevirlər. Beləliklə, qadın özü üçün bir yazıçı seçib, onu əsir etmək istədikdə komplimentlər, mehribanlıq və onun ürəyindəkiləri səylə yerinə yetirmək vasitəsilə onu mühasirəyə alır”... Bilirsiniz nə var? Bu, fransızlarda ola bilər, bizdə isə belə şeylər yoxdur, heç bir program olmur. Bizdə qadın yazılımını əsir etməkdən əvvəl, adətən, özü xirdəyəcən ona vurulmuş olur. Uzağa getməyək, məni və Triqorini götürün...

Sorin əsasına söykənə-söykənə Nina ilə gelir.
Medvedenko boş kreslonu onların ardınca sürüdürlər.

Sorin (uşaqları əzizləyirmiş kimi). Belə de! Deyəsən, kefimiz kökdür? Bu gün, deyəsən, nəhayət, biz şadıq? (*Bacısına*) Biz sevinc içindəyik! Atamız və analığımız Tverə gediblər, biz də düz üç gün azadıq.

Nina (Arkadinanın yanında oturub, onu qucaqlayır). Mən xoşbəxtəm! İndi mən sizinəm.

Sorin (kresloya oturur). O, bu gün gözəldir, qəşəngdir.

Arkadina. Bəzənmişdir, gözəlləşmişdir... Buna görə siz ağıllısunuz. (*Ninanı öpür*) Ancaq çox tərifləmək lazımlı deyil, yoxsa göz dəyər. Boris Alekseyeviç hanı?

Nina. Göldə balıq tutur.

Arkadina. Necə də bezmir! (*Kitabı oxumaq istəyir*)

Nina. Nə oxuyursunuz?

Arkadina. Mopassanın “Dənizdə” əsəridir, əzizim! (*Öz-özünə bir neçə saat oxuduqdan sonra*) Hə, qalan yerləri maraqlı deyil, düz deyil. (*Kitabı örtür*) Ürəyim narahatdır. Mənə deyin görüm oğluma nə olmuşdur? Nə üçün o belə kədərlidir, sərtdir? Bütün gününü göldə keçirir. Mən onu, demək olar ki, heç görmürəm.

Maşa. Kefi yoxdur, ürəyi darixir. (*Ninaya utana-utana*) Xahiş edirəm onun pyesindən oxuyasınız.

Nina (çiyinlərini atır). Siz istəyirsiniz? Elə maraqsızdır ki!

Maşa (həyəcanını gizlədərək). O özü bir şey oxuyanda gözləri parlayır, üzü ağarır. Onun səsi gözəl, məhzundur. Hərəkətləri, ədləri da lap şair ədalarıdır.

Sorinin xorultusu eşidilir.

Dorn. Gecəniz xeyrə qalsın!

Arkadina. Petruşa!
Sorin. A-a?
Arkadina. Yatırsan?
Sorin. Yox, yox.

Pauza.

Arkadina. Sən özünü müalicə etdirmirsən, bu yaxşı deyil, qardaş.

Sorin. Mən, məmənnüyyətlə özümü müalicə etdirərdim, ancaq doktor istəmir.

Dorn. Altmış yaşında müalicə.

Sorin. Altmış yaşında da adam yaşamaq istəyir.

Dorn (aciqla). Eh! Yaxşı, pişikotu damcısı üçün.

Arkadina. Mənə elə gəlir ki, bu isti suya getsə yaxşı olar.

Dorn. Nə olar ki? Getmək də olar, getməmək də olar.

Arkadina. Gəl indi başa düş.

Dorn. Başa düşməli bir şey yoxdur. Hər şey aydındır.

Pauza.

Medvedenko. Pyotr Nikolayeviç papiros çəkməyi tərgitməlidir.

Sorin. Boş söhbətdir.

Dorn. Xeyir, boş söhbət deyil. Şərab, tütün adamı simasızlaşdırır. Bir siqardan və ya bir qədəh araqdan sonra siz artıq Pyotr Nikolayeviç olmursunuz, Pyotr Nikolayeviç, bir də onun üstünə gəl nə bilim kim olursunuz, sizin mənliyiniz əriyib itir və siz özünüzü üçüncü bir şəxsiyyət kimi baxırsınız.

Sorin (gülür). Belə bir mühakimə sizin üçün asandır; çünkü sizin ömrünüz yaxşı keçmişdir, mənimki isə... 28 il məhkəmə işçisi olmuşam, ancaq hələ yaşamamışam, gün görməmişəm, aydın məsələdir ki, mən yaşamaq istəyirəm. Siz tox və laqeydsiniz, ona görə fəlsəfəyə meyliniz var. Mən isə yaşamaq istəyirəm, buna görə də nahar vaxtı xeres içirəm və siqar çəkirəm. Vəssalam.

Dorn. Həyata ciddi baxmaq lazımdır, altmış yaşında müalicə olunmaq və gənclikdə az zövq almışam deyə təəssüflənmək, bağışlayın, bu, yüngüllükdür.

Maşa (qalxır). Yemək vaxtıdır. (*Tənbəlcəsinə asta yerişlə gedir*) Oturmaqdan ayaqlarım quruyub... (*Çixır*)

Dorn. Gedib yeməkdən əvvəl bir-iki qədəh vuracaq.

Sorin. Yazığın bəxti yoxdur.

Dorn. Boş sözdür, elahəzrət.

Sorin. Siz tox adamlar kimi mühakimə edirsınız.

Arkadina. Ah, bu gözəl kənd sıxıntısından artıq sıxıntı ola bilməz! İsti, sakitlik, heç kəs heç bir iş görmür, hamı filosofluq edir... Sizinlə bir yerdə olmaq, söhbət etmək xoşdur, dostlar,ancaq... nömrədə oturub rol öyrənmək daha xoşdur!

Nina (şadlıqla). Yaxşı deyirsiniz! Mən sizi başa düşürəm.

Sorin. Əlbəttə, şəhər daha yaxşıdır. Oturursan öz kabinetində, lakey xəbərsiz heç kəsi yanına buraxmır, telefon... küçədə fayton-çular, hər nə istəsən...

Dorn (oxuyur). "Mənim gözəl çiçəklərim, sevgilimə deyin ki..."

Şamrayev və Polina Andreyevna gəlirlər.

Şamrayev. Bu da bizimkiler! Gün aydın! (*Əvvəlcə Arkadina-nın, sonra Ninanın əlini öpür*) Sizi sağ-salamat gördüyümə çox şadam. (*Arkadinaya*) Arvadım deyir ki, siz bu gün onunla bir yerdə şəhərə getmək istəyirsiniz. Bu doğrudurmu?

Arkadina. Bəli, getmək isteyirik.

Şamrayev. Hım... Çox gözəl, ancaq nə ilə gedəcəksiniz, möhtərəm xanım? Bu gün çovdar daşıyırlar, bütün işçiler məşğul-durlar. Soruşturmaq ayıb olmasın, hansı atlarda getmək istəyirsiniz?

Arkadina. Hansı atlarda? Mən nə bilim hansılarda!

Sorin. Minik atlarınıza nə gəlib?

Şamrayev (həyəcanla). Minik atları? Bəs xamit? Bəs mən haradan xamit tapım? Siz qəribə danışırsınız! Bu, düzələn iş deyil, hörmətli xanım! Bağışlayın, mən sizin istedadınıza pərəstiş edirəm, ömrümün on ilini sizə bağışlamağa hazırlam, amma at verə bilmə-yəcəyəm!

Arkadina. Bəs mən mütləq getməliyəmsə?! Qəribə işdir!

Şamrayev. Möhtərəm xanım! Siz bilmirsiniz təsərrüfat nə deməkdir!

Arkadina (*hirslənir*). Bu, köhnə söhbətdir! Onda mən elə bu gün Moskvaya gedirəm. Əmr edin mənim üçün kənddən at tutsunlar. Yoxsa stansiyaya piyada gedərəm!

Şamrayev (*özündən çıxaraq*). Onda mən vəzifəmdən imtina edirəm! Özünüzə başqa müdir tapın! (*Gedir*)

Arkadina. Hər yay belə olur, hər yay məni burada təhqir edirlər! Bir də mən buraya ayağımı basmaram! (*Sola, gölün çimmək yerinə tərəf gedir; bir dəqiqə sonra, onun evə girdiyi görünür; Tri-qorin, əlində vedrə və bir neçə tilov, onun ardınca evə girir*)

Sorin (*hirsli*). Bu, həyasızlıqdır! Buna nə ad vermək olar! Mən artıq təngə gəldim. Bu saat atlarnı hamısını buraya getirin!

Nina (*Polina Andreyevnaya*). İrina Nikolayevna kimi məşhur bir aktrisanın xahişini rədd etmək?! Onun hər bir arzusu, şiltaqlığı belə sizin təsərrüfatdan vacib deyilmə? Ağla siğışdırmaq olmur!

Polina Andreyevna (*məyus*). Mən nə edə bilərəm? Vəziyyətimi nəzərə alın, mən nə edə bilərəm?

Sorin (*Ninaya*). Gedək bacımın yanına... Hamımız yalvarıb-yaxaraq ki, getməsin. Düz demirəm? (*Şamrayevin getdiyi tərəfə baxır*) Zalim! Despot!

Nina (*onun ayağa qalxmağına mane olaraq*). Oturun, oturun... Biz sizi apararıq... (*Nina və Medvedenko kreslonu sürüyürlər*) Dəhşətdir, dəhşət!

Sorin. Bəli, bəli, dəhşətdir... Ancaq o, cəzasını çekəcək, mən bu saat onunla danışaram.

Gedirlər; yalnız Dorn və Polina Andreyevna qalırlar.

Dorn. İnsanlar dərixdirci olurlar. Əslinə baxsanız, sizin ərinizi buradan qovlamaq lazımdır. Ancaq iş yenə bununla qurtaracaq ki, bu qarı Pyotr Nikolayeviç bacısı ilə birlikdə ondan üzr istəyəcək. Görərsiniz!

Polina Andreyevna. O, minik atlarnı da çölə göndəribdir. Hər gün belə qalmaqla olur. Bilsəniz mən nə qəder əsəbilişirəm! Mən xəstələnəcəyəm, görüsünüzmü, titrəyirəm... Onun kobudluğuna dözə bilmirəm. (*Yalvarıcasına*) Yevgeni, əzizim! Mehribanım! Məni öz yanınızə aparin... Ömrümüz keçir, biz artıq gənc deyilik, heç olmasa ömrümüzün axırında gizlənməyək, yalan danışmayaq. (*Rauza*)

Dorn. Menim 55 yaşım var, bundan sonra həyatımı dəyişdirmək mənim üçün artıq gecdir.

Polina Andreyevna. Bilirəm, siz məni ona görə rədd edirsiniz ki, sizə məndən başqa da yaxın olan qadınlar var. Hamisını öz yannıza apara bilməzsınız. Mən başa düşürəm. Bağışlayın, sizi təngə gətirdim.

Nina evin yanında görünür. O, gül-çiçək dəniz.

Dorn. Xeyr, eybi yoxdur.

Polina Andreyevna. Mən qısqanchılıqdan əzab çəkirəm. Əlbəttə, siz doktorsunuz, qadılardan qaça bilməzsınız. Mən başa düşürəm...

Dorn (yaxınlaşan Ninaya). Orada işlər necədir?

Nina. İrina Nikolayevna ağlayır, Pyotr Nikolayeviçin işə astması tutub.

Dorn (qalxır). Gedim ikisinə də pişikotu damcısı verim...

Nina (ona çiçək təqdim edir). Buyurun!

Dorn. Merci bien. (Evə doğru gedir)

Polina Andreyevna (onunla gedərkən). Nə gözəl çiçəklərdir! (Evin yanında, boğuq səslə) Bu çiçəkləri mənə verin! Mənə verin bu çiçəkləri! (Çiçəkləri alıb əzişdirir və kənara atır)

Hər ikisi evə girirlər.

Nina (tək). Məşhur aktrisanın, özü də boş bir şey üstündə, ağladığını görmək nə qədər qəribədir. Təəccüblü deyilmi ki, hamının sevdiyi məşhur bir yazıçı olasan, sənin haqqında bütün qəzetlərdə yazalar, hər yanda şəklin satıla, əsərlərin xarici dillərə tərcümə oluna, amma özün bütün günü balıq tutmaqla məşğul olasan və iki qaya balığı tutanda uşaq kimi sevinəsən. Mən elə bilirdim məşhur adamlar məğrur olurlar, onlara yaxın düşmək mümkün olmur, mən elə bilirdim onların camaatdan zəhləsi gedir, onlar öz adlarının nuru ilə əsil-nəsəbi və servəti hər şeydən üstün tutan camaatdan sanki qisas alırlar. Amma indi görürəm ki, onlar da baş-qaları kimi ağlayır, balıq tutur, kart oynayır, gülür və hirslənirlər...

Trepliyov (*başı açıq halda, əlində tūfəng və vurub öldürdüyü qağayı gəlir*). Siz burada təksiniz?

Nina. Təkəm. (*Trepliyov qağayını onun ayaqları önünə qoyur*) Bu nə deməkdir?

Trepliyov. Mən bu gün bu qağayını vurmaqla alçaq bir iş görmişəm. Ayaqlarınızın altına sərirəm.

Nina. Sizə nə olub? (*Quşu götürüb baxır*)

Trepliyov (*pauzadan sonra*). Tezliklə mən özümü də beləcə vurub öldürəcəyəm.

Nina. Mən sizni tanıya bilmirəm.

Trepliyov. Bəli. Mən sizni tanıya bilmədiyim kimi. Siz mənə qarşı dəyişmişsiniz. Baxışlarınız soyuqdur. Mən yanınızda olanda siz sıxlırsınız.

Nina. Axır vaxtlar siz əsəbi olmuşsunuz, nə demək istədiyini-zi başa düşmək olmur, rəmzlə damışırsınız. Bu qağayı da yəqin ki, bir rəmzdür, lakin bağışlayın, mən başa düşmürəm... (*Quşu skamyanın üstünə qoyur*) Mən çox avam qızam, sizi anlamaq mənə çox çətindir.

Trepliyov. Bu hal mənim pyesimin axmaqcasına məglubiyetə uğradığı axşamdan başlanmışdır. Qadınlar müvəffəqiyyetsizliyi bağışlamırlar. Mən də bütün pyesi, son parçasınadək yandırdım. Bilsəniz mən nə qədər bədbəxtəm! Sizin məndən soyumanız dəhşətdir, ağlaşığan şey deyil, ele bil birdən oyanıb görürəm ki, bu göl tamamilə quruyub, yaxud yerin dibinə batıb. Siz indicə dediniz ki, çox avam olduğunuz üçün məni başa düşə bilmirsiniz. Ah, burada anlaşılmayacaq nə var?! Pyesim xoşa gəlmədi, siz mənim ilhamıma nifrət edirsınız, artıq məni bir yiğin adı və dəyərsiz adamlardan biri hesab edirsiniz... (*Ayağını yerə döyür*) Mən bunu çox yaxşı anlayıram, çox yaxşı başa düşürəm! Ele bil beynimdə bir mix var, onu görüm ilan kimi qanımı soran mənliyimlə bərabər lənetə gəlsin... (*Gələ-gələ kitab oxuyan Triqorini görür*) Budur, həqiqi istedad gelir! Hamlet kimi yeriyir, onun kimi də əlində kitab. (*Açıqla yamsılayaraq*) "Sözlər, sözlər, sözlər"... Bu günəş hələ sizə yaxınlaşmayıb, amma sizin üzünüz gülür, baxışınız onun şüaları altında əriyir. Mən sizə mane olmayacağam. (*Tez gedir*)

Triqorin (*dəftərcəsinə yazır*). Burunotu çəkir və araq içir... Həmişə qara paltar geyir. Onu müəllim sevir...

Nina. Salam, Boris Alekseyeviç!

Triqorin. Salam. Görünür biz bu gün buradan gedəcəyik, vəziyyət gözlənmədən belə gətirdi. Biz çətin ki, bir də görüşə bilək. Çox təəssüf. Mən gənc qızlara, gənc və gözəl qızlara az rast gəlirəm, mən artıq unutmuşam, aydm təsəvvür edə bilmirəm ki, 18-19 yaşlarında gənc özünü necə hiss edir, buna görə də mənim povest və hekayələrimdə gənc qızlar, adətən, saxta olurlar. Mən, heç olmasa, bir saat sizin yerinizdə olmaq istərdim, onda sizin necə mühakimə etdiyinizi, ümumiyyətlə, sizin necə bir şey, necə bir məxluq olduğunuzu biliirdim.

Nina. Mən isə sizin yerinizdə olmaq istərdim.

Triqorin. Nə üçün?

Nina. Məşhur, istedadlı yazıçının özünü necə hiss etdiyini bilmək üçün. Şöhrət insanda nə kimi duyğular oyadır? Siz məşhur olduğunuzu necə hiss edirsınız?

Triqorin. Necə? Görünür heç necə. Bu barədə mən heç vaxt düşünməmişəm. (*Fikirləşərək*) İkisindən biridir: ya siz mənim şöhrətimi böyüdürsünüz, yaxud bu şöhrət, ümumiyyətlə heç cür hiss olunmur.

Nina. Bəs qəzetlərdə öz bərənizdə oxuyanda necə?

Triqorin. Tərif olunanda xoşuma gəlir... Söyləndə iki gün özünə gəlmirsən.

Nina. Gözəl aləmdir! Bil森iz mən sizə necə qibə edirəm! İnsanların taleleri müxtəlifdir. Bir parası birtəhər özünü süründürür, onların dünyada yaşadıqlarından heç kəsin xəbəri olmur, hamısı bir-birinə benzəyir, hamısı bədbəxtidir. Bir parası isə, məsələn, siz – milyonlardan biri – maraqlı, gözəl, parlaq və məna ilə dolu olan həyat keçirirsiniz... Siz xoşbəxtsiniz...

Triqorin. Mən? (*Çiyinlərini atır*) Hım... Siz məşhur olmaq barədə danışırsınız, xoşbəxtlik haqqında, maraqlı və gözəl həyat haqqında danışırsınız, amma mənim aləmimdə bunlar ancaq yaxşı sözlərdir, məni bağışlayın, elə bil mənim heç vaxt yemədiyim marmeladdır. Siz çox cavan, çox mehribansınız.

Nina. Sizin həyatınız olduqca gözəldir!

Triqorin. Onun harası gözəldir? (*Saatə baxır*) Mən bu saat getməli, yazmaliyam. Bağışlayın, vaxtim yoxdur... (*Gülür*) Siz, necə deyərlər, mənim ən ağriyan yarama toxundunuz, bunun üçün

də, həyəcanlanmağa, bir az hirslenməyə başlayıram. Hər halda gəlin danışaq. Mənim gözəl, parlaq həyatımdan danışacaqıq... Nədən başlayaqq? (*Bir az düşündükdən sonra*) Bəzən elə zorakı təsəvvürler olur ki, insan gecə-gündüz, məsələn, ancaq ay haqqında düşünür, mənim də belə bir ayım var. Gecə-gündüz bir fikir məndən ayrılmır: mən gərək yazam, mən gərək yazam, mən borcluyam... Povesti qurtarar-qurtarmaz nədənsə, görürəm ki, gərək ikincisini yazam, sonra üçüncüsünü, dördüncüsünü... Fasilsiz yazıram, yazmamağı da bacarmıram. İndi deyin görüm, burada gözəl və parlaq nə vardır? Ah, nə əcaib həyatdır! Budur, mən sizinləyəm, həyəcan keçirdirəm, bununla belə bir an xatırlayıram ki, yarımcıq qalmış povest məni gözləyir. Birdən gözümə royala bənzəyən bir bulud parçası görünür. Düşünürəm: hekayələrimin birində bunu xatırlatmaq lazımdır ki, royala bənzəyən bir bulud parçası keçirdi... Gün çiçəyinin etri gəlir. O saat beynimdə yazıram: şit qoxu, tutqun, kədərli rəng; yay axşamını təsvir edərkən bunları işlətmək olar. Birisi ilə söhbət edərkən özümün hər kəlməmi və onun hər bir kəlməsini hafizəmdə saxlayıram, tələsirəm ki, bütün seçdiyim cümlələri və sözləri öz ədəbiyyat ambarına qoyub bağlayım, bəlkə lazımlı oldu! İşimi qurtarandan sonra teatra və ya balıq tutmağa qaçıram, deyirəm bir az dincəlim, fikrim dağlısan, xeyr a, başımda ağır bir çuqun qumbara fırlanır – yeni mövzu görürəm, məni stola çəkir, yenə yazmaq, yazmaq üçün tələsmək lazımlı gəlir. Həmişə, hər zaman belə, özümdən özümə rahatlıq yoxdur və hiss edirəm ki, öz əlimlə ömrümü qısalıdırəm, kimlərə isə verdiyim bal üçün ən gözəl çiçəklərimdən şirə alıram, bu çiçəkləri yolub, köklərini tapdayıram. Məgər mən dəli deyiləm? Məgər mənim dostlarım, tanışlarım mənimlə oturub-durarkən məni sağlam adam sayırlar? “Nə yazırsınız? Bizə nə kimi töhfə verəcəksiniz?” Eyni sözlər, eyni danışıqlar və mənə elə gəlir ki, tanışların bu diqqəti, tərifləri, heyrəti yalandır, məni xəstəni aldadan kimi, aldadırlar və mən hərdən qorxuram ki, indicə məni daldan güdüb tutacaqlar, Poprişşini aparan kimi, məni də aparıb dəlixanaya salacaqlar. Keçmişdə, gəncliyimin yaradıcılığa yeni başladığım gözəl illərində mənim yazılılığım başdan-başa əzab və əziyyət olmuşdur. Kiçik yazıçıya, xüsusiylə, bəxti gətirmeyəndə elə gəlir ki, o yöndəmsiz, bacarıqsız, artıq bir adamdır, onun əsərləri gərginləşir, pozulur; o, ədəbiyyat və incəsənətlə əlaqəsi olan adamların yanından əl çəkmir, hey

vurduxur, adı çıxmayan, tanınmayan, kimsə tərəfindən sayılmayan bu adam pulu olmayan qızğın bir qumarbaz kimi üzə dik baxmaq-dan qorxur. Mən öz oxucumu görməmişəm, amma nədənsə, mənə elə gəlir ki, o mənə dost kimi baxmir, etibar etmir. Mən tamaşaçı-lardan qorxardım, onlar mənə dəhşətli görünərdilər; hər təzə pye-sim tamaşaya qoyularkən mənə elə gələrdi ki, qarabuğdayılar mənə düşmənçilik bəsləyir, sarısaçlılar isə soyuq və laqeyddirlər. Ah, bilsəniz bu nə qədər dəhşətli idi! Bu nə böyük bir əzab idi!

Nina. Bağışlayım, məgər iłham və yaradıcılıq işinin özü sizə yüksək, xoş dəqiqliklər bəxş etmir?

Triqorin. Bəli. Yazanda xoşdur. Korrekturani oxuyanda da xoşdur... Amma elə ki, çapdan çıxdı, görəsi gözüm olmur, görürəm ki, mən istədiyim deyil; səhvdir, onu heç yazmaq lazımlı deyilmiş, yanırəm, ürəyim çox pis olur... (*Gülür*) Camaat isə oxuyur: "Bəli, qəşəngdir, istedadlıdır... Qəşəngdir, lakin Tolstoya çatmaz", yaxud: "Gözəl şeydir, ancaq Turgenevin "Atalar və oğullar"ı daha gözəldir". Beləliklə, qəbrədək hey qəşəngdir və istedadlıdır, qəşəngdir və istedadlıdır deyiləcək, vəssalam, elə ki, oldum, tanışlar qəbrimin yanından keçərkən deyəcəklər: "Burada yatan Triqorindir. Yaxşı yazıçı idi, lakin Turgenev ondan yaxşı yazırıdı".

Nina. Bağışlayın, mən sizi başa düşmək istəmirəm. Sadəcə olaraq, müvəffəqiyyət sizi şıltaqlaşdırıb.

Triqorin. Hansı müvəffəqiyyət? Mən heç vaxt öz-özümə xoş gəlməmişəm. mən bir yazıçı kimi özümü sevmirəm. Ən pisi də budur ki, elə bil duman içindəyəm, çox vaxt nə yazdığını bilmirəm... Mən bu suları, ağacları, göyləri sevirəm, təbiəti duyuram, təbiət məndə ehtiras, qarşısialınmaz bir yazmaq həvəsi oyadır, lakin mən yalnız peyzajist deyiləm, axı mən həm də vətəndaşam, vətəni, xalqı sevirəm, hiss edirəm ki, mən yazıçıyam, xalqdan, onun iztirablarından, gələcəyindən danışmalıyam, elmdən, insan hüquqlarından və sairə və sairədən danışmalıyam. Mən də her şeydən danışram, tələsirəm, məni her tərəfdən tələsdirirlər, hirslenir-lər, mən, it qabağından qaçan tülküler kimi, gah bu yana, gah o yana qaçıram, mən görürəm ki, həyat və elm hey irəli, irəli gedir, mən isə qatara gecikən kəndlə kimi hey geridə qalıram, geridə qalıram, nəhayət, hiss edirəm ki, mən ancaq peyzaj yaza bilərəm, qalan yazdıqlarımın hamısı saxtadır, təpədən dırnağa qədər saxtadır.

Nina. Siz çox işləyib yorulubsunuz, öz böyüklüyünüzü dərk etməyə nə vaxtınız var, nə həvəsiniz. Tutaq ki, siz özünüzdən nara-zisiniz, lakin başqaları üçün böyük və gözəlsiniz! Mən sizin kimi bir yazıçı olsaydım, bütün həyatımı xalqa vererdim, lakin hiss edədim ki, onun xoşbəxtliyi yalnız mənə qədər yüksəlməkdədir, onda xalq məni təxti-rəvanda gəzdirərdi.

Triqorin. Təxti-rəvanda!.. Mən Ağamemnonam, nədir?

Hər ikisi gülümseyir.

Nina. Yaziçı və yaxud aktrisa olmaq kimi bir səadət yolunda mən hər şeyə dözdədim. Qohum-əqrəbanın nifrətinə, ehtiyaca, məyusluğa, çardaqda yaşayıb çovdar çörəyindən başqa heç nə yeməzdim, öz-özümdən narazı qalıb əzab çəkərdim, təki şöhrətim... əsl, təntənəli şöhrətim olsun... (*Əlləri ilə üzünü örtür*) Başım hərlənir... Uf..!

Evdən Arkadınanın səsi eşidilir: "Boris Alekseyeviç!"

Triqorin. Məni çağırırlar. Yəqin ki, yola yiğışmaq lazımdır. Amma heç getmək istəmirəm. (*Gölə baxır*) Nə böyük nemətdir!.. Nə gözəldir!

Nina. O biri sahildəki evi və bağçanı görürsünüz mü?

Triqorin. Bəli.

Nina. O mənim rəhmətlik anamın malikanəsidir. Mən orada doğulmuşam. Bütün həyatımı bu gölün yanında keçirmişəm, orada hər bir kiçik adaya bələdəm.

Triqorin. Sizin yerlər çox gözəldir! (*Qağayıni görür*) Bu nədir?

Nina. Qağayı. Konstantin Qavrilıç vurubdur.

Triqorin. Gözəl quşdur. Düzü, buradan getmək istəmirəm. Siz gəlin İrina Nikolayevnanı dilə tutun, getməsin, qalsın. (*Dəftərcəsinə nə isə yazır*)

Nina. Nə yazırsınız?

Triqorin. Elə belə, yazıram... fikrimə sujet gəldi... (*Dəftərcəni cibinə qoyur*) Kiçik bir hekayə süjeti, sizin kimi gənc bir qız uşaq-hıqdan gölün sahilində yaşıyır, qağayı kimi, bu qız da gölü sevir, o da qağayı kimi xoşbəxt və azaddır. Lakin təsadüfən buraya bir

adam gəlir, qızı görür və bekarçılıqdan onu məhv edir. Bax, bu qağayı kimi.

Pauza. Arkadina pəncərədən görünür.

Arkadina. Boris Alekseyeviç, haradasınız?

Triqorin. Bu saat!.. (*Gedir və döñə-döñə Ninaya baxır; pəncərə qarşısında dayanıb, Arkadinaya*) Nə olub?

Arkadina. Getmirik, qalırıq.

Triqorin evə gedir.

Nina (*rampaya yaxınlaşır, bir az fikirləşdikdən sonra*). Mən yuxudayam!

Pərdə

ÜÇUNCÜ PƏRDƏ

Sorinin evində yemek otağı. Sağda və solda qapı var. Bufet. Dərman şkafı.

Otağın ortasında stol. Çamadan və kartonkalar. Yola hazırlıq gözə çarpır.

Triqorin qəlyanaltı edir. Maşa stolun yanında dayanmışdır.

Maşa. Bütün bunları bir yazıçı olduğunuz üçün sizə danışıram. İstifadə edə bilərsiniz. Mən sizə düzünü deyirəm: O özünü ciddi yaralamış olsaydı, mən dünyada bir dəqiqə də yaşamazdım. Hər halda mən cəsərətli çıxdım. Oturub qət etdim ki, bu məhəbbəti ürəyimdən qoparmalıyam, kökündən qoparmalıyam.

Triqorin. Necə?

Maşa. Ərə gedirəm. Ayıcığaza – Medvedenkoya.

Triqorin. O müəllimə?

Maşa. Bəli.

Triqorin. Başa düşmürəm, nə vacib olmuşdur?

Maşa. Ümidsiz sevmək, illər boyu nəyi isə gözləmək... Amma ərə gedən kimi eşq və məhəbbətə vaxt qalmayacaq, yeni qayğılar bütün köhnə şeyləri unutduracaqdır. Hər halda bir dəyişiklikdir. Təkrar edəkmi?

Triqorin. Cox olmazmı?

Maşa. Xeyr a!.. (*Qədəhləri doldurur*) Siz mənə belə baxmayıñ. Qadınlar siz zənn etdiyinizdən tez-tez içirlər. Ancaq qadınların azı mənim kimi aşkar içir, çoxu isə gizli içir. Bəli. Özləri də araq, ya konyak içirlər. (*Qədəhləri bir-birinə vururlar*) Sağ olun! Siz sadə adamsınız. Adam sizdən ayrılmak istəmir. (*İçirlər*)

Triqorin. Mənim özüm də getmək istəmirəm.

Maşa. Onda siz xahiş edin ki, İrina Nikolayevna qalsın.

Triqorin. Yox, indi o qalmaz. Oğlu özünü çox pis aparır. Özünü vurdu, indi də deyirlər ki, məni duełə çağırmağa hazırlaşır. Nə üçün? Özünü çekir, fis-fis fisildayır, yeni formalar təbliğ edir... Axı hamiya yer çatır – köhnələr də, yenilərə də, bir-birini itələməyin nə mənası var?

Maşa. Qısqanlığa bax! Nə isə, bu mənim işim deyil. (*Pauza. Yakov, əlində çamadan, soldan sağa gedir. Nina gəlir və pəncərənin qabağında dayanır*) Mənim müəllimim o qədər də ağıllı adam deyildir, ancaq mehribandır, kasibdir, məni çox sevir. Ona yazığım gəlir. Qoca anasına da yazığım gəlir. Nə isə, icazə verin sizə saqliq və salamatlıq arzu edim. Qüsürumuz olubsa bağışlayın. (*Onun əlini bərk sixır*) Mənə olan münasibətinizə görə təşəkkür edirəm. Əsərlərinizi mənə göndərin, əlbəttə, öz yazınızla. Lakin “möhtərəm” filan yazmayın, ele sadəcə: “əsil-nesəbini unutmuş, bu dünyada nə üçün yaşadığını bilməyən Mariyaya”. Əlvida!.. (*Gedir*)

Nina (*bir əlini yumaraq, Triqorinə uzadır*). Təkdir, yoxsa cüt?

Triqorin. Cüt.

Nina (*ah çəkərək*). Yox. Ovcumda bircə noxud var. Mən niyyət etdim ki, aktrisalığa gedim, ya getməyim? Bir adam da yoxdur ki, məsləhət versin.

Triqorin. Bu işə məsləhət vermək olmaz.

Pauza.

Nina. Biz ayrılıraq... yəqin ki, bir daha görüşməyəcəyik. Xahiş edirəm bu balaca medalyonu məndən yadigar olaraq qəbul edəsiniz. Mən sizin adınızın və atanızın adının baş hərfini burada yazdırmışam... bu biri tərəfdə isə sizin əserinizin adı: “Günlər və gecələr” yazılmışdır.

Triqorin. Nə zərifdir! (*Medalyonu öpür*) Gözəl töhfədir!

Nina. Hərdən məni yada salın.

Triqorin. Yada salacağam. O günəşli gündə siz necə idinizsə, mən sizi eləcə yada salacağam – yadınızdadır mı? Bir həftə bundan qabaq açıq rəngli paltar geymişdiniz... biz söhbət edirdik... skamyanın üstündə ağ qağayı vardı.

Nina (*fikirli*). Bəli, qağayı... (Pauza) Söhbətimizi kəsməliyik, gələn var. Yola düşməzdən əvvəl ikicə dəqiqə mənimlə görüşün, yalvarıram size...

Sol tərəfə gedir. Eyni zamanda eynində frak, döşündə ulduz olan Sorin, Arkadina, sonra yol şçylerini qablamaqla məşğul olan Yakov yorgun halda gelir.

Arkadina. Qoca, sən qal evdə, bu yel xəstəliyi ilə sən haraya gedə bilərsən? (*Triqorinə*) İndi buradan çıxan kim idi? Nina?

Triqorin. Bəli.

Arkadina. Pardon, mane olduq... (*Oturur*) Deyəsən, hər şeyi yiğişdirmişəm. Əldən düşdüm.

Triqorin (*medalyonun üzərindəki yazını oxuyur*). "Günlər ve gecələr", səhifə 121, 11 və 12-ci sətir.

Yakov (*stolun üstünü yiğisdiraraq*). Tilovları da buyurursunuz yiğisdirraq?

Triqorin. Bəli, onlar mənə hələ lazımlı olacaq. Kitabları isə ver bir adama.

Yakov. Baş üstə.

Triqorin (*öz-özünə*). Səhifə 121, 11 və 12-ci sətir. Bu sətirlərdə nə var ki? (*Arkadinaya*) Burada mənim kitablarımdan varmı?

Arkadina. Qardaşının kabinetində, kündəki şkafdadır.

Triqorin. Səhifə 121... (*Gedir*)

Arkadina. Doğrudan, Petruşa, sən gel getmə, evdə qal.

Sorin. Siz axı gedirsiniz, evdə sizsiz darixacağam.

Arkadina. Şəhərdə olsan nə edəcəksən?

Sorin. Əslində heç bir şey, yenə də necə olsa. (*Gülür*) Zemstvo evinin bünövrəsi qoyulacaq və saire... Bir saatlığa da olsa bu dəyərsiz həyatdan silkələnmək isteyirəm. Yoxsa oturub uzanmaqdan lap köhnə müştüyə dönmüşəm. Əmr etmişəm ki, saat birə atlар hazır olsun. Bir yerdə çıxarıq.

Arkadina (sükutdan sonra). Sən burada qal, darıxma, özünü soyuğa vermə. Oğluma göz qoy. Ondan muğayat ol. Öyrət, nəsihət elə. (*Pauza*) Gedirəm, ancaq hələ də bilməmişəm ki, o nə üçün özünü vurmuşdur. Mənə elə gəlir ki, əsas səbəb qısqanlıqdır. Ona görə Triqorini buradan nə qədər tez aparsam, o qədər yaxşı olar.

Sorin. Necə deyim? Başqa səbəblər də olmuşdur. Aydın məsələdir: ağıllı-kamalı cavan bir oğlandır, kənddə yaşayır, uzaq bir yerdə, pulu yox, vəzifəsi yox, gələcəyi də bəlli deyil. Heç bir işi yox. Öz avaraçılığından özü də utanır, qorxur. Mən onu çox sevirəm, o da mənə ünsiyyət bağlayıb, ancaq yenə də ona elə gəlir ki, bu evdə artıq adamdır, müftəxordur. Aydın məsələdir. Burada hey-siyyət məsələsi var.

Arkadina. O mənə böyük bir dərddir! (Fikirli) Bir qulluğa gırsayıdi, pis olmazdı...

Sorin (fit çalır, sonra qətiyyətsizliklə). Mənə elə gəlir ki, sən ona... bir az pul versəydin, hamisindən yaxşı olardı. Hər şeydən əvvəl o, ağıllı-başlı geyinməlidir. Bir sürtuku üç ildir ki, əynində sürüyür, paltosuz gəzir... (*Gülür*) Uşaq bir az səyahət etsəydi də pis olmazdı... Xarici ölkələrə getsə necə olar?.. Axı bu o qədər də baha başa gəlməz.

Arkadina. Necə olsa... Kostyum almağa yenə sözüm yoxdur. Amma xarici ölkələrə səyahətə gəldikdə... yox, indi heç kostyum almağa da imkanım yoxdur. (*Qətiyyətlə*) Pulum yoxdur! (*Sorin gülür*) Yoxdur!..

Sorin (fit çalır). Belə. Bağışla, əzizim, hırslaşın. Mən sənə inanıram... Sən mürüvvətli, nəcib qadınsan.

Arkadina (ağlayır). Pulum yoxdur!

Sorin. Mənim pulum olsayıdı, aydın məsələdir, özüm verədim. Ancaq mənim heç nəyim yoxdur, bir şahı da yoxumdur. (*Gülür*) Mənim pensiyamın hamisini müdir Şamrayev alır, əkinçi-liyə, heyvandarlığa, arıcılığı xərcləyir, pullarım da havayı yerə batır. Arılar qırılır, inəklər ölürlər... at lazımlı olanda vermir...

Arkadina. Bəli, mənim pulum var, lakin mən aktrisayam axı! Təkcə tualet məni var-yoxdan çıxarıb.

Sorin. Sən mehbəbsan, qəşəngsən... Mən sənin xatirini çox istəyirəm... Bəli... deyəsən halim yenə xarablaşır... (*Səndələyir*) Başım hərlənir. (*Stoldan yapışır*) Halim xarabdır.

Arkadina (*qorxaraq*). Petruşa! (*Onu tutub, saxlamağa çalışır*) Petruşa, əzizim... (*Qışqırır*) Mənə kömək edin! Kömək edin!.. (*Başı sarıqlı Treplov və Medvedenko gəlir*) Bunun hələ xarablaşdı.

Sorin. Eybi yoxdur, eybi yoxdur... (*Gülümsayır və su içir*) Keçdi... qurtardı...

Treplov (*anasına*). Qorxma, ana, qorxulu bir şey yoxdur. Dayım indi tez-tez belə olur. (*Dayısına*) Dayı! Sən gərək uzanasan.

Sorin. Bəli, bir az uzanmaliyam... Ancaq necə olsa şəhərə gedəcəyəm... Bir az uzanıb, sonra gedərəm... Aydın məsələdir... (*Əsasına söykənərək, gedir*)

Medvedenko (*onun qolundan tutaraq aparır*). Belə bir tapmaca var: səhər dördayaqlı, günorta ikiayaqlı, axşam üçayaqlı...

Sorin (*gülür*). Düzdür. Gecə isə arxası üstündə. Təşəkkür edirəm, özüm gedərəm...

Medvedenko. Yaxşı, daha naz eləmə!..

O və Sorin gedirlər.

Arkadina. Məni yaman qorxutdu.

Treplov. O, kənddə yaşaya bilmir. Ana, sən birdən səxavətə gəlib, ona min beş yüz-iki min manat borc verseydin, o bir il şəhərdə yaşaya bilərdi.

Arkadina. Mənim pulum yoxdur. Mən aktrisayam, bank sahibi deyiləm.

Pauza.

Treplova. Ana, bu sarığı dəyiş. Sən yaxşı bağlayırsan.

Arkadina (*dərman şkafından iodoform və içərisində sarğı materialı olan qutu çıxarır*). Doktor gecikdi.

Treplov. Saat ona söz vermişdi. İndi günortadır.

Arkadina. Otur. (*Sarığını onun başından açır*) Elə bil başına çalma qoyubsan. Dünən bir nəfər gəlmə mətbəxdə sənin hansı mil-lətdən olduğunu soruşurdu. Yaran sağalıb. Az bir şey qalıb. (*Onun saçını öpür*) Sən mənsiz bir də “cik-cik” eləməyəcəksən ki?

Treplov. Yox, ana! O, ağır bir ümidsizlik dəqiqliyi idi; mən özümü ələ ala bilmədim. Bundan sonra belə iş ola bilməz. (*Onun əlini öpür*) Sənin əllərin qızıldır. Yadımdadır, çoxdan, mən onda

uşaq idim, sən hələ dövlət səhnəsində işləyirdin, bizim həyətdə bir vuruşma oldu, paltaryuyan arvadı bərk döydülər. Yadındadır mı? Onu ölümcül halda yerdən qaldırdılar... sən tez-tez onun yanına gedirdin, dərman aparırdın, onun uşaqlarını teştdə çımdirırdın. Yadına gəlmir?

Arkadina. Yox. (*Oğlunun başını yenidən sarıyır*)

Treplov. Həmin evdə o vaxt iki balerina yaşayırıdı... Onlar qəhvə içmək üçün sənin yanına gəlirdilər.

Arkadina. Bu yadımdadır.

Treplov. Onlar bir növ abid idilər. (*Pauza*) Axır vaxtlar, bax, bu günlər mən səni uşaqlığında sevdiyim kimi zərif və hədsiz sevirem. Səndən başqa mənim heç kəsim qalmayıb. Ancaq niyə, niyə sən o adamın təsiri altına düşürsən?

Arkadina. Sən onu başa düşmürsən, Konstantin! O ən alicə-nab bir şəxsiyyətdir.

Treplov. Amma ona deyəndə ki, mən onu duelə çağırmağa hazırlaşıram, bu alicənablıq onun qorxaqlığına mane olmadı. Çıxıb gedir. Biabircasına qaçırm!

Arkadina. Sarsaq danışırsan! Mən özüm ondan xahiş etmişəm, buradan getsin.

Treplov. Alicənab şəxsiyyət! Mən səninlə onun üstündə az qala savaşıram, o isə, indi, haradasa – yemək otağında, ya bağçada oturub, bizə gülür... Ninanı dilə tutur, onu inandırmağa çalışır ki, əsl dahidir.

Arkadina. Sən mənə qan qaraldan sözlər deməkdən həzz alırsan. Mənim bu adama hörmətim var, xahiş edirəm mən olan yerdə onun haqqında pis söz danışmayasan.

Treplov. Mənim isə ona qarşı hörmətim yoxdur. Sən istəyirsən ki, mən də onu dahi hesab edim, bağışla məni, mən yalan danışa bilmerəm, onun əsərlərindən iyrənirəm.

Arkadina. Bu, paxılılıqdır. İstedadsız adamlar həmişə böyük iddiada olar və həqiqi istedad sahiblərini pislər. Qəribə təsəllidir!

Treplov (*kinaya ilə*). Həqiqi istedad sahibləri. (*Hiddətlə*) İş ki, bu yerə çatdı, mən hamınızdan istedadlıyam! (*Başından sarğını açıb atır*) Siz mühafizəkarlar incəsənətdə birinci yeri zəbt edib ancaq öz gördüyüünüz işləri qanuni və həqiqi sayırsınız; başqalarını isə əzirsiniz, boğursunuz! Mən sizi tanımiram! Mən nə səni, nə də onu tanımiram!

Arkadina. Dekadent!

Trepliyov. Öz sevimli teatrına get, miskin və səfəh pyeslərdə oyna.

Arkadina. Mən heç vaxt elə pyeslərdə oynamamışam. Əl çək məndən! Sənin ki, miskin bir vodevil yazmağa da qabiliyyətin yoxdur. Kiyev meşşanı! Müftəxor!..

Trepliyov. Xəsis!

Arkadina. Lüt! (*Trepliyov oturub yavaşça ağlayır*) Rəzil! (*Həyəcanla otaqda gəzinir*) Ağlama, ağlamaq lazımlı deyil... (*Ağlayır*) Bəsdir... (*Oğlunun alnından, yanaqlarından, başından öpür*) Mənim əziz balam, bağışla... Bu günahkar ananı bağışla. Mən bədəxti bağışla.

Trepliyov (*onu qucaqlayır*). Əgər bilsəydin!.. Mən hər şeyi itirdim. Nina məni sevmir, mən artıq yaza bilmirəm... Bütün ümidi-lərim puç oldu...

Arkadina. Ürəyini sıxma... Hər şey keçib gedər. O, bu saat buradan çıxıb gedər. Nina yenə səni sevər. (*Onun göz yaşlarını silir*) Bəsdir! Biz daha barışdıq.

Trepliyov (*onun əllərini öpür*). Bəli, ana!

Arkadina (*şəfqətlə*). Onunla da barış. Duel-filan lazımlı deyil... eləmi?

Trepliyov. Yaxşı... Ancaq ana, icazə ver mən onunla görüşməyim... Bu mənim üçün ağırdır... gücüm çatmır... (*Triqorin gəlir*) Belə... mən çıxmı... (*Cəld dərmanları şkafa yiğir*) Yaramı doktor bağlar...

Triqorin (*dəftərçəsində axtarır*). Səhifə 121... 11 və 12-ci sətir... tapdim... (*Oxuyur*) “Əgər bir gün mənim həyatım sənə lazımlı olsa, gəl, onu apar”.

Trepliyov döşəmədən sarımı yığışdırıb gedir.

Arkadina (*saata baxaraq*). İndicə atları götürərlər.

Triqorin (*öz-özünə*). “Əgər bir gün mənim həyatım sənə lazımlı olsa, gəl onu apar”.

Arkadina. Ümidvaram ki, hər şey öz qaydasındadır?

Triqorin (*səbirsizliklə*). Bəli, bəli... (*Fikirli*) Saf qəlbin bu çağırışında mən nə üçün kədər duyuram, ürəyim nədən belə ezabla

sixılır?.. Əgər bir gün mənim həyatım sənə lazımlı olsa, gəl, onu apar. (*Arkadinaya*) Bir gün də qalaq! (*Arkadına başı ilə "yox" işarəsini verir*) Qalaq!

Arkadina. Əzizim, bilirəm səni burada saxlayan nədir. Lakin özünü ələ al! Bir az sərməstsən, ayıl.

Triqorin. Sən də ayıq ol, sən də ağıllı, düşüncəli ol, yalvarıram sənə, bunların hamısına səmimi bir dost kimi yanaş... (*Onun əlini sixır*) Sən fədakar qadınsan... Mənim dostum ol, məni burax...

Arkadina (*bərk həyəcan içində*). Yəni sən belə vurulmusan?

Triqorin. O məni cəlb edir! Bəlkə də mənə lazımlı olan elə budur.

Arkadina. Bir əyalət qızının məhəbbəti? Oh, sən heç də özünü yaxşı tanımirsan!

Triqorin. Bəzən adamlar yeridikləri zaman da yuxuda olurlar, bax, indi mən səninlə danışıram, amma mənə elə gəlir ki, yatmışam, yuxuda onu görürem. Şirin və gözəl xeyallar məni əsir edib... Məni burax...

Arkadina (*titrəyir*). Yox, yox... mən də adı qadınam, mənimlə bu cür danışmaq olmaz... Məni incitmə, Boris... Məni dəhşət alır...

Triqorin. İstəsən, qeyri-adi qadın ola bilərsən. Yer üzündə insana səadət getirən ancaq gənc, füsunkar və şairə məhəbbətdir! Belə bir sevgini mən hələ duymamışam... Cavan ikən başım qarışıq olub, hey redaksiyaların qapısını döymüşəm, ehtiyacla mübarizə etmişəm... indi o zahir olub, o məhəbbət, nəhayət, gəlib, məni cəlb edir... Ondan qaçmağın nə mənası?

Arkadina (*hiddətlə*). Sən dəli olubsan!

Triqorin. Olsun.

Arkadina. Siz hamınız bu gün sözleşibsəniz ki, mənə əzab verəsiniz! (*Ağlayır*)

Triqorin (*başını tutur*). Anlamır, anlamaq istəmir!

Arkadina. Yəni mən o qədər qocalmışam, o qədər çirkinləşmişəm ki, mənimlə utanmadan başqa qadınlar haqqında danışmaq olar? (*Onu qucaqlayıb öpür*) Ah, sən ağlımı itirmisən! Mənim gözəlim, sehrkarım... Sən həyatımın son səhifəsişən! (*Diz çökür*) Səadətim, iftixarım, zövqü-səfəm... (*Onun dizlərini qucaqlayır*) Sən bircə saatlığa məni atsan dözə bilmərəm, dəli olaram, mənim qəşəng, misilsiz amırımlı...

Triqorin. Gələn olar. (*Kömək edib onu qaldırır*)

Arkadina. Qoy gəlsinlər, mən sənə olan sevgimdən utanmiram. (*Onun əllərini öpür*) Mənim sərvətim, qoçağım, sən dəlilik etmək istəyirsən, lakin mən istəmirəm, mən qoymaram... (*Gülür*) Sən mənim sən... mənim!.. bu alın da mənimdir, bu gözlər də mənimdir, bu ipək kimi gözəl saçlar da mənimdir. Sən tamam mənim sən. Sən indiki yazıçıların hamisindən istedadlısan, ağıllısan, gözəlsən, Rusyanın yeganə ümidi sən... Səndə o qədər səmimiyyət, sadəlik, təravət, saf humor var ki... Sən surətin ya mənzərənin esas xarakter cəhətini bircə cizgi ilə verə bilirsən, əsərlərindəki adamlar elə bil canlıdır. Ah, səni valeh olmadan oxumaq mümkün deyil! Elə bilirsən bu dediklərim quru tərifdir? Mən sənə mədhiyyə oxuyuram? Gözlərimə bax... bax... mən yalançıya oxşayıram? Görürsənmi, təkcə mən sənin qədrini bilirəm, təkcə mən sənə həqiqəti deyirəm, mənim əzizim, gözəlim... Gedəcəksənmi? Hə? Sən məni atmazsan, eləmi?..

Triqorin. Mənim ixtiyarım öz əlimdə deyil... mənim ixtiyarım heç vaxt öz əlimdə olmayıb... zəif, aciz, daima müti, doğrudan-mı bu, qadının xoşuna gələ bilər? Məni götür, apar, lakin bir addım da özündən kənara buraxma...

Arkadina (öz-özünə). İndi o mənimdir. (*Heç bir şey olmayıb-mış kimi, sırtıqcasına*) Özün bil, istəsən qala da bilərsən. Mən gedərəm, sən sonra gələrsən, bir həftədən sonra. Doğrudan da, axı niye tələsəsən?

Triqorin. Yox, elə bir yerdə gedək.

Arkadina. Nə cür istəyirsən. Bir yerdə deyirsən, bir yerdə gedərik. (*Pauza. Triqorin dəftərcəsinə nə işə yazır*) Nə yazırsan?

Triqorin. Səhər yaxşı bir ifadə eșitdim: "Qızlar meşəsi..." Lazım olar. (*Gərnəşir*) Demək, gedirik? Yenə vaqonlar, stansiyalar, bufetlər, katlet, söz-söhbət...

Şam rayev (gəlir). İcazə verin, hüznlə bildirim ki, atlar hazır-dır. Möhtərəm xanım, stansiyaya yollanmaq vaxtıdır, qatar saat iki beş dəqiqədə gəlir. Siz, İrina Nikolayevna, lütf edib unutmayın, öyrənin görək aktyor Suzdaltsev haradadır? Sağdırmı? Salamat-dırmı? Vaxtilə onunla bir yerdə içərdik... "Qarət edilmiş poçt" əsərində misilsiz oynayırdı... Yadımdadır, Yelizavetqradda tragik

İzmayilov onunla bir yerde işləyirdi. Izmayilov da qiyamət adam idi... Tələsməyin, möhtərəm xanım, beş dəqiqə də danışa bilerik; Bir dəfə bir melodramada onlar sui-qəsdçilərin rolunu ifa edirdilər. Elə ki, birdən onları yaxalayıb tutdular... onlar deməliydilər ki, “tələye düşdük” Izmayilov isə dedi: “Pələyə düşdük” (*Qəhqəhə ilə gülür*) Pələyə!..

O, danışarken Yakov çamadanlarının yanında elleşir, qulluqçu qız Arkadinanın şlyapasını, mantosunu, zontik və elcəklərini gətirir; hamı Arkadinanın geyinməsinə kömək edir. Sol qapıdan aş paz başını içəri uzadıb, baxır, bir azdan sonra cəsarətsiz halda içəri girir. Sonra Polina Andreyevna, Sorin və Medvedenko gəlirlər.

Polina Andreyevna (*əlində kiçik bir zənbil*). Yol üçün sizə gavalı gətirmişəm... Cox şirindir. Bəlkə yolda meyliniz çəkdi, daddınız...

Arkadina. Zəhmət çəkmişsiniz, Polina Andreyevna.

Polina Andreyevna. Əlvida, əzizim! Nə qüsurumuz olubsa, xahiş edirəm bağışlayasınız. (*Ağlayır*)

Arkadina (*onu qucaqlayır*). Hər şey yaxşı idi. Hər şey yaxşı idi. Ancaq ağlamaq lazımdır.

Polina Andreyevna. Bizim dövrümüz keçir!

Arkadina. Nə eləmək olar!

Sorin (*pelerinalı paltoda, şlyapada, əlində əsa, sol qapıdan gəlir; otaqdan keçib gedərək*). Bacı, vaxtdır, axırda gecikərik. Mən gedirəm oturum. (*Gedir*)

Medvedenko. Mənciyəz stansiyaya piyada gedəcəyəm... Sizi yola salmağa. Sizdən tez çatacağam. (*Gedir*)

Arkadina. Sağlıqla qalın, əzizlərim... Sağlıq olsa yayda yenə görüşərik... (*Qulluqçu qız, Yakov və aş paz onun əlindən öpürlər*) Məni yaddan çıxartmayın. (*Aşpaza bir manat pul verir*) Üçünüzə bir manat.

Aşpaz. Cox razıyıq, xanım! Sağ-salamat gedin! Sizdən çox razıyıq!

Yakov. Allah sizə yaxşı yol versin!

Şamrayev. Məktub yazın, bizi sevindirin! Əlvida, Boris Alekseyeviç!

Arkadına. Konstantin hanı? Deyin ki, mən gedirəm. Gəlsin vidalaşaq. Nə isə, qüsürumuzu bağışlayın. (*Yakova*) Aşpaza bir manat verdim. Üçünüz bölüşərsiniz.

Hanı sağ tərəfə gedir. Səhnə boş qalır. Səhnə arxasından yola salma vaxtı olan səsküy eşidilir. Qulluqçu qız qayıdır və gavali olan zənbili götürüb, yenə gedir.

Triqorin (*qayidaraq*). Əl ağacım yadımdan çıxıb. Deyəsən, eyvandadır. (*Gedərkən, sol qapıdan girən Nina ilə üz-üzə gəlir*) Sizsiniz? Biz yola düşürük.

Nina. Mən hiss edirdim ki, biz hələ görüşəcəyik. (*Həyəcanla*) Boris Alekseyeviç! Mən qəti qərara gəlmışəm, püşküm atılıb, səhnəyə gedirəm. Sabahdan mən, artıq burada olmayıacağam, atamın yanından gedirəm, hər şeyi tərk edirəm, yeni həyata başlayıram... Mən də sizin kimi... Moskvaya gedirəm. Orada görüşərik.

Triqorin (*ətrafa baxaraq*). “Slavyanski bazar”da düşün... O saat mənə xəber verin... mənim adresim: Molçanovka, Qroxolskinin evi... Mən tələsirəm...

Pauza.

Nina. Bircə dəqiqlik də...

Triqorin (*yavaşdan*). Siz nə gözəlsiniz... Ah, tezliklə yenə görüşəcəyimizi düşünmək nə qədər böyük səadətdir! (*Nina başını onun sinəsinə qoyur*) Bu füsunkar gözləri, bu misilsiz, zərif, gözəl təbəssümü... Bu mələk saflığını, məsumluğununu yenə görəcəyəm... mənim əzizim... Uzun müddət bir-birindən ayrılmadan öpüşürler.

Pərdə

Üçüncü pərdə ilə dördüncü pərdə arasında iki il keçir.

DÖRDÜNCÜ PƏRDƏ

Sorinin evində qonaq otaqlarından biri. Bu otağı Konstantin Treplov özü üçün iş otağı etmişdir. Sağda və solda istirahət və yataq otaqlarına qapı vardır. Qarşında eyvana açılan şübhəli qapı. Qonaq otağına məxsus adı mebdən başqa, sağ tərefdə, kündə yazı stolu, sol qapının yanında türk divanı, kitab şəkfi, pəncərədə və stulların üzərində kitablar var. Axşamdır. Bir kaçpaklı lampa yanır. Otaq yarımqaranlıqdır. Ağacların xışlıltısı və küleyin trubalarda viyiltisi eşidilir. Gözətçi şaxşaxını taqqıldıdır.

Maşa və Medvedenko gəlirlər.

Maşa (*səsləyir*). Konstantin Qavrılıç! Konstantin Qavrılıç! (*Ətrafa baxır*) Heç kəs yoxdur. Qoca hər dəqiqə soruşur: Kostya hanı? Kostya hanı? Onsuz yaşaya bilmir...

Medvedenko. Təklikdən qorxur. (*Qulaq asır*) Nə pis havadır! İki gündür ki, belədir.

Maşa (*lampanın işığını artırır*). Göl bərk dalğalanır.

Medvedenko. Bağa qaranlıq çöküb. Demək lazımdır ki, o səhnəni oradan söküb, götürsünlər. Skelet kimi çılpaq, eybecər bir şəkildə gözümüzün qabağında dayanıb, pərdəni də külək şapıldadır. Dünən axşam onun yanından keçəndə mənə elə gəldi ki, orada kim isə ağlayır.

Maşa. Yox bir...

Pauza.

Medvedenko. Gedək evimizə, Maşa!

Maşa (*başını bulayır*). Gece bura da qalacağam.

Medvedenko (*yalvarişla*). Maşa, gedək! Balamız yeqin acdır.

Maşa. Boş söhbətdir. Matryona yedirdər.

Pauza.

Medvedenko. Yazıqdır. Üçüncü gecədir ki, anasız qalıb.

Maşa. Sən yaman darixdinci olmusan. Qabaqlar heç olmazsa, filosofluq-filan eləyirdin. İndi elə hey – uşaq belə, uşaq elə, evə gedək, evə gedək, dilindən ayrı söz çıxmır.

Medvedenko. Gedək, Maşa!

Maşa. Sən gedirsen, get.

Medvedenko. Atan mənə at vermez.
Maşa. Verər. Sən xahiş elə, verər.
Medvedenko. Xahiş eləyərəm. Sən, deməli, sabah gələcək-sən?

Maşa (*burunotu çəkir*). Hə, sabah! Əl çəkməz...

Treplyov və Polina Andreyevna gəlirlər. Treplyov balış və yorğan, Polina Andreyevna isə, döşəkağı və sairə götürüb, türk divanının üstünə qoyurlar. Treplyov öz iş stoluna yanaşır və oturur.

Maşa. Bunlar nə üçündür, ana?
Polina Andreyevna. Pyotr Nikolayeviç xahiş elədi ki, yerini burada, Kostyanın yanında salaq.
Maşa. Mən salaram... (*Yorğan-döşəyi salır*)
Polina Andreyevna (*ah çəkir*). Qoca adam uşaq kimi olur. (*Yazı stoluna yanaşır, dirsəklənib əlyazmasına baxır*)

Pauza.

Medvedenko. Mən gedirəm, Maşa! Sağlıqla qal. (*Arvadının əlini öpür*) Sağ olun, ana! (*Qayınanasının əlini öpmək istəyir*)
Polina Andreyevna (*aciqli*). Yox... Yox! Sən Allah, get.
Medvedenko. Salamat qalın, Konstantin Qavrılıç!..

Treplyov dinməzcə ona əl verir. Medvedenko gedir.

Polina Andreyevna (*əlyazmasına baxır*). Kostya! Heç kəs güman etməzdi və heç kəsin ağlına gəlməzdi ki, sizdən əsl yazıçı olar. Şükür Allaha, indi jurnallardan sizə pul da göndərilərlər. (*Onun başını sığallayırlar*) Özü də gözəlləşib... Əzizim! Kostya! Mənim Maşen kamla bir az mehriban ol.

Maşa (*yer sala-sala*). Onunla işin olmasın, ana.
Polina Andreyevna (*Treplyova*). O, yaxşı qızdır. (*Pauza*) Kostya! Qadına heç nə lazım deyil, ancaq ona mehriban bir nəzər sal. Bunu özümdən bilirəm.

Treplyov qalxır və dinməzcə gedir.

Maşa. Bax, hırslındırdın. Gərək əl çəkməyəydin?!

Polina Andreyevna. Sənə yazığım gəlir, Maşenka!
Maşa. Cox lazımdır!

Polina Andreyevna. Sənə baxanda ürəyim parça-parça
olur. Mən axı hər şeyi görürəm, hər şeyi başa düşürəm.

Maşa. Hamısı axmaq söhbətdir. Ümidsiz məhəbbət ancaq
romanlarda olur. Boş işdir. Gərək özünü itirməyəsən, həmişə inti-
zarda qalmayasan ki, yaz gələr, yonca bitər... Ürəkdə məhəbbət
əmələ gəldimi, o saat onu qoparıb atmaq lazımdır. Söz veriblər,
ərimi başqa uyezdə dəyişsinlər. Oraya köçən kimi hər şeyi yadim-
dan çıxardacağam... bütün kökləri ilə ürəyimdən qopardacağam.

İki otaq o yanda melanxolik vals çalırlar.

Polina Andreyevna. Kostya çalır. Deməli, darixır.

Maşa (*bir-iki tur vals oynayır*). Ancaq gözümün qabağında
olmasın, ana. Bircə Semyonun yerini tez dəyişdirəyilər. İnan ki,
bircə aya yadımdan çıxardaram. Bunlar hamısı boş-boş şeylərdir.

Sol qapı açılır, Dorn ve Medvedenko Sorini kresloda gətirirlər.

Medvedenko. İndi mənim evimdə altı baş adam var. Unun
pudu isə yetmiş qəpikdir.

Dorn. Dolan, görün necə dolanırsan.

Medvedenko. Sizə nə var, gülərsiniz!.. Pulunu balta kəsmir.

Dorn. Pulumu? Otuz ildir ki, mən həkiməm. Əziz dostum, bu
otuz ildə nə gündüzüm olub, nə gecəm, əlləşib, çalışduğuma baxma-
yaraq, ikicə min pul yiğmişdim. Onları da bu yaxınlarda xarici
ölkələrdə xərcləyib gəldim. Məndə pul deyilən sey yoxdur.

Maşa (*ərinə*). Sən getmədin?

Medvedenko (*müqəssir kimi*). At vermir, neyləyim?

Maşa (*yanıb-yaxılmış halda yavaşdan*). Bircə gözlərim səni
görməyəydi!

Kreslonu otağın sol tərəfində saxlayırlar. Polina Andreyevna, Maşa ve
Dorn kreslonun yanında oturlar. Medvedenko qəmlı halda kenara çəkilir.

Dorn. Amma sizdə xeyli dəyişiklik var ha! Qonaq otağında
kabinet düzəldibsiniz.

M a ş a . Konstantin Qavrılıç burada rahat işləyir. İstədiyi vaxt bağçaya çıxıb, fikirləşə bilir.

Gözətçi bağda nəyi isə təqqıldadır.

Sorin . Bacım hanı?

Dorn . Stansiyaya, Triqorini qarşılamağa getdi. İndice qayıdar.

Sorin . Siz ki, yazıb bacımı buraya çağırmışınız, deməli, mənim xəstəliyim qorxuludur. (*Susur*) Qəribə işdir. Ağır xəstə olduğum halda heç bir dərman vermirlər.

Dorn . Nə dərman isteyirsiniz? Pişikotu damcısı? Soda? Kinə?

Sorin . Bəli, fəlsəfə başlanır!.. Ah, bu nə bəladır! (*Divana təraf baxır*) Bu yer mənim üçün salınıb?

Polina Andreyevna . Bəli, sizin üçün, Pyotr Nikolayeviç.

Sorin . Təşəkkür edirəm.

Dorn (zümrüdə eləyir). “Gecədir, göy üzündə ay süzür”...

Sorin . Kostyaya povest üçün bir süjet vermək istəyirəm. Onun adı belə olmalıdır: “İstəyən adam” “L’ homme qui a voulu”. Mən cavanlığında ədəbiyyatçı olmaq istəyirdim, amma ola bilmədim, istəyirdim gözəl nitqim olsun, bacarmadı, çox pis danışırdım. (*Öz-özünü ələ salır*) “Zaddir... şeydir... Necə deyərlər...” Bir nəticəni rəisin yanında söylərkən, tər məni yuyub aparırdı. Evlənmək fikri-nə düşdüm, evlənmədim, həmişə şəhərdə qalmaq istədim, amma gördüğünüz kimi ömrümü kənddə başa vururam.

Dorn . Həqiqi statski sovetnik olmaq istədin, oldun da.

Sorin (gülür). Mən buna can atmırdım. Bu iş öz-özünə oldu.

Dorn . Altmış iki yaşında həyatdan şikayət etmək, etiraf edin ki, mürvətsizlikdir.

Sorin . Nə inadkarsınız! Başa düşün ki, yaşamaq istəyirəm!

Dorn . Doğru düşünmürsünüz. Təbiətin qanununa görə hər ömrün bir sonu olmalıdır.

Sorin . Siz tox bir adam kimi mühakimə edirsiniz. Siz tox olduğunuz üçün həyata qarşı laqeydsiniz, sizin üçün fərqi yoxdur. Ancaq ölüm saatı gələndə siz də qorxacaqsınız.

Dorn . Ölüm qoxusu heyvani qorxudur... Onu boğmaq lazımdır. Ölüm dən ancaq o dünyaya inananlar, öz günahlarından qorxanlar, şüurlu olaraq dəhşətə gəlirlər. Bəs siz? Əvvələn, siz o dünyaya

inanmirsınız, ikinci, sizin nə günahınız var?! 25 il məhkəmə idarə-sində qulluq etmişsiniz – vəssalam...

Sorin (gülür). 28 il...

Trepliyov gəlir, Sorinın ayağının yanında, kiçik skamyada oturur.
Maşa gözünü ondan çəkmir.

Dorn. Konstantin Qavrılıçın işinə mane oluruq.
Trepliyov. Xeyr, eybi yoxdur.

Pauza.

Medvedenko. İcazə verin sizdən soruşum, doktor! Xaricdə hansı şəhər sizə daha xoş gəldi?

Dorn. Genuya.

Trepliyov. Niyə Genuya?

Dorn. Orada küçələr camaatla dolu olur. Axşamlar otelden çıxanda görürsən ki, küçə adam əlindən partlayır. İzdiham arasında möqsədsiz, ora-bura gedib-gəlirsən, izdihamlı birgə yaşayırsan, ruhən ona qovuşursan və inanmağa başlayırsan ki, doğrudan da, vaxtilə sizin pyesdə təsvir edilən və Nina Zareçnayanın yaratdığı o obraz kimi, cahansüməl və vahid bir ruh ola bilər. Yeri gəlmışkən soruşum: Zareçnaya indi haradadır? harada olur, necədir?

Trepliyov. Gərək ki, sağ-salamatdır.

Dorn. Mənə dedilər guya o indi tamam başqa cür yaşayır.

Trepliyov. Doktor, bu, uzun əhvalatdır.

Dorn. Siz müxtəsər danışın.

Pauza.

Trepliyov. O, evdən qaçmışdı. Triqorinlə yaşayırıdı. Bunu bilirsinizmi?

Dorn. Bilirəm.

Trepliyov. Uşağı olur. Uşaq ölürlər. Triqorin onu atır və yene əvvəlki məhbubəsinin yanına qayıdır, bu, belə də olmalıdır. Əslində, o heç vaxt əvvəlki məhbublarını atmir, xarakteri möhkəm olmadığını görə min hiylə ilə bunun da yanında olurdu, onun da. Mən bildiyim əhvalatdan bunu başa düşmüşəm ki, Nina şəxsi həyatını heç cür yoluna sala bilməyib.

Dorn. Bəs səhnədə?

Trepliyov. Səhnədə? Səhnədə, deyəsən, işi bundan da pisdir. Birinci dəfə Moskvanın yanında, yaya teatrında çıxış etdi. Sonra əyalətə getdi. Mən o vaxt onu gözümdən qoymurdum, hara gedirdisə, mən də ora gedirdim. Həmişə böyük rollardan yapışırı, ancaq kobud, zövqsüz oynayırdı, sərt hərəkətlər edir, fəğan qoparırdı. Bəzən fəğanı yerinə düşürdü, istedadla çağırır, istedadla ölürdü, ancaq bunlar bir an çəkirdi, nadir hadisə idi.

Dorn. Deməli, necə olsa istedadı var?

Trepliyov. Mən başa düşə bilmədim. Görünür, var. Mən onu gördüm, ancaq o məni görmək istəmirdi, qulluqçu qız məni onun nömrəsinə buraxmırı. Mən onun halını başa düşürdüm, israrla görüş tələb etmirdim. (Pauza) Daha nə deyə bilərəm? Evə qayıdan sonra ondan məktub alırdım. Ağılı, səmimi, maraqlı məktublar idi, şikayət etmirdi, ancaq mən hiss edirdim ki, o, çox bədbəxtidir. Hər bir sətirdən ešeblərini çox sarsılmış olduğu duyulurdu. Təsəvvürü də bir az xarab olmuşdu. Məktublarına qağayı imzası qoyurdu. "Su pərisi"ndə dəyirmançı özünə qarğı deyir, Nina da məktublarında həmişə yazırı ki, o, qağayıdır. İndi buradadır.

Dorn. Necə yəni burada?

Trepliyov. Şəhərdə, karvansarada. Beş gündür ki, orada nömrədə olur. Mən onun yanına getmək istədim, ancaq Marya İlinična getdi, o heç kəsi qəbul etmir. Semyon Semyonoviç inandırır ki, guya dünən nahardan sonra onu buradan iki verst aralı, çöldə görmüşdür.

Medvedenko. Bəli, görmüşəm. O tərəfə, şəhərə doğru gedirdi. Mən salam verdim, soruşdum niyə bize gəlmir. Söz verdi ki, gələcək.

Trepliyov. O, gəlməyəcək. (Pauza) Atası və analığı onu tanımaq belə istəmirler. Hər yanda gözetçilər qoyublar ki, onu evin yaxınına da buraxmasınlar. (Doktorla yazı stoluna tərəf gedir) Doktor! Kağız üzərində filosov olmaq nə qədər asandırsa, həqiqətdə bir o qədər çətinidir.

Sorin. Cox gözəl qız idi.

Dorn. Nə buyurdunuz?

Sorin. Deyirəm: çox gözəl qız idi. Həqiqi statski sovetnik Sorin hətta bir müddət ona aşiq olmuşdu.

Dorn. Ay qoca lovelas!

Şamrayevin gülüş səsi eşidilir.

Polina Andreyevna. Deyəsən, bizimkiler stansiyadan qayıtdılar.

Trepliyov. Bəli, anamın səsi gəlir.

Arkadina, Triqorin və onların dahıncı Şamrayev içəri girirlər.

Şamrayev (*daxıl olarkən*). Biz hamımız qocalırıq, təbii fəlakətlərin təsiri ilə hamımız taqətdən düşüruk. Siz isə, möhtərəm xanım, hələ də gəncsiniz... ağ koftacıq, çeviklik... zəriflik...

Arkadina. Siz yenə məni gözə getirmək istəyirsiniz, cansızçı adam!

Triqorin (*Sorinə*). Salam, Pyotr Nikolayeviç! Siz yenə naxoşlayırsınız? Belə yaramaz! (*Maşamı görərək, sevinclə*) Marya İlinična!

Maşa. Tanıdınız? (*Onun əlini sıxır*)

Triqorin. Ərə getmişsiniz?

Maşa. Coxdan.

Triqorin. Xoşbəxtsinizmi? (*Dorn və Medvedenko ilə salamlaşır, sonra cəsarətsiz halda Trepliyova yanışır*) İrina Nikolayevna deyirdi ki, siz keçmişdə olanları unutmuşsunuz, daha qəzəblənmirsiniz.

Trepliyov ona əl verir.

Arkadina (*oğluna*). Boris Alekseyeviç sənin təzə hekayən çap edilmiş jurnalı gətirmişdir.

Trepliyov (*jurnalı alır, Triqorinə*). Təşəkkür edirəm. Siz çox lütfkarsınız.

Əyleşirlər.

Triqorin. Pərəstişkarlarınız sizə salam göndəirlər... Peterburqda və Moskvada sizinlə maraqlanırlar, məndən hey sizi soruşurlar: necə adamdır, neçə yaşı var, qaraşındır, ya sarışın? Nədənsə hamiya elə gəlir ki, siz cavan deyilsiniz. Sizin əsl familiyanızı da heç kəs bilmir; çünki əsərlərinizin altında texəllüsünüz gedir. Siz Dəmir Maska kimi sırlı adamsınız.

Trepliyov. Bizdə çoxmu qalacaqsınız?

Triqorin. Xeyr, istəyirəm elə sabah qayıdım. Moskvaya getməliyəm. Lazımdır. Povestimi gərək tezliklə bitirəm. Vəd etmişəm məcmüeyə də bir şey verim. Bir sözlə, həmişəki əhvalatdır. (*Onlar söhbət edirkən, Arkadina və Polina Andreyevna oyun stolunu ortaya qoyub, açırlar. Şamrayev şamları yandırır, stulları düzür. Şkaf-dan lotonu çıxarırlar*) Hava məni yaxşı qarşılımadı. Yaman külək var. Sabah səhər külək kəssə, gedəcəyəm gölə balıq tutmağa. Həm də bağı, həmin yeri, yadınızdadırı, əsərinizin oynanılan yeri görmək lazımdır. Bir mövzum var, ancaq hadisələr cərəyan edən yeri bir də görmək lazımdır, xatırlamaq lazımdır.

Maşa (atasına). Ata, icazə ver, ərimə at versinlər! O, evə getməlidir.

Şamrayev (yamsılayır). At versinlər... Eva getməlidir. (Sərt) Öz gözünlə gördün ki, atlar indicə stansiyadan qayıdır, təzədən qovmağa başlayaqq?

Maşa. Başqa atlar da var, axı! (Atasının susduğunu görüb əlini yellədir) Sizinlə nə danışasan...

Medvedenko. Maşa, onda mən piyada gedərəm. Eybi yoxdur...

Polina Andreyevna (ah çəkir). Bu havada piyada?.. (Oyun stolunun başına keçib oturur) Buyurun, ağalar!

Medvedenko. Cəmi altı verstdir... Nə var ki... Salamat qal... (Arvadinin əlini öpür) Salamat qalın, anacan! (Qayınana könülsüz halda əlini öpmək üçün ona uzadır) Mən heç kəsə əziyyət verməzdəm... Ancaq uşaqçığaz... (Hamiya baş əyir) Salamat qalın... (Günahkar adamlar kimi addımlayıb gedir)

Şamrayev. Gedər, çatar... General-zad deyil ki.

Polina Andreyevna (stola döyür). Buyurun, ağalar! Vaxtı itirməyək, yoxsa bu saat şam yeməyinə çağıracaqlar.

Şamrayev, Maşa və Dorn otururlar.

Arkadina (Triqorinə). Uzun payız axşamları başlayanda burada loto oynayırlar. Baxın, qədim lotodur, hələ biz uşaq olanda rəhmətlik anam bizimlə oynardı. Şam yeməyinədək bir dəfə bizimlə oynamaq istəyirsinizmi? (Triqorinə stol başına keçirlər)

Darixdirıcı oyundur, ancaq adət edəndə pis deyil. (*Kartlardan hamiya üç-üç paylayır*)

Trepliyov (*jurnalı vərəqləyir*). Öz povedini oxuyub, mənim yazdığınıñın heç səhifələrini də kəsməyib. (*Jurnalı yazı stolunun üstünə qoyur, sonra sol qapiya tərəf gedir, anasının yanından keçərkən, onun başından öpür*)

Arkadina. Bəs sən niyə oynamırsan, Kostya?

Trepliyov. Bağışla, həvəsim yoxdur... Bir az gəzmək istəyirəm. (*Gedir*)

Arkadina. Adambaşı iki şahı! Doktor, mənim də əvəzimə qoyun.

Dorn. Baş üstə.

Maşa. Hamı qoydumu? Başlayıram... İyirmi iki!

Arkadina. Varımdır!

Maşa. Üç!..

Dorn. Belə!

Maşa. Üç, qoydunuzmu? Səkkiz! Səksən bir! On!

Şamrayev. Tələsmə.

Arkadina. Xarkovda, bilsəniz, mənə nə hörmət elədilər, aman Allah, hələ də başım hərkənir!

Maşa. Otuz dörd!

Səhnənin arxasında melonxolik vals çalınır.

Arkadina. Tələbələr bir gurultulu alqış qopardılar ki, daha nə deyim!.. Üç səbet gül... İki əklil... Bir də budur... (*Döşündəki sanctaçı çıxarıb stolun üstünə atır*).

Şamrayev. Bəli, qiyamət şeydir...

Maşa. Əlli!..

Dorn. Düz əlli?

Arkadina. Mən də çox gözəl geyinib-bəzənmişdim. Bilirsiniz ki, geyinməkdə mən sarsaq deyiləm.

Polina Andreyevna. Kostya çalır. Yaziq darixir.

Şamrayev. Qəzetlərdə onu yaman söyürlər.

Maşa. Yetmiş yeddi!

Arkadina. Siz də nəyə fikir verirsiniz!..

Triqorin. Onunku götirmir. Öz yolunu heç cür tapa bilmir. Yazdıqları çox qəribədir, dumanlıdır. Bəzən sayıqlamaya oxşayır, heç bir canlı surət yarada bilmir.

Maşa. On bir!

Arkadina (*Sorinə baxır*). Petruşa! Darıxmırsan ki? (*Pauza*) Yatıb.

Dorn. Həqiqi statski sovetnik yatır.

Maşa. Yeddi! Doxsan!

Triqorin. Mən belə bir malikanədə, göl sahilində yaşasayıdım, əlimə qələm alardım? Yazıçılığa olan həvəsimi boğub, təkcə balıq tutardım.

Maşa. İyirmi səkkiz!

Triqorin. Yerş və yaxud Okun balığı tutmaq böyük ləzzətdir.

Dorn. Amma mən Konstantin Qavrılıçın yazıçılığına inanıram. Onda nə isə var! Nə isə var! O, obrazlı düşünür, hekayələri əlvəndir, parlaqdır, mən onları dərindən duyuram. Ancaq heyif ki, müəyyən bir məqsədi yoxdur. təsir bağışlayır, vəssalam, axı təkcə təsir bağışlamaqla uzağa getmək olmaz. İrina Nikolayevna, siz oğlunuzun yazıçı olmasına şadsınızmı?

Arkadina. Təsəvvür edin ki, mən hələ onun əsərlərindən birini də oxumamışam. Vaxtim olmayıb.

Maşa. İyirmi altı!

Treplov sakitcə gelir və öz stoluna tərəf gedir.

Şamrayev (*Triqorinə*). Boris Alekseyeviç! Sizin bizdə bir seyiniz qalıb.

Triqorin. Nə şey?

Şamrayev. Konstantin Qavrılıç bir qağayı vurmuşdu, siz mənə tapşırınız ki, ondan müqəvvə hazırladım.

Triqorin. Yadıma düşmür. (*Fikirləşir*) Yadıma düşmür!

Maşa. Altmış altı! Bir!

Treplov (*pəncərəni açır, nəyə isə qulaq asır*). Nə yaman qaranlıqdır! Bilmirəm niyə belə ürəyim sıxlıır?

Arkadina. Kostya, pəncərəni bağla, külək vurur.

Treplov pəncərəni bağlayır.

Maşa. Səksən səkkiz!

Triqorin. Mən qurtardım, ağalar!

Arkadina (*gülər üzlə*). Afərin! Afərin!

Şamrayev. Afərin!

Arkadina. Bu adamın həmişə və hər yerde bəxti gətirir. (*Qalxır*) İndi isə gedək bir şey yeyək. Bizim məşhur yazıçıımız bu gün nahar etməyib. Şam yeməyindən sonra oyuna davam edəcəyik. (*Oğluna*) Kostya, yazı-pozunu burax, yeməyə gedək.

Trepliyov. Mən istəmirəm, ana, toxam.

Arkadina. Özün bilərsən. (*Sorini oyadır*) Petruşa. Şam yeməyinə! (*Şamrayevin qoluna girir*) Xarkovda məni necə qarşılaşıqlarını sizə danışacağam...

Polina Andreyevna stol üzərindəki şamları söndürür; sonra Dorn ilə köməklişib kreslonu sürürlər. Hami sol qapıdan çıxır; səhnədə təkcə yazı stolu başında oturmuş Trepliyov qalır.

Trepliyov (*yazmağa hazırlaşır; əvvəl yazdığını gözdən keçirir*). Mən yeni formalar haqqında çox danışmışam, amma indi hiss edirəm ki, özüm yavaş-yavaş köhnəliyə doğru sürüşürəm. (*Oxuyur*) “Çəpərə yapıdırılmış afişə bildirirdi... Qara saçlarla çərcivələnmiş solğun sıfət...” bildirirdi, çevrələnmiş... Qupqurudur. (*Pauza*) Yağış səsinin qəhrəmanı necə oyatlığından başlayım, qalanları rədd olsun. Aylı gecənin təsviri də uzundur, dəbdəbəlidir. Triqorin özü üçün bir yol, bir üsul tapıb, ona asandır... Onun əsərindəki bənddə qırıq şüşənin boğazı parlayır, dəyirmən çarxının qaraltısı görünür, – bu da sənin aylı gecən, amma məndə işıqlar da titrəyir, ulduzlar da sayılır, harada isə, uzaqda çalınan royalın sakit və ətirli havada ölen səsləri... Bu əzabdır. (*Pauza*) Bəli, mən get-gedə bu qənaətə gəlirəm ki, məsələ köhnə və yeni formalarda deyil, yalnız bundadır ki, yazıçı heç bir forma haqqında fikirləşmədən yazar; çünki yazdıqları onun qəlbindən axır. (*Stola yaxın olan pəncərəni kim isə tiqqildadir*) Nə var? (*Pəncərəyə baxır*) Heç bir şey görünmür... (*Süßəli qapımı açır, bağa baxır*) Kim isə pillələri tez-tez enib, aşağı qaçıdı. (*Səsləyir*) Kimdir orada? (*Çixır; eyvandan onun iti addımlarının səsi gəlir. Yarım dəqiqə sonra Nina Zareçnaya ilə otağa qayıdır*) Nina! Nina!...

Nina başını onun sinəsinə dayayır və özünü saxlamağa
çalışaraq hönkür-höñkür ağlayır.

Treplov (*mütəəssir halda*). Nina! Nina! Bu sizsiniz... Siz...
elə bil hiss edirdim, bütün günü ürəyim ağır qüssədən partlayırdı.
(*Onun şlyapasını və talmasını çıxarır*). Ah mənim mehribanım,
mənim misilsiz gözəlim, sən gəlmisən! Ağlama! Ağlama!

Nina. Burada kim isə var.

Treplov. Heç kəs.

Nina. Qapıları bağlayın, gələn olar.

Treplov. Heç kəs gəlməz.

Nina. İrina Nikolayevna buradadır, bilirom. Qapıları bağlayın.

Treplov (*sağ qapını açarla bağlayır, sol qapiya yaxınlaşır*).
Burada açar yoxdur. Kreslo qoyaram. (*Kreslonu qapiya söykəyir*)
Qorxmayıñ, heç kəs gəlməz.

Nina (*diqqətlə onun üzünə baxır*). Qoyun sizə baxım. (*Ətrafa
nəzər salır*) İstidir, yaxşıdır... O vaxt bura qonaq otağı idi. Mən çox-
mu dəyişilmişəm?

Treplov. Bəli... Açıqlamışsınız; gözleriniz də iriləşibdir.
Nina, sizi gördüğümə heyrət edirəm... Nə üçün məni yanınızda
buraxmırınız? Nə üçün indiyədək gəlmirdiniz? Mən bilirəm: az
qala bir həftədir buradasınız... Mən gündə neçə dəfə sizin yanınızda
gəlirdim, dilənçi kimi pəncərenizin altında dayanırdım.

Nina. Qorxurdum, deyirdim, yəqin, məndən zəhləniz gedir. Hər
gecə yuxumda görürem ki, siz mənə baxırsınız, ancaq tanımırsınız.
Əgər bilsəniz!.. Gələn gündən burada gəzib-dolanıram... Gölün
yanında... Sizin evin yanında çox olmuşam, içəri girməyə casarət
etməmişəm. Gəlin oturaq. (*Oturular*) Oturaq və danışaq, danışaq.
Bura yaxşıdır, istidir, rahatdır... Eşidirsinizmi? Külek əsir! Turgenev
bir yerdə yazar: “Belə gecələrdə kimin sığınacaq bir yeri varsa, kimin
isti bir bucağı varsa, xoşbəxtidir”. Mən qağayıyam... Yox, bunu
demək istəmirdim. (*Alını ovusdurur*) Nə deyirdim?.. Hə, Turgenev-
dən danışırdım... “Allah hamı yurdsuzlara, hamı sərgərdanlara
kömək olsun”... Nə isə... eybi yoxdur. (*Höñkürtü ilə ağlayır*)

Treplov. Nina, siz yeno... Nina!

Nina. Eybi yoxdur, bir az yüngülləşdim... İki ildir ağlamıram.
Dünən, axşamdan xeyli keçmişdi, getdim bağa... görüm teatrımız

yerindədirmi. O hələ də yerində durur. İki ildə birinci dəfə ağladım, dərdim bir az dağıldı, könlüm açıldı. Görürsünüz, daha ağlamırıam. (*Onun əlindən tutur*) Demək, siz artıq yazıçısunuz? Siz – yazıçı, mən – aktrisa... Biz də həyatın burulğanına düşdük. Şən yaşayırdım, uşaq kimi – səhərlər yuxudan ayılanda uşaq kimi nəğmə oxuyurdum; sizi sevirdim, şöhret arzulayırdım, amma indi? Sabah səhər tezdən Eletsə yola düşməliyəm, üçüncü klasda... kəndlilərlə, Eletsdə isə, təhsil görmüş tacirlər öz iltifatları ilə məndən əl çəkməyəcəklər. Həyat qabadır.

Treplov. Eletsə nə üçün gedirsiniz?

Nina. Bütün qış üçün müqavilə bağlamışam. Vaxtdır, gərək gedəm.

Treplov. Nina, sizə lənət oxuyurdum, sizə nifret edirdim, sizin məktublarınızı və şəkillərinizi cirirdim, amma hər dəqiqə duyurdum, bilirdim ki, könlüm əbədi olaraq sizə bağlanmışdır. Sizi sevməyə bilmərəm, bacarmaram, Nina! O vaxtdan ki, sizi itirdim, o vaxtdan ki, əsrlərim dərc olunmağa başlandı, həyat mənim üçün dözülməz oldu, mən əzab çəkirəm... Gəncliyim birdən-birə puç oldu, mənə elə gəlir ki, doxsan yaşında bir qocayam. Mənim bütün fikrim-zikrim sizsiniz, gəzdiyiniz yerləri öpürəm, haraya baxıram-sa, gözümə sizin üzünüz, həyatımın ən gözəl illərində mənə nur saçan bu mehriban və nəvazişli təbəssümünüz görünür...

Nina (*şəşqin halda*). Bu niyə belə danışır... Niyə belə danışır?

Treplov. Mən yalqızam, heç kəsin məhəbbəti ilə isinməmişəm; mənə soyuqdur, elə bil məzardayam, hər nə də yazıram, hamısı qurudur, sərtdir, tutqundur. Qalın burada, Nina, yalvarıram sizə, ya da ki, icazə verin sizinlə gedim! (*Nina cəld şlyapasını və talmasını geyir*) Nina, niyə gedirsiniz? Siz Allah, Nina! (*Onun geyinməsinə baxır*)

Pauza.

Nina. Atlar darvazanın yanındadır. Məni ötürmək lazımdır. Özüm gedərəm... (*Gözləri dolmuş halda*) Bir az su verin...

Treplov (*ona su verir*). Siz indi haraya gedirsiniz?

Nina. Şəhərə. (*Pauza*) İrina Nikolayevna buradadır?

Treplov. Bəli... Cümə axşamı dayımın hali yaxşı deyildi, telegraf vurduq ki, gəlsin.

Nina. Siz niyə deyirsiniz ki, mən gəzdiyim yerləri öpürsünüz? Məni öldürmək lazımdır. (*Başını stola dayayır*) Elə yorğunam ki! Bir az dincələ bilsəydim... Dincəlsəydim! (*Başını qaldırır*) Mən qağayıyam... Yox. Mən aktrisayam. Bəli, əlbəttə! (*Arkadina və Triqorinin gülüşlərini eşidir, qulaq asır, sonra sol qapiya tərəf qacır və açar yerindən baxır*) O da buradadır... (*Trepliyovun yanına qayıdır*) Bəli, eybi yoxdur... Heç... Bəli... O, teatra inanmırı, mənim arzularıma gülürdü... Yavaş-yavaş mən də inamımı itirdim, ruhdan düşdüm... Bir tərəfdən də məhəbbət qayğısı, qısqanlıq, daima uşağın dərdinə qalmaq... Mən xırdaçı oldum, kiçildim, həqir oldum, nə oynadığımı dərk edə bilmədim... Bilmirdim əl-qolumu neyləyim, səhnədə dayana bilmirdim, səsimi idarə edə bilmirdim. Səhnədə pis oynadığını hiss edən ifaçının nə hala düşdüyüünü siz bilmirsiniz, bu dəhşətdir. Mən qağayıyam. Yox... Yadınızdadırı, siz bir qağayı vurmuşdunuz? Təsadüfən bir nəfər gəldi, gördü, bikarçılıqdan onu məhv etdi... Kiçik bir hekayə üçün mövzu... Yox, o deyil... (*Alnını ovuşdurur*) Nədən danışırdım? Səhne haqqında. İndi mən elə deyiləm... İndi mən əsl aktrisayam, oynayanda zövq alıram, fərəhlə oynayıram, səhnədə məst oluram, özümü çox gözəl hiss edirəm. Hələ ki, burada yaşayıram, piyada gəzirəm, gəzirəm və fikirləşirəm, düşünür və duyuram, ruhi qüvvələrinin gündən-günə necə artdığını duyuram... İndi, Kostya, mən bilirəm və başa düşürəm ki, bizim işimizdə – ya səhnədə, ya yazıçılıqda əsas şərt, vaxtılık mən çox arzuladığım kimi, şöhrət deyil, ad-san deyil, dözməyi bacarmaqdır. Qismətinə döz və inan, etiqad et. Mən inanıram, buna görə də mənə ağır gəlmir, öz vəzifəmi fikirləşəndə həyatdan qorxmuram.

Trepliyov (*məyus*). Siz öz yolunuza tapmışsınız, haraya getdiyinizi bilirsiniz, amma mən hələ də surətlər, xəyallar hərc-mərcliyi içində dolaşıram və bilmirəm bu nə üçündür, kimə lazımdır!.. Mənim etiqadım yoxdur və dünyaya nə üçün gəldiyimi, vəzifəmin nədən ibarət olduğunu bilmirəm.

Nina (*qulaq asır*). Sus... Mən gedirəm. Əlvida! Böyük aktrisa olanda, gəlin mənə baxın. Söz verirsinizmi? İndi issə... (*Onun əlini sıxır*) Gecdir. Ayaq üstə güclə dayanmışam... çox zəifləmişəm, acam – yemək istəyirəm...

Trepliyov. Qalın, mən sizə axşam yeməyi verərəm.

Nina. Yox... Yox!.. Ötürmeyin, özüm gedərəm... Atlarım yaxındadır... Deməli, o, onu da özü ilə gətirib? Nə olar, fərqi yoxdur. Triqorini gördükdə, ona heç bir söz deməyin... Mən onu sevirəm. Mən onu əvvəlkindən artıq sevirəm... Kiçik bir hekayə üçün mövzu... sevirəm, dəlicəsinə sevirəm. Qabaqlar nə yaxşı idi, Kostya! Yadınızdadır mı? Necə aydın, hərərətli, şən, təmiz bir həyat idi, necə duyğular – zərif çiçəklərə, gözəl güllərə bənzər duyğular var idi... Yadınızdadır mı? (*Oxuyur*) “İnsanlar, aslanlar, qartallar və kəkliklər, buynuzlu marallar, qazlar, hörümçəklər, suda yaşayan dinməz balıqlar, dəniz ulduzları və adı gözlə görmək mümkün olmayan bir çox başqaları, bir sözlə, həyatda hər şey, hər şey, hər şey kədərli bir dövə vurub söndü... minlərcə əsrdir ki, yer kürəsi öz üzərində heç bir canlı məxluq yaşatmış və bu zavallı ay öz fənərini nahaq yandırır. Artıq nə çəməndə durnalar qışqırıq salıb oyanır, nə də cökə meşələrində may böcəkləri səslənir”... (*Birdən coşqun bir qüvvətlə Treplovu qucaqlayıb şüşəli qapıya qaçıır*)

Treplov (*pauzadan sonra*). Birisi bağda ona rast gəlsə, yaxşı olmaz, sonra anama deyər. Bu, anamı kədərləndirə bilər... (*Bir-iki dəqiqə içərisində dinməz-söyləməz öz əlyazmalarını cirir və stolun altına atır, sonra sağ qapını açıb gedir*)

Dorn (*sol qapını açmağa çalışaraq*). Qəribədir. Elə bil qapı bağlıdır... (*İçəri girir və kreslonu yerinə qoyur*) Maneəli cıdır.

Arkadina, Polina Andreyevna, onları ardınca yakov, elində butulkalar...
Maşa, sonra Şamrayev və Triqorin gəlirlər.

Arkadina. Qırmızı şərabı və pivəni Boris Alekseyeviç üçün buraya, stolun üstünə qoyun. Biz həm oynayacaq, həm də içəcəyik. Əyləşin, ağalar.

Polina Andreyevna (*Yakova*). Tez çay da gətir. (*Şamları yandırır və oyun stolunun yanında əyləşir*)

Şamrayev (*Triqorini şkafa doğru aparır*). Bayaq sizə dediyim şey budur... (*Şkafdan qağayı müqəvvasını çıxarır*) Sizin sıfarişinizdir.

Triqorin (*qağayıya baxır*). Yadımda deyil! (*Fikirləşir*)
Yadımda deyil!

Sağdan, səhnə arxasından gülə sosi gəlir; hamı diksinir.

Arkadina (*qorxmuş*). Bu nədir?

Dorn. Heç bir şey. Yəqin ki, mənim səfər aptekimdə nə isə partladı. Narahat olmayın. (*Sağ qapıdan çıxır, yarım dəqiqə sonra qayıdır*) Elədir ki, var. Efir şüşəsi partlayıb. (*Zümzümə edir*) “Mən yenə də qarşında məftun olub durmuşam...”

Arkadina (*keçib, stol başında əyləşərək*). Yamanca qorxdum. Yadına düşdü... (*Əlləri ilə üzünü örtür*) Uf, gözlərim qaraldı...

Dorn (*jurnalı varaqlaya-varaqlaya, Triqorinə*). Bu jurnaldan iki ay bundan qabaq bir məqalə dərc olunmuşdu... Amerikada məktub... sizdən, yeri gəlmışkən, soruşmaq istəyirəm... (*Triqorinin belindən tutub rampaya sarı çəkir*)... Cünki bu məsələ ilə mən çox maraqlanıram... (*Yavaşdan*) İrina Nikolayevnanı buradan bir yerə aparın. Konstantin Qavriloviç özünü öldürüb...

Pərdə

VANYA DAYI

Kənd həyatından alınmış dördpərdəlik səhnələr

İŞTİRAK EDİRLƏR:

Serebryakov Aleksandr Vladimiroviç – istefaya çıxmış professor

Yelena Andreyevna – onun arvadı, 27 yaşında

Sofiya Aleksandrovna (Sonya) – professorun birinci arvadından olan qızı

Voynitskaya Mariya Vasilyevna – məxfi müşavirin dul qadını, professorun birinci arvadının anası

Voynitski İvan Petroviç – onun oğlu

Astrov Mixail Lvoviç – həkim

Telegin İlya İliç – yoxsullaşmış mülkədar

Marina – qoca dayə

Xidmətçi

Hadisə Serebryakovun malikanəsində cərəyan edir.

BİRİNCİ PƏRDƏ

Bağ. Eyvanlı evin bir hissəsi görünür. Xiyabanda qoca qovaq ağacının altında üzərində çay dəstgahı açılmış stol var. Skamyalar, stullar; skamyaların birinin üstə gitara qoyulub. Stolun yaxınlığında yelləncek asılıb. Gündüz saat üçə işleyir. Hava tutqundur. Marina (süst, ağır tərpənişli bir qarı, samovarın yanında oturub corab hörür) və Astrov (onun yanında gəzinir).

Marina (*stəkana çay süzür*). İç, atam.

Astrov (*könülsüz halda stəkani alaraq*). Heç ürəyim istəmir.

Marina. Bəlkə araq içəsən?

Astrov. Yox, mən hər gün araq içmirəm. Həm də hava bürküdür. (*Pauza*) Nənəcan, səninlə tanış olduğumuz vaxtdan neçə il keçir?

Marina (*fikirləşərək*). Neçə il? Allah eləsin ki, yadına düşsün... Sən bura, bizim yerlərə gələndə... ha vaxt idi?.. Hələ Vera Petrovna, Sonyanın anası sağ idi. Onda sən iki qış bizə gəlib- getdin... Deməli, on bir il keçmiş olar. (*Fikirləşərək*) Bəlkə də daha çox...

Astrov. O vaxtdan bəri mən çoxmu dəyişmişəm?

Marina. Cox. O vaxt sən cavan idin, gözəl idin. İndi qocalmısın. Gözəlliyyin də o gözəllik deyil. Canım sənə desin, araq da içirsən.

Astrov. Elədir... Bu on ildə dönüb başqa adam oldum. Bəs səbəbi nədir? İş məni əldən saldı, nənəcan. Səhərdən axşamadək ayaq üstündəyəm, heç rahatlığım yoxdur. Gecə yorğanın altına girib uzananda da qorxursan ki, bu saat gəlib səni xəstə üstünə aparacaqlar. Səninlə tanış olduğum bu müddət ərzində birçə gün boş vaxtim olmayıb. Necə qocalmayasan? Bir də ki, həyat özü qüssəli, mənasız, natəmizdir... Belə bir həyat insanı bataqlıq kimi udur. Ətrafindakılar hamısı əcaib-əcaib adamlardır, başdan-ayağa əcaib məxluqdur. Belələrinin arasında iki-üç il yaşayandan sonra adam heç özü hiss eləmədən, dönüb yavaş-yavaş onların tayı olur. Ayri cür mümkün deyil. (*Uzun biğlərini bura-bura*) Gör hələ biğim nə boyda olub... Axmaq biğlar... Mən çox əcaib olmuşam, nənəcan... amma hələ ki, axmaqlamamışam, Allahın kəramətindən ağlım hələ başımdadır, ancaq hisslərim elə kütləşib, heç bir şey istəmirəm, mənə heç nə lazım deyil, heç kəsi sevmirəm... Deyəsən, elə təkcə səni sevirəm. (*Qarının başından öpür*) Uşaq vaxtı mənim də belə bir dayəm var idi.

Marina. Bəlkə yemək istəyirsən?

Astrov. Yox, Böyük pəhrizin üçüncü həftəsində yoluxma xəstəliyinə görə mən Malitskiyə getmişdim... Səpmə yatalağı vardi. Daxmalarda adamlar bir-birinin yanına sərilib qalmışdı... Çirk, üfünət, tüstü, dana, buzov da içəridə, xəstələrlə bir yerdə... Coşqalar da orda. Bütün günü əlləşdim, bir dəqiqə oturmadım, ağızma bir tikə çörək almadım. Sonra evə qayıdanda macal vermədilər dincəlim – dəmiryolundan yolayırani gətirmişdilər; onu stolun üstə qoydum ki, əməliyyat edim. O da xloroformdan öldü. Elə bu vaxt, gərək olmayanda, ürəyim kövrəldi, elə bir vicdan əzabı duydum ki... Demək, mən onu qəsdən öldürdüm... Oturdum, gözlərimi

yumub fikirləşdim: görəsən, bizdən yüz il, iki yüz il sonra yaşaya-
caq adamlar – o adamlar ki, indi biz onlar üçün yol açırıq, bizi hör-
mətlə yad edəcəklərmi? Yəqin ki, yada salmayacaqlar, nənəcan!

Marina. Adamlar yada salmasalar da Allah yada salar.

Astrov. Sağ ol. Yaxşı dedin.

Voynitski daxil olur.

Voynitski (*evdən çıxır; yeməkdən sonra yatıb yuxusunu
almışdır, üst-başı özikdir. Skamyaya oturub şıq qalstukunu düzəl-
dir*). Hə... (Pauza) Hə...

Astrov. Yatıb doydun?

Voynitski. Bəli... Lap yaxşı. (Əsnəyir) Professor öz arvadı
ilə burada mənzil salandan bəri güzəranımız əvvəlki cızığından
çıxmışdır... Vaxtında yatmiram, hər səhər də nahar vaxtı cürbəcür
ayın-oyun yeyirəm, şərab içirəm... Bunlar hamısı zərərli şeylərdir!
Əvvəller bir dəqiqliqə boş vaxtim olmurdu, mən də, Sonya da işləyir-
dik, indi təkcə Sonya işləyir, mən isə yeyib, içib, yatıram... Yaxşı
deyil!

Marina (*başını bulayaraq*). Qayda-qanuna bax! Professor saat
12-də yuxudan durur, samovar isə səhərdən qaynayıb, onu gözlə-
yir. Onlar gəlməmişdən biz də hamı kimi saat birdən işləyəndə
nahar edərdik, onlar gələndən sonra isə saat yeddi də nahara oturu-
ruq. Gecə professor oxuyur, yazır bir də görürsən saat ikidə zəng
çalınır... Nə var, nə olub, atam? Çay verin. Gəl gecə vaxtı bunun
üçün xalqı yuxudan oyat, samovar qoy... Qayda-qanuna bax!

Astrov. Onlar burada hələ çox qalacaqlar?

Voynitski (*fit çalır*). Yüz il. Professor köçüb burada yaşamaq
istəyir.

Marina. Elə indi də. İki saatdır samovar stol üstədir, onlar
gəzməyə gediblər.

Voynitski. Gəlirlər, gəlirlər... Narahat olma.

Seslər eşidilir, gəzməkdən qayıdan Serebryakov, Yelena Andreyevna,
Sonya və Telegin bağın içindən gəlirlər.

Serebryakov. Çox gözəldir, çox gözəldir... Olduqca qəşəng
mənzərələrdir.

Telegin. Misilsiz yerlərdir, zati-aliləri.

Sonya. Sabah da meşəbeyinin yanına, meşəyə gedərik, ata.
İsteyirsənmi?

Voynitski. Ağalar, çay içməyə buyurun!

Serebryakov. Dostlar, zəhmət çəkin mənim çayımı kabinetə göndərin! Mən bu gün hələ bəzi işlər görməliyəm.

Sonya. Meşəbeyinin sahəsi sənin çox-çox xoşuna gələcək.

Yelena Andreyevna, Serebryakov və Sonya evə gedirlər.

Telegin stola yaxınlaşışb Marinanın yanında oturur.

Voynitski. İstidir, bürküdür, bizim böyük alım isə paltolu, qaloşlu qoltuğunda çətir, əlində əlcək gəzir.

Astrov. Deməli, canının qədrini bilir.

Voynitski. O qadın nə qədər gözəldir! Nə qədər qəşəngdir!
Bütün həyatında ondan gözəl bir qadın görməmişəm.

Telegin. Marina Timofeyevna çöldə yol gedəndə də, kölgəli bir bağda gəzəndə də, bu stola baxanda da mən qəribə bir fərəh duyuram! Hava xoşdur, gözəldir, quşlar ötüşür, hamımız dinc və məhriban yaşayırıq. Bundan artıq bizə nə lazımdır ki? (*Stəkanı alır*) Acizanə təşəkkür edirəm!

Voynitski (*xəyalə dalmışdır*). Gözler... Qiyamət qadındır!

Astrov. Bir şey danış, İvan Petroviç.

Voynitski (*süst bir halda*). Nə danışım sənə?

Astrov. Təzə bir şey yoxdurmu?

Voynitski. Yoxdur, hər şey köhnədir. Mən elə həmin adamam, bəlkə bir az da pis olmuşam; çünki tənbəlləşmişəm, heç bir iş görmürəm, ancaq qoca kaftar kimi donquldanıram. Mənim qoca bildirçin annam hələ də qadın azadlığından dəm vurur; bir gözü ilə gora baxır, o birisi ilə öz ağıllı kitabçalarında yeni həyatın şəfəqlərini axtarır.

Astrov. Bəs professor?

Voynitski. Professor isə əvvəlki kimi səhərdən gecə yarısına qədər öz kabinetində oturub yazır. "Güçə salıb ağlımız, qızışdırıb alınımızı, mədhiyyələr yazırıq, hey durmadan, nə bizi, nə onları tərif etmir bir insan".¹ Yazıq kağız! O öz tərcümeyi-halını yazsa

¹ I.Dmitriyevin "Özgə ağlı" (1794) satirasından gətirilmiş məsələlər

idi, daha yaxşı olardı. Çox gözəl bir süjetdir! İstefaya çıxmış professor, qupquru, hissiz bir qoca alimi-biəməl... padaqra, yel, baş ağrısı, qısqanchılıq və paxılılıqdan qara ciyəri şışib... İndi bu alimi-biəməl birinci arvadının mülkündə yaşayır, əlacsız qalıb burada yaşayır, çünki şəhərdə yaşamağa cibi imkan vermir. Həmişə öz bədbəxtliyindən şikayət edir. Halbuki çox xoşbəxt adamdır. (Əsəbi) Sən bir düşün, gör bu nə qədər böyük səadətdir! Sadə bir keşş oğlu, ruhani məktəb tələbəsi, alimlik dərəcəsi və kafedra əldə edir, ona “zati-aliləri” deyə xitab edirlər, üstəlik senatorun yeznəsi olur və ilaxırvə ilaxır... Əslində bundar hamısı bir o qədər də mühüm şey deyil. Ancaq sən işin bu cəhətinə fikir ver. Bu adam sənətdən heç bir şey anlamadığı halda düz iyirmi ildir sənət haqqında mühazirə oxuyur, əsərlər yazır. İyirmi beş ildir realizm, naturalizm və başqa bu cür cəfəngiyat haqqında özgələrinin fikirlərini çeynəməklə məşğuldur, iyirmi beş ildir o, ağıllı adamlara çoxdan məlum olan, axmaqların isə maraqlanmadığı şeylər haqqında oxuyub-yazır, deməli, iyirmi beş ildir o boş yera vaxt sərf edir. Amma sən gəl indi onun özündən razılığına bax! İddiasına bax! O, İstefaya çıxmışdır. Amma bir Allah bəndəsinin onun varlığından xəbəri yoxdur, heç kəs onu tanıyıb-eləmir. Demək, iyirmi beş ildir, o, bir özgəsinin yerini tutmuşdur. Amma gör necə yeriyir, elə bil yarımallahdır.

Astrov. Sən, deyəsən, axı ona paxılılıq edirsən.

Voyntsiki. Bəli, edirəm! Hələ gör qadın sarıdan bəxti necə gətirir! Heç bir Don-Juanın onun qədər bəxti olmamışdır! Onun birinci arvadı – mənim bacım, gözəl, mülayim təbiətli bir məxluq idi. Bax, bu mavi göylər kimi tərtəmiz, nəcib, alicənab bir qadın idi. Onun pərəstişkarları ərinin tələbələrindən çox idi, amma bacım onu elə sevirdi ki, yalnız pak məlekər özləri kimi pak və gözəl varlıqları belə bir məhəbətlə sevə bilərdilər. Anam, yəni onun qaynanası, hələ də ona pərəstiş edib, xatirini istəyir, hələ də o, anama müqəddəs bir qorxu təlqin edir. İkinci arvadı gözəl, ağıllı bir qadındır – indicə siz onu gördünüz – amma professorun qoca vaxtında ona ərə getdi, gencliyini, gözəlliyyini, azadlığını, təravətini ona verdi. Nə üçün? Nəyə görə?

Astrov. O, professora sadıqdır mı?

Voyntsiki. Təəssüf ki, sadıqdır.

Astrov. Bəs niyə təəssüf ki?

Voynitski. Çünkü bu sədaqət başdan-ayağa saxtadır. Onda ritorika çoxdur, mətiq yoxdur. Görməye gözü olmayan, qoca bir ərə xəyanət etmək əxlaqsızlıqdır. Yazıq gəncliyini, canlı hissərini öz qəlbində böğməq isə əxlaqsızlıq deyilmiş.

Telegin (*ağlar səslə*). Vanya, sən belə danişanda mənim xoşuma gəlmir. Vallah, doğru deyirəm... Kim ki, öz arvadına, ya ərinə xəyanət edir, demək, sadiq adam deyil, belə bir adam öz vətəninə də xəyanət edə bilər!

Voynitski (*aciqli*). Sən yum ağızını, Vafli!

Telegin. Yox, icazə ver, Vanya, mən görkəmsiz olduğum üçün arvadım toyumuzun səhəri gün istəklisinə qoşulub qaçıdı. Mən o vaxtdan bəri öz borcumu yerinə yetirirəm. Hələ də onu sevirem və ona sadiqəm, bacardığım köməyi əsirgəmirəm, var-yoxumu onun öz istəklisindən olan uşaqlarının tərbiyəsinə sərf etmişəm. Səadətdən məhrum oldum, lakin vüqarımı hifz etdim. Bəs o? Gəncliyi ötüb keçdi, təbiətin qanunu ilə gözəlliyi soldu, sevdiyi adam vəfat etdi. Bəs ona nə qaldı?

Sonya və Yelena Andreyevna daxil olurlar; bir az sonra Mariya Vasilyevna əlində kitab golur: oturub kitabı oxuyur, ona çay verirlər və o gözünü kitabdan ayırmadan içir.

Sonya (*tələsik dayəyə*). Nənəcan, kəndlilər gəliblər, orda gözləyirlər. Get onlarla danış, çayı mən özüm... (*Cay süzür*)

Dayə gedir. Yelena Andreyevna finceanını götürərək yälləncəkdə oturub çay içir.

Astrov (*Yelena Andreyevnaya*). Mən sizin ərinizə baxmağa gəlmişdim. Siz yazmışınız ki, o bərk xəstədir, yel tutub, bilmirəm daha nəyi var, amma o, sapsağlamdır.

Yelena Andreyevna. Dünən axşam sizildiyirdi, ayaqlarının ağrısından şikayət edirdi, bu gün babatdır...

Astrov. Mən də otuz verst yolu çapa-çapa birməfsə gəlmişəm. Eybi yoxdur, birinci dəfə deyil. İndi ki, gəlmişəm, səhərəcən sizdə qalaram, heç olmasa quantum satis¹ yatıb yuxumu da alaram.

¹ Nə qədər lazımsa, kifayət qədər (*lat.*).

Sonya. Lap yaxşı olar. Bu çox nadir hadisədir ki, siz gecəni bizdə qalırsınız. Yəqin nahar eləmisiniz?

Astrov. Xeyir, eləməmişəm.

Sonya. Daha yaxşı, nahar da edərsiniz. Biz indi, saat yeddi də nahar edirik. (*İçir*) Çay soyuqdur!

Telegin. Samovarın hərarəti xeyli aşağı düşmüşdür.

Yelena Andreyevna. Eybi yoxdur, İvan İvanıç, soyuq da olsa içərik.

Telegin. Üzr istəyirəm... İvan İvanıç yox, İlya İliç. İlya İliç. Telegin, yaxud Vafli – üzüm çopur olduğu üçün bəziləri məni belə adlandıırlar. Mən vaxtilə Sonyanın xaç atalığı olmuşam. Zatı-aliləri, sizin əriniz məni çox yaxşı tanırı. İndi sizin yanınızda, bu malikavnədə yaşayıram... Əgər lütf edib fikir vermisinizsə, hər gün sizinlə bərabər nahar edirəm.

Sonya. İlya İliç bizim köməkçimizdir, sağ əlimizdir. (*Şəfqətlə*) Verin, mənim xaç atalığım, size bir də çay süzüm.

Mariya Vasiliyevna. Ah!

Sonya. Sizə nə oldu, nənə?

Mariya Vasiliyevna. Yadımdan çıxdı. Aleksandra demədim... huşumu itirmişəm... Bu gün Xarkovdan, Pavel Alekseyeviç-dən məktub almışam... Yeni kitabçasını göndərib.

Astrov. Maraqlıdır mı?

Mariya Vasiliyevna. Maraqlıdır, ancaq bir az qəribədir. Yeddi il əvvəl müdafiə etdiyi bir şeyi indi özü rədd edir. Bu, dəhşətlidir!

Voynitski. Burada dəhşətli heç bir şey yoxdur. Çayınızı için, maman.

Mariya Vasiliyevna. Axı mən danışmaq isteyirəm.

Voynitski. Əlli ildir ki, elə hey danışırıq, danışırıq, kitabçılar oxuyuruq. Bəsdir, daha qurtarmaq lazımdır.

Mariya Vasiliyevna. Sən nədənse mənim danışdıqlarımı qulaq asmağı sevmirsən. Bağışla, Jan, axırıncı il sən elə dəyişilmisən ki, mən səni heç tanıya bilmirəm. Sən müəyyən etiqadı olan parlaq bir şəxsiyyət idin.

Voynitski. Bəli, bəli! Mən elə parlaq, elə işqılı bir şəxsiyyət idim ki, heç kəsin ürəyini işıqlandırıa bilmirdim... (*Pauza*) Bəli, mən parlaq bir şəxsiyyət idim... Bundan acı bir istehza düşünmək olmaz!

İndi mənim 47 yaşım var. Keçən ilə qədər, mən də sizin kimi gözlərimi qəsdən bu sxolastika ilə dumanlandırmağa çalışırdım ki, əsil həyatı görməyim, özü də elə bilirdim, yaxşı iş görürəm. İndi isə bircə bildiyiniz, gecələr yandığımızdan, açığımızdan yata bilmirəm ki, nə üçün vaxtı, fürsəti belə axmaqcasına əldən verdim, halbuki indi qocalığımın mənə vermədiyi hər şeyi o zaman əldə edə bilərdim.

Sonya. Vanya dayı, adamın ürəyi darixır!

Mariya Vasilyevna (*Oğluna*). Sən elə bil ki, öz əvvəlki əqidələrini ittiham edirsən... Lakin onlar yox, sən özün müqəssir-sən. Sən həmişə yadından çıxarırdın ki, əqidələr özü-özlüyündə bir heçdir, cansız bir şeydir... İş görmək lazımdır.

Voynitski. İş? Hamı sizin Herr professor kimi yazı perpetuum mobile¹-si ola bilməz ki?

Mariya Vasilyevna. Sən bununla nə demək istəyirsən?

Sonya (*yalvarıcı bir səslə*). Nənə! Vanya dayı! Yalvarıram size!

Voynitski. Susuram. Susuram və üzr istəyirəm.

Pauza.

Yelena Andreyevna. Bu gün hava yaxşıdır... İsti deyil...

Pauza.

Voynitski. Belə havada adam özünü assa yaxşıdır...

Teləgin gitaranı kökləyir. Marina evin yanında gəzinib toyuqları səsləyir.

Marina. Cib, cib, cib...

Sonya. Dayəcan, kəndlilər nə üçün gəlmışdılər?

Marina. Elə həmin xam yer üçün. Cib, cib, cib...

Sonya. Kimi səsləyirsen?

Marina. Ala toyuq cüçələri ilə çıxıb gedir... Qarğalar cüçələri aparmasa yaxşıdır... (*Gedir*)

Teləgin polka havasını çalır; hamı səssiz qulaq asır; xidmətçi daxil olur.

Xidmətçi. Cənab doktor burdadır? (*Astrova*) Buyurun, Mixail Lvoviç, sizin dalınızca gəliblər.

¹ Daimi, əbədi hərəkət (*lat.*)

Astrov. Haradan?

Xidmətçi. Fabrikdən.

Astrov (*pərt olaraq*). Acızanə təşəkkür edirəm. Çarə nədir, getmək lazımdır... (*Gözləri ilə papağını axtarır*) Heyf, lənət şeytana.

Sonya. Doğrudan, nə pis oldu... Fabrikdən gəlin bizə, nahara...

Astrov. Yox, daha gec olar. Hara gəlim... Necə gəlim... (*Xidmatçıya*) Bura bax, əzizim, mənə bir qədəh araq gətir. (*Xidmatçı gedir*) Necə gəlim axı... (*Papağını tapır*) Ostrovskinin pyeslərindən birində bığı yekə, qabiliyyəti xırda bir adam var idi. O adam elə mənəm, hələlik, salamat qalın, ağalar... (*Yelena Andreyevnaya*) Əgər günlərin birində Sofiya Aleksandrovna ilə birlikdə bizə təşrif gətirsəydiniz ürəkdən şad olardım. Mənim balaca bir malikanəm var, cəmisi otuz desyatinklik yerdir, əgər maraqlansanız, gözəl bir bağım, şitilliyyim var ki, min verst ətrafda elə bir şitilik tapa bilməzsınız. Qonşuluğumda dövlət meşə yeri var. Oranın meşəbeyisi qocadır. Həmişə xəstədir, ona görə əslində bütün işlərə özüm baxıram.

Yelena Andreyevna. Mənə demişdilər ki, siz meşələri çox sevirsiniz. Əlbəttə, bu sahədə siz çox böyük fayda verə bilərsiniz, ancaq bu sizin əsl işinizə mane olmurmu? Siz axı həkimsiniz.

Astrov. Təkcə Allah bilir ki, bizim əsl işimiz nədir.

Yelena Andreyevna. Maraqlı işdirmi?

Astrov. Bəli, maraqlı işdir.

Voynitski (*istehza ilə*). Cox!

Yelena Andreyevna (*Astrova*). Siz hələ cavansınız. Zahirən sizə 36-37 yaş vermək olar... yəqin bu heç də sizin dediyiniz qədər maraqlı deyil. Elə hey meşə, meşə... Məncə, bu yeksənəq şeydir.

Sonya. Yox, bu olduqca maraqlıdır. Mixail Lvoviç hər il yeni ağaclar əkir, ona bürünc medal və diplom göndəriblər. O çalışır ki, qoca ağacları qırıb məhv etməsinlər. Əgər siz ona qulaq assanız, onun fikri ilə tamam razılaşarsınız. O deyir ki, meşələr yer üzünü bəzəyər, gözəlliyi başa düşməkdə insana kömək edir, ona möhtəşəm xəyallar aşılıyor. Meşələr sərt iqlimi dəyişib müləyim edir. Müləyim iqlimi olan ölkələrdə, təbiətlə mübarizəyə az qüvvə sərf olunur, ona görə o yerlərdə adamlar daha müləyim və zərifdir; o yerlərdə insanlar gözəl və çevikdirlər, hissəleri tez həyəcana gəlir, danışıqları incədir, hərəkətləri qəşəngdir. Onların elm və sənəti

çicəklənib rövnəq tapır, onların fəlsəfəsi qaranlıq deyil, qadına münasibətlərində zərif bir nəciblik var...

V o y n i t s k i (gülərək). Afərin, mərhəba!.. bunlar hamısı çox qəşəngdir, lakin inandırıcı deyil, ona görə (*Astrova*) icazə ver, dostum, sobaları yenə odunla qalayıb yandıraq, anbarları da taxtadan tikək.

A s t r o v . Sən sobanı torfla yandıra bilərsən, ambarları daşdan tikə bilərsən. Yaxşı, mən raziyam, ehtiyacı ödəmək üçün meşəni qırmaq olar, ancaq onu məhv edib axırına çıxmak nə üçün? Rus meşələri baltaların zərbəsi altında şaqqıldayır, milyardlarla ağac tələf olur, heyvanların və quşların yuvaları tarmar edilir, çaylar dayazlaşış quruyur, gözəl təbiət mənzərələri əbədi olaraq yer üzündən silinib gedir. Hamısı da ona görə ki, tənbəl insanın əyilib yerdən yanacaq qaldırmağa dərrakesi çatmayırlar. (*Yelena Andreyev-naya*) Elə deyilmi, xanım? İnsan gərək ağılsız bir vəhşi olsun ki, bu gözəlliyi sobaya atıb yandırsın, yarada bilmədiyimiz bir şeyi məhv etsin. İnsana ağıl və yaradıcılıq qüvvəsi ona görə bəxş edilmişdir ki, ona verilmiş sərvətləri daha da artırırsın. Lakin insan, bu vaxtadək yaratmamış, ancaq məhv etmiş və daşıtmışdır. Meşələr getdikcə azalır, çaylar quruyur, ov heyvanları yoxa çıxır, iqlim xarab olmuşdur, torpaq günü-gündən yoxsullaşış, eybəcərləşir. (*Voynitskiyə*) Budur, sən mənə istehza ilə baxırsan, bütün mənim dediklərim də sənə qeyri-ciddi görünür, bəlkə də bunlar hamısı doğrudan da qəribədir, ancaq mən tələf olunmaqdən qoruyub saxladığım kəndlə meşələrinin yanından keçəndə, yaxud öz əlimlə əkdiyim cavan meşənin xışiltisini eşidəndə başa düşürəm ki, iqlim bir qədər də məndən, mənim hökmümdən asılıdır və əgər min il sonra insan xoşbəxtliyə çıxacaqsa, demək bu işdə mənim də bir az xidmətim olacaqdır. Mən kiçik bir qayınağacı əkib sonra onun necə yaşıl don geydiyini, küləkdən necə əsib yırğalandığını görəndə ürəyim ifti-xar hissi ilə dolur və mən... (*Məcməyidə bir qədəh araq gətirmiş xidmətçini görərək*) Ancaq... (*İçir*) Vaxtıdır getməliyəm. Bunlar hamısı yəqin ki, qəribə-qəribə şeylərdir. Salamat qalın. (*Gedir*)

S o n y a (*onun goluna girib gedir*). Bəs nə vaxt bizə gələcəksiniz?

A s t r o v . Bilmirəm.

S o n y a . Yenə bir aydan sonra?

A s t r o v və S o n y a evə girirlər. Mariya Vasilyevna və T e l e g i n stolun yanında qalırlar. Yelena Andreyevna və Voynitski eyvana təref gedirlər.

Yelena Andreyevna. Siz, İvan Petroviç, yenə özünüüzü çox pis aparırsınız. Gərək elə Mariya Vasilyevnanı hirsəndirəydiniz, *perpetuum mobile*-dən danışaydınız. Bu gün səhər yenə də yemək vaxtı Aleksandrla mübahisəyə başladınız. Bunlar hamısı xırdaçılıqdır!

Voynitski. Axı mən ona nifrət edirəm!

Yelena Andreyevna. Aleksandra nifrət etmək üçün bir əsas yoxdur, o da başqaları kimi bir adamdır. Sizdən pis deyil.

Voynitski. Siz öz sifətinizi, öz hərəkətlərinizi görə bilsəydim... Bilsəydimiz, yaşamağa necə ərinirsiniz... Ah, necə tənbəllik edirsiniz!

Yelena Andreyevna. Elədir, ərinirəm də, darıxıram da! Hamı mənim ərimi məzəmmət edir, hamı mənə baxıb təəssüf edir ki, yazıq qadın, əri qocadır! Mən bunun, mənim halıma yanmağın nə demək olduğunu çox yaxşı başa düşürəm! Bir az əvvəl Astrov deyirdi ki, siz hamınız dəlicəsinə meşələri qırıb məhv edirsiniz, tezliklə yer üzündə heç bir şey qalmayacaq. Eləcə də siz kor-koranə insanı məhv edirsiniz və tezliklə sizin sayənizdə, yer üzündə nə sədaqətdən, nə təmizlikdən, nə də fədakarlıqdan əsər belə qalma-yacaq. Nə üçün, əger bir qadın sizin deyilsə, siz ona soyuqqanlı baxa bilmirsiniz? Çünkü doktor doğru deyir sizin hamınızin ürəyini vurub dağıtmak ehtirası gəmirir. Sizin nə meşələrə, nə quşlara, nə qadınlara, nə də bir-birinizi yazıığınız gəlmir...

Voynitski. Mən bu fəlsəfəni sevmirəm!

Pauza

Yelena Andreyevna. Bu doktorun üzündə bir yorğunluq və əsəbilik var. Mənalı, qəşəng üzdür. Görünür o, Sonyanın çox xoşuna gəlir, qız ona vurulmuşdur. Mən Sonyanı belə başa düşürəm. Mən burada olalı doktor üç dəfə bizə gəlib, lakin mən utancağam, bir dəfə də olsun onunla ağılli-başlı danışmamışam, ona məhrəbançılıq göstərməmişəm, o elə bilir mən acıqlı adamam. Görünür, İvan Petroviç, biz bir-birimizlə ona görə dostuq ki, ikimiz də ürək çəkən, cansıxıcı adamlarıq! Bəli, cansıxıcı! Elə baxmayın, mən belə şeyləri sevmirəm.

Voynitski. Sizi sevdiyim halda sizə başqa cür baxa bilərəmmi? Siz mənim səadətim, həyatım, gəncliyimsiniz? Mən

bilirəm ki, sevgimin müqabilində sevgi görməyə bağladığım ümidi-lər bir heçə, bir sıfıra bərabərdir. Lakin mənə heç bir şey lazımdır, yalnız icazə verin sizə tamaşa edim, sizin səsinizi eşidim...

Yelena Andreyevna. Yavaş, sizi eşidə bilərlər!

Eve gedirlər.

Voyntsiki (*onun dalınca gedərək*). İcazə verin, öz məhəbbətimdən danışım, məni qovub özünüzdən kənar etməyin, təkcə bu mənim üçün ən böyük səadət olardı.

Yelena Andreyevna. Bu ki, müsibətdir...

Hər ikisi eve girir. Təlegin telleri tərpədib polka havasını çalır.

Mariya Vasilyevna kitabçasının kənarında no isə yazır.

Pərde

İKİNCİ PƏRDƏ

Serebryakovun evində yemək otağı. Gecə. Gözetçinin bağda taqqılıt saldığı eşidilir. Serebryakov açıq pəncərə qabağında, kresloda oturub mürgüləyir və Yelena Andreyevna onun yanında oturub, o da mürgü döyür.

Serebryakov (*ayılaraq*). Kim var burada? Sonya, sənsən?

Yelena Andreyevna. Mənəm.

Serebryakov. Sənsən, Lenočka... Yaman ağrıyır!..

Yelena Andreyevna. Bürünçeyin yerə düşüb. (*Onun ayaqlarını bürüyür*) Mən, Aleksandr, pəncərəni bağlayıram.

Serebryakov. Yox, mənə istidir... İndicə mürgüləmişdim, yuxuda gördüm ki, sol ayağım özgəninkidir. Amansız ağrıdan oyandım. Yox, bu padaqra deyil, yəqin yel xəstəliyidir. İndi saat neçədir.

Yelena Andreyevna. Birə iyirmi dəqiqə işləyir.

Pauza.

Serebryakov. Səhər kitabxanadan Batuşkovu axtar tap. Deyəsən, bizdə var.

Yelena Andreyevna. Nə?

Serebryakov. Səhər Batyuşkovu axtar tap. Yadıma gəlir ki, o bizdə var idi. Görəsən, nə üçün belə ağır nəfəs alıram.

Yelena Andreyevna. Yorulmusan. İki gecədir yatmırısan.

Serebryakov. Deyirlər, Turgenevdə sinə inağı padaqradan gəlmışdır. Qorxuram məndə də elə ola. Lənətə gəlmış iyrənc qocalıq. Qoy cəhənnəm olsun. Qocalandan sonra özüm-özümə iyrənc görünürəm. Yəqin siz hamınız da mənə baxanda ikrah edirsiniz.

Yelena Andreyevna. Sən öz qocalığından elə danışırsan ki, güya biz hamımız müqəssirik ki, sən qocasan.

Serebryakov. Hamıdan əvvəl məndən ikrah edən sənsən. (*Yelena Andreyevna çəkilib kənardə oturur*) Əlbəttə, sən haqlısan. Mən axmaq deyiləm, başa düşürəm. Sən cavansan, sağlamsan, gözəlsən, yaşamaq istəyirsən, mən isə qocayam, meyit kimi bir şeyəm. Nə olar? Məger mən başa düşmürəm? Əlbəttə, mənim indiyə kimi qalmağım çox axmaq işdir. Lakin səbr eləyin, tezliklə hamınızı azad edəcəyəm. Vaxtımı çox qalmayıb, məsələni uzatmayacağam.

Yelena Andreyevna. Məndə tab qalmayıb... Allah xatirine sus!

Serebryakov. Belə çıxır ki, mənim ucbatımdan hamı əldən düşüb, hamı darıxır, gəncliyini məhv edir, təkcə mən həyatdan ləzət alıb, kef çəkirəm. Əlbəttə, belə çıxır də!

Yelena Andreyevna. Bəsdir! Sən mənim canımı boğazına gətirmisən!

Serebryakov. Mən hamının canını boğaza gətirmişəm. Əlbəttə.

Yelena Andreyevna (*gözləri yaşıla dolaraq*). Buna dözmək olmaz! De görüm, axı sən məndən nə istəyirsən?

Serebryakov. Heç nə.

Yelena Andreyevna. Onda sus. Rica edirəm.

Serebryakov. Qəribə işdir, İvan Petroviç ağızını açanda, yaxud, o gicbəsər Mariya Vasilyevna danışanda heç bir şey olmur, hamı qulaq asır, ancaq elə ki, mən bircə kəlmə söz deyirəm, o saat hamı özünü bədbəxt hiss edir. Mənim səsim də murdar görünür. Yaxşı, deyək ki, mən murdaram, xüdpəsəndəm, müstəbidəm, – lakin qocalıqda belə, mənim bir qədər xüdpəsənd olmağa haqqım yoxdurmu? Məger mən bu haqqı qazanmamışam? Mən xəber

alıram, məgər mənim qocalığımı rahat keçirməyə, adamlardan diq-qət tələb etməyə haqqım yoxdurmu?

Yelena Andreyevna. Heç kəs sənin haqqını əlindən almır. (*Külək pəncərəni taqqıldadır*) Külək qalxıb, pəncərəni örtürəm. (*Örtür*) Bu saat yağış yağacaq. Heç kəs sənin haqqını əlindən almır.

Pauza. Gözətçi bağda taqqıltı sahər və mahnı oxuyur.

Serebryakov. Bütün həyatın boyu elm üçün işləyəsən, öz kabinetinə, auditoriyana, hörmətli yoldaşlarına alışasan, sonra birdən-birə gəlib düşəsən bu sərdabəyə, hər gün burada axmaq adamları görəsən, boş dənişiqlara qulaq asasan... Mən yaşamaq istəyirəm, mən, mən müvəffəqiyyət, şöhrət, gurultu sevirəm, burada isə elə bil, sürgündəyəm. Hər dəqiqə həsrətlə keçmiş yada salmaq, başqalarının müvəffəqiyyətini izləmek, ölümündən qorxmaq... Dözə bilmirəm! Taqətim yoxdur! Üstəlik qocalığımı da mənə bağışlamaq istəmirəm.

Yelena Andreyevna. Gözlə, bir az səbr elə, beş-altı ildən sonra mən də qocalacağam.

Sonya daxil olur.

Sonya. Ata, sən özün tapşırılmışın ki, doktor Astrovu çağırtdıraq, amma o gələndən sonra sən onu qəbul etmək istəmədin. Bu, nəzakətsizlikdir. Onu boş yerə narahat etdin...

Serebryakov. Sənin Astrovun mənim nəyimə lazımdır? Mən astronomiyadan nə qanıramsa, onun da təbabətdən bir o qədər başı çıxır.

Sonya. Sənin padaqran üçün bütün tibb fakültəsini çağırıb bura tökə bilmərəm ki.

Serebryakov. Mən o divanə ilə danışmaq belə istəmirəm.

Sonya. Özün bilərsən. (*Oturur*) Mənim üçün hamısı birdir.

Serebryakov. İndi saat neçədir?

Yelena Andreyevna. Birə işləyir.

Serebryakov. Ürəyim darixir. Sonya, stolun üstündən mənə damçı dərmanı ver!

Sonya. Bu saat. (*Dərmani verir*)

Serebryakov (əsəbi). Bunu demədim axı! Heç bir şey xahiş etmək olmur!

Sonya. Rica edirəm, şıltaqlıq eləməyəsən. Bəlkə bu bəzilərinin xoşuna gəlir, ancaq məni, lütfən, bundan azad elə! Mən belə şeyləri sevmirəm. Heç vaxtim da yoxdur, sabah tezdən durmalıyam, ot biçininə gedəcəyəm.

Voynitski. Bayırda tufan başlayır. (*İldirim çaxır*) Budur ey, Nelena və Sonya, gedin yatın, mən sizi əvəz etməyə gəlmışəm.

Serebryakov (*qorxu içində*). Yox, yox! Məni onunla qoyub getməyin! Yox! O məni dəng edəcək!

Voynitski. Axı bunlara da bir rahatlıq vermək lazımdır! İkinci gecədir yatırlar.

Serebryakov. Qoy gedib yatsınlar, ancaq sən də get. Təşəkkür edirəm.

Yalvarıram sənə. Keçmiş dostluğumuz naminə etiraz etmə. Sonra danışarıq.

Voynitski (*istehza ilə gülümsəyərək*). Keçmiş dostluğumuz... Keçmiş...

Sonya. Sus, Vanya dayı.

Serebryakov (*arvadına*). Məni bunun yanında tek qoyub getmə, əzizim! Bu məni dəng edəcək!

Voynitski. Bu lap gülməli iş olur.

Marina olində şam gəlir.

Sonya. Sən yataydın, dayəcan. Gecdir.

Marina. Samovar hələ stolun üstündən yiğişilməyib. Nə cür gedib yatasan.

Serebryakov. Heç kəs yatmir. Hamı əldən düşüb, təkcə mən kef çəkirəm.

Marina (*Serebryakova yaxınlaşır, mehribanlıqla*). Nə var, atam? Ağrıyr? Mənim öz ayaqlarım da elə göynəyir ki! (*Bürüncəyi düzəldir*) Bu xəstəlik sizdə çoxdan var. Rəhmətlik Vera Petrovna – Sonyanın anası gecələr yatmadı, özünü həlak edərdi... O sizi çox sevirdi... (*Pauza*) Qocalar uşaq kimidirlər, istəyirlər ki, onlara bir canıyanan olsun, ancaq heç kəsin qocalara canı yanmir. (*Serebryakovun çıynindən öpür*) Gedək atam, gedək, gir yerinə... Gedək qadan alım... Sənə cökə çayı verərəm, ayaqlarını qızdıraram... Sənin üçün Allaha dua edərəm...

Serebryakov (*riqqatə gələrək*). Gedək, Marina.

Marina. Mənim özümün ayaqlarım ele göynəyir, elə göynəyir ki! (*Sonya ilə birlikdə onu aparır*) Vera Petrovna özünü öldürdü, ağlayardı... Sən onda, Sonya, hələ balacaydın, uşağındın... gəl atam, gəl...

Serebryakov, Sonya və Marina gedirlər.

Yelena Andreyevna. O, məni lap əldən salıb, güclə ayaq üstə dururam.

Voynitski. Sizi o əldən salıb, mən də özüm özümü... Üçüncü gecədir yatmiram.

Yelena Andreyevna. Bu ev fəlakətli evdir. Sizin ananız öz kitabçalarından və professordan başqa hər şeyə nifrət edir; professor açıqlıdır, mənə inanmır, sizdən qorxur; Sonya atasına qarşı qəzəblidir, mənə qarşı qəzəblidir, iki həftə olar ki, mənimlə danışmir; sizin mənim ərimdən zəhləniz gedir, öz ananızə açıqdan-açığa həqarətlə baxırsınız: mən əsəbiyəm, bu gün azından iyirmi dəfə ağlamaq istəmişəm... Bu ev fəlakətli evdir.

Voynitski. Filosofluq etməyin!

Yelena Andreyevna. Siz, İvan Petroviç, təhsil görmüş ağıllı bir adamsınız, gərək başa düşəsiniz ki, dünyani məhv edən quldurlar, yanğınlar deyil, nifrət, ədavət və bütün bu xırımlı-xırda didişmələr, çəkişmələrdir... Sizin işiniz donquldanmaq yox, hamını barışdırmaq olmalıdır.

Voynitski. Əvvəlcə siz məni özümlə barışdırın! Mənim ezi-zim... (*Əyilib üzünü onun əllərinə söykəyir*)

Yelena Andreyevna. Buraxın! (*Əlini çəkir*) Gedin!

Voynitski. Bu saat yağış yağacaq, təbiətdə hər şey təravətli olacaq, yüngül nəfəs alacaq. Təkcə mənə bu tufan fərəh bəxş etməyəcək. Gecə və gündüz məni ağır bir fikir boğur ki, həyatım əbədi olaraq itib getmişdir. Keçmişim yoxdur. O, axmaqcasına boş şeylərə sərf olundu, indiki həyatım ise öz mənasızlığı ilə dəhşətlidir. Bu da mənim ömrüm və məhəbbətim; indi mən bunları nəyə tətbiq edəcəyəm, mən bunları neyləyəcəyəm? Hissim quyuya düşən günəş şüası kimi sönüb yox olur, özüm də məhv olub gedirəm.

Yelena Andreyevna. Siz mənə öz məhəbbətinizdən danışanda, mən başımı itirirəm və bilmirəm nə deyim. Bağışlayın, mən sizə heç bir şey deyə bilmərəm. (*Getmək istəyir*) Gecəniz xeyrə qalsın.

Voynitski (*onun yolunu kəsərək*). Öğər bilsəydiniz bu evdə mənimlə yanaşı başqa bir həyatın – sizin həyatınızın məhv olduğunu düşündükdə mən nə qədər əzab çəkirəm! Nəyi gözləyirsiniz? Hansı lənətə gəlmış fəlsəfə sizə mane olur? Anlayın, başa düşün ki...

Yelena Andreyevna (*diqqətlə ona baxır*). İvan Petroviç, siz sərخosşsunuz!

Voynitski. Ola bilər, ola bilər...

Yelena Andreyevna. Doktor hardadır?

Voynitski. Ordadır, mənim otağında gecələyir. Bəlkə də, bəlkə də... hər şey ola bilər!

Yelena Andreyevna. Bu gün içmisiniz? Nəyə lazımdır?

Voynitski. Heç olmasa, bu, bir az həyata oxşayır... Mənə mane olmayın, Nelene!

Yelena Andreyevna. Əvəllər siz heç içməzdiniz və heç vaxt bu qədər çox danışmadınız... Gedin yatin. Mən sizinlə dari-xıram.

Voynitski (*əyilib onun əlini yanağına sixaraq*). Mənim əzizim... gözəlim!

Yelena Andreyevna (*darixmiş halda*). Əl çəkin məndən. Bu daha iyrəncidir. (*Gedir*)

Voynitski (*tək*). Getdi... (*Pauza*) On il əvvəl mən ona mərhum bacımgildə rast gələrdim. Onda onun 17, mənim isə 37 yaşım var idi. Nə üçün o vaxt mən ona vurulmadım, onunla evlənmək üçün təşəbbüs göstərmədim? Bu ki, çox mümkün olan bir iş idi! İndi o mənim arvadım olardı... Bəli... İndi ikimiz də tufanın səsindən yuxudan oyanardıq, o göy gürültüsündən qorxardı, mən isə onu qollarım arasına alıb piçildardım: "Qorxma, mən burdayam". Ah, nə gözəl fikirlərdir, necə yaxşıdır, mən həttə gülürəm... Lakin İlahi, başımda fikirlər bir-birinə dolaşır... Nə üçün mən qocayam? Nə üçün o məni başa düşmür? Onun ritorikası, süst əxlaqi, dünyanın məhvi haqqında boş və tənbəl fikirləri – bunların hamisən mən dərindən nifret edirəm. (*Pauza*) Ah, mən necə aldandım! Mən professora, bu padaqlı miskin varlığa pərəstiş edirdim, onun üçün öküz kimi işləyirdim! Mən və Sonya mülkün axırıncı şirəsini sıxıb çıxardırdıq; biz əsil qolçomaq kimi günəbaxan yağı, noxud və kəsmik alveri edirdik. Özümüz doyunca yeməyib, boğazımızdan kəsirdik ki, qəpik-quruş yiğib minlik eləyək və ona göndərək. Mən

onunla və onun elmi ilə fəxr edirdim, onunla yaşayır, onunla nəfəs alırdım! O nə yazırda və nə deyirdisə, hamısı mənə dahiyanə görünürdü... İlahi, bəs indi? İndi o istefaya çıxmışdır, artıq onun həyatının bütün nəticəsi göz qabağındadır. Öləndən sonra onun bir səhifəlik əsəri belə qalmayacaq, onu heç kəs tanımır, o bir heçdir! Sabun köpüydür! Mən isə aldanmışam... görürəm, başa düşürəm – axmaqcasına aldanmışam...

Astrov əynində sürtük, jiletsiz və qalstuksuz daxil olur, bir az keflidir;
dalınca Telegin, əlində gitara gəlir.

Astrov. Çal.

Telegin. Hamı yatıb!

Astrov. Çal. (*Telegin yavaşdan çalır. Voynitskiyə*) Sən burada təksən! Xanımlar yoxdur? (*Əlini belinə vurub yavaşdan oxuyur*) “Yersiz gəldi, yerli qaç...” Məni tufan oyatdı. Əməlli-başlı yağır. İndi saat neçədir?

Voynitski. Nə bilim, eşi.

Astrov. Deyəsən, axı mən Yelena Andreyevnanın səsini eşitdim.

Voynitski. İndicə o burada idi.

Astrov. Qiyamət qadındır. (*Stolun üstündəki dərman şüşələrinə baxır*) Dərmanlar! Burada nə resept desən var. Xarkovdan, Moskvadan, Tuladan... Öz padaqrası ilə bütün şəhərləri təngə gətirib. Doğurdan xəstədir, yoxsa yalandan özünü xəstə göstərir.

Voynitski. Xəstədir.

Pauza.

Astrov. Sən niyə bu gün belə qəmlisən? Professora yazığın gəlir, nədir?

Voynitski. Əl çək məndən.

Astrov. Yoxsa bəlkə professorun xanımına vurulmusan?

Voynitski. O mənim dostumdur.

Astrov. Nə vaxtdan?

Voynitski. Necə yəni “nə vaxtdan?”

Astrov. Kişinin dostu olması üçün qadın bir-birinin ardınca aşağıdakı mərhələləri keçməlidir: əvvəlcə yaxın tanış, sonra məşuqə, sonra isə dost.

Voynitski. Çox bayağı fəlsəfədir.

Astrov. Necə? Elədir... Etiraf edirəm ki, bayağı olmağa başlayıram. Görürsənmi, mən həm də sərxoşam. Adətən mən ayda bir dəfə bu cür içirəm. Belə vəziyyətdə isə mən son dərəcə həyasız və sırtıq oluram. Dünya vecimə gelmir! Ən çətin əməliyyatlara girişirəm və çox yaxşı da əməliyyat eləyirəm; xəyalında gələcəyə aid ən böyük planlar çizirəm. Belə vaxtlarda mən artıq özüm özümə ecaib bir xilqət kimi görünürəm və inanıram ki, bəşəriyyətə olduqca böyük xeyir verirəm!.. Çox böyük xeyir! Belə vaxtlarda mənim öz xüsusi fəlsəfi sistemim olur və siz hamınız, əzizlərim, mənim gözüümə həşərat... bir mikrob kimi görünürsünüz. (*Teleginə*) Vaflya, çal!

Telegin. Mən sənin sözünü yerə salmazdım, dostum, ancaq başa düş ki, evdəkilər hamısı yatıb.

Astrov. Çal. (*Telegin yavaşça çalır*) İçmək lazımdır. Gedək, orada deyəsən, bizim hələ konyakımız qalıb. İşıqlanan kimi bize gedirik. Yaxşımı? Mənim bir feldşerim var, o heç vaxt "yaxşı" demir, həmişə "yaxçı" deyir. Yaman dələduzdur. Demək gedirik, yaxçımı? (*İçəri girən Sonyani görür*) Üzr istəyirəm, mən qalstuk-suzam. (*Tez çıxıb gedir*)

Telegin onun dalınca yönəlir.

Sonya. Vanya dayı, sən yenə doktorla içib sərxoş olmuşsan. Tülək tərlənlər dostlaşışıblar. Axi o, həmişə belədir, sənə nə olub? Yaşına yaraşmir.

Voynitski. Yaşın bura dəxli yoxdur. Həqiqi həyat olmayanda insan xəyalla yaşayır. Hər halda heç bir şeydənsə bu yaxşıdır.

Sonya. Ot biçilib qurtarmışdır, hər gün yağış yağır; hamısı çürüyür, sən də boş xəyalla məşğulsan. Təsərrüfatı tamam başına buraxmışsan... Təkcə mən işləyirəm, lap əldən düşmüşəm... (*Qorxmuş halda*) Dayı, gözlərin yaşarıb!

Voynitski. Yaş nədir? Heç nə yoxdur... boş şeydir. Sən bu saat mənə lap rəhmətlik anan kimi baxdın. Mənim əzizim... (*Hərərətlə Sonyanın üzündən və əllərindən öpür*) Bacı... əziz bacım... O indi hardadır? Əgər o bilsəydi!.. Ah, əgər o bilsəydi!

Sonya. Nəyi? Nəyi bilsəydi, dayı?

Voynitski. Ağırdır, halim pisdir... Heç nəyi... Sonra... Heç nəyi... Mən gedim... (*Gedir*)

Sonya (*qaipni döyür*). Mixail Lvoviç! Yatmamısınız ki? Bi dəqiqəliyə bura gəlin!

Astrov (*qapı dalından*). Bu saat! (*Bir az sonra daxil olur, artıq jiletini geymiş və qalstukunu taxmışdır*) Nə buyurursunuz?

Sonya. Əgər bu sizə iyrənc görünmürsə, özünüz üçün, ancac yalvarıram, dayımı içirtməyin. Ona zərərdir.

Astrov. Yaxşı. Daha içmərik. (*Pauza*) Mən bu saat öz mali-kanəmə yola düşürem. Qərara alındı və qol çəkildi. Atlar qoşulanadək hava işıqlanar.

Sonya. Yağış yağır. Səhərəcən gözləyin.

Astrov. Tufan buludları sovuşub yan keçir, bura az yağacaq. Gedirəm. Amma rica edirəm bir də məni atanızın üstünə çağırma-yın. Mən ona deyirəm xəstəliyiniz padaqrادır, o deyir yeldir, mən deyirəm uzanın, o oturur. Bu gün isə mənimlə heç danışmaq da istəmədi.

Sonya. Ərköyün öyrənib. (*Bufeti araşdırır*) Yemək istəyirsiniz?

Astrov. Pis olmaz, verin.

Sonya. Mən gecələr bir az yeməyi sevirəm. Bufetdə, deyəsən, nə isə var. Deyirlər, qadın sarıdan ömrü boyu bəxti gətirmişdir, onu elə xanımlar bu cür ərköyün eləmişlər. Budur, pendir götürün.

İkisi də bufetin yanında dayanıb yeyirlər.

Astrov. Bu gün mən heç nə yeməmişəm, ancaq içmişəm. Atanızın çox ağır xasiyyəti var. (*Bufetdən butulka çıxarır*) Olar? (*Bir qədəh içir*) Burada heç kəs yoxdur, açıq danışmaq olar. Bilirsinizmi, mənə elə gəlir ki, sizin evinizdə mən bir ay yaşaya bilməzdəm, bu havada boğulub öldədim... Bütün fikri-zikri öz padaqrasında və öz kitablarında olan atanız, həmişə xiffət çəkən Vanya dayı, nənəniz, nəhayət, ögey ananız...

Sonya. Ögey anam?

Astrov. İnsanın gerek hər şeyi gözəl olsun: üzü də, paltarı da, qəlbə də, fikirləri də. Ögey ananız gözəldir, buna şübhə yoxdur, lakin... o ancaq yeyir, yatır, gəzir və gözəlliyi ilə hamimzı valeh edir, vəssalam. Onun heç bir vəzifəsi yoxdur. Onun üçün başqaları işleyirlər... Belə deyilmə? Avara həyat isə təmiz ola bilməz. (*Pauza*) Amma kim bilir, bəlkə də mən məsələyə çox ciddi baxı-

ram. Mən də sizin Vanya dayı kimi həyatdan razı deyiləm, ona görə biz ikimiz də deyingən olmağa başlamışıq.

Sonya. Siz də həyatdan razı deyilsiniz?

Astrov. Ümumiyyətlə, həyatı sevirem, ancaq bizim bu qəza həyatını, məşşan rus həyatını görməyə gözüm yoxdur, qəlbimin bütün qüvvəti ilə bu həyata nifrət edirəm. Mənim şəxsi xüsusi həyatıma gəldikdə isə, vallah, onda heç bir yaxşı şey yoxdur. Bilirsinizmi, qaranlıq bir gecədə meşə ilə yol gedərkən, uzaqda bir işıq parıldayanda nə yorğun olduğunu duyursan, nə qaranlığı, nə də üzüne dəyən tikanlı şaxları hiss edirən... Mən, yaxşı bilirsınız ki, bu qəzada hamidən çox işləyirəm, tale isə aman vermədən mənə əzablar endirir, bəzən mən çox ağır əzablar çekirəm, lakin mənim üçün heç yerdə işıq ucu yoxdur. Mən artıq heç bir şey gözləmirəm, insanları da sevmirəm... Coxdandır ki, heç kəsi sevmirəm.

Sonya. Heç kəsi?

Astrov. Heç kəsi. Yalnız sizin qoca dayəyə, keçmişin xatirinə, bir az məhəbbətim var. Mujiklər çox yekrəngdirlər, inkişaf etməyiblər, natəmizdirlər, ancaq ziyahılarla yola getmək çətindir. Yorucudurlar. Onlar hamısı, bizim bütün bu xeyirxah təmşələrimiz dayaz düşünürler, həssas deyillər, öz burunlarından uzağı görmürərlər, bir sözlə, sadəcə axmaqdırlar. Bir az daha ağıllı və daha mötəbər olanlar isə tutmacalı, əsəbidirlər, analiz və reflekslə içərini yeyiblər... Bunlar elə hey sızıldayırlar, hamiya kin-küduret bəsləyirlər, mərəzi bir ehtirasla böhtan, iftira yağıdırırlar, insana yanpörtü yanaşib, çəpəki baxırlar, deyirlər: "Hə, bu psixopatdır, dəlidir!" Yaxud "Bu, ibarəpərdəz, boşboğazdır!" Elə ki, mənim alnına nə cür damğa vurmaq lazımlı gəldiyimi bilmirlər, onda deyirlər: "Bu qəribə adamdır, lap qəribə!" Mən meşəni sevirem – bu qəribə şeymiş; mən et yemirəm – bu da qəribədir. Təbiətdə və insanlara qarşı, səmimi, təmiz, azad münasibət artıq yoxdur... yoxdur, bəli, yoxdur. (İcmək istəyir)

Sonya (*ona mane olur*). Yox, rica edirəm, yalvarıram, daha içməyin.

Astrov. Nə üçün?

Sonya. Heç yaraşmır size! Sizin səsiniz nə qədər lətifdir, zərifsiniz... Siz mənim tanıdıqlarımın hamisindən daha gözəlsiniz, nə üçün siz şərab içən və qumar oynayan adi adamlara oxşamaq

istəyirsiniz? Ah, belə etməyin, yalvarıram sizə! Siz həmişə deyirsiniz ki, insanlar yaratmırlar, yalnız yuxarıdan onlara bəxş olunmuş nemətləri məhv edib dağıdırılar. Bəs nə üçün, nə üçün siz özünüüz məhv edirsiniz? Lazım deyil, lazım deyil, yalvarıram sizə.

Astrov (*əlini ona uzadır*). Bir də içməyəcəyəm.

Sonya. Söz verin mənə.

Astrov. Vicdan haqqı.

Sonya (*onun əlini bərk sixır*). Təşəkkür edirəm!

Astrov. Kifayətdir! Mən ayıldım. Görürsünümü, mən tamam ayılmışam və ömrümün axırınadək belə qalacağam. (*Saata baxır*) Cox gözəl, söhbətimizi davam etdirək. Dediym odur ki, mənim vaxtim keçib, gecdir daha... Qocalmışam, çox işləyib əldən düşmüşəm, xarab olmuşam, bütün hissərim kütləşib, mənə elə gəlir ki, daha heç kəsə bağlana bilmərəm. Heç kəsi sevmirəm və... sevməyəcəyəm də. İndi mənə hakim kəsile bilən birçə şey var ki, o da gözəllikdir. Gözəlliyyə qarşı laqeyd ola bilmirəm. Mənə elə gəlir ki, əger Yelena Andreyevna istəsə birçə günün içinde mənim ağlımı başından çıxara bilər. Lakin axı bu məhəbbət deyil, bağlılıq deyil... (*Gözlərini əli ilə örtüb diksənir*)

Sonya. Sizə nə oldu?

Astrov. Heç... böyük pəhrizdə mənim bir xəstəm xlorofromdan ayılmayıb öldü.

Sonya. Bunu yadınızdan çıxardin. (*Pauza*) Deyin görüm, Mixail Lvoviç... Mənim bir rəfiqəm, yaxud kiçik bacım olsayıdı və siz bilsəydiniz ki, o... deyək ki, sizi sevir buna necə baxardınız?

Astrov (*çiyinlərini çəkir*). Bilmirəm. Yəqin ki, razı olmazdım. Başa salardım ki, mən onu sevə bilmərəm... Bir də mənim başım indi belə işlərlə məşğul deyil. Hər halda, getmək lazımdırsa, artıq vaxtdır. Salamat qalın, əzizim, yoxsa bu cür biz səhərədək qurtarmarıq. (*Sonyanın əlini sixır*) İcazə versəniz, mən qonaq otağından keçib gedərəm, qorxuram dayınız məni ləngitsin. (*Gedir*)

Sonya (*tək*). O mənə heç nə demədi... Onun qəlbini və ruhu hələ də mənim üçün qapalıdır, bəs nə üçün mən özümü belə xoşbəxt hiss edirəm? (*Xoşbəxtcəsinə gülür*) Mən ona dedim ki, siz zərifsiniz, alicənabsınız, səsiniz elə lətifdir ki... Yoxsa bu sözlər yersiz çıxdı? Onun səsi titrəyir, oxşayır... Budur, mən havada hələ də o səsi hiss edirəm... Amma kiçik bacımdan danışanda, o başa düş-

mədi... (*Əllərini ovuşduraraq*) Mən gözəl deyiləm! Bu nə qədər dəhşətlidir! Mən özüm də bilirəm ki, gözəl deyiləm, bilirəm, bili-rəm... Keçən bazar günü, kilsədən çıxanda adamların mənim haqqında nə danışdıqlarını eşidirdim, bir qadın isə deyirdi: "O rehmdildir, nəcib qızdır, heyf ki, belə çirkindir..." Çirkindir...

Yelena Andreyevna daxil olur.

Yelena Andreyevna (*pəncərəni açaraq*). Tufan keçdi, nə yaxşı havadır! (*Pauza*) Doktor hardadır?

Sonya. Getdi.

Pauza.

Yelena Andreyevna. Sofi!

Sonya. Nə var?

Yelena Andreyevna. Nə vaxta qədər siz mənə qaşqabaq edəcəksiniz? Biz bir-birimizə heç bir pislik eləməmişik. Nə üçün düşmən olmalıyıq? Bəsdir...

Sonya. Mən özüm də istəyirdim... (*Onu qucaqlayır*) Bəsdir daha qəzəbləndik.

Yelena Andreyevna. Əlbəttə, belə lazımdır.

Hər ikisi həyəcanlıdır.

Sonya. Atam yatıb?

Yelena Andreyevna. Yox, qonaq otağında oturub... Biz həftələrlə bir-birimizlə danışmırıq, amma heç özümüz də bilmirik nəyə görə... (*Bufetin açıq olduğunu görərək*) Bu nədir?

Sonya. Mixail Lvoviç şam edirdi.

Yelena Andreyevna. Şərab da var... Gəlin bruderşäft içək.

Sonya. İçək.

Yelena Andreyevna. Bir qədəhdən... (*Caxır tökür*) Belə yaxşıdır. Demək, bundan sonra bir-birimizə sən deyirik?

Sonya. Sən... (*İçirlər və öpüşürlər*) Mən çoxdan barışmaq istəyirdim, ancaq nədənsə üzüm gəlmirdi... (*Ağlayır*)

Yelena Andreyevna. Bəs niyə ağlayırsan?

Sonya. Heç, elə-bele.

Yelena Andreyevna. Bəsdir, bəsdir... (*Ağlayır*) Səfəh qız, məni də ağlatdırın... (*Pauza*) Sənin məndən ona görə acığın gəlir ki, elə bilirsən atana onun vari üçün ərə getmişəm... Əgər anda inanırsansa, and içirəm ki, mən onu sevib ərə getmişəm. O bir alim və məşhur adam kimi məni özünə cəlb etmişdi. Bu məhəbbət həqiqi məhəbbət deyil, süni idi, ancaq o zaman mənə həqiqi məhəbbət kimi görünmüdü. Mən müqəssir deyiləm. Sən isə toy gündündən öz ağıllı və şübhəli gözlərinlə mənə nifrat yağıdırırdın, əzab verirdin.

Sonya. Yaxşı, sülh, sülh! Gəl hamısını unudaq!

Yelena Andreyevna. Belə baxmaq lazımlı deyil, sənə yaraşmir. Hamiya inanmaq lazımdır, yoxsa yaşamaq olmaz.

Pauza.

Sonya. Bir dost kimi, vicdanla de mənə görüm... Sən xoşbxtsənmə?

Yelena Andreyevna. Yox.

Sonya. Mən bunu bilirdim. Bir sual da. Düzünü de, sən istədinmi ki, ərin cavan olsun?

Yelena Andreyevna. Sən hələ də uşaq kimisən. Əlbettə, istərdim. (*Gülür*) Yaxşı, soruş, yenə bir şey soruş...

Sonya. Doktor sənin xoşuna gəlirmi?

Yelena Andreyevna. Gəlir, özü də çox.

Sonya (*gülür*). Bu saat mənim üzümdə axmaq bir ifadə var... eləmi? O getmişdir, amma mən hələ də onun səsini, necə addımladığını eşidirəm. Elə ki qaranlıq pəncərəyə baxıram, siması gəlib orda, gözlərimin qarşısında dayanır. Qoy sözümüz deyim... Amma mən bu cür bərkdən danişa bilmirəm, utanıram. gəl gedək mənim otağıma, orda söhbət eləyək. Mən sənə axmaq kimi görünürəm, eləmi? Etiraf elə... Ondan, onun barəsində mənə bir şey de...

Yelena Andreyevna. Nə deyim?

Sonya. O ağıllıdır... Hər işi bacarıq, əlindən hər şey gəlir... Müalicə də eləyir, meşə də salır...

Yelena Andreyevna. Məsələ nə meşədədir, nə də təbabətdə... Başa düş, əzizim, o, istedad sahibidir! Bilirsənmi istedad nə deməkdir? Cəsarət, azad düşüncə, hünər vüsəti... Belələri balaca bir ağaç əkəndə indidən min il sonra ondan nə əmələ geləcəyini görürler, bəşəriyyətin səadətini xeyallarında canlandırırlar. Belə

adamlar az tapılır, onları sevmək lazımdır... O içir, bəzən nəzakətsizlik edir, nə olar ki? Rusiyada istedadlı adam tər-təmiz ola bilməz. Özün bir düşün, gör bu doktorun hayatı nə cür həyatdır! Keçilməz, palçıqlı yollar, şaxta, boran, ucuz-bucaqsız məsafələr, kobud, vəhşi adamlar, hər tərəfdə ehtiyac, xəstəlik... Hər gün belə bir mühitdə işləyən, mübarizə edən adam üçün qırx yaşınadək özünü tər-təmiz saxlamaq və ayıq olmaq çətin məsələdir... (*Onu öpür*) Mən ürəkdən arzu edirəm, sən xoşbəxt olmağa layiqsən... (*Ayağa qalxır*) Mən isə cansıxıcı, epizodik bir şəxsəm... Musiqidə də, ərimin evində də, bütün romanlarda da, bir sözə, hər yerdə mən yalnız epizodik bir sima olaraq qalıram. Əslinə baxsan, Sonya, mən çox, çox bədbəxtəm! (*Həyəcanla səhnədə gəzişir*) Bu dünyada mənim üçün səadət yoxdur! Yoxdur! Niyə gülürsən?

Sonya (*üzünü tutub gülür*). Mən elə xoşbəxtəm... elə xoşbəxtəm ki!

Yelena Andreyevna. Çalmaq istəyirəm... Bu saat bir şey çalardım.

Sonya. Çal! (*Onu qucaqlayır*) Mən yata bilmirəm... Çal!

Yelena Andreyevna. Bu saat. Atan hələ yatmayıb. Xəstə olanda musiqi onun əsəblərinə toxunur. Get xəbər al. Əgər qoysa çalaram. Get.

Sonya. Bu saat. (*Gedir*)

Gözətçi bağda taqqılıt salır.

Yelena Andreyevna. Coxdandır ki, çalmıram. Çalıb ağlayacağam, axmaq kimi ağlayacam. (*Pəncərəyə sarı çevrilir*) Taqqılıt salan sənsənmi, Yefim?

Gözətçinin səsi. Mənəm!

Yelena Andreyevna. Taqqıldatma, ağa naxoşdur.

Gözətçinin səsi. Bu saat gedirəm! (*Fit çalır*) Ehey, Juçka, bala! Juçka!

Pauza.

Sonya (*qayıdaraq*). Çalmaq olmaz.

Perdə

ÜÇÜNCÜ PƏRDƏ

Serebryakovun evində qonaq otağı. Sağda, solda və ortada üç qapı. Gündüzdür.
Voynitski, Sonya oturublar və Yelena Andreyevna nə isə düşünərək
səhnədə gəzişir.

Voynitski. Herr professor öz arzusunu izhar edib buyurmuşdur ki, bu gün saat birdə biz hamımız bu qonaq otağına toplaşaq. (*Saata baxır*) Saat birə on beş dəqiqə qalıb. Nə isə elan etmək isteyir.

Yelena Andreyevna. Yəqin bir iş var.

Voynitski. Heç bir işi yoxdur. Cəfəngiyat yazır, deyinir və qışqanır, başqa peşəsi yoxdur.

Sonya (*məzəmmətlə*). Dayı!

Voynitski. Yaxşı, yaxşı, üzr istəyirəm. (*Yelena Andreyevnanı göstərərək*) Baxın, ləzzət aparın, gəzəndə də ərindiyindən ayaq üstə ləngər vurur. Lap tamaşadır, tamaşa!

Yelena Andreyevna. Bütün günü viz-viz vizıldayırsınız. Adam yorulub usanmazmış! (*Qüssə ilə*) Darixdığımdan canım çıxır, bilmirəm nə eləyim.

Sonya (*çiyinlərini çəkərək*). İş azdırımı? Təki adamın könlü olsun.

Yelena Andreyevna. Məsələn?

Sonya. Təsərrüfatla məşğul ol, dərs ver, müalicə elə. Nə çoxdur iş! Atam və sən burada olmayıanda biz özümüz Vanya dayı ilə bazara gedib un satırdıq.

Yelena Andreyevna. Bacarmıram. Maraqlı bir iş də deyil. Yalnız ideyalı romanlarda mujikləri oxudurlar; müalicə edirlər. Durduğum yerdə birdən-birə nə cür gedim onları müalicə edim, yaxud oxudum?

Sonya. Mən isə başa düşmürəm necə ola bilər ki, adam getməsin, öyrətməsin? Dayan, sən də alışarsan. (*Onu qucaqlayır*) Darixma, əzizim. (*Gülərək*) Sən darixırsan, özünə yer tapmırsan, qüssə və bekarcılıq isə sirayətedici şeydir. Bir bax, Vanya dayı heç bir iş görmür, yalnız kölgə kimi sənin dalınca gəzir, mən öz işlərimi buraxıb sənin yanına qaçmışam ki, söhbət eləyim. Lap tənbələşmişəm, işləyə bilmirəm! Doktor Mixail Lvoviç əvvəllər bizə çox gec-gec, ayda bir dəfə gələrdi, onu çəkib bura gətirmək çətin

iş idi, indi isə hər gün gəlir. Meşələrini də, təbabətini də – hamisini yadından çıxardıbdır. Sən yəqin cadugərsən.

Voynitski. Axı özünüzü niyə üzürsünüz? (*Hərarətlə*) Mənim əzizim, sərvətim, varım, ağıllı olun! Sizin damarlarınızdan axan su pərisinin qanıdır, özünüz də gəlin su pərisi olun! Heç olmasa bircə dəfə həyatda özünüzə tam sərbəstlik verin. Yubanmadan, dəlicəsinə su adamı kimi əfsanəvi bir varlığa vurulun. Gup! Başı üstə özünüzü girdaba atın ki, həm herr professor, həm də biz hamımız çəşib mat və məəttəl qalaq!

Yelena Andreyvna (*aciqli*). Əl çəkin məndən! Siz zalim və qəddarsınız! (*Getmək istəyir*)

Voynitski (*onu buraxmir*). Yaxşı, yaxşı, əzizim, sevincim, bağışlayın məni... Üzr istəyirəm. (*Yelenanın əlini öpür*) Barışdıq.

Yelena Andreyvna. Məleklerin belə buna səbri çatmazdı, bunu etiraf edin.

Voynitski. Barışiq və mehribanhıq nişanəsi olaraq bu saat sizə bir dəstə qızılıgül gətirəcəyəm. Lap sehərdən sizin üçün hazırlamışam. Payız gülləri – gözəl, məsum qızıl güllər. (*Gedir*)

Sonya. Payız gülləri – gözəl, məsum güllər...

Hər ikisi pəncərədən baxır.

Yelena Andreyvna. Budur, artıq sentyabrdır. Qışı biz burada nə cür başa vuracağıq! (*Pauza*) Doktor hanı?

Sonya. Vanya otağındadır. Nə isə yazır. Yaxşı ki, Vanya dayı çıxıb getdi, mən səninlə danışmaq istəyirəm.

Yelena Andreyvna. Nə barədə?

Sonya. Nə barədə? (*Başını onun sinəsinə qoyur*)

Yelena Andreyvna. Yaxşı, yaxşı... (*Onun saçlarını tumarlayır*) Bəsdir.

Sonya. Mən çirkinəm.

Yelena Andreyvna. Sənin gözəl saçların var.

Sonya. Yox! (*Başını çevirir və güzgüdə özünə baxır*) Yox! Qadın çirkin oalnda ona deyərlər: "Sizin qəşəng gözləriniz var, gözəl saçlarınız var..." Altı ildir ki, mən onu sevirəm, öz anamdan çox sevirəm; hər dəqiqə onun səsini eşidirəm, əlimi necə sıxlığıni hiss edirəm; qapıya baxıb onu gözləyirəm, hər dəqiqə mənə elə gəlir ki, bu saat içəri girəcəkdir. Sən özün də görürsən ki, elə hey

sənin yanına gəlirəm ki, ondan danışaq. İndi o hər gün bura gəlir, ancaq mənə baxmir, məni görmür... Bu elə böyük bir əzabdır ki! Mənim heç bir ümidim yoxdur, yoxdur, yox! (*Olduqca məyus*) İlahi, mənə qüvvət ver... Mən bütün gecəni dua eləmişəm... Mən tez-tez ona yanaşram, özüm onunla danışaram, gözlərinə baxıram... Mən artıq mənliyimi itirmişəm, özümü elə almağa tabım qal-mayıb. Dünən özümü saxlaya bilməyib Vanya dayının qarşısında boynuma aldım ki, sevirəm... Bütün xidmətçilər də onu sevdiyimi bilirlər. Hami bilir.

Yelena Andreyevna. Bəs o?

Sonya. Yox. O məni görmür.

Yelena Andreyevna (*fikrili*). O, qəribə adamdır... Bilirsənmi nə var? İzin ver, mən onunla danışım... Mən ehtiyatla, işarə ilə... (*Pauza*) Axı nə vaxta qəder belə üstüörtülü qalsın... İzin ver! (*Sonya başının hərəkəti ilə razılığım bildirir*) Çox gözəl... Sevib-sevmədiyini bilmək çətin iş deyil. Sən sıxılma, gülüm, narahat olma, mən onu çox ehtiyatla, elə sorğu-suala tutaram ki, heç bir şey hiss etməz. Bizə ancaq bunu bilmək lazımdır: hə, yox? (*Pauza*) Əgər yox cavabı alsaq, onda qoy bir də buralara gəlməsin. Eləmi? (*Sonya başı ilə təsdiq edir*) Göz görməyəndə yaxşıdır. Özü də məsələni bu gün-sabaha qoymaq lazımlı deyil, elə bu saat onu sorğu-suala tutarıq. O mənə öz çertyojlarını göstərmək istəyirdi... Get de ki, mən onu görmək istəyirəm.

Sonya (*bərk həyəcan içinde*). Sən mənə düzünü deyəcəksən, eləmi?

Yelena Andreyevna. Əlbəttə, mənə elə gəlir ki, həqiqət necə olursa olsun, məchulluq qədər dəhşətli deyil. Mənə arxayın ola bilərsən, gülüm.

Sonya. Elədir, elədir... Deyərəm sən onun çertyojlarını gör-mək isteyirsən... (*Gedib qapnın yanında dayanır*) Yox, məchulluq, bilməmək daha yaxşıdır... Necə olsa bu da bir ümiddir.

Yelena Andreyevna. Nə danışırsan?

Sonya. Heç. (*Gedir*)

Yelena Andreyevna (*tək*). Bundan pis iş yoxdur ki, özgə-nin sərrini bilesən, ona kömək etmək üçün əlindən heç nə gəlməyə. (*Fikrili-fikrili*) O, Sonyanı sevmir, bu aydınlıdır, lakin nə üçün o Sonya ilə evlənməsin? Soyna çirkindir, lakin bir kənd həkimini

üçün, özü də o yaşda olan bir adam üçün Sonya çox gözəl bir arvad olardı. Ağillıdır, mehribandır, ismətlidir... Yox, məsələ bunda deyil, belə deyil... (*Pauza*) Mən bu yazılı qızı başa düşürəm. Burada həyat dəhşətli can sıxıntısı ilə keçir. İnsan əvəzinə hər tərəfdə boz kölgələr dolaşır. Yalnız bayağı danışqlar eşidilir, Bütün günü ancaq yeyirlər, içirlər, yatırlar... Buna görə də başqalarına oxşamayan gözəl, yaraşıqlı və cazibədar doktor hərdən bura gələndə elə bil, zülmət içerisinde nurlu bir ay doğur... Belə bir adama məftun olub hər şeyi unutmaq... Deyəsən, mən özümdə bir az ona uymuşam. Elədir, mən onsuz darixıram, budur, onu düşünəndə gülümseyirəm... Vanya dayı deyir ki, guya mənim dəmənarımda su pərisinin qanı axır. "Heç olmasa bir dəfə həyatda özünüzə tam sərbəstlik verin..." Nə olar? Bəlkə elə belə də lazımdır... Azad bir quş olub sizin hamınızın yanından uçub gedəydim, yuxulu sıfətlərinizi görməyəydim, danışqlarınızı eşitməyəydim, yadimdən çıxardaydım ki, bu dünyada siz varsınız... Lakin mən qorxağam, utancağam... Vicdan əzabı məni öldürər... Budur, o hər gün bura gəlir. Mən onun nə üçün bura gəldiyini başa düşürəm, özümü artıq müqəssir hiss edirəm, Sonyanın qarşısında diz çökməyə və ondan üzr istəməyə, ağlamağa belə hazırlam.

Astrov (*əlində kartogram içəri girir*). Xoş gördük! (*Yelenanın əlini sıxır*) Siz mənim rəsmərimi görmək istəmisiniz?

Yelena Andreyevna. Dünən siz mənə öz işinizi göstərməyi vəd etmişdiniz... İndi vaxtiniz varmı?

Astrov. Ah, əlbəttə. (*Kartogrammı qumar stolunun üstüna sərib, knopka ilə bərkidir*) Siz harda anadan olubsunuz?

Yelena Andreyevna. (*Ona kömək edərək*) Peterburqda.

Astrov. Təhsili harda alıbsınız?

Yelena Andreyevna. Konservatoriyyada.

Astrov. Sizin üçün yəqin ki, bu heç maraqlı olmayıacaq.

Yelena Andreyevna. Nə üçün? Doğrudur, mən kəndə bələd deyiləm, ancaq haqqında çox oxumuşam.

Astrov. Burda, bu evdə mənim xüsusi stolum var... İvan Petroviçin otağındadır. Bərk yorulanda, ləp kütləşəndə her şeyi atıb bura qaçıram, bir-iki saat bu işlə məşğul olub əylənirəm... İvan Petroviçlə Sofi Aleksandrovna şotkada hesab çekirlər, mən də onların yanında, öz stolumun arxasında oturub rəng yaxmağa

başlayıram – həm canım qızır, həm dincəlirəm, həm də cırçırama-nın ciriltisina qulaq asıram. Lakin mən bu ləzzəti özümə tez-tez qiymırıam. Ayda bir dəfə... (*Kartoqramı göstərərək*) İndi bura baxın. Bizim qəzanın elli il bundan əvvəlki mənzərəsidir. Tünd və açıq yaşıl rəng meşələri göstərir; Bu sahənin yarısı meşədir. Yaşılıq üstü harda qırmızı tor varsa, demək, ora şimal maralının və keçilərin oylağı imiş... Mən burda həm nəbatat, həm də heyvanat aləmini göstərirəm. Bu göldə qu quşları, qazlar, ördəklər yaşamış, qocaların dediyinə görə hər cür quş o qədər saysız-hesabsız, o qədər çox imiş ki, uçanda bulud kimi göyün üzünü tutarmış. Kənd-kəsəkdən başqa, görürsünüz mü, orda-burda cürbəcür yeni məskənlər, kiçik xutorlar, raskolnik monastırları, su dəyirmanları var... Qaramal və at çox olub, mavi rəngdə görünür. Məsələn, bu mahalda mavi rəng tünd vurulub, burada böyük ilxilar varmış, hər həyətə üç at düşürmüş. (*Pauza*) İndi aşağıya baxaq. Bu, 25 il bundan əvvəlin mənzərəsidir. Burda artıq bütün sahənin ancaq üçdə biri meşədir. Keçilər artıq yoxdur, amma şimal maralı var. Yaşıl və mavi rənglər burda əvvəlkinə nisbətən solğundur və ilaxır və ilaxır. Üçüncü hissəyə keçək. Qəzanın hazırlı mənzərəsi. Yaşıl boyalar orda-burda qalıb, bütöv yaşıl sahə yoxdur, yalnız tək-tək yaşıl ləkələr gözə çarpir, şimal maralları da, qu quşları da, Sibir tətrası da yoxa çıxıblar... Keçmiş məskənlərdən, kiçik xutorlardan, monastır kəndlərində dəyirmanlarda əsər belə qalmamışdır. Bir sözlə, bu tədrici və şəksiz bir tənəzzül mənzərəsidir və görünür, həmin bu tənəzzülün tamama yetməsi üçün 10-15 il vaxt lazımdır. Deyəcəksiniz ki, bu, mədəni təsirin nəticəsidir, köhnə həyat təbii olaraq öz yerini yeni həyata verməli idi. Bəli, əgər məhv edilmiş meşələrin yerində şose yolları salınsayıdı, dəmiryolları çəkilsəydi, əgər burda zavodlar, fabriklər, məktəbler tikilsəydi başqa məsələ – xalq daha sağlam, daha zəngin, daha ağıllı olardı. Axı burda belə şeylərdən əsər yoxdur! Qəzada yenə həmin bataqlıqlar, ağaçanad, yolsuzrızsız yerlər qalmışdır, yenə də diləncilik, tif, difterit, yanğın hər yeri götürüb... Burda biz həyat uğrunda məşəqqətli mübarizədən doğmuş bir tənəzzülün şahidi oluruq. Bu tənəzzül ətalətdən, cəhalətdən şəxsi idrakın tamamilə yoxluğundan irəli gelir; çünki soyuqdan titrəyən ac, xəstə bir adam, tükənməkdə olan həyasını xilas etmək üçün, uşaqlarını qorumaq üçün bir sövq-təbii ilə hər şeyə

qeyri-şüuri olaraq, ağına-bozuna baxmadan əl atır ki, acliqdan qurtulsun, bir az canı qızısın, beləliklə, sabahki günü düşünmədən hər şeyi dağıdır... Artıq demək olar ki, hər şey dağılmışdır, əvəzində isə hələ heç bir şeyi yaradılmamışdır. (*Soyuqdur*) Üzünüzdən görürem ki, bunlar sizi maraqlandırırmır.

Yelena Andreyevna. Nə edim, mən bu məsələləri elə çətin başa düşürəm ki...

Astrov. Burda başa düşməli bir şey yoxdur, sadəcə sizin üçün maraqlı deyil...

Yelena Andreyevna. Düzünü deyim ki, fikrim başqa yerdədir. Bağışlayın. Mən sizi balaca bir sorğu-sual tutmalıyam. Amma utanıram, bilmirəm necə başlayım. Astrov. Sorğu-suala?

Yelena Andreyevna. Bəli, sorğu-suala, ancaq... Cox sadə sorğu-sualdır. Oturaq. (*Otururlar*) Məsələ gənc bir qız aiddir. Biz namuslu adamlar kimi, bir dost kimi açıq və eyhamsız danışacaqıq. Danışaq və nə barədə danışdığınımı unudaq. Yaxşıımı?

Astrov. Yaxşı.

Yelena Andreyevna. Məsələ mənim ögey qızım Sonyaya aiddir. O, sizin xoşunuza gəlirmi?

Astrov. Bəli, mən ona hörmət edirəm.

Yelena Andreyevna. O bir qadın kimi sizin xoşunuza gəlirmi?

Astrov (*tələsmədən*). Yox.

Yelena Andreyevna. Bir-iki kəlmə də soruşum qurtaraq. Siz onda heç bir şey hiss etməmişsiniz ki?

Astrov. Heç bir şey.

Yelena Andreyevna (*onun əlini tutur*). Siz onu sevmirsiniz, gözlərinizdən görürem. O isə əzab çekir... Bunu başa düşün və bir də buralara gəlməyin.

Astrov (*ayağa qalxır*). Mənim daha vaxtim keçmişdir. Heç macalım da yoxdur... (*Çiyinlərini çəkərək*) Vaxtim hanı? (*Karıxmışdır*)

Yelena Andreyevna. Eh, nə pis söhbət oldu! Mən elə həyecanlıyam ki, elə bil dalında min pud yük daşımışam. Cox şükür ki, qurtardıq. Gəlin, hamısını yaddan çıxaraq. Elə fərz edək ki, bu söhbət heç olmamışdır və... və siz də burdan gedin. Siz ağıllı adamınız, başa düşərsiniz. (*Pauza*) Mən hətta qıpçırmızı qızarmışam.

Astrov. Əgər siz bu sözü mənə iki ay bundan qabaq desəydimiz, bəlkə də mən bu barədə fikirləşərdim, ancaq indi... (*Çiyinlərinin çəkir*) Əgər o əzab çəkirse, əlbəttə... amma mən bircə şeyi başa düşə bilmirəm: bu sorğu-sual sizin nəyinizi lazımlı idi? (*Yelenanın gözlərinin içində baxaraq barmağı ilə onu hədələyir*) Siz hiyləgərsiniz!

Yelena Andreyevna. Bu nə deməkdir?

Astrov (*gülərək*). Hiyləgərsiniz! Tutaq ki, Sonya əzab çəkir, sözüm yoxdur, bu mümkün olan işdir, ancaq sizin bu sorğu-suallınız nəyə lazımlı idi? (*Onu danışmağa qoymur, hərarətlə*) İcazə verin, mənə heyrətlə baxmayın; siz çox gözəl bilirsiniz ki, mən nə üçün hər gün bura gəlirəm... Nə üçün və kimin xatırınə bura gəldiyimi siz çox gözəl bilirsiniz. Sevimli, həris afət, mənə elə baxmayın, mən də hərifəm...

Yelena Andreyevna (*təəccübələ*). Həris afət? Heç nə başa düşmürəm.

Astrov. Gözel, yumşaq tülüklü safsar... Sizə qurbanlar lazımdır! Budur, mən bir aydır ki, heç bir iş görmürəm, hər şeyin daşını atmışam, hərisliklə yalnız sizni axtarıram – bu isə sizin yaman xoşunuza gəlir, size ləzzət verir... Çarə nədir? Mən məğlub edilmişəm, siz bunu sorğu-sualsız da bilirdiniz. (*Qollarını qoynuna qoyub başını aşağı əyərək*) Təslim oluram! Alın, yeyin!

Yelena Andreyevna. Siz dəli olubsunuz?

Astrov (*gülümsəyərək*). Siz utancaqsınız.

Yelena Andreyevna. Ah, mən sizin düşündüyüünüzdən yaxşı və yüksəyəm! And içirəm, inanın! (*Getmək istəyir*)

Astrov (*onun yolunu kəsir*). Mən bu gün çıxıb gedəcəyəm, bir də bura gəlməyəcəyəm, ancaq... (*Onun əlindən tutub o yan-bu yana baxır*) Biz harda görüşəcəyik? Tez deyin görüm, harda? Bura gələn olar, tez deyin... (*Ehtiraslı*) Nə qədər gözəl, necə qəşəngsiniz... Bircə öpüş... mən yalnız sizin o ətirli saçlarınızı öpmək istəyirəm...

Yelena Andreyevna. And içirəm ki...

Astrov (*onu danışmağa qoymur*). Nə üçün and içirsiniz? And içmək lazımlı deyil. Artıq söz lazımlı deyil... Ah, necə gözəlsiniz! Hələ bu əllər! (*Yelenanın əllərini öpür*)

Yelena Andreyevna. Yaxşı, bəsdir daha... Çıxin gedin... (*Əlləri geri çəkir*) Siz ədəb dairəsindən çıxırsınız.

Astrov. Deyin, deyin görüm sabah harda görüşəcəyik? (*Yelena-nın belindən qucaqlayır*) Görürsənmi, bundan qaçmaq olmaz, biz görüşməliyik. (*Onu öpür*)

Bu zaman Voynitski, elində gül dəstəsi,
içəri daxil olub qapının yanında dayanır.

Yelena Andreyevna (*Voynitskini görməyərək*) Aman verin. Buraxın məni... (*Başını Astrovun sinəsinə qoyur*) Yox! (*Getmək istəyir*)

Astrov (*onun belindən tutub deyir*). Sabah meşəbəyi olan yerə gəl... Saat iki də... Yaxşı? Yaxşı? Gələcəksən?

Yelena Andreyevna (*Voynitskini görərək*). Buraxın! (*Karuxmış və çox pərt halda pəncərəyə tərəf gedir*) Dəhşətdir!

Voynitski (*gül dəstəsini stolun üstünə qoyur, həyacan içində yaylıqla üzünü və boynunu silir*). Eybi yoxdur... Bəli... Eybi yoxdur.

Astrov (*meydan oxuyaraq*). Bu gün, hörmətli İvan Petroviç, hava pis deyil. Səhər bir qədər tutqun idi, ele bil yağış yağacaqdı, amma indi gün çıxıb. İnsala desək, payız çox gözəl keçir... Payızlıq əkin də pis deyil. (*Kartoqramı büküb götürür*) Bircə orası var ki, günlər qısalmağa başlayıb... (*Gedir*)

Yelena Andreyevna (*cəld Voynitskiyə yanaşır*). Siz çalışın, bütün nüfuzunuzu işə salın ki, ərimlə mən ele bu gün burdan çıxıb gedək! Eşidirsinizmi? Ele bu gün!

Voynitski (*üzünü silərək*). Hə? Yaxşı... Yaxşı... Mən, Helena, hamısını gördüm, hamısını...

Yelena Andreyevna (*əsəbi*). Eşidirsinizmi? Mən ele bu gün burdan çıxıb getmək istəyirəm!

Serebryakov, Sonya, Telçin və Marina daxil olurlar.

Telegin. Mən də, zati-aliləri, nə isə özümü yaxşı hiss eləmim. İki gündür ki, naxoşam. Başım ele bil...

Serebryakov. Bəs qalanları hanı? Mən bu evi sevmirəm. Ele bil, labirintdir. İyirmi altı böyük otaq var, hərə bir yana dağılır, heç vaxt heç kəsi tapmaq olmur. (*Zəngi çalır*) Mariya Vasiliyevnanı və Yelena Andreyevnanı bura dəvət edin.

Yelena Andreyevna. Mən burdayam.

Serebryakov. Rica edirəm, ağalar, əyləşin.

Sonya (*Yelena Andreyevnaya yaxınlaşış səbirsizliklə*). O nə dedi?

Yelena Andreyevna. Sonra.

Sonya. Sən titrəyirsən? Sən həyəcan içindəsən? (*Diqqətlə onun üzünə baxır*) Başa düşürəm... O demisdir ki, bir də buralara gəlməyəcək... Eləmi? (*Pauza*) De, elədirmi?

Yelena Andreyevna başının hərəkti ilə təsdiq edir.

Serebryakov (*Telegina*). Naxoşluğa necə olsa adam yenə bir təhər dözə bilər, ancaq mən bu kəndistan güzəranı ilə heç cür uyuşa bilmirəm. Özümü elə hiss edirəm ki, elə bil bu dünyadan qopub başqa bir planetə düşmüşəm. Əyləşin, ağalar, rica edirəm, əyləşin. Sonya! (*Sonya onun səsini eşitmır, kədərli bir halda başını aşağı salıb dayanmışdır*) Sonya! (*Pauza*) Eşitmır. (*Marinaya*) Dayə, sən də əyləş. (*Dayə əyləşib corab toxuyur*) Xahiş edirəm, ağalar, necə deyərlər, qulaqlarınızı diqqət mismarından asın. (*Gülür*)

Voynitski (*həyəcanla*). Bəlkə mən lazım deyiləm? Gedə bilərəm?

Serebryakov. Yox, sən burda hamıdan artıq lazımsan.

Voynitski. Siz məndən nə isteyirsiniz?

Serebryakov. Siz... Sən niyə belə hirslənirsən? (*Pauza*) Əgər sənin qarşında bir təqsirim varsa, bağışla, rica edirəm...

Voynitski. Belə danışma. İşə başlayır... Sənə nə lazımdır?

Mariya Vasiliyevna daxil olur.

Serebryakov. Budur, maman da gəldi. Başlayıram, ağalar. (*Pauza*) Sizi ona görə dəvət etmişəm ki, ağalar, bizə müfəttiş gəldiyini xəbər verim, yox, zarafatı bir yana qoyaq. Məsələ ciddidir. Mən, ağalar, sizi ona görə bura toplamışam ki, sizdən kömək və məsləhət alım və sizin həmişə iltifatlı olduğunuzu bildiyim üçün ümidvarəm ki, siz bunu məndən əsirgəməyəcəksiniz. Mən alıməm, həyatdan uzaq adamam. Praktiki həyata qarşı həmişə biganə olmuşam. İşbilən, təcrübəli adamlardan göstəriş almadan dolana bilmirəm, ona görə xahiş edirəm səndən, İvan Petroviç, sizdən, İlya İliç, sizdən, maman... İş orasındadır ki, monet omnes una nox¹, yəni

¹ Horatsinin şerindən bir misra: "Bizim hamımızı eyni bir gecə, yəni ölüm gözləyir" (*lat.*).

hamımızın başı üstündə Allah var, mən isə qocayam, xəstəyəm, ona gör belə hesab edirəm ki, əmlakımı aid münasibətləri *nizama* salmaq vaxtidır; çünki bunlar mənim ailəmlə əlaqədardır. Mənim həyatım artıq qurtarmışdır, mən öz haqqımda fikirləşmirəm, ancaq mənim gənc arvadım və hələ evdə oturan qızım var. (*Pauza*) Mən daha kənddə yaşaya bilmirəm. Biz kənd üçün yaranmamışıq. Şəhərdə isə bu malikanədən aldığımız gəlirlə yaşamaq mümkün deyil. Əgər, məsəlen, meşəni satsaq, bu fövqələdə bir tədbir olar ki, bundan hər il istifadə edə bilmərik. Elə bir tətbiq tapmaq lazımdır ki, o bizə daimi az-çox müəyyən bir gəlir təmin edə bilsin. Mən belə bir tədbir fikirləşib tapmışam və indi onu sizin müzakirənizə vermək şərəfinə nail olmaq isteyirəm. Təfərrüata varmadan onun ümumi cəhətlərini sizə şərh edəcəyəm. Bizim malikanəmiz orta hesabla iki faizdən artıq gəlir vermir. Mən onu satmağı təklif edirəm. Aldığımız pulu faizlə kağızlara çevirsək, dörd faizdən beş faizdək gəlirimiz olar və mən güman ediəm ki, hətta bir neçə min də artıq qalar ki, bu da bizə Finlandiyada kiçicik bir ev almağa imkan verər.

Voynitski. Dayan... Mənə elə gəlir ki, qulaqlarım məni aldadır. Dediyi bir də təkrar elə.

Serebryakov. Pulları faizli kağızlara çevirib yerdə qalan artıq məbləğə Finlandiyada yay evi alarıq.

Voynitski. Finlandiya yox... Sən nə isə başqa bir söz də dedin.

Serebryakov. Malikanəni satmağı təklif edirəm.

Voynitski. Aha, söz elə budur. Sən malikanəni satursan, çox gözəl olar, qiyamət fikirdir... Bəs onda buyur görek, mən qoca anamla və bu Sonya ilə başımızı götürüb hara gedək?

Serebryakov. Bunların hamısını biz öz vaxtında müzakirə edərik, hamısı birdən olmaz ki.

Voynitski. Dayan. Görünür, bu vaxtadək mənim başımda bir damcı ağıl olmayıb. İndiyədək mən axmaq elə bilirdim bu malikanə Sonyanındır. Rəhmətlik atam bu malikanəni bacım üçün cehiz almışdır. İndiyədək mən sadəlövh olmuşam, qanunları sadəlövh başa düşmüşəm, fikirləşmişəm ki, mülk bacımdan sonra Sonyaya qalıb.

Serebryakov. Bəli, malikanə Sonyanındır. Bu barədə kim mübahisə edir ki, Sonyanın razılığı olmasa, mən onu satmağı qət

edə bilmərəm. Bundan başqa mən elə Sonyanın xeyri üçün bu işə girişmək fikrindəyem.

Voynitski. Bu, ağlaşılmaz bir işdir! Ya mən dəli olmuşam, ya da... ya da...

Mariya Vasilyevna. Jan, Aleksandra zidd getmə. İman, o nəyin yaxşı, nəyin pis olduğunu bizdən yaxşı bilir.

Voynitski. Yox, mənə su verin. (*Su içir*) Danışın nə istəyirsiniz, nə istəyirsiniz deyin!

Serebryakov. Başa düşmürəm, sen niyə belə heyecanlanırsan. Mən demirəm ki, mənim layihəm çox gözəldir. Əgər hamı onu yaramaz saysa, mən təkid etməyəcəm.

Pauza.

Telegin (*pərt*). Mən zati-alileri, elmə nəinki sitayış edirəm, bəlkə ona qarşı hörmətdən başqa bir də qohumluq hissəleri bəsləyi-rəm. Mənim qardaşım Qriqori İliçin arvadının qardaşı, bəlkə tanmış olasınız, Konstantin Trofimoviç Lakedemonov magistr idi...

Voynitski. Dayan, Vaflyə, biz iş barədə danışırıq... Dayan, sonra... (*Serebryakova*) Budur, ondan xəbər al. Bu malikanə onun dayısından alınmışdır.

Serebryakov. Axı niyə xəber alım? Nəyə lazımdır?

Voynitski. Bu mülk o zamankı məzənnə ilə doxsan beş min manata alınmışdı. Atam ancaq yetmişini vermişdir, iyirmi beş min borc qalmışdır. İndi qulaq asın... Mən çox sevdiyim bacımın xeyrinə vərəsəlik payımdan imtina etməseydim bu mülk alınmayacaqdı. Hələ bu azdır, mən on il öküz kimi işləmişəm. Qalan borcun hamisini vermişəm...

Serebryakov. Mən bu söhbəti açlığıma tövssüf edirəm.

Voynitski. Mülk borcdan azaddır və ancaq mənim öz səyimə görə xarab olub dağılmamışdır. İndi mən qocalandan sonra qolumdan tutub bayırda atmaq istəyirlər.

Serebryakov. Başa düşmürəm sənin məqsədin nədir?

Voynitski. İyirmi beş il mən bu malikanəni idarə etmişəm, ən vicdanlı bir prikazçık kimi işləyib sənə pul göndərmişəm, amma sən bütün bu müddətdə bir dəfə də olsa mənə təşəkkür etməmisən. Həmişə – cavanlıqda da, indi də mən səndən ildə beş yüz manat almışam, bu, dilənci puludur! Birçə dəfə ağlına gəlməyib ki, heç olmasa bir manat artıq verəsən!

Serebryakov. İvan Petroviç, mən hardan bileydim? Mən təcrübəli adam deyiləm, heç nə başa düşmürem. Sən özün-özünə istədiyin qədər artırı bilərdin.

Voynitski. Niyə mən oğurlamamışam? Oğurluq eləmədiyi-mə görə ne üçün hamınız mene nifrət etmirsiniz? Bu, çox ədalətli olardı və indi mən bu cür dilənçi kökünə düşməzdim!

Mariya Vasil'yevna (*ciddi*). Jan!

Telegin (*həyəcanla*). Vanya, dostum, lazıim deyil, boşla. Məni əsmə tutub... Yaxşı əlaqəni pozmağa dəyərmə? (*Onu öpür*) Lazıim deyil.

Voynitski. İyirmi beş ildir mən, bax, bu anamlı dörd divar arasında kor kimi oturub qalmışam... Bizim bütün fikrimiz, hisslerimiz hamısı səninlə bağlı idi. Gündüzlər səndən, sənin işlərindən danışdırıq, səninlə fəxr edirdik, adını hörmətlə çəkirdik. Gecələrimizi indi dərindən nifrət etdiyim jurnal və kitabları oxumaqla zay edirdik!

Telegin. Bəsdir, Vanya, lazıim deyil... Döze bilmirəm...

Serebryakov (*acıqli*). Başa düşmürəm sən nə istəyirsən?

Voynitski. Sən bizim üçün ən yüksək bir varlıq idin. Məqallələrini əzber bilirdik... Ancaq indi gözlərim açılıb! Mən hər şeyi görürləm! Sən sənətdən yazırsan, ancaq sənətdə heç bir şey anla-mırsan! Sənin bütün əsərlərinin, mənim sevdiyim o əsərlərin bir qara qəpik də qiyməti yoxdur! Sən bizim başımızı tovlamışan!

Serebryakov. Ağalar! Bəsdir, kəsin bunun səsini. Mən çıxb gedirəm!

Yelena Andreyevna. İvan Petroviç, mən tələb edirəm susasınız! Eşidirsinizmi?

Voynitski. Susmayacağam! (*Serebryakovun qarşısını kəsərək*) Dayan, mən sözümü qurtarmamışam! Sən mənim həyatımı məhv elədin! Mən yaşamadım, gün görmədim! Sənin mərhəmətin-dən həyatımın ən yaxşı illərini məhv elədim, zay elədim! Sən mənim ən qəddar düşmənimsən!

Telegin. Döze bilmirəm... Davam gətirə bilmirəm... Gedirəm... (*Bərk həyəcanlı halda gedir*)

Serebryakov. Mendən nə istəyirsən? Mənimlə belə danışmağa sənin nə haqqın var? Rəzil! Mülk sənindisə, götür, olsun sənin, mənim ona ehtiyacım yoxdur!

Yelena Andreyevna. Mən bu dəqiqli bu cəhənnəmdən çıxb gedirəm! (*Qışqırır*) Döze bilmirəm!

Voynitski. Həyatım məhv olub getdi! Mən istedadlı, ağıllı, cəsarətliyəm. Normal həyat sürsəydim, məndən Şopenhauer, Dostoyevski çıxardı... Yox, əmn sarsaqlamışam! Dəli oluram... Ana, mən çəşmişam! Ana!

Mariya Vasilyevna (*ciddi*). Aleksandrın sözünə qulaq as!

Sonya (dayənin qabağında diz çöküb ona sıgnır). Dayəcan, dayəcan!

Voynitski. Ana! Mən nə edim? Lazım deyil, deməyin! Mən özüm bilirəm nə etməliyəm! (*Serebryakova*) Dayan, gör sənin başına nə gətirəcəyəm. (*Orta qapıdan gedir*)

Mariya Vasilyevna onun dalınca gedir.

Serebryakov. Ağalar, bu nə işdir axı? Bu dəlini mənim yanımıdan aparın! Mən onunla bir evdə yaşaya bilmərəm! Burda, (*orta qapını göstərir*) lap mənim böyrümde olur... Qoy kəndə, həyətdəki binaya, yoxsa mən özüm burdan çıxıb gedərəm, mən onunla bir evdə qala bilmərəm...

Yelena Andreyevna (*ərinə*). Biz bu gün burdan getməliyik! Elə bu dəqiqə tapşırmaq lazımdır...

Serebryakov. Cox vecsiz adamdır!

Sonya (*dizi üstə atasına tərəf çevrilir; əsəbi, gözləri yaşlı*). İnsaflı olmaq lazımdır, ata! Mən də, Vanya dayı da çox bədbəxtik! (*Ağlamağa çalışaraq*) Rəhmdil olmaq lazımdır! Yadına sal, cavan vaxtında, Vanya dayı nənəmlə gecələr sənin üçün kitab tərcümə edirdilər, kağızların üzünü köçürüdürlər... Bütün gecəni işleyirdilər! Mən və Vanya dayı istirahət bilmədən işlərdik, özümüzə bir qəpik xərcləməyə qorxardıq, hamisini sənə göndərərdik... Biz havayı çörək yeməmişik! Mən başqa şey deyirəm, istədiyimi demirəm, ancaq gərək sən bizi başa düşəsən, ata. İnsaflı olmaq lazımdır!

Yelena Andreyevna (*həyəcan içinde, ərinə*). Aleksandr, Allah xatirinə, get onunla danış... Yalvarıram.

Serebryakov. Yaxşı, mən onunla danışaram... Mən onu heç bir şeydə təqsirləndirmirəm, mən incimirəm, lakin etiraf edin ki, onun hərəkəti en azı qəribə idi. Yaxşı, qoy siz deyən olsun, mən onun yanına gedirəm. (*Orta qapıdan gedir*)

Yelena Andreyevna. Onunla yumşaq danış, sakit elə... (*Ərinin dalınca gedir*)

Sonya (*dayəyə sığınaraq*). Dayəcan! Dayəcan!..

Marina. Eybi yoxdur, bala. Bir az xoruzlanıb sakit olarlar.

Sonya. Dayəcan!

Marina (*onun başını tumarlayır*). Elə əsirsən, elə bil şaxtadır!
Yaxşı, yaxşı, yetim balam, Allah rəhməlidir. Cökə çayı, ya moruq
çayı içərsən, keçər... Dərd çəkmə; yetim balam... (*Orta qapiya
baxır, hirsli*) Gör nə özlərindən çıxıblar, nə xoruzlainrlar, sizi
görüm lənətə gələsiniz! (*Səhnənin arxasından güllə açılır; Yelena
Andreyevnanın qışqırtısı eşidilir; Sonya diksinir*) Ah, səni görüm!

Serebryakov (*qorxudan səndələyərək qaçıb gəlir*). Saxlayın
onu! Tutun onu! O, dəli olub!

Yelena Andreyevna və Voynitski qapı ağızında süpürleşirlər.

Yelena Andreyevna (*tapançanı ounn əlindən almağa
çalışaraq*). Verin burası! Verin deyirlər size!

Voynitski. Buraxın məni, Helene! Buraxın məni! (*Onun
əlindən çıxıb yüyüür və gözləri Serebryakovu axtarır*) Hani o? Aha,
budur! (*Ona güllə atır*) Taraq! (*Pauza*) Dəymədi? Yenə boşça çıxdı?
(*Qəzəblə*) Ax, zəhrimar... Lənət sənə kor şeytan... (*Tapançanı yera
çırpır və taqətsiz halda stulda oturur*)

Serebryakov çəşib qalmışdır. Yelena Andreyevna
divara söykənmişdir, həli çox pisdir.

Yelena Andreyevna. Aparın məni burdan! Aparın öldürün,
ancaq... mən daha burda qala bilmərəm!

Voynitski (*başını itirmiş halda*). Ah, mən nə edirəm! Mən
nə edirəm!

Sonya (*ahəstə*). Dayəcan! Dayəcan!

Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

İvan Petroviçin otağı: bura onun həm yataq otağı, həm də malikanesinin kantorudur. Pəncərənin yanında böyük stol qoyulmuşdur, stolun üstündə mədaxil-məxaric dəftərləri və müxtəlif kağızlar, bir az kənarda kantorka, şkaflar, tərəzi var. Bir az kiçik olan stol Astrovundur; bu stolun üstündə rəsm ləvazimati, rənglər, bunların yanında isə qovluq görünür. Qəfəs içində sığırçın. Divarda Afrika xəritəsi. Görünür, burada o heç kəsə lazım deyil. Üzərinə müşəmbə çəkilmiş böyük bir divan. Sol tərəfdə – yataq otaqlarına açılan qapı, sağda – dəhlizə açılan qapı; sağ qapını ağızında əsgə qoyulmuşdur ki, mujikler içərini butamasınlar. Payız axşamıdır. Sakitlikdir.

Telegin və Marina üz-üzə oturub corab ipini sariyırlar.

Telegin. Tez olun, Marina Timofeyevna, yoxsa bu saat xuda-hafızlaşməyə çağıracaqlar. Əmr ediblər atlar qoşulsun.

Marina (*tez-tez sarımağa çalışaraq*). Az qalib.

Telegin. Xarkova gedirlər. Orda yaşayacaqlar.

Marina. Belə yaxşıdır.

Telegin. Bərk qorxublar... Yelena Andreyevna deyir ki: "Bir saat burda yaşamaq istəmirəm... Gedək, tez gedək..." Deyir: "Xarkovda yaşayıraq, isnışırıq, sonra şeylərin dalınca adam göndərərik..." Yüngülvari yiğişib gedirlər. Demək, Marina Timofeyevna, burda yaşamaq onlara qismət deyilmiş... Qəza-qədər işidir.

Marina. Belə yaxşıdır. Gör nə haray-huray saldılar, tarpa-tarp gülə atdilar, lap biabırçılıq oldu!

Telegin. Bəli, Ayvazovski firçasına layiq bir süjetdir.

Marina. Kaş heç gözüm görməyəydi. (*Pauza*) Yenə köhnə qaydamızla asudə yaşayarıq. Səhər saat səkkizdə çay içərik, saat birdə nahara başlayarıq. Axşam oturub şam edərik, her şey öz qaydası ilə, xalq necə, biz də elə... xristiancasına. (*Köksünü ötürür*) Yaziq canım, çoxdandır əriştə yeməmişəm.

Telegin. Bəli, çoxdandır, bizim üçün əriştə bisirmirlər. (*Pauza*) Lap çoxdan... Bu gün səhər, Marina Timofeyevna, kənddən keçirdim, dükançı dalınca qışqırıldı: "Ey, özgə süfrəsindən yeyib-içən!" Bu söz mənə elə dəydi ki!

Marina. Sən fikir vermə, atam. Biz elə hamımız Allahın verdiyindən yeyib-içən adamlarıq. Bir də ki, sən də, Sonya da, İvan Petroviç də – heç biriniz işsiz oturmursunuz, hamımız işləyirik, zəhmət çekirik! Hamımız... Sonya hanı?

Telegin. Bağdadır. Elə hey doktorla gəzir, İvan Petroviçi oxşayır. Qorxurlar İvan Petroviç özünə bir şey eləsin.

Marina. Bəs onun tapançası hardadır?

Telegin (*piçilti ilə*). Ambarda gizlətmişəm!

Marina (*istehza ilə gülümsəyərək*). Günaha bir bax!

Voynitski. Əl çək məndən. (*Marina və Teleginə*) Gedin burdan, heç olmasa bir saat məni tək buraxın! Mənə heç kəsin qeyyumluğunu lazımlı deyil.

Telegin. Bu dəqiqliq, Vanya. (*Pəncələri üstə gedir*)

Marina. Beçə xoruz: qo-qo-qo! (*İpi yiğisdirib gedir*)

Voynitski. Əl çək məndən!

Astrov. Böyük məmnuniyyətlə, mən çoxdan çıxıb getməliydim, ancaq təkrar edirəm, məndən götürdüyüñ şeyi geri qaytarma-yinca burdan getməyəcəyəm.

Voynitski. Mən səndən heç nə almamışam.

Astrov. Ciddi deyirəm, ləngitmə məni. Mən gərək çoxdan gedəydim.

Voynitski. Mən səndən heç nə götürməmişəm. (*İkisi də oturur*)

Astrov. Demək belə? Eybi yoxdur, bir az gözləyəcəyəm, amma sonra bağışla məni, gərək zor işlədim. Əl-qolunu bağlayıb üst-başını yoxlayaqq. Lap ciddi deyirəm.

Voynitski. Nə isteyirsən elə. (*Pauza*) Belə də axmaqlıq oları, mən etdim: iki dəfə gullə atasan, heç biri də dəyməsin! Mən bunu heç vaxt özümə bağışlamayacağam!

Astrov. İndi ki, gullə atmağa həvəsinvardı, öz alnına tuşlayıb guruldaydın.

Voynitski (*çiyinlərini çəkərək*). Qəribədir. Mən adam öldürməyə qəsd etmişəm, amma məni nə həbs edirlər, nə də məhkəməyə verirlər. Demək, məni dəli hesab edirlər. (*Açı gülüş*) Mən dəliyəm, amma professor, alim sehirbaz maskası altında öz istedadlıqlarını, kütlüklerini, hədsiz rəhmsizliklərini gizlədənlər dəli deyillər. Qocalara əre gedib, sonra hamırun gözünün qabağında onları aldadanlar dəli deyillər. Mən gördüm sən onu qucaqlamışdır!

Astrov. Yaxşı eləmişdim qucaqlamışdım, al, bu da sənin payın. (*Zurna*)

Voynitski (*qapıya baxaraq*). Yox, dəli bu torpaqdır ki, hələ də sizi üstündə saxlayır!

Astrov. Əcəb axmaq sözdür.

Voynitski. Nə olar, mən dəliyəm, divanəyəm, özümdə deyi-ləm; mənim axmaq söz danışmağa haqqım var.

Astrov. Bize kələk gəlmə. Sən dəli-zad deyilsən, ancaq dəmdəməkisən. Bambilisan. Əvvəller mən də hər əcaib tipi xəstə, qeyri normal bir adam hesab edirdim, indi isə bu fikirdəyəm ki, insanın normal vəziyyəti əcaib olmaqdır. Sən tamamile normal adamsan.

Voynitski (*üzünü əlləri ilə örtür*). Utanıram! Bilsəydin necə xəcalet çəkirəm! Bu amansız xəcalet hissi heç bir ağrı ilə müqayisə oluna bilməz. (*Qüssə ilə*) Dözə bilmirəm! (*Stolun üstünə əyilir*) Mən nə edim? İndi mən nə edim?

Astrov. Heç nə.

Voynitski. Mənə bir şey ver! Ah, İlahi!.. Mənim 47 yaşım var, əgər 60 yaşmadək yaşasam, demək, hələ on üç ilim qalır. Çoxdur! Bu on üç il mən nə cür yaşayacağam! Nə edəcəyəm, qalan ömrü nəyə sərf edib başa vuracağam? Ah, başa düşürsənm?.. (*Astrovun əlini əsəbiliklə sıxır*) Başa düşürsənmi, əgər ömrün qalan illərini başqa cür, yeni tərzdə yaşamaq mümkün olsaydı! Aydın və sakit bir səhər oyanıb görərdin ki, yenidən yaşamağa başlayıbsan, bütün keçmiş yaddan çıxıb, bir dumdan kimi dağılıb gedib. (*Ağlayır*) Yeni həyat başlaya-san... Öyrət məni, necə başlayım... nədən başlayım...

Astrov (*darıxmış halda*). Eh, bəsdir, canım! Yeni həyat-zad nədir! Bizim vəziyyətimiz – sənin və mənim vəziyyətim ümidsizdir.

Voynitski. Hə?

Astrov. Mən buna əminəm.

Voynitski. Mənə bir şey ver... (*Ürəyini göstərir*) Buram yanır.

Astrov (*aciqli bağırır*). Bəsdir! (*Yumşalaraq*) Bizzən yüz il, iki yüz il sonra yaşayan, həm də belə axmaq və belə zövqsüz ömür sürdüyümüz üçün bize nifret edəcək adamlar, bəlkə də, xoşbəxt olmanın yolunu tapacaqlar, amma biz... Bizim səninlə bircə ümidi-miz var. Bircə ümidimiz var ki, qəbirde yatan vaxt bize röyalar gör-sənəcək, bəlkə də xoş xəyallar gəlib bizi ziyarət edəcək. (*Köksünü ötürərək*) Bəli, qardaş. Bütün qəzada ikicə nəfər ləyaqətli, ziyalı adam var idi; biri sən idin, biri mən. Ancaq vur-tut on ilin ərzində bu meşşən həyatı, bu mənəhus həyat bizi də bataqlıq kimi sorub uddu, o öz boğucu, üfunətli nəfəsi ilə qanımızı zəhərlədi və biz də

başqaları kimi bayağı, kobud olduq. (*Hərarətla*) Bura bax, sən mənim başımı tovlama, götürdüyünü qaytar.

Voynitski. Mən səndən heç nə götürməmişəm.

Astrov. Sən mənim yol aptekimdən bir banka morfi götürmü-
sən. (*Pauza*) Qulaq as, əgər sən mütləq özünü öldürmək istyirsənsə,
get meşəye, orda gülləni six başına. Morfini qaytar mənə, yoxsa
cürbəcür söz-söhbət başlanar, elə bilerlər onu sənə mən vermişəm...
mənim üçün elə bu kifayətdir ki, meyitini yarmalı olacağam... Elə
bilirsən bu çox maraqlı işdir...

Sonya daxil olur.

Voynitski. Əl çək məndən.

Astrov (*Sonyaya*). Sofiya Aleksandrovna, sizin dayınız mənim
aptekimdən bir banka morfi götürüb, geri vermir. Deyin ona ki, bu...
heç də ağılı hərəkət deyil. Mənim heç vaxtim da yoxdur. Geciki-
rəm, mən gərək gedəm.

Sonya. Vanya dayı, sən morfini götürmüsən?

Pauza.

Astrov. Götürüb. Mən bunu yeqin bilirəm.

Sonya. Ver, bizi niyə qorxuzursan? (*Mehribancasına*) Ver,
Vanya dayı! Mən, bəlkə səndən heç də az bədbəxt deyiləm, ancaq
görürsən ki, ümidsizliyə qapılmırıam. Mən dözmürəm və həyatım
sona çatıb qurtaran qədər dözəcəyəm... sən də döz! (*Pauza*) Ver!
(*Onun əllərini öpür*) Mənim əziz, yaxşı dayım, sevimli dayım, ver!
(*Ağlayır*) Sən mərhəmətlisən, bizə yazığın gələcək, verəcəksən.
Səbr elə, dayı! Döz!

Voynitski (*stoldan bankanı çıxarıb Astrova verir*). Al, götür!
(*Sonyaya*) Ancaq tez işə başlamaq, tez nə isə bir iş görmək lazımdır, yoxsa davam gətirə bilmirəm... Döze bilmirəm...

Sonya. Elədir, elədir, işləmək lazımdır. Bizimkiləri yola salan
kimi oturub işlərik... (*Əsəbi halda stolun üstündəki kağızları seçib
ayırır*) İşlərimiz tökülüb qalıb...

Astrov (*bankanı aptekə qoyur, qayışı çəkib bağlayır*). İndi
yola düşmək olar.

Yelena Andreyevna (*daxil olur*). İvan Petroviç, siz burda-sınız? Biz bu saat yola düşürük. Aleksandrın yanına gedin, atamla sən gərək barışasınız. Bu vacibdir.

Sonya ilə Voynitski gedirlər.

Yelena Andreyevna. Mən gedirəm. (*Astrova əl verir*) Salamat qalın.

Astrov. Elə bu saat gedirsiniz?

Yelena Andreyevna. Atlar qoşulmuşdur.

Astrov. Əlvida!

Yelena Andreyevna. Bu gün siz mənə söz verdiniz ki, buradan çıxıb gedəcəksiniz.

Astrov. Yadimdadır. Bu saat gedirəm. (*Pauza*) Qorxdunuz? (*Onun əlindən tutur*) Məgər belə qorxuludur?

Yelena Andreyevna. Bəli.

Astrov. Bəlkə qalaydınız! Hə? Sabah meşədə...

Yelena Andreyevna. Yox... Artıq həll olunmuşdur. Elə ona görə də sizə belə cəsarətlə baxıram ki, getməyimiz artıq qətidir... Sizdən yalnız bir xahişim var: mənim haqqımda yaxşı fikirdə olun. Mən istərdim ki, siz mənə hörmət edəsiniz.

Astrov. Eh! (*Hövsələsizliklə*) Qalın, rica edirəm. Boynunuza alın ki, sizin bu dünyada görüləsi heç bir işiniz yoxdur, diqqətinizi məşğul etmək üçün heç bir şeyiniz yoxdur, gec-tez bir hissə qapılacaqsınız, bu, labüddür. Yaxşısı budur, bunu Xarkovda deyil, yaxud Kursk kimi bir yerde deyil, elə burda – təbiətin ağuşunda edəsiniz... Heç olmasa, bu, şairanə olar, hətta gözəl olar... Burda meşəbəyi yerləri var, Turgenevin zövqünə uyğun yarımxaraba malikanələr var...

Yelena Andreyevna. Siz necə gülməlisiniz... Mən sizdən yanıqlıyam, ancaq yenə də sizi məmmuniyyətlə xatırlayacağam. Siz maraqlı və orjinal bir adamsınız. Biz bir daha görüşməyəcəyik, ona görə gizlətmək nəyə lazımdır? Mən hətta bir qədər sizə vurulmuşdum. Gəlin bir-birimizin əlini sıxıb, bir dost kimi ayrılaq. Halal eleyin!

Astrov (*onun əlini sıxır*). Elədir, gedin... (*Fikrili*) Elə bil siz yaxşı, səmimi adamsınız, ancaq bütün varlığınızda elə bil nə isə

qəribə bir şey də var. Siz öz ərinizlə bərabər bura gələndən sonra burda işləyib əlləşən, nə isə bir şey yaradan adamların hamısı öz işlərini buraxıb, bütün yayı sizin ərinizin padaqrası ilə və sizinlə məşğul olmağa məcbur oldular. Hər ikiniz – o da, siz də ətalətinizi bize də yoluxdurdunuz. Mən sizə uyub bir ay heç nə eləmədim, bu müddətdə adamlar xəstələnirdilər, mənim məşələrimdə, cavan məşələrdə mujiklər öz mal-qarasını otarırdilar... Beləliklə, siz və əriniz, hara qədəm qoyursunuz, orda bir dağıntı əmələ getirirsiniz. Mən zarafat eləyirəm, əlbəttə, lakin yenə də... qəribədir, mən bu əqidədəyəm ki, əgər siz burda qalsayıñız, çox böyük sarsıntılar baş verəcəkdi. Mən də məhv olacaqdım, siz də... salamat qurtara bilməyəcəkdiriz. Yaxşı, gedin. Finita la commedia.¹

Yelena Andreyevna (*onun stolundan bir karandaş götürüb tez gizlədir*). Bu karandaşı mən özümə yadigar götürürəm.

Astrov. Necə qəribədir... Tanış idik, birdən-birə nədənsə heç vaxt görüşməyəcəyik. Dünyada hər şey belədir... Nə qədər ki, burda heç kəs yoxdur, Vanya dayı əlində gül dəstəsi içəri girməyib, icazə verin... öpüm sizi... vidalaşmağımız münasibətile... Olar? (*Yelenanın yanağından öpür*) Çox yaxşı, çox gözəl.

Yelena Andreyevna. Sizə ürəkdən xoşbəxtlik arzu edirəm. (*Ətrafına baxınraq*) Qoy ne olur, olsun, heç olmasa həyatında bir dəfə (*hərarətlə onu qucaqlayır və hər ikisi dərhal kənara çekilir*) getmək lazımdır.

Astrov. Tez olun, çıxın gedin. Atları qoşublarsa yola düşün.

Yelena Andreyevna. Deyəsan, bura gələn var.

Hər ikisi qulaq verir.

Astrov. Finita.²

Serebryakov (*Voynitskiyə*). Keçənə güzəşt deyərlər, nə olubsa, haimşini yaddan çıxaraq. Bu bir neçə saat ərzində baş verən hadisələrdən sonra mənim ürəyim o qədər ağrıdı ki, başımdan o qədər fikirlər gəlib keçdi ki, indi gələcək nəsillər üçün, necə yaşamaq lazımlı olduğu barədə böyük və iibrətamız bir traktat yaza bilərdim. Mən məmənnuniyyətlə sənin üzrxahlığını qəbul edirəm və

¹ Komediya bitdi, yəni məşələ qurtardı (*ital.*)

² Bitdi, son (*ital.*)

özüm də səndən üzr istəyirəm. Salamat qal. (*Voynitski ilə üç dəfə öpüşür*)

Voynitski. Sən əvəllər nə qədər alırdınsa, yenə vaxtlı-vaxtında o qədər alacaqsan. Hər şey köhnə qaydasında qalacaq.

Yelena Andreyevna Sonyanı qucaqlayır.

Serebryakov (*Mariya Vasilyevnanın əlini öpür*). Maman...

Mariya Vasilyevna (*onu öpərək*). Aleksandr, yenə şəklinizi çəkdirib mənə göndərin. Özünüz bilirsiniz ki, siz mənim üçün nə qədər əzizsiniz.

Telegin. Sağlıqla gedin zati-aliləri! Bizi yaddan çıxarmayınl!

Serebryakov (*qızını öpərək*). Salamat qal... Hamınız sağlıqla qalın! (*Astrova əl verir*) Bərabər keçirdiyimiz xoş saatlar üçün sizə teşəkkür edirəm... Mən sizin təfəkkür tərzinizə, sizin aludəliyinizi, istək və arzularınıza hörmət bəsləyirəm. Lakin icazə verin, qoca öz vida sözlərinə yalnız bircə qeyd əlavə etsin: iş görmək lazımdır, ağalar! İş görmək lazımdır! (*Hamiya baş əyir*) Xoşbəxt olun! (*Gedir*)

Mariya Vasilyevna ilə Sonya onun dahinka yönəlirlər.

Voynitski (*Yelena Andreyevnanın əlini bərk-bərk öpür*). Əlvida... Bağışlayın... Bir də heç vaxt görüşməyəcəyik.

Yelena Andreyevna (*riqqətə gələrək*). Salamat qalın, əzizim. (*Onun başından öpüb, gedir*)

Astrov (*Teleginə*). Vaflyə, get de, qoy bir yolluq elə mənim üçün də atları qoşsunlar.

Telegin. Baş üstə, dostum. (*Gedir*)

Yalnız Astrov və Voynitski qalırlar.

Astrov (*stolun üstündən rəngləri yiğisdirib çamadana qoyur*). Nə üçün onları yola salmağa getmirsən?

Voynitski. Qoy getsinlər, mən... mənim taqətim yoxdur. Halim dəyişib. Tez bir şəylə məşğul olmaq lazımdır... İşləmək, işləmək! (Stolun üstündəki kağızları araşdırır.)

Pauza. Zəng səsləri eşidilir.

Astrov. Getdilər. Professor, yəqin çox sevinir. İndi onu heç bir şeyle şirnikdirib bura gətirmək olmaz.

Marina (*daxil olur*). Getdilər. (*Kresloda oturub corab hörür*)

Sonya (*daxil olur*). Getdilər. (*Gözlərini silir*) Allah salamat aparsın. (*Dayısına*) Yaxşı, Vanya dayı, gəl indi bir işlə məşğul olaq.

Voynitski. İşləmək, işləmək...

Sonya. Çoxdan, lap çoxdan biz bir yerde bu stolun dalında oturmamışaq. (*Stolun üstündəki lampanı yandırır*) Deyəsən, mürekkeb yoxdur... (*Mürəkkəb qabını götürüb şkafa tərəf gedir və mürəkkəb tökürl*) Amma onlar gedəndən ürəyim sıxlıır.

Mariya Vasiliyevna (*ağır addımlarla içəri girir*). Getdilər! (*Oturub kitab oxumağa başlayır*)

Sonya (*stolun arxasında oturub kantor dəftərini varaqlayır*). Əvvəlcə, Vanya dayı, hesabları yazın. Səliqəmiz yaman pozulub. Bu gün yenə adam göndərib hesab istəyirdilər. Yaz. Sən hesabın birini yaz, mən də o birisini...

Voynitski (*yazır*). "Hesab... cənab..."

Hər ikisi səssiz yazır.

Marina (*əsnayır*). Yuxum gəlmir...

Astrov. Sakitlikdir. Qələmlərin xışltısı, circıramanın ciriltisi eşidilir. İsti və rahat bir guşə... Adam burdan getmək istəmir. (*Zinqirov səsi eşidilir*) Budur, atları qoşdular... Bircə, əziz dostlarım, sizinlə xudahafızlaşmək, stolumla vidalaşmaq qalır, sonra, haydi. (*Kartoqramları qovluğa yerləşdirir*)

Marina. Niyə belə əl-ayağa düşdün. Qalaydın.

Astrov. Olmaz.

Voynitski (*yazır*). "Köhne borcdan iki manat yetmiş beş qəpik qalmışdır..."

Xidmətçi içəri girir.

Xidmətçi. Mixail Lvoviç, atlar hazırlıdır.

Astrov. Eşitdim. (*Apteki, çamadani və qovluğu ona verir*) Al, götür bünüları. Amma ehtiyatlı ol, qovluğu əzmə!

Xidmətçi. Baş üstə. (*Gedir*)

Astrov. Yaxşı... (*Vidalaşır*)

Sonya. Bir də nə vaxt görüşəcəyik?

Astrov. Yəqin yaydan qabaq görüşə bilməyəcəyik. Qışda ağlum kəsmir... Əlbəttə, bir hadisə baş versə xəbər edərsiniz, gələrəm. (*Sonyanın əlini sıxır*) Duz-çörək üçün, mehribanlıq göstərdiyiniz üçün... Bir sözlə, hər şey üçün sağ olun. (*Dayəyə yaxınlaşıb onun başından öpür*) Sağ ol, nənə.

Marina. Elə belə, çaysız-zadsız gedəcəksən?

Astrov. İstəmirəm, dayəcan.

Marina. Bəlkə araq içəsen?

Astrov (*tərəddüdlə*). Pis olmaz... (*Marina gedir. Pauzadan sonra*) Yandan qoşulan atım nədənsə axsayır. Hələ dünən, Petruşka onu sulamağa aparanda gözümə dəymışdı.

Voynitski. Təzədən nallatmaq lazımdır.

Astrov. Rojdestvenskide gərək dəmirçinin yanına gedək. Yubatmaq olmaz. (*Afrikanın xəritəsinə yanaşıb ona baxır*) Yəqin indi Afrikada bərk istidir, lap dehşətdir!

Voynitski. Bəli, yəqin.

Marina (*əlində məcmayı gəlir, məcmayıdə bir qədəh araq və bir parça çörək var*). Al, ye, iç! (*Astrov arağı içir*) Nuşcan, atam. (*Təzim edir*) Bir tike çörək yeyəydin üstündən.

Astrov. Yox, elə belə də ötüşərəm... Di sağıqla qalın! (*Mari-naya*) Məni yola salma, dayəcan. İstəməz.

O gedir. Sonya əlində şam, onu yola salmağa çıxır.

Marina öz kreslosunda oturur.

Voynitski (*yazır*). “Fevralın 2-də günəbaxan yağı 20 girvənkə... fevralın 16-da günəbaxan yağı 20 girvənkə... Qarabaşaq yar-ması...”

Pauza. Zinqirov səsləri eşidilir.

Marina. Getdi.

Pauza.

Sonya (*qayıdib şamı stolun üstünə qoyur*). Getdi.

Voynitski (*hesab çötkəsində hesablayıb yazır*). Cəmisi on beş... iyirmi beş.

Sonya oturub yazır.

Marina (əsnəyir). Eh, günaha batmış canımız...

Telegin ayağının ucunda gəlib qapının yanında oturur və yavaşca gitaranı sazlayıb dinqildadır.

Voyntsiki (ali ilə Sonyanın saçlarını oxşayaraq). Mənim balam, ürəyimdən elə bil daş asılıb! Ah! Bilsəydin necə ağırdır, bağım çatlayır! Sonya. Çarə nədir, yaşamaq lazımdır! (Pauza) Biz, Vanya dayı, hələ yaşayacağıq. Uzun-uzun günləri, uzun-uzun gecələri başa vuracağıq; taleyin bütün sınaqlarına səbrlə dözəcək, davam gətirəcəyik. İndi də, qocalanda da, dincilik, rahatlıq bilmədən başqları üçün işləyəcəyik, vaxtimiz gəlib çatanda itaətlə, boyun əyərek ölücək və orada, o dünyada deyəcəyik ki, biz iztirab çəkmişik, göz yaşı tökmüşük, günümüz acı keçib, onda Allahın bizə rəhmi gelecek, onda biz səninlə, dayican, mənim əziz dayım, işıqlı, gözəl, qəşəng bir həyat görecek, sevinəcək və indiki müsibətlərimizi riqqətlə, təbəssümə yola salıb dincələcəyik... Mən inamram, dayı can, hərarətlə, ürəkdən inanıram... (Dayısının qarşısında diz çöküb başını onun əlləri üstə qoyur, yorğun bir səslə) Biz dincələcəyik! (Telegin yavaşdan gitara çalır) Biz dincələcəyik! Biz məleklerin səsini eşidəcək, bütün göy üzünün almazları bəzəndiyini, dünyadaki bütün fənaliqların, bütün iztirablarımızın kainatı qaplayan bir mərhəmətə, şəfqətə qərq olduğunu görecek və həyatımız nəvazişli, zərif və şirin olacaq. Mən inanıram, inanıram... (Yaylıqla onun göz yaşlarını silir) Yaziq, yaziq Vanya dayı, sən ağlayırsan. (Göz yaşları arasından) Sən ömründə heç bir sevinc görməmişən, ancaq səbr elə, Vanya dayı, səbr elə... Biz dincələcəyik... (Onu qucaqlayır) Biz dincələcəyik! (Gözətçi taqqıltı salır. Telegin yavaşdan gitaranı dinqildadır. Mariya Vasilyevna kitabçanın haşiyəsində nə isə yazır: Marina corab toxuyur) Biz dincələcəyik.

Pərdə yavaş-yavaş enir

1897

ÜÇ BACI

Dörd pərdəli dram

İŞTİRAK EDİRLƏR:

Pozorov Andrey Sergeyeviç

Natalya Ivanovnan – onun adaxlısı, sonra arvadı

Olqa }

Maşa } – onun bacıları

Irina

Kuligin Fyodor İliç – gimnaziya müəllimi, Maşanın əri

Verşinin Aleksandr Iqnatyeviç – podpolkovnik, batareya komandiri

Tuzenbax Nikolay Lvoviç – baron, paruçik

Salyonı Vasili Vasilyeviç – şabs-kapitan

Çebutikin İvan Romanoviç – hərbi həkim

Fedotik Aleksey Petroviç – podporuçik

Rode Vladimir Karloviç – podporuçik

Ferapont – zemstvo idarəsinin qapıcısı, qoca

Anfisa – dayə, 80 yaşında qarı

Hadisə əyalət şəhərində vəqə olur.

BİRİNCİ PƏRDƏ

Pozorov gilin evi. Sütunlu qonaq otağı. Sütunların dañında böyük bir zal görünür. Günortadır, həyatdə günəş işıqları parıldayırlar. Zalda yemək stolunu hazırlayırlar. Qız gimnaziyası müəllimlərinə məxsus mavi rəngli paltar geymiş Olqa gah dayanaraq, gah gəzişərək arası kəsilmədən şagirdlərin dəftərlərini yoxlayır; qara paltarlı Maşa şlyapasını dizi üstə qoymuş və kitab oxuyur, ağ paltarlı Irina düşüncəyə dalaraq, ayaq üstə dayanmışdır.

Olqa. Atamız düz bir il bundan əvvəl, həmin bu gün, mayın 5-də sənin ad günlündə vəfat etdi, Irina. Cox soyuq gün idi, qar yağırıldı. Mənə elə gəlirdi ki, bu müsibətə dözə bilməyəcəyəm. Sən

özündən gedərək, bir cənazə kimi yixılmışdır. O gündən bir il keçmişdir, indi biz onun ölümünü ağrısız-əzabsız xatırlayıraq, sən indi ağ paltar geymisən, üzün gülür. (*Saat 12 zəngini çalır*) Onda da saat beləcə öz zəngini çalırdı. (*Pauza*) Yadımdadır, atamın tabutunu aparanda musiqi çalırdılar, qəbristanda gülə atdlar. O, general idi, briqadaya komandanlıq edərdi, buna baxmayaraq, dəfninə az adam gəlmışdi. Ancaq onda yağış yağırdı, çox şiddetli yağış və qar yağırdı.

İrina. Niyə, niyə bunları xatırlayırsan!..

Sütunların dañında, zaldakı stolun yanında baron Tuzenbax, Çebutikin və Salyonı görünür.

Olqa. Bu gün hava istidir, pəncərələri açıq qoymaq olar. Lakin nədənsə ağaçqayın ağacları hələ də çılpaqdır. On bir il bundan əvvəl atamızı briqada komandiri təyin etdikləri zaman o, bizi də götürüb Moskvadan çıxdı. Yaxşı yadımdadır... Mayın əvvəlləri, elə beləcə bir gün idi. Moskvanın havası qızmış, hər tərəf çiçəklərlə, günəşin işığı ilə bəzənmişdi. O gündən on bir il keçdiyinə baxmayaraq, dünən olmuş kimi mən hər şeyi xatırlayıram. Aman Allah! Bu gün səhər oyanıb çoxlu işiq gördüm, baharı gördüm, ürəyimdə bir sevinc titrədi, həsrətlə vətənə qayıtmak istədim!..

Çebutikin. Ay qayıtdın ha!

Tuzenbax. Əlbəttə, boş sözdür.

Maşa oxuduğunun üzərində düşünərək, fişuriq çalır.

Olqa. Çalma, Maşa. Necə də çala bilirsən! (*Pauza*) Hər gün gimnaziyada olduğumdan və sonra da axşamadək dərs dediyimdən daima başım ağrıyr. Beynimdə də elə fikirlər dolaşır ki, elə bil qocalmışam. Həqiqətən də belədir, gimnaziyada işlədiyim bu dörd ildə hər gün gəncliyimin də, qüvvələrimin də damcı-damcı bədənimdən sözülüb çıxdığını hiss edirəm. Artan və güclənən yalnız bir arzudur...

İrina. Moskvaya getmək. Evimizi satmaq, burdakı bütün işləri qurtarıb Moskvaya getmək...

Olqa. Elədir! Tez Moskvaya getmək.

Çebutikin və Tuzenbax gülürlər.

İrina. Yəqin ki, qardaşımız professor olacaq. Əlbettə, o burda yaşamayacaqdır. Bizi ləngidən təkcə yazıq Maşadır.

Olqa. Maşa hər il Moskvaya gələr, bütün yayı Moskvada qalar...

Maşa yavaşca fiştriq çalır.

İrina. Allah kərimdir, hər şey düzələr. (*Pəncərədən baxır*) Bu gün gözəl havadır. Bilmirəm niyə bu gün ürəyim belə sevinclə doludur! Səhər ad günüm olduğunu xatırladım, birdən-birə bir şadlıq duyдум, hələ anamın sağ olduğu uşaqlıq günlərim yadına düşdü, ah, necə gözəl fikirlər məni həyəcana gətirdi, necə fikirlər!

Olqa. Bu gün sən çiçək kimi açılmışsan, çox gözəl görünürsən. Maşa də gözəldir. Bu qədər kökəlməsəydi Andrey də yaxşı görünərdi. Kökəlmək ona yaraşmır. Mən isə arıqlamış və qocalmışam, görünür, gimnaziyada qızlara tez-tez açıqlandığım üçün bu güne qalmışam. Bax, bu gün mən boşam, evdə oturmuşam, ona görə başım ağrımır, özümü dünənkindən cavan hiss edirəm. Mənim 28 yaşım var, ancaq hələ... yox... Hər şey yaxşıdır, görünür, Allahın iradəsi belə imiş, lakin mənə elə gelir ki, mən ərə gedib bütün günü evdə otursayıdım daha yaxşı olardı. (*Pauza*) Mən öz ərimi sevər, ona sadiq olardım.

Tuzenbax (*Salyoniya*). Elə boş-boş şeyler danışırsınız ki, adamın zəhləsi gedir. (*Qonaq otağına keçirkən*) Hə, az qalmışdı yadımdan çıxın. Bu gün bizim yeni batareya komandiri Verşinin sizi ziyarət edəcəkdir. (*Pianonun dalında oturur*)

Olqa. Nə olar ki!.. Çox şadam.

İrina. O qocadır mı?..

Tuzenbax. Yox, yaxşıdır. Çox olsa qırx-qırx beş yaşı var. (*Yavaşça çalır*) Deyəsən, pis adam deyil, axmaq olmadığı şübhəsizdir. Ancaq çox uzunçudur.

İrina. Maraqlı adamdır mı?

Tuzenbax. Bəli, pis deyil, lakin arvadı, qayınanası və iki qızı var, həm də bu ikinci arvadıdır. O qonaq gedir və hər evdə deyir ki, arvadı və iki qızı var. Burda da deyəcək. Arvadı da yarıdəli, yarı-ağlı bir şeydir, uzun qız saçları var, dəbdəbəli sözlər danışır və filosofluq edir, tez-tez intihar səhnələri düzəldir, yəqin bununla

ərini qorxutmaq istəyir. Mən belə arvaddan çoxdan əl çəkərdim, lakin o, davam gətirir, yalnız tez-tez ondan şikayət edir.

Salyonı (*Çebutikinlə zaldan qonaq otağına keçərkən*). Mən bir əlimlə yalnız pud yarımı qaldırıram, amma iki əlimlə beş və hətta altı pudu da qaldıra bilirəm, burdan belə bir nəticəyə gəlirəm ki, iki adam bir adamdan iki dəfə deyil, üç dəfə və bəlkə daha artıq güclüdür...

Çebutikin (*yeriyə-yeriyə qəzet oxuyur*). Başın tükü tökülməmək üçün... iki misqal naftalini yarım butulka spirtə qatıb... hər gün işlətməli... (*Dəftərcəsinə yazır*) Bunları dəftərimizə yazaq! (*Salyoniya*) Bəli, mən sizə deyirem ki, butulkanın ağızını tixacla bərkidir və şüşə borunu ordan keçirirsən... sonra ən adi zəydən bir çımdık salırsan...

Irina. İvan Romanıç, əziz İvan Romanıç!

Çebutikin. Nədir, mənim qızım, mənim sevincim?

Irina. Deyin görək, niyə mən bu gün belə xoşbəxtəm? Sanki məni yelkənlər uçurur... başımın üstündə də böyük ağ quşlarla dolu geniş mavi səma var. Deyin, deyin görək, bunun səbəbi nədir?

Çebutikin (*onun əllərini öpərək, həzin səslə*). Mənim ağ quşcuğazım...

Irina. Bu gün səhər yuxudan ayılaraq, qalxıb əl-üzümü yuduğum zaman birdən-birə mənə elə gəldi ki, bu dünyada hər şey mənim üçün aydır və necə yaşamaq lazımlı olduğunu bilirəm. Əziz İvan Romanıç, mən hər şeyi bilirəm. Kim olursa olsun hər bir adam bu dünyada zəhmət çəkməli, alın teri tökerək işləməlidir. İnsan həyatının məna və məqsədi yalnız budur. İnsanın səadət və sevinci də bundadır... Səhər ala-qaranlıqdan qalxaraq küçədə daş yonan bir fəhlə, yaxud bir çoban, ya da uşaqlara dərs deyən bir müəllim və ya dəmiryolunda maşinist olmaq nə qədər gözəldir... Aman Allah!.. Saat 12-də durub yatağında qəhvə içən, sonra iki saat geyinib bəzənən gənc bir qadın olmaqdansa, işleyən, xeyir verən bir adam demirəm, hətta bir öküz, sadə bir at olmaq daha yaxşıdır... Elə bir xanım olmaq nə qədər dəhşətlidir. İsti yay gündündə teşnə bir adam su istəyən kimi, mən də işləmək, işləmək istəyirəm. Mən səhər tezdən qalxmasam, işləməsəm, zəhmət çəkməsəm, mənimlə dostluq etməyin, İvan Romanıç.

Çebutıkin (*mehribancasına*). Etmərəm, etmərəm...

Olqa. Atamız bizi səhər saat 7-də oyanmağa öyrətmişdi... İndi də İrina 7-də oyanır, ancaq saat 9-dək yerində uzanaraq nə isə düşünür, düşünür. Siması da elə ciddi olur ki! (*Gülür*)

İrina. Sən məni balaca bir qız uşağı kimi görməyə alışmışan, indi üzümü ciddi gördükdə heyret edirsən. Mənim 20 yaşım var!

Tuzenbax. Əmək həsreti, əmək qüssəsi, Aman Allah, bu hiss mənə nə qədər tanışdır! Mən bütün həyatımda bir dəfə də işləməmişəm. Mən soyuq və ißsiz-gücsüz Peterburqda, əmək və qayğı nə olduğunu bilməyen bir ailədə doğulmuşam. İndi də yadımdadır, mən korpusdan evimizə gələndə lakey çəkmələrimi çıxararkən, şıltاقlıq edərdim, anam isə mənə fərəhle, iftixarla baxardı, özgələrinin başqa cür baxmasına heyret edərdi. Məni əməkdən qoruyardılar. Lakin qorumaq mümkün olmadı! İndi əzəmətli firtinalar, qüdrətli və sağlam qasırğalar zamanı gəlib çatmışdır... Bu firtina və qasırğa bizə doğru addımlayır. Budur, o lap yaxındadır, tezliklə bizim cəmiyyətimizdəki tənbəlliyi, laqeydliyi, əməyə qarşı nifrəti, avaralıqdan doğan çürük qüssənisovurub aparacaqdır. O zaman mən işləyəcəyəm. 25-30 ildən sonra isə hamı işləyəcəkdir. Hamı!

Çebutıkin. Mən işləməyəcəm.

Tuzenbax. Mən sizi hesaba qatmiram.

Salyonı. İnşallah, 25 ilə qədər siz bu dünyadan təşrif apararsınız, iki-üç ilə iflic sizi öldürər, ya da mən hirslənib beyninizi barıtlı dolduraram, mənim məleyim. (*Cibindən atır şüşəsinı çıxarıb döşünə, əllərinə sürtür*)

Çebutıkin (*gülür*). Mən doğrudan da, heç bir zaman heç bir iş görməmişəm. Universiteti qurtardığım gündən əlimi ağıdan qaraya vurmamışam, hətta bir kitab belə oxumamışam. Oxuduğum ancaq qəzetlər olub... (*Cibindən başqa bir qəzet çıxarıır*) Budur... qəzetlərdən dünyada Dobrolyubov adlı bir adam olduğunu eşitmİŞəm. O, kimdir, nə yazmışdır, Allah bilir... (*Aşağı mərtəbədən döşəməni döyürlər, zalda eşidilir*) Budur... məni aşağı çağırırlar, kim isə mənim yanımı gəlməşdir. Bu saat qayıdaram... gözləyin... (*Saqqalını qaşıya-qaşıya tələsik gedir*)

İrina. Bu heç də xoşuma gəlmir!..

Olqa. Bəli, bu lap dəhşətdir. O həmişə səfəh işlər görür.

Maşa. Körfəzin yanında yaşıl bir palid, bir qızıl zəncir də sarınıb ona... Bir qızıl zəncir də sarınıb ona... (*Ayağa qalxaraq yavaşdan oxuyur*)

Olqa. Sən bu gün qüssəli görünürsən, Maşa... (*Maşa oxuya-oxuya şlyapasını geyir*) Hara gedirsən?

Maşa. Evimizə.

İrina. Qəribədir...

Tuzenbax. Ad günündən çıxıb getmək...

Maşa. Eybi yoxdur... axşam gələrəm. Hələlik, mənim əzizim... (*İrinanı öpür*) Bir daha sənə sağlıq və səadət arzu edirəm. Keçmişdə, atamız sağ olanda ad günü bizə 30-40 zabit gələrdi, səsküydən qulaq tutulardı, bu gün isə ancaq iki cüt bir tək adam gəlmışdır, burda səhra sükunəti hakimdir... Mən gedirəm... Bu gün kefim yoxdur. Sən də mənə qulaq asma. (*Gözlərindən yaş tökültötüklə gülür*) Sonra danışarıq, hələlik salamat qal, mənim əzizim, gedim bir az dolanım...

İrina (*narazı*). Lakin sən...

Olqa (*gözləri yaşarmış*). Mən səni anlayıram, Maşa.

Salyonı. Kişi filosofluq edəndə buna deyilir filosofistika, yaxud sadəcə sofistika. Bir ya iki qadın filosofluq edəndə buna demək olar: barmağından dart, məni özümə gətir...

Maşa. Dəhşətli adam, siz bununla nə demək istəyirsiniz?

Salyonı. Heç nə. Aman deməmiş dayı, üstünü aldı aylı. (*Pauza*)

Maşa (*Olqaya açıqli*). Ağlama!

Anfisa və Ferapont, əllərində tort, gəlirlər.

Anfisa. Bura gəl, baba. İçəri gəl, ayaqların təmizdir. (*İrinaya*) Zemstva idarəsindən Protopopov, Mixail İvanoviç göndərib... Piroqdur.

İrina. Sağ ol. Ona da təşəkkürümüzü bildir. (*Tortu alır*)

Ferapont. Nə dedin?..

İrina (*ucadan*). Təşəkkürümüzü bildir.

Olqa (*dayaya*). Ona piroq ver. Ferapont Spiridonıç. Gedək... (*Ferapontla gedir*)

Maşa. Bu Protopopov Mixail Potapçıdır, İvaniçdır nədir, ondan heç xoşum gəlmir. Onu dəvət etmək lazımdır.

İrina. Mən dəvət etməmişəm.
Maşa. Çox gözəl eləmisən.

Çebutikin gelir, dalınca da əlinde gümüş samovar olan əsgər içəri girir,
heyrot və narazılıq bildirən səslər.

Olıq (üzünü əli ilə örtür). Samovar! Bu dəhşətdir! (Zala, stolun yanına gedir)

İrina. Əzizim İvan Romanıç, siz nə edirsiniz!

Tuzenbax (gülür). Mən sizə dedim axı!

Maşa. İvan Romanıç, eyib deyilmə?

Çebutikin. Mənim əzizlərim, mənim gözəllərim, mənim sizdən başqa heç kəsim yoxdur. Tezliklə mənim 60 yaşım tamam olacaq, mən kimsəsiz bir qocayam, bir heçəm... məndə yaxşı bir şey qalmışsa, o da ürəyimdə sizə olan məhəbbətdir... Siz olmasaydınız mən çoxdan ölüb getmişdim... (İrinaya) Mənim əzizim, mənim qəşəng balam, siz doğulan gündən mən sizi tanıyıram... Sizi bu qollarım üstündə böyütmüşəm... mən sizin rəhmətlik ananızı sevirdim.

İrina. Axı niyə belə qiymətli hədiyyələr alırsınız?

Çebutikin (göz yaşını tökə-tökə acıqlı). Qiymətli hədiyyə. Eh, sizə qulaq asan kimdir. (Dəşikə) Samovarı ora qoy... (Açıqli təkrar edir) Qiymətli hədiyyə...

Dəşik samovarı zala aparır.

Anfisa (qonaq otağından keçərkən). Bura baxın, tanımadığım bir polkovnik paltosunu çıxardıb bura gəlir, ay uşaqlar. Arinuşka, sən nəzakətli ol, hörmət elə, əzizim... (Gedərək) Naharın da vaxtı çoxdan çatmışdır... Aman Allah...

Tuzenbax. Yəqin Verşinindir.

Verşinin daxil olur.

Tuzenbax. Podpolkovnik Verşinin!

Verşinin (Maşaya və İrinaya). Özümü təqdim etmək şərəfinə nail olduğum üçün xoşbəxtəm: Verşinin. Çox-çox şadam ki, nəhayət, sizə gələ bildim. Gör siz necə böyümüşsünüz... beh-beh!..

İrina. Rica edirik əyləşin. Biz çox şadiq.

Vərşinin (nəşəli). Mən nə qədər şadam, nə qədər şadam!.. Axı siz üç bacısınız. Yadımdadır, üç qız idiniz... Simanızı unutmuşam, lakin polkovnik Prozorovun üç kiçik qızçığazı olduğunu gözlerimlə görmüşəm və yaxşıca yadımdadır. Vaxt necə gəlib keçir! Eh, vaxt necə gəlib keçir!..

Tuzenbax. Aleksandr İqnatyeviç Moskvadan gəlmışdır.

İrina. Moskvadan? Siz Moskvadan gəlmissiniz?

Vərşinin. Bəli, ordan gəlmisəm. Sizin mərhum atanız orda batareya komandiri, mən isə həmin briqadada zabit idim (*Maşaya*) Bax, sizin simanızı, deyəsən, azca xatırlayıram.

Maşa. Amma mən sizi xatırlamıram.

İrina. Olya! Olya! (*Üzüñü zala tərəf tutub çağırır*) Olya, tez gəl!

Olqa zaldan qonaq otağına gəlir.

İrina. Podpolkovnik Vərşinindir, Moskvadan gəlmışdır...

Vərşinin. Siz, demək, böyük qız Olqa Sergeyevnasınız... Siz Mariyasınız... Siz isə kiçik qız İrinasınız...

Olqa. Moskvadan gəlibsiniz?

Vərşinin. Bəli. Moskvada oxumuş və Moskvada da xidmətə başlamışam, orda xeyli işlədikdən sonra, nəhayət, gördüyüünüz kimi, bura batareya komandiri təyin olundum. Mən sizi xatırlaya bilmirəm. Ancaq o yadımdadır ki, siz üç bacı idiniz. Atanız indi də xəyalımdadır. Gözlərimi yuman kimi surəti qarşında canlanır. Moskvada mən sizin evinizi gəlib-gedərdim.

Olqa. Mən elə bilirdim bizə gələnlərin hamısı yadımdadır, amma görünür...

Vərşinin. Mənim adım Aleksandr İqnatyeviçdir...

İrina. Aleksandr İqnatyeviç, siz Moskvadan gəlibsiniz... gözlənilməz bir hadisədir!

Olqa. Axı biz ora köçmək istəyirik.

İrina. Payızda orda olmaq fikrindəyik. Doğma şəhərimizdir, biz orda Staraya... Basmannaya küçəsində doğulmuşuq...

İkisi də sevincdən gülür.

Maşa. Gözləmədən yerlimizə rast gəldik. (*Bir az qızğın*) Aha, indi yadına düşdü!.. Yadındamı, Olqa, bizdə “Vurğun Mayor”

haqqında danışardılar. O zaman siz paruçık idiniz və kimə isə vurulmuşdunuz, hamı sizə sataşaraq “Mayor” deyirdi.

Verşinin (gülür). Bəli, bəli... Mənə “Vurğun Mayor” deyir-dilər... belədir ki var...

Maşa. O zaman sizin ancaq bığlarınız var idi... Gör necə qocalıbsınız!.. (*Ağlamsınaraq*) Gör necə qocalıbsınız!

Verşinin. Bəli, məni “Vurğun Mayor” çağırıldıqları zaman mən hələ gənc idim, sevirdim. İndi isə bambaşqayam.

Olqa. Sizin başınızda hələ bir dənə də ağ tük yoxdur. Siz yaşa dolmuş, lakin qocalmamışsınız.

Verşinin. Artıq qırx üç yaşıım var. Siz çoxdan Moskvadan çıxmışsınız?..

İrina. On bir ildir. Maşa, niyə ağlayırsan? Ay sarsaq... (*Gözleri yaşarmış*) Bax, mən də ağlayıram...

Maşa. Mən ağlamıram. Siz hansı küçədə yaşayırdınız?

Verşinin. Staraya Basmannaya küçəsində.

Olqa. Biz də orda yaşayırdıq.

Verşinin. Bir vaxt mən Nemes küçəsində olardım. Oradan qırmızı kazarmalara gedərdim. Yolumun üstündə köhnə bir körpü var idi, onun altından həmişə su şırıltısı eşidilərdi... Tək adamin ürəyi qüssə ilə dolu olur. (*Pauza*) Buranın çayı nə qədər geniş, nə qədər zəngindir! Gözəl çaydır!

Olqa. Elədir, ancaq soyuqdur. Bura soyuqdur, miğmiğa da var...

Verşinin. Nə deyirsiniz? Burda sağlam, gözəl slavyan iqlimi hakimdir. Meşələr, çaylar... burda da qayın ağacları bitir. Qəşəng, yaraşıqlı qayın ağacları, mən onları bütün ağaclardan çox sevirəm. Burda yaşamaq yaxşıdır. Ancaq qəribədir ki, dəmiryol vağzalı burdan 20 verst aralıdır... heç kəs də bunun niyə belə olduğunu bilmir.

Salyoni. Mən bunun niyə belə olduğunu bilirəm. (*Həmi ona baxır*) Çünkü vağzal yaxında olsa idi, uzaqda olmazdı. Madam ki, uzaqdadır, demək, yaxında deyil.

Ağır bir sükut əmələ gelir.

Tuzenbax. Vasili Vasiliç zarafatçı adamdır.

Olqa. İndi mən də sizi xatırlayıram. Yadıma düşürsünüz.

Verşinin. Mən sizin ananızı tanıydım...

Çebutikin. Yaxşı arvad idi, Allah ona cənnət qismət eləsin.

Irina. Ananınızı Moskvada basdırıblar.

Olqa. Novo-Deviçyedə...

Maşa. Təsəvvür edin ki, mən onun simasını unutmağa başlayıram. Bizi də belə yaddan çıxarıcaqlar.

Vershinin. Bəli, unudacaqlar. Əlimizdən nə gələr, taleyimiz belədir. İndi bizə vacib, əhəmiyyətli və çox qiymətli görünən şeylər, zaman keçdikcə unudulacaq, yaxud əhəmiyyətsiz görünəcəkdir. (*Pauza*) Maraqlı burasıdır ki, biz gələcəkdə nəyin yüksək və əhəmiyyətli, nəyin miskin və gülünc sayılacağına qətiyyən deyə bilmərik. Məgər bir zaman, bir axmağın yazdığı sayıqlamalar həqiqət sayıldığı halda Kopernikin və ya Kolumbun kəşfi lüzumsuz, gülünc görünməyirdimi? Ola bilər ki, bu qədər təbii saydığımız bizim yaşayış, zaman keçdikcə, qəribə, yararsız, idraksız, bir qədər natəmiz və bəlkə də günahlı görünəcəkdir...

Tuzenbax. Kim bilir? Bəlkə də bizim həyatımızı yüksək adlandıracaq və onu ehtiramla yad edəcəklər... İndi işgənce vermirlər, dar ağacları, basqınlar, hücumlar yoxdur, lakin bununla belə həyatda nə qədər əzablar vardır!..

Salyonı (*incə səslə*). Cib, cib, cib... Baronu ac saxla, susuz saxla, amma qoy filosofluq eləsin.

Tuzenbax. Vasili Vasiliç, rica edirəm məndən əl çəkəsiniz... (*Yerini dəyişir*) Axırda zəhləmi tökdünüz.

Salyonı (*incə səslə*). Cib, cib, cib...

Tuzenbax (*Verşininə*). İndi bu qədər çox olan və nəzərimizə çarpan əzablar hər halda cəmiyyətimizin müəyyən mənəvi yüksəlişə çatdığını göstərir.

Vershinin. Bəli, bəli, elədir.

Çebutikin. Baron, siz indicə dediniz ki, bizim həyatımızı yüksək adlandıracaqlar, lakin insanlar necə olsa alçaqdırlar... (*Ayağa durur*) Baxın görün mən necə alçağam... Mənə təsəlli vermək üçün belə demək lazımdır ki, həyatım yüksəkdir, mənalıdır.

Səhnə arxasından skripka səsi eşidilir.

Maşa. Çalan bizim qardaşımız Andreydir.

Irina. O, alimdir. Yəqin ki, professor olacaqdır. Atamız hərbi xidmətçi idi, oğlu isə elm yolunu seçmişdir.

Maşa. Atamızın arzusuna görə...

Olqa. Biz bu gün ona sataşmışıq. Deyəsən, o, bir az aşiq olmuşdur.

İrina. Özü də buralı bir qız... Yəqin ki, bu gün o bize gələcəkdir.

Maşa. Ah, bilesiniz o necə geyinir! Gözəl geyinmədiyi, moda ilə hesablaşmadığı bir yana qalsın, miskincəsinə geyinir. Sarı rəngli, gülünc haşiyəli, çox qəribə, əlvən bir tuman və qıpçırmızı koftacıq. Yanaqları da par-par parıldayırlar!.. Andrey ona vurulmayıb... mən bunu təsəvvür etmirəm, onun necə olsa zövqü var. O, bizi ələ salır, oynayır. Mən dünən eşitdim ki, qız buranın upravasının sədri Protopopova ərə gedir. Çox da yaxşı eləyir... (*Yan qapiya*) Andrey, bura gəl! Birçə dəqiqliyə, əzizim!

Andrey gəlir.

Olqa. Bu mənim qardaşım Andrey Sergeyeviçdir.

Verşinin. Verşinin.

Andrey. Prozorov. (*Üzünün tərini silir*) Sizi bura batareya komandırı göndəriblər?..

Olqa. Təsəvvür edirsənmi? Aleksandr İqnatiç Moskvadan gəlibdir.

Andrey. Eləmi? Təbrik edirəm. İndi mənim bacılarım sizə rahatlıq verməyəcəklər.

Verşinin. Hələ ki, mən sizin bacılarını yormuşam.

İrina. Görün Andrey bu gün mənə nə yaxşı portret çərçivəsi bağışlamışdır! (*Göstərir*) Özü qayırılmışdır.

Verşinin (*çərçivəyə baxır və bilmir nə desin*). Bəli... sey...

İrina. O, pianonun üstündəkini də özü qayırıbdır.

Andrey əlini yelləyərək kənara çekilir.

Olqa. O həm alimdir, həm skripka çalır, həm də taxtadan yaxşı şeylər yonub düzəldir. Bir sözlə, hər işdə mahirdir. Andrey, getmə! Adətidir, həmişə çıxb gedir. Bura gəl!

Maşa və Irina onun əlindən tutaraq, güle-güle geri çekilirlər.

Maşa. Gəl, gəl!

Andrey. Siz Allah, el çəkin.

Maşa. Nə qəribəsən! Aleksandr İqnatyeviçi bir vaxt “Vurğun Mayor” çağırırdılar, o heç açıqlanmırıdı.

Vershinin. Qətiyyən!

Maşa. Mən də sənin adını “Vurğun Çalğıçı” qoymaq istəyirəm!

Irina. Yaxud “Vurğun professor!..”

Olqa. O, vurulub! Andryuşa vurulub!..

Irina (*əl çalır*). Bravo, bravo, bravo! Bis!.. Andryuşka vurulub!

Çebutikin (*arxadan Andreyə yanaşaraq, iki əli ilə onun belindən tutur*). Eşq üçün yaratmışdır bizi ancaq təbiət! (*Gülür, onun əlində həmişə qəzet vardır*)

Andrey. Bəsdir, bəsdir... (*Üzünü silir*) Bütün gecəni yatmadı, indi, necə deyərlər, bir az özümdə deyiləm. Saat 4-dək kitab oxudum, sonra yatağa girdim, ancaq bir şey çıxmadı. Başında min cür fikir dolanırdı, bir də gördüm dan yeri sökülr, günəş inadla yataq otağına soxulur. Yay günlərində, nə qədər ki, burdayam, ingiliscədən bir kitab tərcümə etmək istəyirəm.

Vershinin. İngiliscə oxuya bilirsınız?..

Andrey. Bəli. Rəhmətlik atamız öz təriyəsi ilə bizi az incitməmişdir. Gülünc və mənasız da olsa etiraf etməliyəm ki, onun ölümündən bir neçə il keçməmiş mən zülm və əsarətdən xilas olmuş bir adam kimi kökəldim və yoğunlaşdım. Atamızın sayəsində mən və bacılarım fransız, alman və ingilis dillərini bilirik. Irina hələ italyanca da bilir. Ancaq bilsəniz bunlar hamısı nəyin bahasına başa gəlmişdir!

Maşa. Bu şəhərdə üç dil bilmək lüzumsuz bəzək kimi bir şemdir. Hətta bəzək deyil, altıncı barmaq kimi artıqdır. Biz lazımlı olmayan çox şey bilirik.

Vershinin. Xeyr a!.. (*Gülür*) Lazımlı olmayan çox şeyi bilirsəniz! Mənə elə gəlir ki, dünyada ağıllı və elmlı adamlara ehtiyacı olmayan pis və cansızıcı bir şəhər yoxdur və ola da bilməz. Tutaq ki, yüz min əhalisi olan, əlbəttə, geridə qalmış və kobud əhalisi olan bir şəhərdə sizin kimisi ancaq üçcə nəfərdir. Aydınndır ki, sizi əhatə edən avam, qara camaata qalib gələ bilməyəcəksiniz. Siz yaşlıqca yavaş-yavaş yüz minlik izdiham içerisinde geri çekilecək, əriyib itəcəksiniz. Həyat sizin səsinizi boğacaqdır. Lakin siz

itib getməyəcəksiniz, bir təsir, bir iz buraxıb gedəcəksiniz. Sizdən sonra bəlkə altı nəfər sizin kimisi geləcək, sonra onların sayı on ikiyə qalxacaq, sizin kimilər cəmiyyətdə əksəriyyəti təşkil edənə-dək bu inkişafın arası kəsilməyəcəkdir. İki yüz, üç yüz il sonra yer üzündə xəyalagəlməz qəribə bir həyat, gözəl bir yaşayış yaranacaqdır. İnsana ancaq elə həyat lazımdır. Dünyada elə bir həyat yoxdursa insan onun zəruriliyini duymalı, onu həsrətlə, intizarla gözləmeli, onun haqqında xəyala dalmalı, onu yaratmağa hazır olmalıdır. Bunun üçün hər kəs öz atası, babası biləndən çox bilməlidir, atası və babası görəndən çox görməlidir. (*Gülür*) Siz isə lazım olmayan çox şeyi bildiyinizdən şikayət edirsiniz.

M a ş a (*slyapasını çıxarır*). Mən getmirəm, burda nahar edəcəyəm.

İrina (*ah çəkərək*). Bunların hamısını yazmaq lazımdır.

Andrey yoxdur, o, gözə görünmədən çıxıb getmişdir.

Tuzenbax. Siz deyirsiniz ki, bir çox illər sonra yer üzündə xəyalagəlməz bir həyat, gözəl bir yaşayış yaranacaqdır. Bu, həqiqətdir. Lakin uzaqdan da olsa, o həyatın yaranmasında iştirak etmək üçün çalışmaq, işləmək lazımdır...

Verşinin (*ayağa qalxır*). Elədir. Gör sizdə nə qəder çiçək var! (*Göz gəzdirir*) Eviniz də gözəldir. Qıbtə edirəm! Mən bütün həyatımı ancaq ikicə stulu, bir divanı olan və həmişə sobası tüstü eləyən otaqlarda keçirmişəm. Mənim həyatımda həmişə bu cür çiçəklər əskik olmuşdur... (*Əllərini ovuşdurur*) Eh!.. Nə isə!..

Tuzenbax. Bəli, işləmək lazımdır. Yəqin siz fikirləşirsiniz: alman hissə qapılıb. Lakin and içirəm ki, mən rusam, hətta almanca danışa da bilmirəm. Atam pravoslavdır.

Pauza.

Verşinin (*səhnədə gəzişir*). Çox zaman mən düşünürəm ki, ah, nə olaydı, bu həyatı yenidən, həm də şüurlu surətdə başlamaq mümkün olaydı! Kaş bizim iki ömrümüz olaydı, birisi yaşayıb qurtardığımız və səhvler, nöqsanlarla dolu olan qaralama həyat, o birisi sonra başlanan təmiz və pak həyat! Məncə, onda hər kəs bir elədiyini bir də etməməyə çalışır. Hər halda özü üçün başqa bir həyat

şəraiti yaradardı, özü üçün çiçəklərlə bəzənmiş və içərisindən nur yağan belə bir ev düzəldərdi... Mənim qadınım və iki qızım var. Qadınım xəstədir və sairə. Hərgah mən yenidən yaşamağa başla-saydım evlənməzdəm... Əsla, əsla evlənməzdəm!

Frat geymiş Kulığın gelir.

Kulığın (*İrinaya yaxınlaşır*). Əziz bacım, icazə ver ulduzu-nun doğduğu bu gündə səni təbrik edim. Ürəkdən arzu edirəm ki, sağ-salamat olasan. Sən yaşda bir qızə nə arzu etmək olarsa, hamı-sının sənə nəsib olmasını arzu edirəm. Bir hədiyyə olaraq, bu kitabı məndən qəbul et. (*Kitabı verir*) Gimnaziyamızın əlli illik tarixidir, özüm yazmışam. İssizlikdən meydana gəlmış qiymətsiz bir kitab olsa da bunu oxu. Salam, ağalar! (*Verşininə*) Kulığın, buranın gim-naziya müəllimi. Nadvorni sovetnik. (*İrinaya*) Bu kitabçada sən əlli il ərzində bizim gimnaziyanı qurtarmış bütün şəxslərin siyahısını taparsan. Feçi, quod potui, faciant meliora potentes.¹ (*Maşanı öpür*)

İrina. Axı sən pasxa bayramında da mənə belə bir kitab bağış-lamışan.

Kulığın (*gülür*). Ola bilməz! Elə isə geri qaytar, ya da yaxşısı budur polkovnikə ver. Alın, polkovnik, darixanda oxuyarsınız.

Verşinin. Təşəkkür edirəm. (*Getməyə hazırlaşır*) Sizinlə tanış olduğuma çox şadam...

Olqa. Siz gedirsiniz? Olmaz, olmaz!..

İrina. Rica edirik qalın, bizimlə nahar edin.

Olqa. Xahiş edirəm!

Verşinin (*təzim edir*). Mən, deyəsən, ad gününə gəlib çıxmışam. Bağışlayın, xəbərsiz olduğumdan siz təbrik edə bilmədim... (*Olqa ilə zala keçir*)

Kulığın. Ağalar, bu gün bazardır, istirahət günüdür. Gəlin, doğrudan da istirahət edək, qoy hər kəs öz yanında və vəziyyətinə görə şadlansın. Yay zamanı xalçaları yiğib qış üçün gizlətmək lazımdır... Onlara İran tozu yaxud naftalin səpin... Romahilar çox sağlam olardılar; cünki onlar həm çalışmağı, həm də istirahət etməyi bacarırdılar, onlar həmişə deyərdilər: Mens sana in corpore sano. Onların həyatı müəyyən şəkildə davam edərdi. Bizim direk-

¹ Mən bacardığımı etmişəm, kim məndən yaxşı edə bilərsə buyursun (*lat.*).

tor deyir: hər bir həyatda əsas məsələ onun şəklidir. Şəklini itirən hər bir şey məhv olur, bizim adı həyatımız da belədir. (*Maşanın belindən tutub gülə-gülə*) Maşa məni sevir. Mənim qadınım məni sevir. Bu pəncərə örtüklərini də xalçaların yanına qoymaq lazımdır... Bu gün mənim kefim kök, halim yaxşıdır. Maşa, bu gün saat 4-də biz direktorgildə olacaq, pedaqqolar ailələri ilə gəzməyə gedəcəkler.

M a ş a . Mən getməyəcəyəm.

K u l i g i n (mayus). Niyə, mənim əzizim?

M a ş a . Bu barədə sonra... (*Açıqlı*) Yaxşı, gedərəm, ancaq xahiş edirəm əl çəkəsən. (*Kənara çəkilir*)

K u l i g i n . Axşam da direktorun evinə gedərik. Xəstəliyinə baxmayaraq o, hər şeydən əvvəl ictimai bir adam olmağa çalışır. O, parlaq təbiətli, gözəl bir şəxsiyyətdir. Çox gözəl adamdır. Dünən şuranın iclasından sonra mən deyir: "Yorulmuşam, Fyodor İliç! Yorulmuşam!" (*Əvvəl divar saatına, sonra öz saatına baxır*) Sizin saat 7 dəqiqə irəli gedir. Bəli, deyir: "Yorulmuşam!"

Səhnə arxasından skripka səsi gəlir.

O l q a . Ağalar, xahiş edirəm, nahara buyurasınız! Piroq!

K u l i g i n . Ah, mənim əzizim, mənim mehriban Olqam! Mən dünən səhərdən axşam saat 11-dək işləyib bərk yorulmuşam. Bu gün özümü xoşbəxt hiss edirəm. (*Zala, stolun arxasına keçir*) Mənim əzizim...

Ç e b u t i k i n (qəzeti cibinə qoyaraq, saqqalını darayır). Piroq? Qiyamətdir.

M a ş a (ciddi bir səslə Çebutikinə). Bu gün heç bir şey içməməlisiniz. Eşidirsinizmi? İki size zərərdir.

Ç e b u t i k i n . Ehe! İndi mən yaxşıyam. İki ildir ki, sərxoş olmuram. (*Səbirsizliklə*) Eh, mənim əzizim, hamısı birdir, içsən də, içməsən də birdir.

M a ş a . Hər halda içməyə cəsarət etməyin. Eşitdinizmi? (*Açıqlı, lakin əri eşitməsin deyə, yavaşca*) Yenə bütün axşam direktorun evində bağırmız çatlayacaq.

Tuzenbax . Sizin yerinizə mən olsaydım getməzdəm, vəssalam.

Çebutikin. Getməyin, mənim əzizim.
Maşa. Getməyin demək asandır... Bu lənətə gəlmış dözülməz
həyat... (*Zala keçir*)

Çebutikin (*ona doğru gedərək*). Necə-ə!..

Salyonı (*zala keçərkən*). Cib, cib, cib...

Tuzenbax. Bəsdir, Vasili Vasiliç. Yetər!

Salyonı. Cib, cib, cib...

Kulığın (*sevinclə*). Sizin sağlığınıza, polkovnik! Mən pedaqo-qam, bu eve də məhrəməm, Maşanın eriyəm... O, ürəyi yumuşaq qadındır, çox mərhəmətlidir...

Verşinin. Mən bu tünd araqdan içəcəyəm... (*İçir*) Sizin sağlığı-nıza! (*Olqaya*) Sizin evinizdə mən özümü elə yaxşı hiss edirəm ki!..

Qonaq otağında yalnız İrina və Tuzenbax qalır.

İrina. Bu gün Maşanın kefi yoxdur. O, on səkkiz yaşında əre getdi, o vaxt Kulığını ən ağıllı bir adam bilirdi. İndi isə vəziyyət dəyişmişdir. Kulığın ən mərhəmətlidir olsa da, ən ağıllı bir adam deyildir...

Olqa (*səbirsizliklə*). Andrey, gəl görək!..

Andrey (*səhnə arxasından*). Bu saat. (*Gəlib stola yaxınlaşır*)

Tuzenbax. Nə düşünürsünüz?..

İrina. Heç. Sizin bu Salyoni mənim xoşuma gəlmir. Mən ondan qorxuram. O həmişə axmaq-axmaq sözlər danışır.

Tuzenbax. Qəribə adamdır. Mənim ona həm yazığım gəlir, həm də heyif silənirəm... ən çox yazığım gəlir. Məncə o, utancaqdır... Mənimlə ikilikdə o çox ağıllı və mehriban olur. Adam içinde isə kobud və davakardır. Getməyin, gözləyin, hamı otursun, sonra. Qoyun bir az sizinlə olum. Nə düşünürsünüz?.. (*Pauza*) Sizin iyirmi yaşınız var, mən hələ otuz yaşına çatmamışam. Qabaqda uzun bir ömür vardır... onun hər günü qəlbimin sizə qarşı alovlu məhəbbəti ilə dolu olacaqdır.

İrina. Nikolay Lvoviç, mənə məhəbbətdən danışmayıñ...

Tuzenbax (*onu eşitməyərək*). Məndə ehtiraslı bir həyat, mübarizə və əmək həsrəti vardır, bu həsrət qəlbimdə sizə qarşı olan məhəbbətlə birləşmişdir, İrina. Siz isə o qədər gözəlsiniz ki, sizə baxdıqda həyat mənə gözəl görünür! Nə düşünürsünüz, İrina?..

İrina. Siz deyirsiniz ki, həyat gözəldir, lakin bu yalnız belə görünən, bir xəyal, bir təsəvvür olsa, bəs onda?! Biz üç bacı üçün həyat gözəl olmamışdır. O bir alaq otu kimi bizi boğmuşdur... Mən göz yaşlarını saxlaya bilmirəm. Bu, artıq şeydir, lazıim deyil... (*Tələsik üzünüü silib gülümsəyir*) İşləmək lazımdır, işləmək! Biz əmək nə olduğunu bilmirik, elə buna görə həyat bizim gözümüzdə bu qədər qaranlıq, sevinc bizdən bu qədər uzaqdır. Biz əməyə nif-rət edən insanların nəsliyik...

Natalya İvanovna golit. O, qırmızı paltar geymiş ve yaşıl kəmər bağlamışdır.

Natasha. Burda camaat nahara hazırlaşır... mən hələ indi gəlirəm... gecikmişəm. (*Ötəri aynaya baxır, özünü düzəldir*) Deyəsən, pis davranışmamışam... (*İrinanı görür*) Əziz Irina Sergeyevna, sizi təbrik edirəm! (*Bərk və davamlı surətdə öpür*) Sizin qonağınız çoxdur, doğrusu, mən utanıram... Salam, baron!..

Olqa (*qonaq otağına girir*). Aha, bu da Nataliya İvanovna. Salam, mənim əzizim!

Öpüşürlər.

Natasha. Ad gününüzü təbrik edirəm. Sizdə o qədər adam var ki, mən sıxlıram.

Olqa. Danışma görək, hamısı öz adamlarımızdır. (*Heyrətlə və yavaşca*) Ay aman, sən yaşıl kəmər bağlamışan! Belə yaxşı deyil, əzizim!..

Natasha. Məgər yaşıl kəmər xeyir əlaməti deyil?

Olqa. Ona görə demirəm... Bu paltara yaşıl kəmər yaraşmir. Cox qəribə görünür...

Natasha (*ağlar səslə*). Eləmi? Axı bunun rəngi yaşıl deyil, tut-qundur. (*Olqanın dalınca zala keçir*)

Zalda hamı nahar yeməyə oturur, qonaq otağında heç kəs yoxdur.

Kulığın. Irina, arzu edirəm ki, yaxşı bir adaxlı tapasan. Artıq ərə getmək vaxtidir.

Cebutığın. Nataliya İvanovna, Allah sizə də yaxşı bir adaxlıcığız qismət eləsin.

Kuligin. Nataliya İvanovnanın adaxlıçığazı var.

Maşa (*çəngəli boşqaba döyür*). Bir piyale şerab içmek istəyirəm! Eh... həyat, dadlı həyat... Biz nələr görməmişik!..

Kuligin. Sənin davranışına mənfi üç vermək olar...

Verşinin. Likör dadlıdır. Görəsən mayası nədəndir?

Salyonı. Tarakandan.

İrina (*ağlar səslə*). Fu, fu! Ürəyim bulandı!..

Olqa. Şama yağda qızardılmış hind toyuğu və almalı piroq verəcəklər. Allaha şükür ki, bu gün mən bütün axşamı evdəyəm... Ağalar, axşam gəlin.

Verşinin. İcazə verin axşam mən də gəlim!..

İrina. Rica edirik.

Natasa. Bunlar sadədirler.

Cebutikin. Eşq üçün yaratmışdır bizi ancaq təbiət. (*Gülür*)

Andrey (*aciqli*). Bəsdir, ağalar! Bezmədiniz?

Əlində böyük bir gül dəstəsi olan Fedotik və Rode gəlir.

Fedotik. Gecikmişik, bunlar nahar edirdilər.

Rode (*ucadan və pəltəkləyərək*). Nahar edirlər? Bəli, doğrudan da nahar edirlər...

Fedotik. Bir dəqiqə dayan! (*Fotonu çıxarır*) Bir! Azca da səbr ele... (*Başqa foto çıxarır*) İki! İndi hazırlıdır!

Gülü götürüb zala keçirlər, onları səs-küylo qarşılayırlar.

Rode (*ucadan*). Təbrik edirəm! Sizə hər şey, hər şey arzulayıram! Bu gün hava da gözəl və cazibədardır. Bu gün səher günorta-yadək gimnazistlərlə gəzmişəm. Mən gimnaziyada idman dərsi deyirəm...

Fedotik. Hərəkət edə bilərsiniz, İrina Sergeyevna, tərpənə bilərsiz! (*Fotonu çıxarır*) Siz bu gün gözəlsiniz. (*Cibindən firfıra çıxarır*) Baxın, bu da firfiradır... Görün nə gözəl səsi var...

İrina. Necə gözəldir!

Maşa. Körfəzin yanında yaşıl bir palid... Bir qızıl zəncir də sarınıb ona... Bir qızıl zəncir də sarınıb ona... (*Ağlamsınaraq*) Niyə mən bu sözləri deyirəm?.. Səherdən bu cümlə beynimdən çıxmır...

Kuligin. Stolun başında on üç adam oturmuşdur!

Rode (*ucadan*). Ağalar, olmaya siz mövhumi şeylərə inanırsınız?

Gülüş.

Kulığın. Aşıqlər olan yerdə stohun başına həmişə on üç adam
yığışar. İvan Romanıç, bu aşiqin biri siz olmayasınız?..

Gülüş.

Çebutığın. Mən köhnə Məcnunam, amma bilmirəm Nataliya
İvanovna niyə qıpqırmızı qızardı.

Ucadan gülüşürler. Nataliya zaldan qonaq otağına qaçır,
Andrey də onun arxasında qaçır.

Andrey. Yaxşı, fikir verməyin! Dayanın... rica edirəm, dayanın.
Nataşa. Mən utanıram... Özümü itirirəm. Onlar məni ələ
salırlar... Bilirəm ki, ordan qaçmağım yaxşı deyil, ancaq dözə bil-
mirəm... bacarmıram... (*Əlləri ilə üzünü örtür*)

Andrey. Mənim əzizim, rica edirəm, yalvarıram, həyecanlan-
mayıñ. İnanın ki, onlar zarafat edirlər, açıq ürəklə zarafat edirlər.
Mənim əzizim, mənim gözəlim, onlar həmisi yaxşı adamlardır,
ürəkləri təmizdir, məni də, sizi də sevirlər... Bura, pəncərənin
yanına gəlin... Burda bizi görməzlər... (*Ətrafa baxır*)

Nataşa. Mən məclislərə öyrəşməmişəm!..
Andrey. Ah, gözəl gənclik, dadlı gənclik!.. Mənim əzizim, mənim
gözəlim, bu qədər həyəcana düşməyin! İnanın mənə,
inanın... Mən xoşbəxtəm, qəlbim məhəbbət və sevincə doludur!..
Bax, bizi heç kəs görmür, heç kəs görmür! Ah, size nə vaxt, nə üçün
vuruldum – bilmirəm!.. Mənim əzizim, mehribanım, gözəl məle-
yim, gəlin mənim arvadım olmağa razılıq verin! Mən sizi sevirəm,
sevirəm... Heç vaxt heç kəsi belə sevməmişəm... (*Öpüşürlər*)

İki zabit gəlir, onları öpüşən görüb heyrətlə dayanırlar.

Pərdə

İKİNCİ PƏRDƏ

Birinci pərdədəki quruluş

Axşam saat 8-dir. Səhnə arxasında küçədə çalınan qarmonun zəif səsi eşidilir. Səhnə qaranlıqdır. Nataliya İvanova əlində şam, əynində kapot, gəlir.
Gedib Andreyin otağına açılan qapının yanında dayanır.

Nataşa. Andryuşa, sən nə qayırırsan? Oxuyursan? Eybi yoxdur, mən elə belə... (*Başqa bir qapını açıb içəri boylanır və yenə örtür*) Şam-zad yanmır ki...

Andrey (*əlində kitab çıxır*). Nə axtarırsan, Nataşa?

Nataşa. Baxıram görüm şam-zad yanmır ki... İndi pəhriz zamanıdır, qulluqçuların ağılları başlarında deyil, gərək dörd göz olasan ki, bir xata baş verməsin. Dünən gecəyarısı yemək otağın-dan keçirəm, bir də görürəm ki, şam yanır... Nə qədər çalışımsa, kimin yandırdığını öyrənə bilmədim. (*Şamı stola qoyur*) Saat neçədir?

Andrey (*saata baxır*). Doqquza on beş dəqiqə işləyib.

Nataşa. Olqa və İrina hələ də gəlib çıxmayıblar. Yazıqlar, gecə-gündüz çalışırlar. Olqa pedaqoji şurada, İrina teleqrafda əlləşir... (*Ah çəkir*) Bu gün səhər bacın İrinaya demişəm: “Əzizim, özünü üzmə, canına yaxşı bax”. O heç qulaq da asmir. Deyirsən saat doqquza on beş dəqiqə işləyib.

Nataşa. Olqa və İrina hələ də gəlib çıxmayıblar. Yazıqlar, gecə-gündüz çalışırlar. Olqa pedaqoji şurada, İrina teleqrafda əlləşir... (*Ah çəkir*) Bu gün səhər bacın İrinaya demişəm: “Əzizim, özünü üzmə, canına yaxşı bax”. O heç qulaq da asmir. Deyirsən saat doqquza on beş dəqiqə işləyib? Balaca Bobikimiz də kefsizləyib. Elə qorxuram ki. Görəsən niyə onun bədəni bumbuzdur? Dünən qızdırması var idi. Bu gün təpədən-dırnağa kimi bumbuzdur... Elə qorxuram ki!..

Andrey. Eybi yoxdur, Nataşa. Uşaq salamat usaqdır.

Nataşa. Hər halda pəhriz gözləmək yaxşıdır. Mən qorxuram. Deyirdilər bu gün saat onda oyunbazlar bizə geləcəklər. Yaxşı olardı onlar heç gəlməyə idilər, Andryuşa.

Andrey. Doğrusu, mən bir şey bilmirəm. Axı onları dəvət etmişlər.

Nataşa. Bu gün səhər uşaqçığaz gözlərini açıb mənə baxdı, birdən gülümsədi, görünür tanıdı. Dedim: "Bobik, salam! Salam, əzizim!" Başladı gülməyə. Uşaqlar hər şeyi başa düşürlər, yaxşı başa düşürlər. Deməli, Andryuşa, mən tapşırım ki, oyunbazları qəbul etməsinlər, hə?

Andrey (*qətiyyətsiz*). Axı necə olsa bacılarımdır. Buranın sahibi onlardır...

Nataşa. Mən onlara da deyərəm... onlar üzüyoladırlar. (*Getmək istəyir*) Əmr etmişəm ki, şama qatıq hazırlasınlar. Doktor deyir ki, sən ancaq qatıq yeməlisən, yoxsa arıqlamazsan. (*Dayanır*) Bobikin canı bumbuzdur. Bəlkə onun otağı soyuqdur. Havalarda qızanadək onu isti bir otağa köçürmək lazımlı gələcək. İrinanın otağı çox münasibdir. Lap körpə uşaq üçün yaranıb. Həm havası yaxşıdır, həm də səhərdən axşamadək gün düşür. Gərək İrinaya deyəm, hələlik Olqa ilə bir otaqda qala bilər... Onsuz da gündüzlər evdə olmur, ancaq gecələr yatmağa gəlir... (*Pauza*) Andryuşacıq, niyə sən danışmirsan?

Andrey. Elə belə, fikirleşirəm... danışmağa bir sözüm yoxdur.

Nataşa. Hə, hə... Sənə nə isə demək istəyirdim... hə, yadına düşdü. Upravadan Ferapont gəlib, səni soruşur.

Andrey (*əsnəyir*). Çağır gəlsin.

Nataşa gedir. Andrey əyilərək, Nataşanın unutduğu şam işığında kitab oxuyur. Ferapont gəlir. O, köhnə, cindir palto geymişdir, qulaqlarını sarılmış, paltosunun yaxasını qaldırmışdır.

Andrey. Xoş gəlmisən, mənim əzizim. Xeyir ola?

Ferapont. Bu kitabı, bir də bu kağızı getirmişəm. Sədr göndərib... (*Kitabı və məktubu verir*)

Andrey. Sağ ol. Yaxşı. Bəs niyə belə gec gəlmisən? Saat doqquza işləyir...

Ferapont. Nə dedin?..

Andrey (*ucadan*). Deyirəm gec gəlmisən, saat doqquza işləyir...

Ferapont. Elədir ki var. Mən bura gələndə hava hələ işiq idi, içəri buraxmadılar. Dedilər ağa məşğuldur. Nə edək. Məşğuldur, qoy məşğul olsun, gözləyərəm, heç yana tələsmirəm. (*Andreyin bir şey soruşduğunu zənn edərək*) Nə dedin?

Andrey. Heç nə. (*Kitaba baxır*) Sabah cümə günüdür. İdarədə heç kəs olmayacaqdır... buna baxmayaraq mən gələcəyəm... məşğul olaram. Evdə darixıram... (*Pauza*) Əziz baba, həyat necə qəribə dəyişir, bizi necə aldadır! Bu gün mən bekarlılıqdan və darixidığından bu kitabı əlimə aldım. Bu, köhnə universitet mühazirələridir, indi bunlar mənə nə qədər gülünc gelir... İlahi, indi mən zemstva idarəsinin katibiyəm, Protopopovun sədrlik etdiyi bir idarədə mən katibəm!.. Mənim ən böyük ümidi nə ola bilər? Uzaqbaşı zemstvo idarəsinə üzv seçilmək!.. Qəribədir, mən buranın zemstvo idarəsinin üzvüyəm!.. Halbuki hər gecə yuxuda Moskva universitetinin professoru və məşhur bir alim olduğumu görürəm. Bütün Rusiyanın fəxr etdiyi məşhur bir alim!

Ferapont. Bir söz deyə bilmərəm... pis eşidirəm...

Andrey. Sən yaxşı eşitsəydin, bəlkə də mən səninlə heç danışmazdım. Mən bir adamla dərdləşməliyəm, ancaq arvadım məni başa düşmür, bacılarımdan nədənsə qorxuram... Qorxuram onlar mənə gülsünlər, məni utandırsınlar... Mən içən deyiləm, meyxanaları sevmirəm, lakin indi Moskvada Testov və yaxud Böyük Moskva meyxanasında məmnuniyyətlə oturardım...

Ferapont. Bu gün idarədə podratçı deyirdi ki, Moskvada bir neçə tacir çoxlu fəsəli yeyiblər... Deyir tacirlərdən biri 40 fəsəli yeyib ölüb. Yaxşı yadımda deyil 40 dedi, yoxsa 50 dedi.

Andrey. Moskvada, restoranın böyük zalında oturursan, nə sən bir adamı tanıyırsan, nə də bir adam səni, eyni zamanda özünü yad hiss etmirsən... Burda isə sən hamını, hamı səni tanışa da, yadsan, yad... Yad və tənhasan...

Ferapont. Nə dedin? (*Pauza*) Həmin podratçı deyirdi ki, guya Moskvanın tən ortasından kəndir keçiriblər... Bəlkə də yalan deyir...

Andrey. Kəndir nə üçün?..

Ferapont. Bir söz deyə bilmərəm. Podratçı danışındı.

Andrey. Boş sözdür. (*Qəzeti oxuyur*) Sən heç Moskvada olmusan?..

Ferapont (*Pauzadan sonra*). Olmamışam. Allah qismət eləməyib. (*Pauza*) Mən gedim?

Andrey. Gedə bilərsən. Sağ ol. (*Ferapont gedir*) Sağ ol. (*Kitab oxuya-oxuya*) Sabah səhər gəlib bu kağızları apararsan... Get... (*Pauza*) Gedib ki! (*Zəng çalınır*) Bəli, belə-belep işlər... (*Gərnəşir, tələsmədən öz otağına gedir*)

Səhne arxasından uşağı yırğalayaraq oxuyan dayenin səsi cşidilir. Maşa vo
Verşinin gelirlər. Onlar asta-asta söhbət edorkən qulluqçu qadın zalda lampaları
vo şamları yandırır.

Maşa. Bilmirəm. (*Pauza*) Bilmirəm. Əlbəttə, adət böyük şeydir. Məsələn, biz atamızın ölümündən sonra evimizdə denşik olmağına uzun müddət alışa bilmədik. Lakin mənim əqidəm yalnız adətin deyil, eyni zamanda ədalətin də səsidir. Bəlkə də başqa yerlərdə belə deyil, mənim əqidəmcə, bizim şəhərdə ən abırlı, ən nəcib və tərbiyəli adamlar hərbi xidmətçilərdir.

Verşinin. Ürəyim yanır. Çay olsayıd içərdim.

Maşa (*saata baxır*). İndicə gətirərlər. Məni on səkkiz yaşimdə əre verdilər, mən ərimdən qorxurdum; çünki o, müəllim idi, mən isə kursu təzəcə qurtarmışdım. O zaman o, mənim nəzərimdə çox elmlı, ağıllı və qiymətli bir adam idi. Təəssüf ki, indi başqa cürdür.

Verşinin. Bəli... bəli.

Maşa. Mən ərimdən damşıram, ona öyrənmişəm, ancaq ümumiyyətlə, adı vətəndaşlar arasında kobud, nəzaketsiz, tərbiyəsiz adamlar olduqca çoxdur. Kobudluq məni həyecana salır, təhqir edir, mən bir adamın kifayət qədər həssas, müləyim və mərhəmətli olmadığını gördükdə iztirab çəkirəm. Mən ərimin müəllim yoldaşları arasına düşdükdə əzab çəkirəm.

Verşinin. Bə-əli. Ancaq mənə elə gəlir ki, fərqi yoxdur, hərbi qulluqçu üçün də, adı vətəndaş üçün də yaşamaq, xüsusilə bu şəhərdə yaşamaq, eyni dərəcədə mataqsız, cansıxıcıdır. Fərqi yoxdur. Buranın ziyalısını, adı vətəndaşını və ya hərbi qulluqçusunu dinləsən görərsən ki, o, arvadından, evindən, malikanəsindən, hətta atlarından belə xeyli əzab-əziyyət çəkib bezmişdir... Yüksək fikirlər hər bir rusun ali xüsusiyyətidir, lakin deyin görək: nə üçün o, həyatda bu yüksəkliyə qalxa bilmir? Nə üçün?

Maşa. Nə üçün?

Verşinin. Nə üçün öz uşaqlarından, öz arvadından əzab çəkib bezmişdir? Nə üçün arvadı və uşaqları ondan bezmişlər?

Maşa. Bu gün kefiniz bir az xarabdır...

Verşinin. Ola bilər. Mən bu gün nahar etməmişəm, səhərdən bir şey yeməmişəm. Qızım azca xəstələnmişdir... Qızlarım xəstələndikdə isə məni təlaş bürüyür, vicdan əzabı öldürür, fikirleşirəm: onların anası niyə belədir? Ah, siz bu gün onu görsəydiniz! Bir heçdir!

Səhər saat yeddiidən dalaşib-söyüşməyə başladıq, saat doqquzda qapını çırkıb getdim. (*Pauza*) Mən heç vaxt bu barədə danışmiram... Qəribədir... Yalnız sizə şikayətlənirəm... (*Əlini öpür*) Mənə hirsənməyin. Sizdən başqa mənim heç kəsim yoxdur, heç kəsim... (*Pauza*)

Masha. Soba nə yaman viyıldayır. Atamın ölümündən azca əvvəl evimizin bacasında da beləcə bir viyılıt var idi.

Verşinin. Yoxsa siz belə şeylərə inanırsınız?

Masha. Bəli, inanıram.

Verşinin. Qəribədir. (*Əlini öpür*) Siz gözəl, məlahətli qadınsınız. Gözəl, məlahətli!.. Bura qaranlıqdır, lakin mən sizin gözlərinizin parıltısını görürəm.

Masha (*başqa stulda oturur*). Bura işiqdır...

Verşinin. Mən sevirəm, sevirəm, sevirəm... Hər gün yuxuma giren gözlərinizi, hərəkətlərinizi sevirəm... Gözəl, məlahətli qadın!

Masha (*yavaşcadan gülərək*). Sizdən belə sözlər eşitdikdə bir vahiməyə düşsəm də gülməkdən özümü saxlaya bilmirəm. Bir də belə sözlər deməyin, xahiş edirəm... (*Yavaş səslə*) İstəsəniz deyin... Mənim üçün fərqi yoxdur... (*Əlləri ilə üzünü örtür*) Fərqi yoxdur. Buraya gələn var, səhbəti dəyişin...

İrina və Tuzenbax zaldan golırlar.

Tuzenbax. Mənim familiyam üçmərtəbəlidir. Məni baron Tuzenbax-Krone-Altsaner çağırırlar, lakin mən sizin kimi pravoslav bir rusam. Məndə almanın qalan bir əlamət varsa, o da səbirli olmağım və sizi cana gətirən tərsliyimdir. Mən hər axşam sizi ötürməkdən el çəkmirəm.

İrina. Bilsəniz necə yorulmuşam!

Tuzenbax. Hər axşam teleqrafa gəlib sizi evinizdək ötürəcəyəm. On il-iyirmi il hər gece, hər gecə dalınıza gələcəyəm!.. Siz məni qovanadək gələcəyəm. (*Mashanı və Verşinini görür, sevincə*) Sizsiniz? Salam.

İrina. Nəhayət, yenə evimizdəyəm... (*Mashaya*) İndicə bir qadın Saratova, öz qardaşına telegram vurmağa, oğlunun bu gün ölüyünü xəbər verməyə gəlmışdı... Qardaşının adresini heç cür yadına sala bilmirdi. Elə beləcə adressiz-filansız Saratov şəhərinə yazın deyir, yaman ağlayırdı, mən də heç nəyin üstündə ona kobud

cavab verdim. Dedim: vaxtım yoxdur. Çox pis çıxdı. Bu gün oyunbazlar bize gələcəklərmi?

Maşa. Bəli.

Irina (*kresloya oturur*). Dincəlim. Yaman yorulmuşam.

Tuzenbax (*gülümsəyərək*). Siz işdən qayıdanda elə gənc, bədbəxt görünürsünüz ki... (*Pauza*)

Irina. Yoruluram. Deyəsən, teleqraf mənim xoşuma gəlmir, yox, xoşuma gəlmir.

Maşa. Sən ariqlamışan... (*Fit çalır*) Bir az gəncləşmişən, özündə sifətdən oğlana oxşayırsan.

Tuzenbax. Oğlana oxşamağı başını o cür daramağındandır.

Irina. Başqa bir qulluq axtarmalıyam, bu mənim işim deyil. Arzu etdiyim, xəyalı ilə yaşadığım şeylərin heç birisini teleqrafda görmürəm. Orda şəriyyətsiz, xəyalsız bir zəhmətdən başqa heç nə yoxdur... (*Döşəmə döyüür*) Həkimdir... (*Tuzenbaxa*) Əzizim, cavabını siz verin... Mən yorulmuşam.

Tuzenbax döşəməni döyür.

Irina. İndicə gələcək. Bir tədbir görmək lazımdır. Dünən o bizim Andreylə kluba gedib qumar oynamış ve yenə də uduzmuşlar. Deyirlər Andrey iki yüz manat uduzmuşdur.

Maşa (*laqeydcəsinə*). İndi nə edək!

Irina. İki həftə əvvəl uduzmuş, dekabrda da uduzmuşdur. Birçə tezliklə hər şeyi uduza idi, bəlkə bu şəhərdən çıxıb gedəydik. Aman Allah, mən hər gecə Moskvani yuxuda görürləm. Lap dəli olmuşam. (*Gülür*) Biz iyunda ora köçəcəyik, iyun ayına isə hələ fevral, mart, aprel, may... yarıml il qalmışdır!

Maşa. Ancaq elə etmək lazımdır ki, Nataşa Andreyin uduzduğundan xəbər tutmasın.

Irina. Mənçə, onun üçün heç fərqi yoxdur.

Nahardan sonra istirahət edən Çebutikin tozoco yataqdan duraraq zala daxil olur və saqqalını darayıır, sonra stolun arxasında oturaraq, cibindən qəzet çıxarır.

Maşa. Budur gəldi... Ev kirayəsini veribmi?..

Irina (*gülür*). Xeyr. Səkkiz ayda bir qəpik də verməyib. Yəqin yadından çıxıb.

Maşa (gülür). Gör necə də özünü çəkir!

Hamı gülür. Pauza.

İrina. Aleksandr İqnatiç, niyə danışmırıñız?

Verşinin. Bilmirəm. Çay istəyirəm. Bu saat bir stekan çaya həyatımın yarısını verərdim! Səhərdən heç nə yeməmişəm...

Çebutikin. İrina Sergeyevna!..

İrina. Nə deyirsiniz?

Çebutikin. Rica edirəm, bura gəlin. Venez ici.¹ (Irina gedib stolun arxasında oturur) Mən sizsiz dayana bilmirəm.

İrina kartı açıb öz-özünə oynayır.

Verşinin. Madam ki, çay vermirlər, gəlin heç olmazsa filosofluq edək.

Tuzenbax. Gəlin. Ancaq nə barədə?

Verşinin. Nə barədə? Gəlin, məsələn, bizdən iki yüz-üç yüz il sonrakı həyat haqqında düşünək.

Tuzenbax. Nə olar, düşünək. Bizdən sonra insanlar hava şarlıarda uçacaqlar; onların pencəklərinin şəkli belə dəyişəcəkdir. Hətta ola bilər ki, bir altıncı duyğunu da təpib inkişaf etdirəcəklər. Lakin həyat yenə olduğu kimi qalacaq. Həyat çətin, sırlarla və seadətlə dolu olacaqdır. Min ildən sonra da insan: "Yaşamaq çətindir!" deyə ah-vay edəcək. Buna baxmayaraq, o yenə indiki kimi ölümdən qorxacaq, ölmək istəməyəcək.

Verşinin (*bir qədər düşündükdən sonra*). Orasını bilmək çətindir... Mənə elə gəlir ki, yer üzündə hər şey yavaş-yavaş dəyişməlidir və bizim gözümüzün qabağındaca dəyişməkdedir. İki yüz-üç yüz və ya min ildən sonra, iş vaxtin uzaq-yaxınlığında deyil, yeni xoşbəxt həyat başlanacaqdır. Əlbette, biz o xoşbəxt həyatı görməyəcəyik, lakin biz indi o həyat üçün yaşayır, onun üçün çalışır və məşəqqətlər içinde onu yaradırıq. Bizim həyatımızın məqsədi və əslinə baxsan, seadətimiz də yalnız bundadır.

Maşa yavaşça gülür.

¹ Bura gəlin (*frans.*)

Tuzenbax. Niye gülürsünüz?

Maşa. Bilmirəm. Bu gün səhərdən bütün günü beləcə gülürəm.

Vershinin. Mən də siz qurtaran məktəbi qurtarmışam, akademiyada olmamışam; mən çox mütalıə etsəm də, kitab seçməyi bacarmırıam, bəlkə də lazımlı olan kitabları oxumuram, ancaq çox yaşadıqca çox da bilmək istəyirəm. Saçlarım ağarır, demək olar ki, qocalmışam, amma az bilişəm, biliyim yaman azdır! Lakin mənə elə gəlir ki, əsas şeyləri, əsl məsələləri bilirəm, möhkəm bilirəm. Mən sizə sübut etmək istəyirəm ki, səadət yoxdur, olmamalıdır və bizim üçün olmayıacaqdır!.. Biz yalnız çalışmalı və işləməliyik, səadət isə bizim uzaq nəsillərimizin qismətidir. (Pauza) Onu biz görməsək də, bizim balalarımız görməsə də, balalarımızın balaları görəcəklər.

Fedotik və Rode zaldə görünürərlər; onlar oturur və gitara çalaraq zümrüdə edirlər.

Tuzenbax. Sizin sözünüzdən bu çıxır ki, biz səadət haqqında heç xəyalda da gedə bilmərik! Mən xoşbəxtəmsə, onda necə?..

Vershinin. Yox.

Tuzenbax (*əlini əlinə vurub gülür*). Görünür, biz bir-birimizi başa düşmürük. Mən sizi nə cür inandırıa bilərəm?

Maşa yavaşça gülür.

Tuzenbax (*barmağımı göstərir*). Gühün! (Vershinina) İki-üç yüz il deyil, milyon il sonra da həyat olduğu kimi qalacaqdır. Həyat dəyişmir, öz xüsusi qanunları daxilində o, əbədi olaraq, öz şəklini saxlayır. Onun xüsusi qanunları ilə bizim işimiz yoxdur və hər halda siz heç bir zaman o qanunları dərk edə bilməyəcəksiniz. Bütün seyyar quşlar, məsələn, durnalar, əbədi olaraq, dünyanın bir tərəfindən o biri tərəfinə uçur və uçurlar... Onların başında ister böyük və ister xırda fikirlər əmələ gəlsin, fərq etməz, onlar yenə də o tərəf-bu tərəfə uçmaqdan əl çəkməyəcək, nə üçün və haraya uçduqlarını da heç bir zaman bilməyəcəkdir. Onların arasında min cür filosoflar doğsa da, fərqi yoxdur, onlar uçurlar və yenə uçacaqlar. Qoy istədikləri kimi filosofluq etsinlər, təki uçmaqdan əl çəkməsinlər.

Maşa. Hər halda mənəsi, mənəsi nədir?
Tuzenbax. Mənəsi... budur, qar yağır. Bunun mənəsi nədir?..

Pauza.

Maşa. Mənçə, insan bir şeyə etiqad etməli, dindar olmalı və ya bir əqidə axtarmalıdır, yoxsa onun həyatı boş və mənasız olar... Yaşayasan və durnaların nə üçün uçduğunu, uşaqların nə üçün doğulduğunu, göydə ulduzların nə üçün yandığını bilməyəsən... ya gərək nə üçün yaşadığını biləsən, ya da ki, bu dünyada hər şey mənasız, əhəmiyyətsizdir.

Pauza.

Vershinin. Hər halda, təəssuf ki, gənclik gəlib keçdi...
Maşa. Qoqol deyr ki, bu dünyada yaşamaq insanın ürəyini çıxır, ağalar!

Tuzenbax. Mən isə deyirəm: sizinlə mübahisə etmək çətin-dir, ağalar!.. Gedin işinizin dalmca...

Çebutikin (*qəzet oxuya-oxuya*). Balzak Berdiçevdə nigahlanmışdır.

Irina yavaşca zümrümə edir.

Çebutikin. Bunu ləp dəftərimə yazacağam. (*Yazır*) Balzak Berdiçevdə nigahlanmışdır. (*Qəzeti oxuyur*)

Irina (*kartları düzür, düşüncəli*). Balzak Berdiçevdə nigahlanmışdır.

Tuzenbax. Artıq qət olunmuşdur. Bilirsinizmi, Mariya Sereyevna, mən istefaya çıxmışam.

Maşa. Eşitmişəm və bu hərəkətinizdə yaxşı bir şey görmürəm. Adı vətəndaşlardan mənim xoşum gəlmir.

Tuzenbax. Fərqi yoxdur... (*Ayağa durur*) Onsuz da mən gözəl deyiləm, məndən hərbi qulluqçu çıxmaz. Nə olsun, hamısı birdir... İşləyəcəyəm. Bütün ömrümdə heç olmasa birçə gün elə işləmək istəyirəm ki, axşam bərk yorğun halda evə qayıdım, başımı yastiğə qoyan kimi dərhal yuxuya gedim... (*Zala gedərkən*) Yəqin ki, fəhlələr bərk yatırlar.

Fedotik (*İrinaya*) İndice Moskva küçəsində Pijikovdan bu rəngli karandaşları sizin üçün aldım. Bir də bu balaca bıçağı...

İrina. Siz mənimlə bir uşaq kimi rəftar etməyə alışmışınız. Axı mən böyümüşəm... (*Karandaşları və bıçağı götürür, sevinclə*) Ah, nə gözəldir!..

Fedotik. Özüm üçün də bu bıçağı almışam... budur, baxın, bu bir dili, bu ikincisi, bu da üçüncüsü. Bu, qulağın içinde eşələnmək üçündür, bu, qayçıdır, bu, dırnaq təmizləmək üçündür...

Rode (*ucadan*) Doktor, neçə yaşıınız var?..

Cebutikin. Mənim? Otuz iki.

Gülüşmə.

Fedotik. İndi mən size başqa bir kart oyunu göstərecəyəm. (*Kartları düzür*)

Samovarı getirirlər. Anfisa samovarın yanındadır. Azca sonra Nataşa da gəlib stolun dövrəsində hərlənir. Salyonı gəlib salam verərək oturur.

Vershinin. Bu gün yaman küləkdir!

Maşa. Bəli. Qış lap zəhləmizi tökdü. Yayı az qala yadımdan da çıxartmışam.

İrina. Falımız xeyir çıxacaq, görürəm. Moskvaya gedəcəyik.

Fedotik. Yox, xeyir çıxmayacaq. Görürsünüz, səkkizlik ikiliyin üstünə düşdü. (*Gülür*) Demək, siz Moskvada olmayıacaqsınız.

Cebutikin (*qəzeti oxuyur*). Tsitsikar¹. Burda çiçək xəstəliyi yayılmışdır.

Anfisa (*Maşa yaxınlaşır*). Maşa, əzizim, çaya buyurun. (*Vershininə*) Möhtərəm cənab, buyurun... bağışlayın, adınız, atanızın adı yadımdan çıxıb...

Maşa. Mənim çayımı bura ver, nəne. Ora gəlmək istəmirəm.

İrina. Nənə!

Anfisa. Gəldi-im!

Nataşa (*Salyoniyə*). Südəmər uşaqlar hər şeyi çox gözəl başa düşürlər. Dedim: salam, Bobik, salam, əzizim! Gözlərini mənə dikdi. Siz elə bilirsiniz, mən ana olduğum üçün onu bu qədər tərifləyirəm? Yox, yox, inanın! O, qeyri-adi bir uşaqdır.

¹ Tsitsikar - Çində bir şəhər

Salyonı. O mənim uşağım olsa idi, tavada qovurub yeyərdim.
(Əlində stəkan, qonaq otağına keçib bir kündə oturur)

Nataşa (əli ilə üzünü örtür). Kobud, tərbiyəsiz adamdır!..

Masha. Qişı yaydan, yayı qışdan seçməyən adam xoşbextir. Mənə elə gəlir ki, mən Moskvada yaşasaydım, havanın necə olduğunu heç fikir verməzdim...

Verşinin. Mən bu günlərdə bir fransız nazirinin həbsxanada yazdığı gündəliyini oxudum. Nazir Panama hadisələri üstündə məhbəsə salmışdı. O, məhbəsin dəmir qəfəsindən seyr etdiyi azad quşları böyük bir həsrətlə yad edir... Halbuki nazir olduğu zaman onun gözləri bu quşları görməzmiş. İndi, məhbəsdən çıxdıqdan sonra o, əlbəttə, quşları yenə görmür. Siz də Moskvada yaşığınız zaman, eləcə, Moskvani görüb hiss etməyəcəksiniz. Biz xoşbəxt deyilik və ola da bilmərik, biz ancaq xoşbəxt olmağı arzulayırıq.

Tuzenbax (stolun üstündən qutunu götürür). Bəs konfetlər həni?..

Irina. Salyonı yemişdir.

Tuzenbax. Hamısını?

Anfisa (çay verir). Sizə məktub var, əzizim.

Verşinin. Mənə? (Məktubu alır) Qızımdandır. (Oxuyur) Əlbəttə, ondandır... Mariya Sergeyevna, məni bağışlayın, mən yavaşça çıxb gedim. Çay içməyəcəyəm. (Ayağa durur, həyəcanlı) Həmişə gərək bir şey çıxsın...

Masha. Nə olub? Gizlin deyil ki?..

Verşinin (yavaşça). Arvadım yenə zəhər içmişdir. Getmək lazımdır. Mən yavaşça gedərəm. Bunlar hamısı zəhləmi tökmüşdür. (Maşanın əlini öpür) Mənim əzizim, gözəl, mehriban qadın... Yavaşça çıxb gedim... (Gedir)

Anfisa. O, hara çıxb getdi? Mən ona çay gətirmişəm... Ay hay...

Masha (hirslənir). Əl çək! Sənin əlindən dinclik-rahatlıq yoxdur... (Əlində fincan, stola yaxınlaşır) Məni lap cana gətirmisən, qarı!..

Anfisa. Niyə acıqlanırsan? Mənim əzizim!

Andrey (səsi eşidilir). Anfisa!..

Anfisa (yamsılayır). Anfisa!.. Bilmirəm niyə orda oturub?
(Gedir)

Maşa (*zalda, stolun yanında, əsəbi halda*). Mənə də yer verin oturum, belə olmaz ki... (*Kartları qarışdırır*) Gör başları necə karta qarışıb. Çay için!

Irina. Sən, Maşka, hikkəlisən.

Maşa. İndi ki mən hikkəliyəm, mənimlə danışmayın. Məndə işiniz olmasın. Toxunmayın mənə!

Çebutıkın (*gülərək*). Ona toxunmayın, ona dəymeyin...

Maşa. Sizin altmış yaşıınız var, amma uşaq kimi, ağızınıza nə gəldi danışırsınız.

Natasa (*ah çəkir*). Əziz Maşa, niyə belə kobud ifadələr işlədirsin? Mən sənə açıq deməliyəm ki, belə ifadələrin olmasayıdı, bu gözəl zahiri görkəminlə sən mədəni bir cəmiyyətdə hamını valeh edərdin. Je vous prie, pardonnez moi, Marie, mais vous avez des manières un peu grossières.¹

Tuzenbax (*özünü gülməkdən saxlayaraq*). Mənə verin... mənə verin... Orda, deyəsən, konyak var...

Natasa. Il paraît, que mon Bobik ne dort pas déjà,² oyanıbdır. Bu gün o, bir balaca kefsizdir. Bağışlayın, mən onun yanına getməliyəm... (*Gedir*)

Irina. Bəs Aleksandr İqnatiç hara getdi?

Maşa. Evlərinə. Yenə arvadının başına qeyri-adi bir iş gelmişdir.

Tuzenbax (*əlində konyakla dolu qrafın, Salyonının yanına gedir*) Hamınız tək-tək oturub fikrə getmişsiniz. Nə düşündüyüünü də anlamaq olmur. Gəlin barışaq. Gəlin konyak içək. (*İçirlər*) Bu gecə səhərədək pianino çalmalı olacağam, həm də yəqin ki, min cür boş-boş havalar... heç şey də çıxmır.

Salyoni. Niyə barışaq? Mən sizinlə dalaşmamışam.

Tuzenbax. Sizin hərəkətlərinizi görən deyər ki, bizim aramızda nə isə olmuşdur. Etiraf etmək lazımdır ki, qəribə xasiyyətiniz var.

Salyoni (*atəşin oxuyur*). Mən qəribəyəm, lakin kim qəribə deyil ki! Hirslənmə, Aleko!

¹ Xahiş edirəm, məni bağışlayın, Mariya, mənçə, sizin ədalarınız bir qədər kobuddur (*frans.*).

² Deyəsən, mənim Bobikim oyanmışdır (*frans.*).

Tuzenbax. Bilmirəm Alekonun bura nə dəxli var...

Pauza.

Salyonı. Mən təkcə bir nəfərin yanında olanda çox adı və sadə adamam, lakin bir neçə adamın içində düşdükdə darıxır və sıxlıram... özüm də boş-boş sözlər danışmağa başlayıram. Buna baxmayaraq, mən çoxlarından daha namuslu və daha nəcibəm. Bunu sübut edə bilərəm.

Tuzenbax. Mən sizin üstünüzə tez-tez hirslenirəm. Siz adam içində həmişə mənə sataşırsınız. Ancaq bilmirəm nədənsə mənim sizdən xoşum gəlir. Nə olur olsun, bu gün doyunca içəcəyəm. Gəlin içək!

Salyonı. İçək. (*İçirlər*) Baron, mənim sizə qarşı heç bir ədavətim olmayıb. Lakin məndə Lermontov xasiyyəti var. (*Yavaşça*) Hətta mən bir az Lermontova oxşayıram... belə deyirlər... (*Cibindən ətir şüşəsini çıxarıb əlinə ətir tökürl*)

Tuzenbax. İstəfa verəcəyəm. Vəssalam! Beş ildir hey düşüñürəm. Nəhayət, qərara almışam. İsləyəcəyəm.

Salyonı (*atəşin oxuyur*). Hirslənmə, Aleko... Unut, unut o şirin xeyallarını...

Onlar danışlığı zaman elinde kitab olan Andrey yavaş-yavaş
golib şamın yanında oturur.

Tuzenbax. İsləyəcəyəm!..

Çebutikin (*Irina ilə qonaq otağına keçir*). Qonaqlıq da əsl Qafqaz qonaqlığı idи: soğanlı bozbaş və et çıçırtması.

Salyonı. Çeremşa et deyil. Bizim soğan kimi bir şeydir, bitkidir.

Çebutikin. Xeyr, mənim əzizim. Çıçırtma soğan deyil, qoyun ətinin qovurmasıdır.

Salyonı. Mən sizə deyirəm ki, çeremşa soğandır.

Çebutikin. Mən də sizə deyirəm ki, çıçırtma qoyun etidir.

Salyonı. Mən də sizə deyirəm ki, çeremşa soğandır.

Çebutikin. Sizinle heç mübahisə etməyə dəyməz! Siz ömrünüzdə Qafqazı görməmişsiniz və çıçırtma da yeməmişsiniz.

Salyonı. Yeməmişəm, çünki zəhləm gedir. Çeremşanın da sarımsaq kimi çox pis iyi var...

Andrey (*yalvarıcı səslə*). Bəsdir, ağalar! Rica edirəm!
Tuzenbax. Bəs bu oyunbazlar nə vaxt gələcəklər!..
İrina. Saat doqquza vədə vermişdilər. Elə indicə gəlməlidirlər.
Tuzenbax. (*Andreyi qucaqlayır*). Ah, mənim dəhlizim, təzə
dəhlizim...

Andrey (*oynayır və oxuyur*). Təzə dəhlizim, gözəl dəhlizim!
Çebutikin (*oynayır*). Qəfəs pəncərəli qəşəng dəhlizim!

Gülüşmə.

Tuzenbax (*Andreyi öpür*). Gəlin, gəlin doyunca içək.
Andryuşa, gəl ürəkdən içək. Mən də səninlə Moskvaya – universi-
tetə gedəcəyəm, Andryuşa.

Salyonı. Hansına? Moskvada iki universitet var.

Andrey. Moskvada bir universitet var.

Salyonı. Mən sizə deyirəm ikisi var.

Andrey. Qoy lap üçü olsun. Daha yaxşı.

Salyonı. Moskvada iki universitet var! (*Səs-küy*) Moskvada
iki universitet var; köhnəsi və yenisi. Məni dinləmək istəmirsiniz-
sə, mənim sözlərim sizi əsəbiləşdirirsə, heç danışmaram... Mən
başqa bir otağa da keçə bilerəm... (*Qapıların birisindən çıxıb gedir*)

Tuzenbax. Aferin, aferin! (*Gülür*) Ağalar, başlayın, mən
pianino çalacağam! Bu Salyonı lap gülməlidir... (*Əyləşib, pianinoda vals çalır*)

Maşa (*təkcə oynayır*). Baron sərxoşdur, baron sərxoşdur,
baron sərxoşdur!

Nataşa golir.

Nataşa (*Çebutikinə*). İvan Romanıç! (*Çebutikinin qulağına nə
isə deyib yavaşça gedir*)

Çebutikin Tuzenbaxın ciyninə toxunub, ona nə isə piçildiyir.

İrina. Nə olub?..

Çebutikin. Vaxtdır, biz getməliyik. Salamat qalın.

Tuzenbax. Gecəniz xeyrə qalsın. Getmək vaxtidır.

İrina. Bağışlayın... bəs bu oyunbazlar hanı?..

Andrey. Gəlməyəcəklər. Bilirsən, mənim əzizim, Nataşa deyir ki, Bobik bir az kefsizdir, ona görə... nə bilim... qərəz, mənim üçün heç bir fərqi yoxdur.

Irina (çiyinlərini çəkir). Bobik kefsizdir!

Masha. Nə edək... ölməyəcəyik ki! Qovurlar, demək, getmək lazımdır. Bobik kefsiz deyil, o özü kefsizdir... Budur bax! (*Barmağı ilə alını döyür*) Meşşanka!

Andrey sağ qapıdan öz otağına keçir. Çebutığın onun arxasında çıxır.

Zaldakılar vidalaşırlar.

Fedotik. Çox təəssüf! Mən deyirdim axşamı burda keçirərik. Ancaq uşaq kefsizdirse, əlbəttə... Sabah mən onun üçün oyuncaq gətirərəm...

Rode (ucadan) Bu gün mən nahardan sonra qəsdən yatıb yuxumu aldım, elə bilirdim bütün gecəni rəqs edəcəyəm. Axı saat hələ doqquzdur!..

Masha. Gəlin küçəyə çıxaq; orda fikirləşərik, görək nə etmək olar?

“Salamat qalın, sağ olun!” səsləri və Tuzenbaxın şən gülüşləri eşidilir. Hamı gedir. Anfisa və qulluqçu qadın qab-qacağı yiğisidir, işqları keçirirlər.

Dayənin oxuduğu layla eşidilir. Paltosunu və şlyapasını geymiş Andrey Çebutığınla birlikdə yavaşça gəlir.

Çebutığın. Həyat ildirim kimi gəlib-keçdiyindən, mən evlənməyə vaxt tapa bilmədim, bir də sənin əri olan ananı dəlicəsinə sevirdim.

Andrey. Evlənmək lazım deyil. Ona görə lazım deyil ki, cansızıcı şeydir.

Çebutığın. Elə olmağınə elədir... lakin bəs tənhaliq? Nə cür filosofluq edirsən et, tənhaliq da dəhşətli şeydir, əzizim... Mahiyətini düşündükdə isə... əlbəttə, hamısı birdir!..

Andrey. Tez olun, çıxıb gedək.

Çebutığın. Hara tələsirsen? Yetişərik.

Andrey. Qorxuram arvad gəlib mane olsun.

Çebutığın. Aha!

Andrey. Bu gün mən oynamayacağam, elə belə oturub, tamaşa edəcəyəm. Kefim yoxdur... Mən nə edim, İvan Romanıç, tez-tez nəfəsim tutulur, nə çarə qılım?

Çebutıkın. Soruşma, əzizim! Bir şey xatırlaya bilmirəm. Heç bir çarə tapa bilmirəm.

Andrey. Gəl mətbəxdən keçib gedək.

Gedirər. Zəng çalınır, sonra bir də çalınır, səslər eşidilir, gülüşmə.

İrina (gəlir). Kimdir?

Anfisa (piçildayır). Oyunbazlar!

Zəng.

İrina. Nənəcan, de ki, evdə heç kəs yoxdur, bağışlaşınlar.

Anfisa gedir. İrina düşüncəli halda otaqda gəzinir, o həyecanlıdır.

Salyonı gəlir.

Salyonı (heyrətlə). Heç kəs yoxdur... Bəs bunlar haradadır?..

İrina. Evlərinə getdilər.

Salyonı. Qəribədir. Siz təksiniz?

İrina. Təkəm. (Pauza) Əlvida.

Salyonı. Bayaq mən özümü yaxşı aparmadım, lakin siz hamiya bənzəmirsiniz, siz hamidan yüksək və paksınız, həqiqəti görürsünüz... yalnız siz məni başa düşə bilərsiniz. Mən sevirəm, dərin və sonsuz bir məhəbbətlə sevirəm...

İrina. Əlvida! Gedin.

Salyonı. Mən sizsiz yaşaya bilmərəm. (Arxasınca addımlayırlar) Ah, mənim zövqü səfam! (Gözü yaşlı) Ah, mənim səadətim! Gözlərin nə qədər qəşəng, cazibədar və məlahətlidir!.. Belə gözləri mən heç bir qadında görməmişəm...

İrina (soyuq). Bəsdir, Vasili Vasiliç!

Salyonı. Mən sizə olan məhəbbətimi ilk dəfə açıram. Ona görə sanki yerdə deyil, başqa bir planetdəyəm. (Alını ovuşturur) Bilirəm, bunlar sizə mənasız gələcəkdir. Zorla adama xoş gəlmək olmaz... Lakin mənim xoşbəxt rəqibim olmalıdır... Ola bilməz... Bütün müqəddəslərə and içirəm ki, mən rəqibimi öldürəcəyəm... Ah, gözəl qız!

Nataşa, əlində şam, gəlib keçir.

Nataşa (*bir-bir qapıları nəzardan keçirərək, Andreyin otağının qapısının yanından keçir*). Andrey burdadır. Qoy oxusun. Bağışlayın, Vasili Vasiliç, mən sizin burda olduğunuzu bilmirdim, evə baş çəkirəm.

Salyonı. Mənim üçün fərqi yoxdur. Salamat qalın! (*Gedir*)

Nataşa. Sən yorulmusan mənim zavallı, qəşəng qızçıqazım! (*İrinanı öpür*) Bir az tez yataydın.

İrina. Bobik yatıb?..

Nataşa. Yatıb. Ancaq tez-tez diksinir. Bilirsənmi, mənim əzizim, mən çoxdan səninlə danışmaq isteyirəm, ancaq gah sənin vaxtın olmur, gah mənim... Mənə elə gəlir ki, Bobikin indiki otağı çox soyuq və rütubətlidir. Sənin otağın isə uşaq üçün çox gözəldir. Mənim əzizim, hələlik sən Olqanın yanına köç!

İrina (*anlamayaraq*). Hara?

Zinqirovlu üçatlı faytonun evə yaxınlaşması eşidilir.

Nataşa. Hələlik sən Olya ilə bir otaqda qalarsan, sənin otağına Bobiki köçürərik. Bilmirsən o necə yaxşı uşaqdır. Bu gün ona deyirəm: Bobik, sən mənimsen! Mənim! Gözlərini üzümə dikib baxır. (*Zəng vurulur*) Yəqin Olqadır. Gör necə gec gəlir!..

Qulluqçu qadın Nataşa ya yaxınlaşıb qulağına piçildiyir.

Nataşa. Protopopov? Gör nə yaramazdır. Protopopov gəlib məni faytonda gəzdirmək isteyir. (*Gülür*) Bu kişi tayfası nə qəribə olurmuş... (*Zəng vurulur*) Kim isə gəlib. On beş dəqiqə faytonda gəzmək pis olmaz... (*Qulluqçu qadına*) De ki, indicə gelirəm. (*Zəng vurulur*) Zəngi çalırlar... yəqin Olqadır. (*Gedir*)

Qulluqçu qadın tələsik çıxır. Irina fikirli oturur. Kulığın,
Olqa və arxaşarınca Verşinin gəlir.

Kulığın. Belə də şey olar. Hələ deyirdilər ki, burda qonaqlıq da olacaq.

Verşinin. Qəribədir, mən bir az bundan əvvəl burdan çıxdığım zaman oyunbazları gözləyirdilər.

İrina. Hamısı çıxbı getdi.

Kuligin. Maşa da getdi? O hara getdi? Bəs Protopopov niyə aşağıda faytonda gözləyir? O kimi gözləyir?

İrina. Mənə suallar verməyin... Yorulmuşam.

Kuligin. Yaman inadkarsan...

Olqa. Şuranın iclası indice qurtardı. Lap əldən düşmüşəm. Rəisimiz xestədir, indi mən onu əvəz edirəm. Başım, başım yaman ağrıyır!.. (*Oturur*) Dünən Andrey qumarda iki yüz manat uduzmuşdur... Bütün şəhər bu barədə danışır.

Kuligin. Şuranın iclası məni də yormuşdur. (*Oturur*)

Verşinin. Arvadım məni qorxutmaq istəyərək özünü zəhərləmişdi, az qalmışdı həlak olsun. Çox şadam ki, salamat qurtardı. İndi bir qədər dincələ bilerəm... Lakin görünür ki, burdan da çıxıb getməliyik... İcazə verin ayrılaq. Fyodor İliç, gəlin bir yerdə çıxıb gəzək. Mən evdə otura bilmirəm, heç otura bilmirəm... Gedək!

Kuligin. Yorulmuşam. Heç yerə getməyəcəyəm. (*Ayağa durur*) Yorulmuşam. Arvad evimizəmi getdi?..

İrina. Gərek ki...

Kuligin (*İrinanın əlini öpür*). Hələlik. Sabah da, birisi gün də bütün günü dincələcəyəm. Salamat qalın! (*Gedə-gedə*) Ürəyim yaman çay istəyir. Deyirdim bu axşamı yaxşı müsahibələrlə keçirəcəyəm, ancaq o, Fallacem hominum spem!..¹

Verşinin. Demək, mən təkcə gəzməli olacağam. (*Fit çala-çala Kuliginlə gedir*)

Olqa. Başım ağrıyır, başım... Andrey uduzmuşdur... Bütün şəhər bu barədə danışır... Gedim yatım. (*Gedə-gedə*) Sabah mən boşam, aman Allah, gör ürəyim necə sevinir! Sabah boşam, birisi gün də boşam... Başım ağrıyır, başım... (*Gedir*)

İrina (*tək*) Hamı getdi. Heç kəs yoxdur.

Küçədən qarmon səsi gelir, dayə mahni oxuyur.

Natasa (*kürkdə və şapkada, gəlib zaldan keçir, arxasında qul-luqcu qadın gəlir*). Yarım saat sonra evdə olacağam... Faytonda bir az gəzib gəlirəm. (*Gedir*)

İrina (*tək qalır, qüssələnir*). Moskvaya! Moskvaya! Moskvaya!

Pərdə

¹ Ah, aldadıcı insan ümidi!.. (*lat.*)

ÜÇÜNCÜ PƏRDƏ

Olqa və İrinanın otağı. Sol və sağ tərəfdə, şırma arxasında yataq yerləri var. Gecə saat üçə yaxındır. Səhnə arxasından, çoxdan başlanmış yanğını bildirən haray zəngləri eşidilir. Hələ heç kəsin yatmadığı hiss olunur. Həmişəki kimi qara paltar geymiş Maşa divanda uzanmışdır. Olqa və Anfisa gəlirlər.

Anfisa. Aşağıda, pilləkənin altında oturublar... deyirəm: Buyurun yuxarı, axı belə olmaz, oturub ağlayırlar. Deyirlər: Bilmirik atamız harda qaldı, Allah eləməsin, bəlkə yanibdir. Gör ağillarına nə gəlir! Həyət də çıl-çılpaq adamlarla doludur...

Olqa (*dolabdan paltar çıxarır*). Al, bu boz paltarı al... bunu da... bu köynəyi də... bu tumanı da götür, nənəcan... Bu nə dəhşətdir, İlahi? Yəqin ki, Kirsanov döngəsi tamam yanmışdır. Bunu da al... bunu da al... (*Paltarları onun qucağına atır*) Yəziq Verşiningil də qorxublar... Onların evləri də az qalib yansın... Qoy gecəni bizi də qalsınlar... öz evlərinə buraxmaq olmaz... Yəziq Fedotkin nəyi varsa yanıb kül oldu... heç bir şey qalmadı.

Anfisa. Olqacan, Ferapontu çağırıydın, hamısını təkcə apara bilmərəm...

Olqa (*zəngi çalır*). Cavab verən yoxdur... (*Qapıdan baxır*) Ay ordakı, kimsən? Bura gəl! (*Qapının arasından yanğından qızarmış pəncərələr görünür, evin yanından gəlib-keçən yanğın dəstəsinəsi eşidilir*) Yaman dəhşətdir! Birçə tezsöndürsəydilər! (*Ferapont gəlir*) Al, aşağı apar... Orda, pilləkənin altında Kolotilinin qızları oturublar... Onlara ver. Bunu da ver...

Ferapont. Baş üstə. On ikinci ildə Moskva da yanındı. Allah göstərməsin! Fransızlar özləri də təəccüb qalmışdır...

Olqa. Get, dayanma...

Ferapont. Baş üstə. (*Gedir*)

Olqa. Nənəcan, əzizim, hamısını, hamısını ver. Bizə heç nə lazımdır, hamısını ver, nənəcan... Elə yorulmuşam ki, ayaq üstə dura bilmirəm... Verşiningili evlərinə buraxmaq olmaz... Qızlar qonaq otağında yatar, Aleksandr İqnatyeviç də aşağıda, baronun yanında... Fedotiki də baronun yanına düzəldərsən. Ya da qoy bizim zalda yatsın... Tərs kimi doktor sərxoşdur, bərk sərxoşdur. Onun yanına heç kəsi qoymaq olmaz. Verşininin arvadına da qonaq otağında yer düzəltmək lazımdır.

Anfisa (*yorgun*). Olqacan, əzizim, məni burdan qovma!
Qovma məni!

Olqa. Boş söz danışırsan, nənə. Səni burdan qovan yoxdur.

Anfisa (*başını onun sinəsinə sıxır*). Mənim əzizim, mən hər zəhmətə dözərəm, işləyərəm... Adam qocalıb zəif düşəndə hamı: "Rədd ol!" deyir. Mən hara gedə bilərəm? Hara? Həştad il. Həştad iki il...

Olqa. Otur, otur, əzizim... Sən yorulmusan... (*Əyləşdirir*) Dincəl, dincəl, mənim əzizim. Gör necə ağarmışan!..

Nataşa gəlir.

Nataşa. Orda deyirlər ki, yanğından zərər çəkənlərə kömək etmək üçün tez bir cəmiyyət düzəltmək lazımdır. Yaxşı olmazmı? Cox gözəl fikirdir. Ümumiyyətlə, həmişə kasıblara kömək etmək lazımdır, bu, varlıların borcudur. Bobik və Sofoçka özləri üçün yatırlar. Heç nədən xəberləri yoxdur. Ay adam dolub ha! Hara gedir sən bütün ev adamlı doludur. Şəhərdə "inflyuenta" xəstəliyi var. Qorxuram bizim uşaqlara da sirayət etsin.

Olqa (*onu dirləməyərək*). Bu otaqdan yanğın görünmür, bura sakitdir...

Nataşa. Bəli... Yəqin ki, mənim saçlarım pərişan, əynim başım səliqəsizdir. (*Ayna qabağında*) Deyirlər, guya mən kökəlmışəm... düz demirlər!.. Heç kökəlməmişəm! Maşa yuxulamışdır... yaxıq, yəqin çox yorulub... (*Soyuq bir səslə Anfisaya*) Mən olan yerdə əyləşməyə cəsarət etmə! Dur ayağa! Rədd ol buradan! (*Anfisa gedir. Pauza*) Bilmirəm niyə sən də bu qarından əl çəkmirsən?..

Olqa (*heyrətdən özünü itirərək*). Bağışla, mən də başa düşmüram...

Nataşa. O burdan heç kəsə lazımlı deyil, kəndçi arvaddır, qoy kenddə yaşasın... Bu nə ərköyünlükdür! Mən evdə qayda-qanun sevirəm! Evdə artıq adam olmamalıdır. (*Onun üzünü oxşayır*) Ah, yaxıq, sən də yorulmusan! Bizim rəisəmiz yorulub! Mənim Sofoçkam böyüüb gimnaziyada oxuyanda mən səndən qorxacağam.

Olqa. Mən rəisə olmayıacayam!

Nataşa. Səni seçəcəklər, Olyacan. Bu qət olunub.

Olqa. Mən boyun qaçıracağam. Bacarmıram... Gücüm çatmir... (*Su içir*) Sən indi dayə ilə çox kobud rəftar etdin... Bağışla, mən buna dözə bilmirəm... gözlərimə qaranlıq çökdü...

Natasa (*həyəcanlı*). Bağışla, Olya, bağışla... Mən səni dərdə salmaq istəmirdim.

Masha ayağa qalxır, yastığı götürüb əsəbi halda çıxır.

Olqa. Başa düş, əzizim... Bəlkə də bizim tərbiyəmiz qəribədir, ancaq mən buna dözə bilmirəm. Belə münasibət mənə əzab verir, mən xəstələnirəm... Mən ruhdan düşürəm!

Natasa. Bağışla, bağışla... (*Onu öpür*)

Olqa. Ən xırda bir kobudluq və nəzakətsiz söylənmiş hər bir söz məni həyəcana salır...

Natasa. Mən yersiz sözlər danışıram, düzdür... ancaq, əzizim, mənimlə razılaş ki, o, kənddə də yaşaya bilər.

Olqa. O, otuz ildir ki, bizimlə yaşayır.

Natasa. Axı indi əlindən bir iş gəlmir! Ya mən bir şey anلامıram, ya da sən məni başa düşmək istəmirsən. O, işləyə bilmir, ya yatır, ya da əlini əlinin üstünə qoyub oturur.

Olqa. Qoy otursun.

Natasa (*təəccüblə*). Necə yəni qoy otursun? Axı o, qulluqçudur. (*Gözləri yaşarmış*) Mən səni anlamıram, Olya! Gör bizim neçə qulluqçumuz var: mənim dayəm, uşaq əmizdirən, otaq yiğişdirən, aşpaz... Bəs bu qarı nəyimizə lazımdır? Deyin görüm nəyimizə lazımdır?

Səhnə arxasından həyəcanlı zəng səsləri.

Olqa. Bu gecə mən on il qocaldım.

Natasa. Biz danışıb qərara gəlməliyik, Olya. Gimnaziya sənin, ev mənim, elm sənin, təsərrüfat mənim. Mən qulluqçu haqqında bir söz deyirəmsə, demək, nə danışdığını bilirəm... Mən nə da-nış-dı-ğı-mı bilirəm... Sabahdan qoca kaftarın, oğru ifritənin ayağı bu evə dəyməsin... (*Ayaqlarını yerə döyür*) O, küpəgirən qarının! Məni hirsləndirməyin! Hirsləndirməyin məni! (*Birdən-*

birə ayılmış kimi) Bilirsən nə var, Olya? Nə qədər ki sən aşağı köçməmisən biz bir-birimizlə dalaşacaqıq. Bu lap dəhşətdir.

Kulığın gelir.

Kulığın. Maşa hardadır? Evə getmək vaxtıdır. Deyirlər yanğın sönməyə başlayır. (*Gərnəşir*) Bircə məhəllə yanmışdır, amma külək əsirdi, təzə başlayanda adama elə gəlirdi ki, bütün şəhər yanır. (*Oturur*) Yaman yorulmuşam, Olyacan, mənim əzizim... Mən tez-tez fikirləşirəm; Maşa olmasayı, mən səni alardım, Olyacan. Sən çox gözəl insansan... Yaman əldən düşmüşəm. (*Qulaq asır*)

Olqa. Nəyə qulaq asırsan?

Kulığın. Tərs kimi, doktor xeyli içib bərk sərxoş olmuşdur. İşin tərsliyinə bax! (*Qalxır*) Budur, deyəsən, bura gəlir... Eşidirsınız? Bəli, bura gəlir. (*Gülür*) Gör necə qəribədir... Mən gizlənəcəyəm. (*Şkafa tərəf gedib, künçə qışılır*) Lap quldura oxşayır.

Olqa. İki il idi içmirdi, indi necə oldusa yenə içməyə başladı... (*Nataşa ilə otağın dərinlərində itirlər*)

Çebutığın gelir, səndələməyərək, ayıq adam kimi otaqda gəzinir,
sonra dayanıb ətrafa baxır, əlüzyuyana yaxınlaşıb əllərini yuyur.

O hiss etmədən, Olqa və Nataşa gedirlər.

Çebutığın (*qaşqabaqlı*). Allah bunların hamısına qəza... qəzəb eləsin... Elə bilirlər ki, mən həkiməm, hər cür xəstəlikləri müalicə edə bilərəm, amma mən heç nə bilmirəm, bir vaxt öyrəndiklərimi də yadımdan çıxartmışam, heç nə yadımda deyil, heç nə. (*O hiss etmədən, Olqa və Nataşa gedirlər*) Allah bunlara qəzəb eləsin. Keçən çərşənbə yatalaq xəstəliyinə tutulmuş bir arvadı müalicə etdim – öldü, özü də onun ölümündə günahkar mənəm. Bəli... İyirmi beş il bundan əvvəl mən az-çox bir şey bilirdimsə, indi hamısını yadımdan çıxartmışam. Eybi yoxdur. Bəlkə də mən heç insan deyiləm, bəlkə də mənə elə gəlir ki, guya mənim əlim, ayağım, başım var. Bəlkə də mən heç yoxam, ancaq mənə elə gəlir ki, guya mən gəzirəm, yeyirəm, yatıram. (*Ağlayır*) Ah, kaş mən yox olaydım! (*Ağlamağı kəsir, kədərli*) Üç gündür ki, klubda müsahibələr olur. Şekspirdən, Volterdən danışırlar... Mən oxumamışam, heç

oxumamışam, ancaq üz-gözümü elə şəklə saldım ki, guya oxumamışam, mən də xəbərdaram. Başqaları da mənim kimi. Bu, iyrəncdir! Rəzalətdir! Çərşənbə günü müalicəmle öldürdüğüm arvad da yadına düşdü... Hər şey yadına düşdü, ürəyimdə bir əyrilik, bir iyrənclik və alçaqlıq duydum... Gedib özümü şərabın üstünə saldım...

İrina, Versinin və Tuzenbax gəlirlər. Tuzenbax modaya müvafiq təzə paltar geymişdir.

İrina. Burda oturaq. Bura heç kəs gəlməz.

Versinin. Əsgərlər olmasayı bütün şəhər yanacaqdı. Qoçaqlar! (*Ləzzətlə əllərini bir-birinə sürtür*) Bu əsgərlərin misli yoxdur. Qızıl kimi oğlanlardır!

Kulığın (*onlara yaxınlaşır*). Saat neçədir, ağalar?

Tuzenbax. Dördə işləyir. Artıq dan yeri sökülür.

İrina. Hamı zalda oturmuşdur, heç kəs getmək istəmir. Sizin o Salyonı da oturmuşdur... (*Çebutikinə*) Heç olmasa, doktor, siz gedib yataydınız.

Çebutikin. Eybi yoxdur... Təşəkkür edirəm. (*Saqqalını darayır*)

Kulığın (*gülür*). Lülqənbərsən, İvan Romanıç! (*Əlini onun ciyninə vurur*) Aferin! Qədim əyyamda deyərdilər: In vino veritas.¹

Tuzenbax. Hamı məndən xahiş edir yanğından zərər çəkənlərin nəfinə müsamirə düzəldim.

İrina. Eh, kim gəlib iştirak edəcək...

Tuzenbax. Adam istəsə, düzəldə biler... Mənce, Mariya Sergeyevna royalda çox gözəl çalır.

Kulığın. Qiyamət çalır.

İrina. Yox, yadından çıxardıb. Üç ildir ki, çalmır... Bəlkə də dörd ildir.

Tuzenbax. Bizim bu şəhərdə musiqidən başı çıxan bir adam yoxdur. Bir nəfər də yoxdur. Amma mən musiqini başa düşürəm və inandırıram sizi ki, Mariya Sergeyevna çox gözəl, demək olar ki, istedadla çalır.

Kulığın. Siz baqlısınız, baron. Mən onu – Maşanı çox sevi-rəm. O çox yaxşıdır...

Tuzenbax. Bu qədər məharətlə çala bilesən və eyni zamanda heç kəsin səni anlamadığını, duymadığını görəsen!

¹ Həqiqət şerabdır, yəni: şerab sərxaşın dilini açır (*lat.*).

Kulığın (*ah çəkir*). Bəli... Lakin müsamirədə iştirak etmək ona yaraşarmı? (*Pauza*) Ağalar, axı mən bir şey bilmirəm. Bəlkə iştirak etse yaxşı olar. Etiraf etməliyəm ki, bizim direktor yaxşı adamdır, hətta çox yaxşı adamdır, olduqca ağıllıdır, lakin belə məsələlərə bir cür baxır... Əlbəttə, bu onun işi deyil, ancaq hər halda, istəyirsinizsə, mən onunla danışa bilərəm.

Çebutıkın farfor saatı əlinə alıb o tərəf-bu tərəfinə baxır.

Vershinin. Yanğın zamanı mən yaman çirkənmişəm, lap sırsifətdən çıxmışam. (*Pauza*) Dünən ötəri olaraq eşitmışəm ki, guya bizim briqadanı hara isə, uzaq bir yerə köçürmək istəyirlər. Bəziləri deyirlər Polşa torpağına, bəziləri də deyirlər Çitaya.

Tuzen bax. Mən də eşitmışəm. Nə etmək olar? Onda bu şəhərin həyatı lap ölgünləşər.

İrina. Biz də gedərik!

Çebutıkın (*saati əlindən salır, saat sinir*). Parça-parça oldu!

Pauza. Hamı kədərli və məyusdur.

Kulığın (*qırıntıları yiğişdirir*). Belə qiymətli bir şeyi sindirməq, ax, İvan Romanıç, İvan Romanıç! Bunun üçün sizin əxlaqınıza mənfi sıfır qiymət vermək lazımdır!

İrina. Rəhmətlik anamın saatı idi.

Çebutıkın. Ola bilər... Ananındır, qoy ananın olsun, bəlkə də heç mən saat sindirməmişəm, bəlkə də sizə elə gəlir ki, guya sindirmışam. Bəlkə də bizə elə gəlir ki, guya biz yaşayıraq, əsl həqiqətdə isə biz heç yoxuq. Mən heç bir şey bilmirəm, heç kəs heç bir şey bilmir. (*Qapının ağzında*) Nə baxırsınız... Nataşa Protopopovla qızğın roman əhvalatı keçirir, siz görmürsünüz... Siz burda oturub heç bir şey görmürsünüz... Nataşa ilə Protopopovun arasında isə roman əhvalatı var... (*Oxuyur*) Bu xurmanı qəbul edin, sevgilim... (*Gedir*)

Vershinin. Bəli... (*Gülür*) Əsline baxsan bütün bunlar nə qədər əcayibdir! (*Pauza*) Yanğın başlananda mən tez evə yürürdüm; yanaşın baxdım, gördüm ki, evimiz sağ-salamatdır, təhlükədən uzaqdır, ancaq iki qızçıqazım bircə alt paltarında qapıda dayanıblar, anaları yoxdur, adamlar bir-birinə qarışır, itlər və atlar

o tərəf-bu tərəfə qaçışırlar, qızların üzündə təlaş, dəhşət, yalvarış və anlamadığım başqa ifadələr gəzirdi. Mən onların üzünü gör-dükdə ürəyim sıxıldım. Aman Allah, uzun həyat boyu mənim bu qızçıqazlarım hələ nə qədər əzab çəkəcəklər, – deyə düşündüm! Mən dərhal onların əlindən tutub ordan qaçmağa başladım; qaçır və yenə düşünürdüm: onlar bu dünyada hələ nə qədər məşəqqət çəkəcəklər! (*Həyəcanlı zəng səsləri. Pauza*) Bura gəldim, gördüm ana-ları burdadır, qışqırır, hirslenir. (*Əlində balıq olan Maşa gəlir və divana oturur*) Alt paltarında qapıda dayanmış qızlarımı, küçədəki dəhşətlə hay-küyü və hər tərəfi bürümüş yanğın alovunu görəndə mən fikirləşdim ki, illərlə bundan qabaq buna oxşar hadisələr baş vermişdi, gözlənmədən basqın etmiş düşmən talanlar, yanğınlardır etmişdi... Amma mahiyyətinə baxsan keçmişlə indi arasında nə qədər fərq var! Bir müddət sonra, yəni iki yüz-üç yüz il keçdikdən sonra bizim indiki yaşayışımıza da beləcə qorxu və istehza ilə baxacaqlar. Bizim həyatımızda nə varsa, o zaman eybəcər, dözülməz, yararsız və qəribə görünəcəkdir!.. Ah, yəqin ki, o zaman həyat nə qədər gözəl, nə qədər gözəl olacaqdır! (*Gülür*) Bağışla-yın, mən yene filosofluğa başladım. İcazə verin davam edim, ağa-lar. İndi elə haldayam ki, filosofluq etmək istəyirəm. (*Pauza*) Elə bil hamı yuxu içindədir. Mən deyirəm ki, o zaman həyat gözəl olacaqdır! Siz o həyatı ancaq təsəvvür edə bilərsiniz... Sizin kimilər indi şəherimizdə ancaq üçcə nəfərdir. Lakin nəsillər keçdikcə arta-caq, artacaq və nəhayət, elə zaman gələcəkdir ki, hamı sizin kimi olacaqdır, hamı sizin kimi yaşayacaqdır, sonra siz də köhnələcək-siniz, sizdən də yaxşı adamlar törəyəcəkdir... (*Gülür*) Bu gün mən-də xüsusi bir hal vardır. Yaşamaq, yaşamaq istəyirəm... (*Oxuyur*) Məhəbbətə esirdir qoca, cavan, nə ki var, Məhəbbətin meyvəsi hər zaman şirin olar... (*Gülür*)

Maşa. Tram-tam-tam...

Vershinin. Tam-tam...

Maşa. Tra-ra-ra?

Vershinin. Tra-ta-ta... (*Gülür*)

Fedotik galır.

Fedotik (*oynavır*). Yandı, yandı! Hər nə var idi yandı! (*Gülür*)

İrina. Bu nə zarafatdır. Hər şey yandı?

Fedotik (gülür). Hər şey, heç nə qalmadı. Gitara də, şəkillər də, bütün məktublarım da yandı... Sənə bağışlamaq istədiyim qeydlər dəftəri də yandı.

Salyonı gəlir.

İrina. Olmaz, Vasili Vasiliç, xahiş edirəm gedəsiniz. Bura olmaz.

Salyonı. Niyə barona olar, mənə olmaz?

Verşinin. Doğrudan da, getmək lazımdır. Yanğın nə haldadır?

Salyonı. Deyirler sönürlər. Yox, bu mənə çox qəribə gəlir: nə üçün barona olar, mənə olmaz? (Bir şüşə ətir çıxarıb üzüna ətir sapır)

Verşinin. Tram-tam-tam.

Maşa. Tram-tam.

Verşinin (gülür, Salyoniyə). Zala gedək.

Salyonı. Yaxşı, elə beləcə də yazarıq. Bu fikri daha yaxşı izah etmək olardı, lakin qızları açıqlandırmaqdən qorxuram... (Tuzenbaxa baxaraq) Cib, cib, cib... (Verşinin və Fedotiklə gedir)

İrina. Bu Salyonı buranı tüstü ilə doldurub getdi. Elə də çəkir ki... (Heyrətlə) Baron yatıb! Baron! Baron!

Tuzenbax (ayılır). Yaman yorulmuşam... Kərpic zavodu... Mən sayıqlamırıam. Doğrudan da, tezliklə kərpic zavoduna gedəcəyəm, işləməyə başlayacağam... Artıq sözleşmişəm. (Riqqətlə İrinaya) Siz elə solğun, gözəl və məlahətlisiniz ki... Mənə elə gəlir ki, sizin solğun simanız bir məşəl kimi qaranlıq fəzalara işiq verir... Siz kədərlisiniz, siz həyatdan narazısınız... Gəlin, gəlin mənimlə gedək... gedək bir yerdə işleyək!

Maşa. Nikolay Lvoviç, burdan getsəniz yaxşı olar.

Tuzenbax (gülür). Siz burdasınız? Mən görməmişəm. (İrinanın əlini öpür) Salamat qalın, mən gedim... İndi sizə baxdıqda, xeyli müddət bundan əvvəl sizin ad gününüzdə həvəs və sevinclə əməyin ləzzətindən danışdığınızi xatırlayıram... O zaman mənim xəyalımda xoşbəxt həyat canlanırdı!.. Hanı, hanı o həyat? (Əlini öpür) Sizin gözləriniz yaşarır. Yatın, hava işıqlanır... səhər açılır... Kaş həyatımı sizə qurban verməyə ixtiyarım ola idi!

Maşa. Nikolay Lvoviç, gedin! Bəsdir...

Tuzenbax. Gedirəm... (*Gedir*)
Maşa (*uzanır*). Fyodor, yatırsan?
Kuligin. Hə?
Maşa. Dur get eve.
Kuligin. Mənim gözəl Maşam, əziz Maşam.
İrina. O yorulubdur... Qoy dincəlsin, Fedya.
Kuligin. Bu saat gedirəm... Mənim arvadım yaxşıdır, gözəldir... Sevirəm səni, yeganəsən, əzizim...

Maşa (*aciqli*). Ama, amas, amat, amamus, amatis, amant.¹

Kuligin (*gülür*). Yox, deyəsən, mənim arvadım qəribə adamdır. Sənə evləndiyim yeddi ildir. Amma elə bil dünən adaxlanmışq. Düzünü deyirəm. Yox, doğrudan, sən qəribə arvadsan. Mən səndən raziyam, raziyam, raziyam!

Maşa. Cana gəlmisəm, cana gəlmisəm, cana gəlmisəm... (*Qalxıb oturaraq danışır*) Başından çıxmır ki, çıxmır... Lap zəhləm gedir. Elə bil beynime mixlayıblar, susa bilmirəm. Mən Andrey haqqında danışıram... O, evimizi banka müamiləyə verdi, bütün pullara arvadı sahib çıxdı, halbuki bu evin varisi tekce o deyil, biz dördümüzük! O, ağılli-başlı adamdırsa, bunu bilməlidir.

Kuligin. Sənin də həvəsin var, Maşa! Nəyinə gərəkdir? Andryuşa hamiya borcludur, qoy götürsün.

Maşa. Hər halda bu çox pis işdir. (*Uzanır*)

Kuligin. Biz ki, kasib deyilik. Mən işləyirəm, gimnaziyaya gedirəm, sonra evdə dərs deyirəm... Mən namuslu adamam. Sadəyəm... necə deyərlər. *Omnia mea mecum porto.*²

Maşa. Mənə heç bir şey lazım deyil, ancaq ədalətsizlik məni açıqlandırır. (*Pauza*) Get, Fyodor.

Kuligin (*onu öpür*). Sən yorulmusan, yarımcə saat dincəl, mən oturub gözləyərəm. Yat, yat... (*Uzaqlaşır*) Mən səndən raziyam, raziyam, raziyam. (*Gedir*)

İrina. Doğrudan, bu arvad Andreyi nə qədər xirdalamış, ruhdan-həvəsdən salmış, qocaltmışdır. Bir zaman professor olmağa hazırlaşan Andrey, dünən öyündü ki, nəhayət, zemstvo idarəsinə üzv seçilibdir... O, idarənin üzvüdür, Protopopov isə sədri... Bütün

¹ Sevirəm, sevirsən, sevir, sevirik, sevirsiniz, sevirlər (*lat.*).

² Özümüzüküleri özümlə gəzdirirəm. (*Latin məsəli*)

şəhərdə onun haqqında danışır, gülürlər, təkcə o, nə bir şey bilir, nə də bir şey görür... Bu gün hamı yanğını eşidib küçəyə qaçı, təkcə o, öz otağından tərəfənmedi, heç vecinə də almadı. Ancaq elə skripka çalmağı bilir. (*Əsəbi*) Ah, dəhşətdir, dəhşətdir, dəhşət! (*Ağlayır*) Mən daha davam gətirə bilmirəm, dözə bilmirəm, bilmirəm. (*Olqa gəlib öz kiçik stolunun üstünü yiğisdirir. Ucadan ağlayır*). Atın məni çölə, atın, mən daha dözə bilmirəm!..

Olqa (*qorxmuş*). Nə olub, nə olub, əzizim?..

İrina (*hönkürərək*). Hara? Hər şey hara getdi? O hardadır, aman Allah, aman Allah! Mən hər şeyi, hər şeyi yadımdan çıxartmışam, təmiz yadımdan çıxartmışam... Başımı itirmişəm... Mən bilmirəm italyanca pəncərəyə, ya bu tavana nə deyirlər... Hər şey yadımdan çıxır, hər gün unuduram, həyat isə dayanmadan keçir və heç vaxt qayıtmayacaqdır, heç vaxt! Biz heç vaxt Moskvaya getməyəcəyik... Mən görürəm ki, getməyəcəyik...

Olqa. Əzizim, əzizim...

İrina (*özünü saxlayaraq*). Ah, mən nə bədbəxtəm... İşləyə bilmirəm, işləməyəcəyəm. Bəsdir, bəsdir!

Olqa. Əzizim, bir bacı kimi, bir dost kimi sənə deyirəm: mənim məsləhətimə qulaq asmaq istəyirsənə, barona get. (*İrina yavaşça ağlayır*) Axı sən ona hörmət edir, onu yüksək tutursan... Düzdür, o gözəl deyil, ancaq ləyaqətli və təmizdir... Axı qızlar sevdikləri üçün deyil, borclarını yerinə yetirmək üçün ərə gedirlər. Hər halda mən belə düşünürəm və özüm ərə getsəydim, beləcə eşqsiz, sevgisiz gedərdim. Kim elçi göndərsəydi, gedərdim, ancaq ləyaqətli adam olsun... Hətta qocaya da ərə gedərdim...

İrina. Mən həmişə gözleyirdim ki, Moskvaya köçəcəyik, orda əsl istədiyimə rast gələcəyəm, onun surəti xəyalimdən çıxmırıldı, onu sevirdim... Lakin hər şey, hər şey boş və mənasız bir xəyal olaraq qaldı.

Olqa (*bacısını qucaqlayır*). Mənim əzizim, gözəl bacım, mən hər şeyi başa düşürəm, baron Nikolay Lvoviç hərbi qulluqdan çıxaraq, pencək geyib bize gəldiyi zaman o, mənə elə çirkin göründü ki, özümü saxlaya bilməyib ağladım... O məndən soruşdu: "Niyə ağlaysınız?" Cavab verə bilmədim! Ancaq Allah səni ona qismət etsə, mən çox xoşbəxt olaram. Ailədə başqa şey, tamamilə başqa şey lazımdır.

Nataşa, əlində şam, sakit halda sağ qapıdan girərək gəlib səhnədən keçir və sol qapıdan çıxır.

Maşa (oturur). Elə yeriyir ki, elə bil şəhərə yanğın salan odur.

Olqa. Sən yaman ağılsızsan, Maşa. Bizim ailədə ən ağılsızı sənsən. Xahiş edirəm məni bağışlayasan. (*Pauza*) Mən tövbə etmək isteyirəm, əziz bacılarım. Ruhum sıxılır, əzab çekir. Sizin yanınızda tövbə edəcəyəm, sonra heç kəsə, heç vaxt... bu saat deyərəm. (*Yavaşça*) Bu mənim sırrimdir... Lakin siz hamınız bunu bilməlisiniz... Susa bilmirəm... (*Pauza*) Mən sevirəm, sevirəm... onu sevirəm... siz onu indicə gördünüz... Nə gizlədim, bir kəlmə: Verşinini sevirəm...

Olqa (şirmanın dalına keçir). Danışma, bu barədə danışma. Hamısı birdir, mən eşitmirəm.

Maşa. Nə edim! (*Başını əlləri arasına alır*) Əvvəller o mənə qəribə göründü, sonra ona yazığım gəlməyə başladı... sonra sevdim... onun səsini, sözlərini, bədbəxtliyini də sevdim... iki qızı ilə sevdim...

Olqa (şirmanın dalından). Hamısı birdir, mən eşitmirəm. Nə qədər axmaqcasına sözlər danışsan da, hamısı birdir, mən eşitmirəm.

Maşa. Sən nə ağılsızsan, Olya. Sevirəm, demək, bu mənim taleyimdir. Demək, mənim nəsibim belədir... O da məni sevir... Bunlar hamısı dəhşətlidir, eləmi? Yaxşı deyil, eləmi? (*İranın əllərindən tutub özünə tərəf çəkir*) Ah, mənim əzizim... Biz elə beləcə ömrümüzü keçirəcəyik, bizdən nə çıxacaq... Bir roman oxuyanda adama elə gəlir ki, yazılınlar hamısı məlum şeylərdir, çağırılmış bayatıdır. Lakin özün aşiq olanda görürsən ki, yox, heç kəs heç nə bilmir. Aşıqlər özləri öz başlarına çare qılmalıdır... Mənim əzizlərim, mənim bacılarım... Ürəyimi sizə açdım, indi susacağam... İndi Qoqolun dəlisi kimi olacağam... sükut...sükut...

Andrey, arxasında Ferapont gəlir.

Andrey (acıqli). Nə istəyirsən? Başa düşmürəm.

Ferapont (qapının ağzında, səbirsizlikdə). Andrey Sergeyeviç, mən nə istədiyimi ağız on dəfə demişəm.

Andrey. Əvvələn, mən sənin üçün Andrey Sergeyeviç deyiləm, mənə cənab deməlisən.

Ferapont. Cənab, yanğınsöndürənlər çaya getmək üçün bağdan keçməyə icazə isteyirlər. Başqa yerdən dolanıb keçmək çox eziyyətdir.

Andrey. Yaxşı. De keçsinlər. (*Ferapont gedir*) Lap cana gəti-riblər. Olqa hanı? (*Olqa şirmanın dalından çıxır*) Səninlə işim var, şkafın açarını mənə ver, özümüñküñü itirmişəm. səndə balaca bir açar var idi.

Olqa bir söz demədən açarı ona verir, Irina şirmanın arxasına keçir.
Pauza.

Andrey. Yaman böyük yanğın idi! Yavaş-yavaş sönür. Bu Ferapont da məni lap qəzəbləndirdi, axmaq söz dedim... cənab... (*Pauza*) Sən niye danışmursan, Olya? (*Pauza*) Bu axmaq hərəkətlərdən el çəkmək vaxtı çatmışdır, qaş-qabaq tökmək nahaqdır... Maşa, sən burdasan. Irina da burdadır, lap yaxşı, gəlin, birdəfəlik danışaq, ürəyimizdə bir şey qalmasın. Mənə qarşı nə deyə bilərsiniz? Nə?..

Olqa. Sus, Andryuşa. Sabah danışarıq. (*Həyəcanla*) Bu gecə nə əzablı gecə oldu!..

Andrey (*yaman pərtdir*). Həyəcana düşmə. Mən tamamilə soyuqqanlılıqla soruşuram: mənim əleyhimə nə deyə bilərsiniz? Nəyimdən narazınız? Açıq deyin.

Verşininin səsi. Tram-tam-tam!

Maşa (*qalxır, ucadan*). Tram-ta-ta! (*Olqaya*) Salamat qal, Olya, Allah köməyin olsun. (*Şirmanın dalına keçib Irinanı öpür*) Rahat yat... Sağ ol, Andrey. Get, onlar yorulublar... Sabah danışarsan... (*Gedir*)

Olqa. Doğrudan da, Andryuşa, sabaha qoyaq... (*Şirmanın dalına, öz yerinə keçir*) Yatmaq vaxtidir.

Andrey. Sözümüzü deyib gedəcəyəm. Bu saat... Əvvələn, siz Nataşa ilə – mənim arvadımla düz gəlmirsiniz. Lap toy gündündən bu mənim nəzərimə çarpmışdır. Nataşa çox gözəl, namuslu, açıq danışan və nəcib bir adamdır – mənim rəyim belədir. Mən öz arvadımı sevirəm, ona hörmət edirəm, başa düşürsünüzüm, hörmət edirəm və başqalarının da ona hörmət etməsini tələb edirəm. Bir də deyirem ki, o namuslu və nəcib insandır, sizin bütün narazılığınız isə, bağışlayın, ancaq şiltaqlıqdır... (*Pauza*) İkinci, deyəsən, mənim

professor olmamağım, elmdən əl çəkmeyim sizi əsəbileşdirir. Ancaq mən zemstvoda işləyirəm, mən onun üzvüyəm və bilmək istəsəniz bununla fəxr edirəm. (*Pauza*) Üçüncü... hələ sözümüz qurtarmamışam. Mən bu evi sizinlə məsləhətləşməmiş girov qoymuşam... Burda mən müqəssirəm, bəli və xahiş edirəm məni bağışlayasınız. Məni bu işə vadər edən borclarım oldu... otuz beş min... Mən daha kart oynamıram, çoxdan əl çəkmişəm... Özümə beraet qazandırmaq üçün əsas bir şeyi nəzərinizə çatdırmaq istəyirəm: siz qızsınız, siz təqaüd alırsınız, mənim isə, necə deyərlər... gəlirim yoxdur... (*Pauza*)

Kulığın (*qapıdan*). Maşa burda yoxdur? (*Həyəcanlı*) Bəs o hardadır? Qəribə işdir ha... (*Gedir*)

Andrey. Eşitmək də istəmirler. Nataşa çox gözəl, namuslu adamdır. (*Susaraq səhnədə gəzişir, sonra dayanır*) Mən evlənəndə fikirləşirdim ki, xoşbəxt olacağıq... Hamımız xoşbəxt olacağıq... Ancaq Allah göstərməsin... (*Ağlayır*) Mənim əziz bacılarım, gözəl bacılarım, inanmayın mənə, inanmayın... (*Gedir*)

Kulığın (*təlaşla qapıdan*). Maşa hardadır? Maşa burda yoxdur? Çox qəribədir. (*Gedir*)

Həyəcanlı zəng səsləri. Səhnə boşdur.

Irina (*sirmanın dalından*). Olya! Bu döşəməni döyen kimdir?

Olqa. Doktor İvan Romanç. O, sərxoşdur.

Irina. Nə iztirablı gecədir, İlahi! (*Pauza*) Olya! (*Sirmanın arxasından boylanır*) Eşidibsem? Briqadanı hara isə uzaq bir yerə köçürürlər.

Olqa. Bu ancaq şayiədir.

Irina. Onda biz ləp tək qalacağıq... Olya!

Olqa. Nə var?

Irina. Əzizim, mehribanım, mən barona hörmət edirəm, onu qiymətləndirirəm, o çox gözəl insandır, mən ona ərə gedəcəyəm, razıyam, ancaq Moskvaya gedək! Yalvarıram sənə, gel gedək! Dünyada Moskvadan gözəl heç bir şey yoxdur! Gedək, Olya!.. Gedək!

Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

Prozorovgilin evlerinin yanında köhnə bir bağ. Küknar ağacılarından uzun bir xiyaban, xiyabanın axırında çay görünür. Çayın o tayı meşəlikdir. Eyvanın sağında evlər vardır. Stolun üstündə şüsheler və stekanlar var, bir az bundan əvvəl burada şampan şorabı içildiyi görünür. Gündüz saat on ikidir. Ara-sıra küçədən adamlar gəlib bağdan keçərək çaya gedirlər. Beş nəfər dək əsgər sərətlə galib keçir. Çebutikin laübəli haldadır, bütün sehne boyu bir halda qalır. Bağda, kresləda oturub, onu nə vaxt çağıracaqlarını gözləyir: başında furajka, əlində ağac var. İrina, boynundan orden asılmış, bığlarını qırxdırmış Kulığın və Tuzenbax eyvanda duraraq, aşağıya enən Fedotiki və Rodeni yola salırlar. Hər iki zabit səfər paltarındadır.

Tuzenbax (*Fedotiklə öpüşür*). Siz yaxşı adamsınız. Dostcasına yaşayırıdış. (*Rode ilə öpüşür*) Bir də... Sağ olun, əzizim!..

İrina. Salamat gedin! Hələlik!..

Fedotik. Hələlik yox, əlvida, biz bir də heç vaxt görüşməyəcəyik!

Kulığın. Kim bilir! (*Gözlərini silir, gülümsəyir*) Məni də ağlamaq tutdu.

İrina. Vaxt olar görüşərik.

Fedotik. On-on beş il sonra? Onda biz bir-birimizi zorla tanıyarıq, çox soyuq salamlaşış keçərik... (*Fotonu çıxarır*) Dayanın... Son dəfə.

Rode (*Tuzenbaxı qucaqlayır*). Bir daha görüşməyəcəyik... (*İrinanın əlini öpür*) Bütün diqqətinizə və hörmətinizə qarşı təşəkkür!

Fedotik (*tutulmuş halda*). Bir dayan!

Tuzenbax. Allah qismət eləsə, yenə görüşərik. Bize məktub yazın. Mütləq yazın.

Rode (*bağa nəzər salır*). Əlvida, gözəl ağaclar! (*Qışqırır*) Hey, hey! (*Pauza*) Əlvida, sən ey əks-səda!

Kulığın. Bəlkə Polşada evləndiniz... Polyak arvadınız sizi qucaqlayıb deyəcək: "Koxane!" (*Gülür*)

Fedotik (*saata baxır*). Bir saatdan da az qaldı. Bizim batareyadan təkcə Salyomı barjda gedəcəkdir, biz isə piyadalarla gedəcəyik. Bu gün üç batareya yola düşəcək, sabah da üçü, sonra şəhərə bir sakitlik çökəcək, hamı dincələcəkdir.

Tuzenbax. Yaman darıxacağıq.

Rode. Bəs Mariya Sergeyevna hardadır?

Kuligin. Maşa bağdadır.

Fedotik. Onunla da vidalaşmalıyıq.

Rode. Sağ olun, getmək lazımdır, yoxsa mən ağlayaram... (*Tez Tuzenbaxı və Kuligini qucaqlayır, İrinanın əlini öpür*) Burda çox gözəl günlər keçirtdik...

Fedotik (*Kuliginə*). Bunu sizə yadigar verirəm... Kitabça və xirdaca karandaşdır... Biz burdan çaya gedəcəyik...

Dönüb gedirlər, hər ikisi çönüb dala baxa-baxa uzaqlaşır.

Rode (*qişqırır*). Ehey!.. Ehey!..

Kuligin (*qişqırır*). Salamat qalın!

Səhnənin dərinlərində Rode və Fedotik Maşa ilə qarşılaşır ve onunla vidalaşırlar. Maşa onlarla gedir.

İrina. Getdilər... (*Eyvanın aşağı pilləsində oturur*)

Çebutikin. Mənimlə vidalaşmağı unutdular.

İrina. Bəs siz niyə vidalaşmadınız?

Çebutikin. Mən də unutdum. Eybi yoxdur, tezliklə onlarla görüşəcəyəm, mən də sabah gedirəm. Bəli... Bircə gün qalmışdır. Bir ildən sonra məni təmiz azad edəcəklər, yenə bura qayıdır ömrümün qalan günlərini sizin yanınızda başa vuracağam. Mənim pensiyaya çıxmığımı bircə il qalmışdır... (*Qəzeti cibinə qoyur, o birisini çıxarıır*) Bura, sizin yanınıza qayıtdıqda yaşayışımı kökündən dəyişəcəyəm. Müləyim həyat keçirəcək, sakit və nə... nəcib bir adam olacağam.

İrina. Nə cür olsa siz yaşayışınızın qaydasını dəyişməlisiniz, əzizim. Dəyişməlisiniz.

Çebutikin. Elədir. Özüm də hiss edirəm. (*Yavaşça oxuyur*) Tarara... bir quşam... budaqda oturmuşam...

Kuligin. İvan Romanıç düzəldisi deyil! İslahedilməzdır!

Çebutikin. Rəhbərim siz olsaydınız düzələrdim...

İrina. Fyodor biglərini qırxdırmışdır. Üzünə baxa bilmirəm.

Kuligin. Nə olar ki?

Çebutikin. Mən indi sizin sir-sifətinizin nəyə oxşadığını deyərdim, ancaq özümü saxlayıram.

Kulığın. Nə olar! İndi belə sevirlər, buna modus vivendi¹ deyirlər. Bizim direktor da bişlərini qırxdırmışdır. Mən də müfəttiş olan kimi qırxdırdım. Heç kəsin xoşuna gəlmir, mənim üçün isə fərqi yoxdur. Mən raziyam. Biğim oldu-olmadı, eyni dərəcədə raziyam... (Oturur)

Səhnənin dərinlərində Andrey balaca uşaq arabasını gəzdirir.

İrina. İvan Romaniç, əzizim, mən çox narahatam. Dünən siz bulvarda idiniz, deyin görək orda nə olmuşdu?..

Çebutikin. Nə olmuşdu? Heç nə. Axmaq bir şey. (Qəzeti oxuyur) Nə olur olsun, fərqi yoxdur!

Kulığın. Deyirlər, guya Salyonı və baron dünən bulvarda teatrın yanında bir-birinə rast gəlirlər...

Tuzenbax. Bəsdir, siz Allah! Heç danışmağa dəyərmi? (Əlini yellədir və evə gedir)

Kulığın. Teatrın yanında... Salyonı barona sataşmağa başlayır, baron da davam gətirməyərək, ona kobud cavab verir...

Çebutikin. Bilmirəm. Boş-boş şeylərdir.

Kulığın. Hansı bir seminariyada isə müəllim bir inşanın üzərində “çepuxa” yazmışdı, tələbə bunun latınca yazıldığını güman edərək “reniksa” oxumuşdu. (Gülür) Gülməli və təəccüblüdür. Deyirlər guya Salyonı İrinaya vurulmuşdur və guya barona nifrət edir... Bu məlum şeydir... İrina çox yaxşı qızdır. Hətta Maşaya oxşayır, onun kimi xəyalpərvər qızdır. Ancaq sənin xasiyyətin, İrina, daha müləyimdir. Elə Maşanın da çox yaxşı xasiyyəti var. Mən onu – Maşanı sevirəm.

Bağın dərinlərində, səhnənin arxasından, “Ey! Hey, hey!” sesi gəlir.

İrina (*diksinir*). Bu gün hər şey məni qorxudur. (Pauza) Mən hazırlam, nahardan sonra şeylərimi yola salacağam. Sabah baronla mənim kebinim kəsiləcek, elə sabah da kərpic zavoduna gedəcəyik, o birisi gün mən məktəbdə olacağam, yeni həyat başlanacaqdır. Allah özü mənə kömək edər! Mən müəllimlik imtahanı verəndə şadlığımdan ağlamışdım... (Pauza) İndicə şeyləri danışmağa gələcəklər.

¹ Həyat tərzi (*lat.*)

Kuligin. Hər şey dediyin kimidir, buna sözüm yoxdur, ancaq bütün bunlarda bir növ ciddiyyət görmürəm. İdeyalardan başqa arada ciddi bir şey yoxdur. Nə isə, sənə ürəkdən xoşbəxtlik arzu edirəm.

Cebutikin (*riqqətlə*). Mənim əzizim, mənim gözəlim... Siz çox uzaqlara getmişsiniz, sizə çatmaq çətindir. Mən qocalmış və uça bilmeyən bir quş kimi geridə qaldım. Uçun, mənim əzizlərim, uçun, Allah köməyiniz olsun! (*Pauza*) Fyodor İliç, siz naşaq yere böğlərini qırxdırdınız.

Kuligin. Yeter! (*Ah çəkir*) Bu gün əsgərlər burdan gedəcək və hər şey öz köhnə yoluna düşəcəkdir. Nə deyirlər desinlər, Maşa gözəl, namuslu qadındır, mən onu çox sevirəm və öz taleyime min-nətdaram. İnsanların taleyi cürbəcür olur... Burada aktsizdə¹ Kozirev adlı bir nəfər qulluq edir. O mənimlə bir yerdə oxuyardı. Ut consecutivum²-u heç cür başa düşə bilmədiyi üçün onu gimnaziyanın beşinci sinfindən qovdular. İndi o ağır bir ehtiyac içindədir, xəstədir, mən ona rast gələndə deyirəm: "Salam, ut consecutivum!" Deyir: Bəli, doğrudan da, consecutivum... Özü də hey öskürür... Mənim isə həyatda həmişə bəxtim gətirir, mən xoşbəxtəm, hətta ikinci dərəcəli Stanislav ordeni də almışam, özüm də indi başqalarına ut consecutivum öyrədirəm. Söz yox ki, mən ağıllı adamam, çoxlarından ağılliyam, lakin səadət bunda deyil...

Evdə, royalda "Qızın ibadəti" havasını çalırlar.

Irina. Sabah axşam mən bu "Qız ibadətini" artıq eşitməyəcəyəm, Protopopovla bir daha görüşməyəcəyəm... (*Pauza*) Protopopov isə orda, qonaq otağında oturub; bu gün də gəlib...

Kuligin. Rəisə hələ gəlməyib?

Irina. Xeyr. Onu çağırmağa getmişlər. Bilsəniz burda Olyasız tək yaşamaq mənim üçün nə qədər çətindir... O, gimnaziyada yaşayır; o, rəisdir, bütün günü başı işə qarışır, mən isə tək-tənhayam, işsizlikdən darıxıram, içərisində yaşadığım otağa da nifret edirəm... Mən belə qərara gəlmışəm: madam ki Moskvada yaşamaq mənə qismət olmadı, qoy olmasın. Demək, taleyim belə imiş. Taleyə qarşı getmək olmaz; çünki hər şey Allahın iradəsinə bağlıdır. Bu

¹ Əlavə vergi işlərinə baxan müəssisə (*lat.*)

² Sintaksis istilahı (*lat.*)

beledir, düzdür. Nikolay Lvoviç öz fikrini mənə bildirdi, mən də düşündüm və razı oldum. Nə olar ki... o, yaxşı adamdır, hətta hey-rət oyadacaq qədər yaxşıdır... Mən razılıq verdikdən sonra elə bil qanadlandı, sevincimdən uçmaq istədim. Könlüm açıldı və məndə yenidən işləmək, işləmək həvəsi oyandı... Ancaq dünən nə isə oldu, sanki bir şübhə, anlaşılmaz bir sırr başımın üstünü kəsdi...

Çebutikin. Reniksa. Boş şeydir.

Nataşa (*pəncərədən*). Rəisə!

Kulığın. Rəisə geldi. Gedək. (*Irina ilə evə gedir*)

Çebutikin (*qəzet oxuyur və yavaşça zümrüdə edir*). Tarara-bumara... Qız, sən hara, mən hara...

Maşa gelir. uzaqda Andrey uşaq arabasını sürür.

Maşa. Əyləşib özü üçün...

Çebutikin. Nə olar ki?

Maşa (*oturur*). Heç nə... (*Pauza*) Siz mənim anamı sevirdinizmi?..

Çebutikin. Cox.

Maşa. O da sizi sevirdi?

Pauzadan sonra.

Çebutikin. Bu yadımda deyil.

Maşa. Mənimki burdadır? Bir zaman qulluqcumuz Marfa öz qaradavoyuna "mənimki" deyərdi. Mənimki burdadır mı?

Çebutikin. Hələ gəlməyib.

Maşa. İnsan, mənim kimi, səadətə damcı-damçı, zərrə-zərrə nail olaraq, onu birdən-birə itirdikdə yavaş-yavaş kobudlaşır və bəd xasiyyət olur. (*Köksünü göstərir*) Buram yanır... (*Uşaq arabası sürən qardaşı Andreyi görərək*) Bu da bizim qardaşımız Andrey... Bütün ümidi məhv oldu. Coxlu əmək və pul sərf etdikdən sonra minlərlə adam böyük bir zəngi qaldırdı, o da birdən-birə yere düşüb parça-parça oldu. Bizim Andrey də belə...

Andrey. Bilmirəm bu evdə nə vaxt sakitlik olacaq. Səs-küy kəsilmir. Çebutikin. Az qalıb. (*Saatə baxır*) Mənim saatim qədim saatdır, zəng də çalır... (*Saatı qurur, zəng çalınır*) Birinci, ikinci və beşinci batareya düz saat birdə gedəcəklər. (*Pauza*) Mən isə sabah gedəcəyəm.

Andrey. Həmişəlik?

Çebutikin. Bilmirəm. Bəlkə bir ildən sonra qayıtdım. Ancaq şeytan işidir... Fərqi yoxdur...

Uzaqda çalınan arfa və skripka səsi eşidilir.

Andrey. Səhər bomboş qalacaq. Sanki boş bir qazanın ağzını qapayacaqlar. (*Pauza*) Deyirlər dünən teatrın yanında nə isə bir hadisə olmuşdur; hamı danışır, bircə mənim xəberim yoxdur.

Çebutikin. Heç nə olmayıb. Mənasız işlərdir. Salyonı barona sataşmışdır, o da qızışaraq onu təhqir etmişdir, axırdı Salyonı baronu duelə çağırmağa məcbur olmuşdur. (*Saata baxır*) Deyəsən, vaxt çatır... Saat birin yarısında orda, çayın o tayindakı meşədə. Pif, paf. (*Gülür*) Salyonı özünü Lermontov hesab edir, hətta şeir də yazır. Zarafat bir yana, o, üçüncü dəfədir ki, duelə çıxır.

Maşa. Kim?

Çebutikin. Salyonı...

Maşa. Bəs baron?..

Çebutikin. Necə yəni bəs baron?

Pauza.

Maşa. Mənim fikrim dolaşmışdır... Məncə, onların duelə çıxmamasına yol vermək olmaz. O, baronu yaralaya bilər, hətta öldürə də bilər.

Çebutikin. Baron yaxşı adamdır. Lakin nə fərqi... bir baron artıq, bir baron əskik olmaqla dünya dağılmayacaq ki!.. Qoy vuruşsunlar! Fərqi yoxdur! Bağdan “Ay!.. Hop, hop!” səsləri gəlir. Gözləyərsən. Sekundant. Skvortsovduur, çağırır. Qayıqda məni gözləyir.

Pauza.

Andrey. Məncə, duelə çıxməq da, bir həkim sıfətile dueldə iştirak etmək də əxlaqa zidd hərəkətidir.

Çebutikin. Bu sənə belə gəlir... Dünyada nə biz mövcuduq, nə də başqa bir şey, heç bir şey yoxdur, biz yaşamırıq, ancaq bize elə gəlir ki, yaşayırıq... Axı nə fərqi var!

Maşa. Bütün günü, bax, beləcə danışır, danışırlar... (*Gedə-gedə*) Elə bir iqlimdə yaşayırıq ki, gözləmədən qar yağı bilər, bu

söhbətlər də bir yandan... (*Dayanır*) Evə getməyəcəyəm, mən ora gedə bilmirəm... Verşinin gələndə mənə xəbər verin... (*Xiyabanda gəzişir*) Köçəri quşlar da uçurlar... (*Göyə baxır*) Qu quşlarıdır, ya da ördəklər... Mənim ezipərim, mənim xoşbəxtlərim... (*Gedir*)

A ndrey. Evinizdə heç kəs qalmayacaq. Zabitlər gedəcək, siz gedəcəksiniz, bacım əre gedəcək, evdə təkcə mən qalacağam.

Çebutıkin. Bəs arvadın?

Əlində kağızlar, Ferapont gəlir.

A ndrey. Arvad arvaddır. O, namusludur, ləyaqətlidir, tutaq ki, hətta mərhəmətlidir, bununla belə onu xirdaçılığa qədər alçaldan, kor bir heyvan dərəcəsinə endirən cəhətlər də vardır. Hər halda o, insan deyil. Bir dost kimi ürəyimi sizə açıram, siz yeganə adam-sınız ki, düşündüklərimi sizə açıq deyə bilərəm. Mən Nataşanı sevirəm, bu belədir, ancaq bəzən o mənə son dərəcə bayağı görünür, onda mən özümü itirirəm, onu nə üçün bu qədər sevdiyimi, yaxud bir zaman sevmiş olduğumu anlamıram...

Çebutıkin (*ayağa durur*). Əzizim, mən sabah gedirəm. Bəlkə bir daha görüşməyəcəyik... sənə məsləhətim budur. Papağının başına qoy, ağacını əlinə al, çıx get... get, dala baxmadan get. Nə qədər uzaq getsən, o qədər yaxşıdır.

Səhnənin dərinliyində Salyonı iki zabitlə keçir.

Çebutıkin i gördükdə ona tərəf dönür. Zabitlər gedirlər.

Salyonı. Doktor, vaxtdır! Birin yarısıdır. (*Andreylə salamlasır*)

Çebutıkin. Bu saat gəlirəm. Hamınız zəhləmi tökübsünüz. (*Andreyə*) Andryuşa, məni soruşan olsa de ki, indice geleceyəm... (*Ah çəkir*) Oxo-xo-xo!

Salyonı. Aman deyincə dayı, üstünü aldı ayı. (*Onunla gedir*) Nə ah-vay edirsiniz, qoca?..

Çebutıkin. Əl çək!

Salyonı. Kefin necədir?..

Çebutıkin (*aciqli*). İnək yağı kimi.

Salyonı. Qoca nahaq yerə həyəcan keçirir. Mən elə bir şey eləməyəcəyəm, ancaq bir tuluq kimi onu yerə sərəcəyəm. (*Ətir*

*çıxarıb əllərinə səpir) Bu gün düz bir şüşə işlətmışəm, yenə əlle-
rimdən meyit iyi gelir. (Pauza) Belə... O şeir yadınızdadır mı?*

...O üsyankar firtına, tufan axtarır ancaq,
Sanki firtinalarda bir rahatlıq tapacaq!..¹

*Çebutikin. Elədir. Aman deyince dayı, üstünü aldı aylı. (Salyonu
ilə gedir)*

Ferapont. Kağızlara qol çəkmək lazımdır...

“Hop! Ayl!” sesleri eşidilir. Andrey və Ferapont gəlirlər.

*Andrey (əsəbi). Əl çək məndən! Əl çək! Yalvarıram! (Uşaq ara-
basını sürərək gedir)*

*Ferapont. Axı bu kağızlar qol çəkilmək üçündür... (Şəhnənin
dərinliyinə gedir)*

Hosir papaq geymiş İrina və Tuzenbax gəlirlər. Kulığın:
“Maşa, ay Maşa!” qışqıra-qışqıra sehnədən keçir.

Tuzenbax. Bütün şəhərdə hərbi qulluqçuların getməsinə sevi-
nən bir adam varsa, o da, deyəsən, Kuligindir.

İrina. Bu məlumdur. (Pauza) İndi şəhərimiz bomboş qalacaq.

Tuzenbax. Əzizim, mən bu saat gəlirəm.

İrina. Hara gedirsən?..

Tuzenbax. Şəhərdə işim var, sonra... yoldaşlarımı ötürəcəyəm.

İrina. Düz demirsən... Nikolay, niyə bu gün sənin fikrin belə
dağımıqdır? (Pauza) Dünən teatrın yanında nə olmuşdur?

Tuzenbax (əsəbi və səbirsizcəsinə bir hərəkətlə). Bir saatdan
sonra qayıdar, yenə sənin yanında olaram. (Əllərini öpür) Mənim
mələyim... (Gözlərini onun üzüñə dikir) Beş ildir ki, mən səni sevi-
rəm, yenə də sənin üzünə sakitliklə baxa bilmirəm, hər gün, hər
gün gözlərimdə bir az da gözəlləşirəm. Saçların nə qədər gözəl və
rayihədardır! Hələ gözlərin! Sabah mən səni aparacağam, biz işlə-
yecəyik, varlı olacaqıq, xəyallarım həqiqətə çevriləcək. Sən xoş-
bəxt olacaqsan. Ancaq bircə şey, bircə şey məni narahat edir; sən
məni sevmirsən!

¹ Lermontovun “Yelkən” şerindən bir beyt

Irina. Bu məndən asılı deyil! Mən sənin sadıq və müti arvadın olacağam, ancaq məhəbbətsiz... nə etməli! (*Ağlayır*) Mən həyatımda bir dəfə də sevməmişəm. Ah, məhəbbət haqqında necə dərin xəyallara dalardım! Çoxdan, çoxdan məhəbbətin xəyalınlıyam, gecə-gündüz o xəyalla yaşamışam, amma qəlbim açarı itmiş və ağızı qapalı qalmış qiymətli bir royal kimidir. (*Pauza*) Sənin gözlərin təlaşla doludur.

Tuzenbax. Mən bütün gecəni yatmadamışam. Həyatımda məni dəhşətə salacaq heç bir qorxulu şey yoxdur, təkcə o itmiş açar ürəyimi parçalayır, məni yuxusuz gecələr keçirməyə məcbur edir. Danış, mənə bir söz de. (*Pauza*) Bir söz de...

Irina. Nə deyim? Nə?

Tuzenbax. Nə istəyirsən.

Irina. Bəsdir! Bəsdir!

Pauza.

Tuzenbax. Həyatda bəzən birdən-birə ən axmaq, ən mənəsiz şeylər əhəmiyyət kəsb edir. Əvvəlki kimi onlara gülürsən, onları boş bir şey hesab edirsən, ancaq yənə də onların ardına gedir və hiss edirsən ki, dayanmağa qüdrətin, iradən çatmayacaq. Eh, gəl bu barədə danışmayaq! Bu saat mən çox şadam. Elə bil həyatımda ilk dəfədir ki, bu ağacları, bu otları görünəm, hər şey də gözlərini maraqla mənə dikərək, nə isə gözləyir. Nə gözəl ağaclardır və əslinə baxsan, bu ağacların altında insan nə qədər gözəl həyat keçirməlidir! (“*Hey, hop-hop!*” səsləri) Getmək lazımdır, vaxtdır... Bax, bu ağac qurumuşdur, lakin o da küləkdən, başqa ağaclarla birlikdə, tərpənir... Mənə elə gəlir ki, mən ölsəm də bu və ya digər şəkildə yənə həyatda iştirak edəcəyəm. Əlvida, mənim əzizim... (*Əllərini öpür*) Mənə verdiyin məktublar stolumun üstündə, təqvimin altındadır.

Irina. Mən də səninlə gedəcəyəm.

Tuzenbax (*həyəcanla*). Yox, yox! (*Tez gedir, xiyabanda dayanır*). Irina!

Irina. Nə var?..

Tuzenbax (*nə deyəcəyini bilmədən*). Mən bu gün qəhvə içməmişəm. Deyərsən hazırlasınlar... (*Tez gedir*)

İrina fikrə gedərək dayanır, sonra sehnənin dərinliyinə gedərək, yelləncəyə oturur. Andrey uşaq arabası ilə çıxır. Ferapont görünür.

Ferapont. Andrey Sergeiç, axı bu kağızlar mənim deyil, idarənindir. Özümdən çıxartmamışam ki.

Andrey. Ah, hanı mənim şadlıq ve idrakla parlayan keçmişim... Hanı ince xəyalət və fikirlərlə dolu, hər anı və gələcəyi böyük bir ümidin ziyası ilə işıqlanan o gənclik günləri, hanı? Nə üçün biz yaşamağa başlar-başlamaz dərhal ürəksixici, solğun, maraqsız bir hala düşür, tənbəl, laqeyd, faydasız və bədbəxt oluruq?.. Bizim bu şəhərin iki yüz yaşı var, burda yüz min adam yaşayır, bu yüz minin içərisində başqalarına bənzəməyen bir nəfər də yoxdur, nə keçmişdə, nə indi onun bir nəfər fədakar mübarizi, bir nəfər alimi, sənətkarı, başqalarında qibtə hissi və ya onu təqlid etmək həvəsi oyadacaq az-çox gözəçarpan bir adamı olmamışdır və yoxdur. Yalnız yeyir, içir, yatır, sonra ölürlər... Başqaları – yeniləri doğulur, onlar da yeyir, içir, yatır və bekarçılıqdan kütləşməmək üçün murdar dedi-qodularla, araqla, qumar və əyyaşlıqla həyatda bir rəngarənglik yaratmaq isteyirlər. Arvadlar ərlərini aldadır, ərlər arvadlarına yalan satır və özlərini elə göstərirlər ki, guya heç bir şey görmürlər, heç bir şey eşitmirlər; qarşısialınmaz iyrənc bir təsir uşaqları şikəst edir, onların qəlbindəki müqəddəs İlahi duyğuları öldürür, onlar da, öz ata-anaları kimi miskin olurlar, bir-birindən seçilməyen ölülərə çevrilirlər... (*Açıqlı, Feraponta*) Nə isteyirsən?

Ferapont. Nə? Kağızlara qol çək.

Andrey. Zəhləmi tökdün.

Ferapont (*kağızları verərək*). İndicə dövlət palatasının qapıçısı nağıl edirdi... deyir guya qışda Peterburqda iki yüz dərəcə şaxta olubmuş.

Andrey. İndiki həyata nifrət edirəm, amma gələcəyi düşünmək nə qədər gözəldir! Elə bil genişliyə çıxırsan, yüngül nəfəs alırsan; uzaqda işıq parlayır, mən azadlıq günəşini görürəm, özümün və uşaqlarımın avaralıqdan, kvasdan, kələmli qaz ətindən, yeməkdən sonrakı yuxudan və rəzil müftəxorluqdan azad olduğumu görürəm...

Ferapont. Guya iki min adam donub. Deyir: camaatı qorxu basıb. Bilmirəm Peterburqda deyirdi, yoxsa Moskvada, yadımdan çıxıb.

Andrey (*birdən-birə zərif hissə qapılaraq*). Mənim əziz bacılarım, mənim gözəl bacılarım! (*Gözləri yaşarmış*) Maşa, mənim bacım...

Natasa (*pəncərədən*). Burda belə ucadan damışan kimdir? Sənsənmi, Andryuşa? Yavaş, Sofoçkanı oyadarsan. Ile ne faut pas faire du bruit, la Sophie est dormie déjà. Vous êtes un ours.¹ (*Hirslə-nir*) Danışmaq istəyirsənse uşağı başqasına ver. Ferapont, ağandan o arabanı al!

Ferapont. Baş üstə. (*Uşaq arabasını alır*)

Andrey (*pərt olmuş*). Mən yavaş danışıram.

Natasa (*pəncərə dalından, uşağıni oxşayaraq*). Bobik! Dəcəl Bobik! Şeytan Bobik!

Andrey (*kağızlara baxaraq*). Yaxşı, baxaram, lazım gələninə qol çekərəm, sonra idarəyə apararsan... (*Kağızları oxuya-oxuya evə gedir*)

Ferapont uşaq arabasını səhnənin dərinliyinə aparır.

Natasa (*pəncərə arxasından*). Bobik, de görüm, ananın adı nədir? Mənim əzizim, gözlərimin işığı! Bəs bu kimdir?.. Bu, Olya bibindir. Bibinə de: salam, Olya!..

Həyətləri dolanan çalğıçılar gəlirlər, bir kişi və bir qız skripka və arfa çalırlar.

Verşinin Olqa və Anfisa evdən çıxaraq sakitcə dinləyirlər. İrinə gelir.

Olqa. Bizim bağ karvansaraya dönüb, gələn də, gedən də burdan keçir. Nənəcan, bu çalğıçılara bir şey ver!..

Anfisa (*çalğıçılara pul verir*). Gedin, Allah köməyiniz olsun. (*Çalğıçılar baş ayib gedirlər*) Ürəyi dərdli adamlardır. Toxluqdan heç kəs qapı-qapı düşüb çalmaz. (*İrinaya*) Salam, Arişa! (*Onu öpür*). Qiymət yaşayıram, qızım, günüm-güzəranıım qiymət olub! Gimnaziyada hökumətin otağında, Olyanın yanında yaşayıram... qoca vaxtında Allah dadımı belə yetdi. Mən günaha batmış ömrümdə belə yaşamamışam... evimiz böyükdür, özü də idarəenindir, mənim özümün bir otağı var, içinde də kravati. Hamısı da idarəenindir. Gecə nə vaxt ayılsam, Allaha dua eləyirəm. Deyirəm, İlahi, məndən xoşbəxt adam yoxdur!

¹ Səs salmayın. Sofiya artıq yatıb. Siz ayısınız (*frans.*).

Verşinin (*saata baxır*). Gedirəm, Olqa Sergeyevna. Vaxtdır. (*Pauza*) Mən sizə böyük xoşbəxtlik arzu edirəm... Bəs Mariya Sergeyevna hardadır?..

Irina. Bağdadır. Gedib təpib gətirərəm.

Verşinin. Rica edirəm. Mən tələsirəm.

Anfisa. Mən də gedim axtarım. (*Çağırır*) Maşenka, he-ey! (*Irina ilə birlikdə bağın içərilərinə gedir*) He-ey!

Verşinin. Dünyada hər şeyin bir axını var, budur, biz də ayrılıq. (*Saata baxır*) Bələdiyyə idarəsi bu gün bizi səhər yeməyinə qonaq çağırmışdı. Şampan şərəbi içdik, bələdiyyə rəisi nitq söylədi, mən yeyir və dinləyirdim sə də, ruhən burda, sizin yanınızda idim... (*Bağ göz gəzdirir*) Sizə çox alışmışam.

Olqa. Görəsən bir də görüşəcəyikmi?..

Verşinin. Yəqin ki, yox. (*Pauza*) Arvadım və hər iki qızım hələ iki ay da burda qalacaqlar; xahiş edirəm bir əhvalat baş versə, ya bir şey lazımlı olsa...

Olqa. Bəli, bəli, əlbəttə. Arxayın gedin. (*Pauza*) Sabah şəhərdə bir nəfər də hərbi qulluqçu qalmayacaq, hər şey bir xatirəyə çevriləcək və əlbəttə, bizim üçün yeni həyat başlanacaqdır... (*Pauza*) Dünyada heç insanın istədiyi kimi olmur. Mən rəisə olmaq istəmirdim, indi rəisəyəm. Demək, Moskvaya da gedə bilməyəcəyik...

Verşinin. Belə... Bütün qayğıınız üçün çox sağ olun. Bir nəzərliliğiniz varsa, bağışlayın... Yanınızda çox danışmışam, başınızı ağrıtmışam, bunu da bağışlayın, məni pisliklə yad etməyin.

Olqa (*gözlərini silir*). Nə oldu, Maşa niyə gəlib çıxmadı...

Verşinin. Bu ayrılıq anında sizə daha nə deyə bilerəm? Nə barədə filosofluq etmək olar?.. (*Gülür*) Həyat ağırdır. Bizim çoxumuza o, ümidsiz və qaranlıq görünür, buna baxmayaraq, etiraf etmək lazımdır ki, zaman keçdikcə o, aydınlaşır və yüngülləşir; görünür, həyatın tamamilə işıqlanacağı gün yaxındır. (*Saata baxır*) Vaxtdır, mən getməliyəm! Keçmişdə bəşəriyyət müharibələrlə məşğul olardı, onun bütün vaxtı hərbi səfərlərə, basqınlara, qələbələrə gedərdi, indi bunlar hamısı köhnəlmış, ölüb getmişdir, lakin o müharibələrin qoyduğu böyük boşluğu hələlik heç bir şəylə doldurmaq mümkün deyildir. Bəşəriyyət böyük bir ehtirasla nə isə axtarır və şübhəsiz, axtardığını tapacaqdır. Ah, bircə tez tapayıd! (*Pauza*) Bilirsinizmi, əmək sevgisi ilə təhsili, təhsillə əmək

sevgisini birləşdirmək mümkün olsa idi. (*Saata baxır*) Vaxtdır.
Mən getməliyəm...
Olqa. Budur, o da gelir.

Maşa gelir.

Vershinin. Mən vidalaşmağa gəldim...

Vidalaşmalarına mane olmamaq üçün, Olqa bir qədər kənara çekilir.

Maşa (onun üzünə baxaraq). Əlvida... (Uzun çəkən busə)
Olqa. Bəsdir, bəsdir...

Maşa bərk hönkürür.

Vershinin. Mənə məktub yazarsan... Unutma! Məni burax...
vaxtdır... Olqa Sergeyevna, aparın bunu, mən getməliyəm...
vaxtdır... gecikmişəm... (*Həyəcanla Olqanın əlini öpür, sonra Maşanı bir də qucaqlayır və cəld gedir*)

Olqa. Bəsdir, Maşa! Sakit ol, əzizim...

Kulığın gelir.

Kulığın (sixila-sixila). Eybi yoxdur, qoy ağlasın... Mənim
gözəl Maşam, mərhəmətli Maşam... Sən mənim arvadımsan, mən
də xoşbəxtəm, nə olur olsun... Mən şikayət etmirəm səni də heç
qinamırıram... Budur, Olya da şahiddir... Yenə əvvəlki kimi yaşama-
ğa başlıraq. Mən sənə heç bir söz demərəm, nə bir eyham, nə bir
söz...

Maşa (özünü hönkürməkdən zorla saxlayaraq). Körfəzin
yanında yaşıl bir palid... bir qızıl zəncir də sarınıb ona... Bir qızıl
zəncir də sarınıb ona... Mən dəli oluram... Körfəzin yanında... yaşıl
palid...

Olqa. Sakit ol, Maşa... Sakit ol... Su ver ona.

Maşa. Daha ağlamırıram...

Kulığın. O daha ağlamır... o, rəhmlidir...

Uzaqdan boğuq gülə səsi gelir.

M a ş a . Körfəzin yanında yaşıl bir palid, bir qızıl zəncir də sarınlıb ona... Yaşıl bir pişik... yaşıl bir palid... Yox, çəşirəm... (*Su içir*) Həyatım uğursuz oldu... İndi mənə heç bir şey lazımlı deyil... İndicə rahat olaram... Fərqi yoxdur... necə yəni körfəzin yanında? Nə üçün bu söz hey mənim beynimdə hərlənir? Fikirlərim bir-birinə qarışır.

İrina gəlir.

O l q a . Sakit ol, Maşa. Bax, beləcə, ağıllı qız... Gedək evə...
M a ş a (*hırslı*). Mən ora getməyəcəyəm. (*Hönkürür və dərhal kəsir*) Mən daha evə getmirəm, heç getməyəcəyəm...
İ r i n a . Gəlin hamımız bir yerdə oturaq, elə sakitcə oturaq. Axı sabah mən gedirəm...

Pauza.

K u l i g i n . Dünən bu bığı və saqqalı üçüncü sınıfda bir oğlanın əlindən almışam... (*Saqqalı və bığı taxır*) Alman dili müəlliminə oxşayır... (*Gülür*) Düz demirəm? Bu oğlanlar yaman gülməli olurlar.
M a ş a . Doğrudan, sizin almana oxşayır.
O l q a (*gülür*). Elədir ki var.

Maşa ağlayır.

İ r i n a . Bəsdir, Maşa!..
K u l i g i n . Çox oxşayır...

Nataşa gəlir.

Nataşa (*qulluqçu qadına*). Nə? Sofoçkanın yanında qoy Protopopov, Mixail İvaniç otursun, Bobiki də Andrey Sergeyeviç gəzdirsən. Uşaqlı evin o qədər dərdi-səri var ki... (*İrinaya*) İrina, sən sabah gedirsin, hə? Çox təəssüf! Heç olmasa bir həftə də qal... (*Kulığını görüb qışqırır. Kulığın gülərək bığı və saqqalı çıxarıır*) Vay size nə deyim, yamanca qorxutdunuz! (*İrinaya*) Mən sənə çox alışmışam, elə bilirsən səndən ayrılmak mənim üçün asan olacaq? Əmr edəcəyəm ki, sənin otağına Andreyi köçürsünlər, skripkası da yanında, qoy istədiyi qədər çalıb zingildətsin. Onun otağını da Sofoçkaya verərəm. Heç bilesən nə gözəl, nə ağıllı uşaqdır!

Qiyamət qızdır! Bu gün gözlerini üzümə dikib baxdı, baxdı, birdən “mama” deyə səsləndi.

Kulığın. Gözəl uşaqdır, buna söz ola bilməz.

Natasa. Deməli, sabahdan mən burda tək qalacağam. (*Ah çəkir*) Hər şeydən əvvəl bu küknar xiyabanını, sonra bu ağaçqayını kəsdirecəyəm... Axşamlar bu ağaçqayın elə pis görünür ki... (*İrinaya*) Əzizim, bu kəmər sənə heç yaraşmır... Bu zövqsüzlük əlamətidir. Bu paltara açıq rəngli bir şey lazımdır. Tapşıracağam hər tərəfdə çiçəklər əksinlər, qoy hər yandan ətir qoxusu gəlsin... (*Sərt*) Bu çəngəli bura, skamyanın üstünə kim atıb? (*Eva girərkən qulluqçu qadına*) Səndən soruşuram: bu çəngəli bura – skamyanın üstünə kim atıb? Bura çəngəl yeridir? (*Qışqırır*) Kəs səsini!

Kulığın. Qızışdı!

Səhnə arxasından marş səsi gəlir. Hamı dinləyir.

Olqa. Gedirlər.

Çebutikin gəlir.

Maşa. Bizimkilər gedirlər. Nə olar ki... Sağ-salamat getsinlər! (*Örinə*) Eve getmək lazımdır... Mənim şlyapam və büruncəyim həddadır?

Kulığın. Mən içəri aparmışam... Bu saat getirərəm.

Olqa. Bəli, indi evə getmək olar. Vaxtdır.

Çebutikin. Olqa Sergeyevna!

Olqa. Nədir? (*Pauza*) Nə var?

Çebutikin. Heç... heç bilmirəm necə deyim... (*Qulağına piçildayırlar*)

Olqa (*qorxmış*). Ola bilməz!

Çebutikin. Bəli... ehvalat belədir... Yorulmuşam, ləp əldən düşmüşəm, heç danışmaq da istəmirəm... (*Açıqli*) Eh, hamısı bədir!

Maşa. Nə olub?

Olqa (*İrinanı qucaqlayır*). Bu gün çox pis gündür... heç bilmirəm sənə necə deyim, əzizim...

İrina. Nə olub? Tez olun, deyin: nə olub? Siz Allah! (*Ağlayır*)

Çebutikin. Bu saat dueldə baronu öldürmüşlər.

İrina (*yavaşça ağlayır*). Mən bilirdim, mən bilirdim...

Çebutikin (*səhnənin dərinlərində skamyaya oturur*). Yoruldum... (*Cibindən qəzet çıxarır*) Qoy ağlaşınlar... (*Yavaşça oxuyur*) Tara-tara bir quşam... Budaqda oturmuşam... Hamısı bir deyilmi?!

Üç bacı bir-birinə qışılaraq durmuşdular.

Maşa. Gör musiqi necə səslənir! Onlar bizdən ayrılib gedirlər, birisi həmişəlik getdi, həmişəlik, əbədi olaraq, biz yeni bir həyat başlamaq üçün tək qalırıq. Yaşamaq lazımdır... Yaşamaq lazımdır...

İrina (*başını Olqanın çıynına qoyur*). Bir zaman gələcək, bütün bu əzab və müsibətlərin nə üçün baş verdiyi hamiya, hamiya məlum olacaqdır. O zaman örtülü, sırlı bir şey qalmayacaqdır, indi isə yaşamaq lazımdır... İşləmək, yalnız işləmək lazımdır! Sabah mən təkcə yola düşəcəyəm, məktəbdə dərs deyəcəyəm və bütün həyatımı, bütün varlığımı mənə ehtiyac duyulara verəcəyəm. İndi payızdır, tezliklə qış gələcək, hər tərəfi qar basacaq, mən isə işləyəcək, işləyəcəyəm.

Olqa (*hər iki bacısını qucaqlayır*). Musiqi necə şən, gümrəh səslənir, adam ona qulaq asdıqca yaşamaq istəyir! Aman Allah! Zaman keçəcək, biz də əbədi olaraq bu dünyani tərk edəcəyik, bizi unudacaqlar, bizim üzümüzü, səsimizi, necə nəfər olduğumuzu da unudacaqlar. Lakin bizim əzablarımızdan bizdən sonra gələnlər üçün nəşə və sevinc törəyəcəkdir, yer üzündə seadət və asayış yaranacaqdır. O zaman indi yaşayanları xoşluqla yad edəcək, onlara rəhmət oxuyacaqlar. Mənim əziz bacılarım, bizim həyatımız hələ bitməmişdir. Biz yaşayacaqıq! Musiqi elə şən, elə sevinclə səslənir ki, elə bil indicə bu saat, bir az sonra biz nə üçün yaşadığımızı, nə üçün əzab çəkdiyimizi biliəcəyik... Ah, birçə bunu bilsəydik, birçə bilsəydik!

Musiqinin səsi getdikcə yavaşıyor. Şad və gülümseyən Kulığın Maşanın şlyapasını və örtüyünü getirir, Andrey uşaq arabasını sürə-sürə getir. Arabada Bobik oturmuşdur.

Çebutikin (*Yavaşça oxuyur*). Tara-tara bir quşam... Budaqda oturmuşam... (*Qəzeti oxuyur*) Hamısı birdir! Hamısı birdir!

Olqa. Birçə bilsəydik, birçə bilsəydik!

Pərdə

1901

ALBALI BAĞI

Dörd pərdəli komediya

İŞTİRAK EDİRLƏR:

Ranevskaya Lyubov Andreyevna – mülkədar qadın
Anya – onun qızı, 17 yaşında
Varya – onun ögey qızı, 24 yaşında
Qayev Leonid Andreyeviç – Ranevskayanın qardaşı
Lopaxin Yermolay Alekseyeviç – tacir
Trofimov Pyotr Sergeyeviç – tələbə
Simeonov-Pişşik Boris Borisoviç – mülkədar
Şarlotta İvanovna – mürəbbiye
Yepixodov Semyon Panteleyeviç – kantorçu
Dunyaşa – ev qulluqçusu
Firs – lakey, 87 yaşlı qoca
Yaşa – gənc lakey
Yolçu
Stansiya rəisi
Poçt məmuru
Qonaqlar, xidmətçilər

Hədisələr L.A.Ranevskayanın malikanosunda cərəyan edir.

BİRİNCİ PƏRDƏ

İndiyə kimi uşaq otağı adlanan otaq. Qapılardan biri Anyanın otağına açılır. Hava işıqlanır, günün çıxmasına az qalmışdır. Artıq may ayıdır, albalı ağacları çiçək açmağa başlamışdır, lakin bağda hələ hava soyuqdur, azacıq şaxta hiss olunur. Otağın pəncərələri bağlıdır.

Dunyaşa elində şam, Lopaxin isə elində kitab içeri girirlər.

Lopaxin. Çox şükür, axır ki, qatar geldi. Saat neçədir?

Dunyaşa. İkiyə az qalib. (Şamı söndürür) Bir azdan hava işıqlaşacaq.

Lopaxın. Qatar nə qədər gecikmişdir ki? Uzaqbaşı iki saat olar! (*Əsnayır və gərnəşir*) Mənə bax, gör nə axmaqlıq elədim, bura qəsdən gəlmışdım ki, stansiyada qabaqlarına çıxmış, amma yatıb yuxuya qaldım. Oturduğum yerdə yuxulamışam. Heyf... Heç olmasa sən məni oyadaydın.

Dunyaşa. Mən elə bildim siz getmisiniz. (*Bayırdañ gələn səslərə qulaq asaraq*) Budur, deyəsən, gəlirlər!

Lopaxın (*qulaq verərək*). Yox... hələ şeylərini baqajdan ala-caqlar, başları qarışacaq, bu tezliklə gəlməzlər. (*Pauza*) Lyubov Andreyevna beş ildir ki, xaricdə yaşayır. Bilmirəm indi çoxmu dəyişmişdir? O, çox yaxşı qadındır. Sadə və xoşrəftar adamdır. Yadımdadır, mən on beş yaşlarında bir uşaq idim, bir dəfə rəhmətlik atam, o vaxt atam burda, kənddə dükənci idi, yumruğu ilə üzümə vurdu, burnumdan qan açıldı... Biz onda nə üçün isə bir yerdə həyətə gəldik, atam kefli idi. Lyubov Andreyevna, indiki kimi yadımdadır, o vaxtı cavan və ariqca bir qadın idi, məni həmin bu uşaq otağındaki əlüzyuyanın yanına götürdü. "Ağlama, kəndçi balası, – dedi, – toya qədər yaxşı olar". (*Pauza*) Kəndçi balası... Atam, doğrudan da, elə kənd adamı idi, mujik idi, mən isə, budur ağ jilet, sarı çəkmə geymişəm. Amma donuzun burnunu, quyruğunu kəssən, yenə adı donuzdur. Bir odur ki, dövlətliyəm, pulum çoxdur, ancaq dərinə getsən elə kəndciyəm ki... kəndçi... (*Kitabı varaqlayır*) Budur, bu kitabı oxudum, ancaq heç bir şey başa düşmədim... oxuduğum yerdə yuxuya getdim.

Pauza

Dunyaşa. Bu gecə itlər sehərə qədər yatmayıb, elə bil ağalarının gəldiyini duyublar.

Lopaxın. Nə olub, Dunyaşa, nə üçün belə birtəhərsən?..

Dunyaşa. Əllərim əsir, yəqin ürəyim gedəcək.

Lopaxın. Sən çox nərmənəziksən, Dunyaşa, lap xanım qızlar kimi geyinirsən, saçını da elə dariyırsan. Bu cür yaraşmaz, gərək öz yerini biləsən.

Yepixodov elində bir dəstə gül gəlir. Onun əynində pencək, ayağında par-par parıldayan çəkme var, çəkmələri berk cırıldayır, içəri girərkən gülləri elindən yere salır.

Yepixodov (*gülləri yerdən götürür*). Bunu bağban göndərdi, dedi ki, yemək otağına qoysunlar. (*Gül dəstəsini Dunyaşaya verir*) Lopaxın. Mənə də kvas gətir.

Dunyaşa. Baş üstə. (*Gedir*)

Yepixodov. Hələ soyuqdur! Üç dərəcə şaxta var, ancaq albalı ağacları hamısı çiçək açıbdır. Bizim ellərin ab-havasını xoşlamıram. (*Köksünü ötürür*) Bəli, xoşlamıram. Bizim iqlim öz vaxtına uyğun gəlmir. Yermolay Alekseyeviç, icazə verin, sizə ərz eləyim, üç gün bundan qabaq özümə bir cüt çəkmə almışam, ancaq sizin əziz canınız üçün, bu çəkmələr elə cirildiyir, elə cirildiyir ki, lap başdan-beyindən getmişəm. Siz bilən onlara nə sürtsəm yaxşıdır?

Lopaxın. Əl çək, zəhləmi tökmə.

Yepixodov. Hər gün mənə bir bədbəxtlik üz verir. Ancaq mən ay-vay etmirəm, öyrəşmişəm, hətta gülümseyirəm. (*Dunyaşa içəri girir, Lopaxınə kvas verir*) Mən getdim. (*Stula ilişir, stul aşır*) Bax, gördünüz... (*Təntənəli bir ada ilə*) Bağışlayın, üzr istəyirəm, bir işə baxın... Nə eybi var, bu daha yaxşı, bu daha gözəl! (*Gedir*)

Dunyaşa. Yermolay Alekseyeviç, bilirsinizmi, Yepixodov mənə elçi düşmüştür.

Lopaxın. Hə!

Dunyaşa. Bilmirəm necə eləyim... Özü dinc adamdır, ancaq bəzən elə danışır ki, heç bir şey başa düşmək olmur. Yaxşı danışır, şirin danışır, amma heç nə başa düşülmür. Özü də, deyəsən, xoşuma gəlir. Məni yaman sevir. Çox bəxtsiz adamdır, hər gün başına bir iş gəlir. Burda ona sataşib deyirlər: "Başı min bir bəlalı adam".

Lopaxın (*bayırdan gələn səslərə qulaq aşır*). Deyəsən, gəlirlər...

Dunyaşa. Gəlirlər! Mənə nə olub, bədənim duz kimi soyumusdur.

Lopaxın. Bəli, doğrudan gəlirlər. Gedək qabaqlarına. Görəsən, məni tanıyaqmı? Beş ildir görüşməmişik.

Dunyaşa (*həyəcan içinde*). Mənim bu saat ürəyim gedəcek... Ah, bu saat yixılacağam!

İki faytonun evə yaxınlaşlığı eşidilir. Lopaxın və Dunyaşa tez gedirler. Sehne boş qalır. Qonşu otaqlarda səs-küy başlanır. Lyubov Andreyevnanı qarşılıamağa getmiş Firs, əlağacına söykənərək tələsik sehnədən keçir, onun əynində qədim livreya, başında hündür şlyapa vardır. Öz-özünə nə işə danışır, ancaq nə dediyini başa düşmək olmur. Səhnə arxasından səs-küy getdikcə artır. Ses: "Gelin burdan keçək..."

Gəlin burdan keçək..." Lyubov Andreyevna, Anya və Sarlotta İvanovna
eyinlərində yol paltarı, yanlarında zəncirli it, Varya eynində palto, başında yaylıq,
Qayev, Simeonov-Pişşik, Lopaxin və Dunyaşa əllərində bağlama və
çətir, xidmətçi əllərində şeylər, hamısı otaqdən keçib gedirlər.

Anya. Burdan keçək, ana, yadindadırı, bu hansı otaqdır?

Lyubov Andreyevna (*sevincindən gözləri yaşarmış bir halda*). Uşaq otağıdır!

Varya. Necə soyuqdur, əllərim donmuşdur. (*Lyubov Andreyevnaya*) Sizin ağ və bənövşəyi rəngli otaqlarınız olduğu kimi qalmışdır, anacan!

Lyubov Andreyevna. Uşaq otağı, mənim qəşəng və gözəl otağım... Mən hələ balaca uşaq ikən bu otaqda yatmışam... (*Ağlayır*) Mən elə indi də uşaq kimiyəm. (*Qardaşını, Varyanı öpür, sonra yenə qardaşını öpür*) Varya isə yenə də əvvəlki kimidir, rahibəyə bənzəyir... Mən görən kimi Dunyaşanı da tanudim... (*Dunyaşanı öpür*)

Qayev. Qatar iki saat gecikdi. Belə də iş olar? Belə də qayda-qanun olar?

Sarlotta (*Pişşikə*). Mənim itim findiq da yeyir.

Pişşik (*təəccüblə*). Pah atonnan! Nə danışırsan, canım!

Anya və Dunyaşadan başqa hamısı gedir.

Dunyaşa. Gözləməkdən gözümüzün kökü saraldı... (*Anyanın paltosunu və şlyapasını çıxarır*)

Anya. Dörd gecədir ki, yolda yatmamışam... İndi bərk üşüyürəm.

Dunyaşa. Siz böyük pəhriz günlərində getdiniz, o vaxt qar yağırırdı, şaxta idi, amma indi? Əzizim! (*Gülür, qızı öpür*) Axır ki, gəlib çıxdınız, mehribanım, gözlərimin işığı... Elə bu saatca gərək hamısını sizə deyəm, gözləməyə səbrim çatmaz...

Anya (*süst bir halda*). Nə olub, yenə bir hadisə baş verib?

Dunyaşa. Kantorcu Yepixodov bayramdan sonra mənə elçi düşdü.

Anya. Sənin də fikrin-zikrin elə budur. (*Sağclarını düzəldir*) bütün sancaqlarımı itirmişəm... (*Çox yorgundur, hətta yerində də sandələyir*)

Dunyaşa. Heç bilmirəm nə edim, o məni sevir, özü də yaman sevir!

Anya (öz qapısına baxır, mehribanlıqla). Mənim otağım, mənim pəncərələrim, elə bil ki, heç burdan çıxıb getməmişəm. Mən evdəyəm! Sabah səher tezdən durub bağa qaçacağam... Ah, əgər yata bilsəydim! Bütün yolu yatmamışam, fikir-xəyal məni yormuşdur.

Dunyaşa. Pyotr Sergeyeviç də üç gündür ki, gəlmışdır.

Anya (sevincək). Petya!

Dunyaşa. Hamamda yatır, elə orda yaşayır, deyir ki, başqasına zəhmət vermək istəmirəm. (Cib saatına baxır) Onu durquzmaq lazımdır, ancaq Varvara Mixaylovna icazə vermədi. Dedi ki, işin olmasın, qoy yatsın.

Varya daxil olur, onun kəmorində bir dəstə açar vardır.

Varya. Dunyaşa, tez ol, qəhvə hazırla... Anam qəhvə isteyir.

Dunyaşa. Bu saat. (Gedir)

Varya. Allaha şükür, gəlib çıxdınız. İndi sən yenə evimizdəsən. (Mehribanlıqla) Mənim əzizim, mənim gözəlim! Nə yaxşı oldu ki, qayıdış gəldiniz.

Anya. Çox əziyyət çəkdir.

Varya. Bilirəm.

Anya. Mən Pasxa bayramı ərafəsində yola çıxdım, onda hələ soyuq idi. Şarlotta bütün yolu danışır, hoqqabazlıq edirdi. Bilmirəm heç nə üçün sən Şarlottanı mənə bənd elədin.

Varya. Sən təkbaşına necə yola çıxa bilərdin, əzizim! On yeddi yaşındasan!

Anya. Parisə çatdıq, çox soyuq idi, qar yağırıldı. Mən də ki, fransızca pis danışıram. Anam beşinci mərtəbədə yaşayırı, yanına gəldim, anamın yanında tanımadığım fransızlar, xanımlar və əlində kitab olan bir qoca Paster vardı, otaq papiros tüstüsü ilə dolmuşdu. Hər şey səliqəsiz idi. Birdən-birə kövrəldim. Anama yazığım gəldi, elə yazığım gəldi ki, başını qollarım arasına aldım, bərk-bərk qucaqladım, buraxa bilmədim. Anam sonra elə hey mənə sarlaşır, ağlayırdı...

Varya (gözləri yaşlı bir halda). Danışma, daha danışma...

Anya. Anam Mentona yaşındakı yay malikanəsini satmışdı, daha heç nəyi, heç bir şeyi qalmamışdı. Mənim də bir qəpiyim qalmamışdı, ölüm-zülüm gəlib çıxdıq. Amma anam heç bir şey başa düşmür! Vağzalda oturub nahar edəndə, o ən bahalı xörəkləri tələb

edir, lakeylərə də bir manat çay pulu verir. Şarlotta da elə üstəlik. Yaşa da özünə ayrıca xörək tələb edəyir, ləp müsibətdir. Axı anamın Yaşa adlı bir lakeyi var, biz onu da özümüzlə bərabər gətirmişik.

Varya. Gördüm, eclafın biridir.

Anya. Necə oldu? Faizləri ödəyə bildinizmi?

Varya. Hardan ödəyə bilərdik.

Anya. Aman Allah, Aman Allah...

Varya. Avqustda mülkü satacaqlar.

Anya. Aman Allah!..

Lopaxin (*qapıdan baxıb mələyir*). Mə-ə-ə... (Gedir)

Varya (*gözləri yaşarmış halda*). Ağzına elə vurardım ki...
(*Yumruğu ilə hədələyir*)

Anya (*Varyanı qucaqlayır, yavaş bir səslə*). Varya, o sənə elçi düşdümü? (*Varya başını bulayır*) Axı o keçi səni sevir... Nə üçün ürəyinizi bir-birinizə açmırınız, nəyi gözləyirsiniz?

Varya. Mən bu fikirdəyəm ki, bu işdən heç bir şey çıxmaya-
caq. Onun işi-güçü çoxdur, mən yadına düşmürem... Mənə heç
əhəmiyyət belə vermir. Qoy getsin, onu görmək mənim üçün çox
ağırdır, hamı bizim toyumuzdan danışır, hamı məni təbrik edəyir,
amma ortaçıda heç bir şey yoxdur, elə bil hamısı yuxudur... (*Başqa
ahənglə*) Broşkan ləp arıya oxşayır.

Anya (*qəmli*). Bunu anam almışdır. (*Öz otağına gedir, uşaq
kimi sevinib danışmağa başlayır*) Parisdə mən hava bolonunda uçdum.

Varya. Mənim əzizim gəlib, mənim mehribanım! (*Dunyaşa
əlində qəhvədan gəlir və qəhvə hazırlamağa başlayır. Qapının
yanında dayanaraq*) Bütün günü ev-eşikdə məşğul oluram, əzizim,
bütün günü fikir, xəyal içerisinde keçirirəm. Birçə səni dövlətli bir
adama verə bilsəydik, onda mən rahat olardım, başımı götürüb
monastır gedərdim, sonra gedərdim Kiyevə... Moskvaya, belecə
müzqəddəs yerləri gəzerdim... bütün ömrüm üzünü gəzərdim. Bu nə
qədər yaxşı olardı!

Anya. Bağda quşlar oxuyurlar. Görəsən, saat neçədir?

Varya. Yəqin üç olar. Sənin yatan vaxtındır, əzizim. (*Anyanın
otağına girərək*) Bəli, bu nə qədər gözəl olardı.

Yaşa elində şal və yol çantası içəri girir.

Yaşa (*mərifətlə sahnədən keçib gedərək*). Burdan keçməyə
icazə varmı?

Dunyaşa. Sizi tanımaq olmur, Yaşa. Gör xaricdə necə dəyişmişsiniz.

Yaşa. Hüm... Bəs siz kimsiniz?

Dunyaşa. Siz burdan gedəndə mən, bax, bu boyda idim. (*Əlini yerdən bir az hündür tutur*) Dunyaşayam, Fyodor Kozoyedovun qızı. Yadınızda deyil?

Yaşa. Aha... Körpə xiyar (*O yan-bu yana baxıb qızı qucaqlayıır, Dunyaşa qışqırıb nəlbəkini əlindən salır*)

Yaşa tez gedir.

Varya (qapı ağızından, narazı bir səslə). Nə var, nə olub?

Dunyaşa (ağlayaraq). Nəlbəkini sindirdim...

Varya. Bu, xeyir əlamətidir.

Anya (öz otağından çıxaraq). Anama xəbər vermək lazımdır ki, Petya burdadır...

Varya. Mən tapşırdım ki, onu oyatmasınlar.

Anya (dalğın). Altı il əvvəl atam öldü, bir aydan sonra qardaşım Qrişa çayda boğuldu, yeddi yaşında qəşəng bir uşaq idi. Anam davam getirə bilməyib getdi, başını götürüb getdi... (*Diksinir*) Əger anam bilsəydi ki, mən onu necə anlayıram... (*Pauza*) Petya Trofimov isə Qrişanın müəllimi idi, indi onu anamın yadına sala bilər...

Firs eynində pencək və ağ jilet daxil olur.

Firs (qəhvədana tərəf gedir, qayğı ilə). Xanım burda qəhvə içəcək... (*Ağ əlcəklərini geyir*) Qəhvə hazırlırmı? (*Ciddi bir səslə Dunyaşaya*) Qız, bəs qaymaq hanı?

Dunyaşa. Ah, Allah amandır. (*Tez gedir*)

Firs (qəhvədanın yanında əlləşir). Eh, kütbeyin qızı... (*Öz-özünə deyinir*) Parisdən gəliblər. Ağam da bir vaxtlar Parisə gedərdi. At qoşulmuş faytonda... (*Gülür*)

Varya. Firs nə danışırsan?

Firs. Nə buyurursunuz? (*Sevinclə*) Xanımım gəlib çıxdı! Axır ki, onu gördüm! İndi ölsəm də eyb etməz... (*Sevincindən ağlayır*)

Lyubov Andreyevna, Qayev və Simeonov-Pişşik daxil olurlar.

Simeonov-Pişşikin eynində nazik mahuddan arxalıq və gen şalvar vardır.

Qayev içəri girərkən əli və bədəni ilə elə hərokot edir ki, guya bilyard oynayır.

Lyubov Andreyevna. O necə idi? Qoy yadıma salım...
Sarı şar künçə! Duplet ortaya!

Qayev. Küncü kəsirəm. Bir vaxtlar biz səninlə, bax, bu otaqda
yatırdıq, bacı, indi isə mənim artıq 51 yaşım var, qəribə deyilmi?..

Lopaxin. Bəli, vaxt gəlib keçir.

Qayev. Kimi?

Lopaxin. Deyirəm ki, vaxt gəlib keçir.

Qayev. Burdan paçulya qoxusu gəlir.

Anya. Mən gedirəm yatam. Gecən xeyrə qalsın, ana. (*Anasını
öpür*)

Lyubov Andreyevna. Mənim gözəl-göyçək balam. (*Qızın
əlindən öpür*) Evimizə gəldiyinə sevinirsənmi? Mən heç özümə
gələ bilmirəm.

Anya. Xudahafız, dayı.

Qayev (*qızın üzündən, əlindən öpür*). Allah amanatı olasan.
Necə də anana oxşayırsan! (*Bacısına*) Lyuba, sən bu yaşıda olanda,
eynilə belə idin.

Anya Lopaxinə və Pişşikə əl verib gedir, dəlinca qapını örtür.

Lyubov Andreyevna. O çox yorulmuşdur.

Pişşik. Əlbəttə, yorular, bu uzunluqda yol gəlmisiniz.

Varya (*Lopaxinə və Pişşikə*). Bəs deyilmi, ağalar? Saat üçə az
qalmışdır, bir az müxtəsər eləmək lazımdır.

Lyubov Andreyevna (*gülür*). Sən yenə elə əvvəlki kimi-
sən, Varya. (*Onu özünə tərəf çəkib öpür*) Qoy qəhvəni içim, onra
hamımız dağılarıq. (*Firs onun ayaqları altına yastıq qoyur*) Sağ ol,
əzizim. Mən qəhvə içməyə adət eləmişəm... gündüz də içirəm,
gecə də. Sağ ol, mənim qoca dostum. (*Fırçı öpür*)

Varya. Baxım görüm şeylərin hamisini gətirdilərmi... (*Gedir*)

Lyubov Andreyevna. Heç inana bilmirəm ki, bu saat
burda oturan mənəm? (*Gülür*) Mən atılıb-düşmək, əl-qol ölçmək
istəyirəm. (*Üzünü əlləri ilə örtür*) Bəlkə mən yuxudayam! Allah
şahiddir ki, mən vətənimi sevirəm, ürəkdən sevirəm, mən vaqondan
baxa bilmirdim, hey ağlayırdım. (*Gözləri yaşılı halda*) Keçib, qəh-
vəni içmək lazımdır. Sağ ol, Firs, sağ ol, mənim mehriban qocam.
Mən çox şadam ki, sən hələ sağsan.

Firs. Srağagün.

Qayev. O pis eşidir.

Lopaxın. Mən indi, səhər saat beşdə Xarkova getməliyəm. Cox təəssüf! Doyunca sizə baxmaq, sizinlə söhbət eləmək istəyirdim. Siz yenə də, həmişəki kimi, nə qədər gözəlsiniz.

Pişşik (*ağır nafəs alır*). Hətta daha da yaxşılaşmışdır... Paris modası ilə geyinib-kecinmişdir... Qoy düşmənin gözü çıxsın.

Lopaxın. Budur, sizin qardaşınız Leonid Andreyeviç deyir ki, mən qanmazam, qolçomağam, qoy desin, mənim üçün təfavütü yoxdur. Bəli, qoy nə istəyirse desin. Mən ancaq onu istəyirəm ki, siz yenə də əvvəlki kimi mənə inanasınız, bu gözəl məsum gözlərinizlə yenə əvvəlki kimi mənə baxasınız. İlahi! Mənim atam sizin babanızın və atanızın rəiyyəti olub, ancaq siz, bəli, şəxsən siz vaxtilə mənə o qədər yaxşılıq elədiniz ki, mən hər şeyi unutdum və indi sizi ən əziz bir adam kimi, bəlkə də daha artıq sevirəm.

Lyubov Andreyevna. Mən daha otura bilmirəm, oturası halım yoxdur. (*Yerindən sıçrayır, böyük bir həyəcan içərisində gəzinir*) Mən bu sevincə dözə bilməyəcəyəm... Mənə gülün, mən axmağam... Mənim əziz şəfəfim... (*Şəfi öpür*) Mənim əziz stolum...

Qayev. Sən gedəndən sonra dayə öldü.

Lyubov Andreyevna (*oturub qəhvə içir*). Allah rəhmət eləsin! Mənə yazmışdır.

Qayev. Anastasi də öldü. Petruşka Kosoy mənim yanımıdan çıxıb getdi, indi şəhərdə pristavin yanında yaşayır. (*Cibindən şirni qutusunu çıxarıb, şirni sorur*)

Pişşik. Qızım Daşenka... sizə salam-dua göndərdi...

Lopaxın. Mən size ürəkaçan, xoş bir söz demək istəyirəm. (*Saata baxır*) Bu saat yola düşəcəyəm, danışmağa vaxtım yoxdur... Amma eyb etməz, bir-iki kəlmə deyim. Özünüz bilirsiniz ki, sizin albalı bağınız borclarınızı ödəmək üçün satılır, avqustun 22-nə müzayidə təyin edilmişdir, ancaq siz heç narahat olmayın, mənim əzizim, rahatca yatın, bu işə çarə var... Mənim layihəm belədir. Xahiş edirəm, diqqət verin! Sizin mülkünüz şəhərdən cəmi 20 verst uzaqdadır, həm də ki, yanından dəmiryolu keçir, indi əgər albalı bağını və çay qırğındakı yeri yay malikanələri məntəqəsinə bölüb, sonra yaylağa keçənlərə icarəyə versək, onda sizin ildə ən azı 25 min gəliriniz olacaq.

Qayev. Bağışlayın, bu nə cəfəngiyyatdır!

L y u b o v A n d r e y e v n a . Mən sizi o qədər də yaxşı başa düşmürəm, Yermolay Alekseyiç.

L o p a x i n . Siz yaylağa gələnlərdən, hər desyatın yere ilde en azı 25 manat alacaqsınız, əgər ele indidən bu barədə elan versəniz, sizə söz verirəm ki, payızə qədər bir parça belə boş yeriniz qalmayıcaq, hamısını icarəyə götürəcəklər. Sözün qisası, təbrik edirəm, sizin üçün xilas yolu tapılmışdır. Mülkünüzün axar-buxarı çox gözəldir, çay da dərindir. Ancaq əlbəttə, hər şeyə bir qədər əl gəzirmək, sahmana salmaq lazımdır... Bütün köhnə tikintiləri, məsələn, bax ələ bu evi uçurtmaq lazımdır, bu ev artıq heç bir şeyə yaramır, sonra köhnə albalı bağının ağaclarını qırmaq lazımdır.

L y u b o v A n d r e y e v n a . Albalı ağaclarını qırmaq? Bağışlayın, əzizim, siz heç bir şey başa düşmürsünüz? Əgər bizim bütün vilayətdə maraqlı, hətta gözəl bir şey varsa, o da yalnız bizim albalı bağıdır.

L o p a x i n . Bu bağın yaxşılığı bircə orasındadır ki, çox böyükdür. Ağaclar iki ildə bir dəfə bar gətirir, onu da bilmirsən neyləyəsən, heç kəs almır.

Q a y e v . Bu bağın adı “Ensiklopedik lügət”ə belə düşmüşdür.

L o p a x i n (saata baxır). Əgər bir çarə tapmasaq və bir nəticəyə gəlməsək, avqustun 22-də həm albalı bağlı, həm də bütün mülk müzayidə ilə satılacaqdır. Qət eləyin! Canınıza and olsun ki, başqa çarə yoxdur. Heç bir çarə yoxdur.

F i r s . Qabaqkı vaxtlarda, 40-50 il bundan əvvəl albalını qururdalar, isladardılar, duza qoyardılar, mürəbbə bişirərdilər və çox vaxt...

Q a y e v . Sən bir sus, Firs.

F i r s . Çox vaxt albalı qurusunu araba ilə Moskvaya, Xarkova göndərərdilər. Yaxşı pul çıxardı! Albalı qurusu o vaxt yumşaq, şirəli, şirin və ətirli idi... Onda qaydasını bilirdilər...

L y u b o v A n d r e y e v n a . Bəs indi o qayda hanı?

F i r s . Yaddan çıxarıblar. Heç kəsin yadında qalmayıb.

P i ş ş i k (Lyubov Andreyevnaya). Parisdə neçə idi? Nə cür dolanırdınız? Qurbağa yeyirdinizmi?

L y u b o v A n d r e y e v n a . Timsah yeyirdim...

P i ş ş i k . Yox əşşİ...

L o p a x i n . Bu vaxta qədər kənddə ancaq ağalar və mujiklər vardı, indi isə bir də yaylağa köçənlər meydana çıxıb. Bütün şəhərlər,

hətta en kiçikləri belə indi yay bağları ilə əhatə olunmuşlar. Demək olar ki, bir iyirmi ildən sonra yaylağa köçənlərin sayı-hesabı olma-yacaq... İndi onlar yalnız balkonda oturub çay içirlər, ancaq sonralar icareyə götürdükleri bir desyatın torpaqda təsərrüfatla da məşğul ola bilərlər. O zaman isə sizin albalı bağınız xoşbəxt, zəngin və gözəl bir guşəyə çevrilə bilər.

Qayev (*qəzəblənərək*). Bu nə cəfəngiyyatdır!

Varya ilə Yaşa gəlirlər.

Varya. Anacan, burda size iki telegram var. (*Kəmərindəki açarlardan birini seçib şaqquştu ilə qədim şkafı açır*) Budur.

Lyubov Andreyevna. Parisdəndir. (*Telegramları oxumadan cirib atır*) Artıq Paris məsələsinə son qoyulmuşdur...

Qayev. Lyuba, bilirsənmi bu şkafın neçə yaşı var? Bir həftə qabaq mən aşağıdakı qutunu açdım, gördüm orda taxta üstünə rəqəm yazılmışdır. Bu şkaf düz yüz il bundan qabaq qayrılmışdır. Necədir? Hə? Bu şkafın yubileyini bayram etmək olardı. Duzdür, cansız bir cismidir, amma yenə də, necə olsa, kitab şkafıdır.

Pişşik (*təəccübələ*). Yüz il... Pah atonnan!...

Qayev. Bəli... Bu, dəyerli bir şeydir. (*Əlini şkafa sürtərək*) Əziz və möhtərəm şkaf! Sənin varlığını təbrik edirəm. Sən yüz ildən artıqdır ki, xeyir və ədalətin nurlu qayəsinə xidmət etmişən, sənin daima səmərəli işə dəvət edən sükut dolu çağırışların, bu yüz il ərzində bir dəfə də olsun zəifləməmişdir. Sənin himayən (*gözləri yaşararaq*) nəslimizin ruh yüksəkliyini və gözəl gələcəyə aid inamını möhkəmlətmışdır, bizdə xeyirxah və ictimai idrak ideallarını tərbiyə etmişdir.

Pauza.

Lopaxın. Bəli...

Lyubov Andreyevna. Sən yenə əvvəlki kimisən, Lyonya...

Qayev (*bir az tutularaq*). Şardan sağ tərəfə, künçə! Ortadakıları luzaya vururam!

Lopaxın (*saata baxaraq*). Artıq vaxtdır, mən getməliyəm.

Yaşa (*Lyubov Andreyevnaya dərman verir*). Bəlkə elə indi bu həbləri qəbul edəsiniz...

Pişşik. Dərman içmək lazımlı deyil, əzizim... dərmanların nə xeyri var... nə də zərəri... Bura verin, görün... hörmətlı xanım... (*Həbləri alıb ovcuna səpir, üsləyir, ağızına qoyur və üstündən kvas içir*) Bax, belə!

Lyubov Andreyevna (*qorxmuş halda*). Siz dəli olmuşsunuz, nedir?

Pişşik. Həblərin hamısını uddum.

Lopaxin. Acgözlüyə bax a!

Həm gülür.

Firs. O, bayram günü bize gəlməşdi, yarımlı vedrə xiyar yedi. (*Nə isə öz-özünə mızıldanır*)

Lyubov Andreyevna. O nə deyir?

Varya. Üç ildir, bu cür öz-özünə deyinir. Biz artıq öyrəşmişik.

Yaşa. Qocalıq belədir.

Şarlotta İvanovna əynində ağ paltar, kəmərində lornetka, səhnədən keçir.

Lopaxin. Üzr istəyirəm, Şarlotta İvanovna, mən sizinlə salamlaşmağa macal tapa bilmədim. (*Onun əlini öpmək istəyir*)

Şarlotta (*əlini geri çəkir*). Əger size əlimi öpməyə icazə versəm, sonra qolumdan öpmək istəyəcəksiniz, daha sonra çıynimdən, sonra da...

Lopaxin. Bu gün mənimki gətirmir. (*Həm gülür*) Şarlotta İvanovna, fokus göstərin!

Lyubov Andreyevna. Şarlota, fokus göstərin! Şarlotta.

Şarlotta. Lazımlı deyil! Mən yatmaq istəyirəm. (*Gedir*)

Lopaxin. Üç həftədən sonra görüşərik. (*Lyubov Andreyevnanın əlindən öpür*) Hələlik, salamat qalm. Vaxtdır. (*Qayevə*) Xudahafiz. (*Pişşik ilə öpüşür*) Xudahafiz. (*Varyaya, sonra Firs əvə Yaşa-ya əl verir*) Heç getmək istəmirəm. (*Lyubov Andreyevnaya*) Əger yay bağları haqqında bir qərara gəlsəniz, onda xəbər verin, mən bir elli min manat borc pul taparam. Ciddi fikirləşin!

Varya (*acıqli*). Çıxın gedin, daha bəsdir!

Lopaxin. Gedirəm, gedirəm. (*Gedir*)

Qayev. Qanmaz. Üzr istəyirəm... Varya ona ərə gedir. O, Varyanın nişanlısıdır.

Varya. Yersiz söz danışmayın, dayıcan.

Lyubov Andreyevna. Nə olar, Varya, mən çox şad olardım. O yaxşı adamdır.

Pişşik. Elədir, çox ləyaqətli... adamdır... Mənim Daşenkamda deyir ki... cürbəcür sözlər danışırlar. (*Xoruldayır, sonra dərhal oyanır*) Möhtərəm və əziz xanım, nə olar, mənə 240 manat borc verin... sabah girov kağızı ilə faizləri verməliyəm...

Varya (*qorxmuş halda*). Yoxdur, yoxdur!

Lyubov Andreyevna. Doğru deyir, mənim bir qara qəpiyim belə yoxdur.

Pişşik. Tapılar. (*Gülür*) Mən heç vaxt ümidimi itirmirəm. Budur, mən elə bilirdim ki, artıq heç bir çıxış yolu yoxdur, hər şey məhv olmuşdur, amma bir də gördüm dəmiryolu mənim torpağım-dan keçdi... Mənə pul verdilər. İndi yenə bu gün-sabah elə bir şey baş verə bilər... Daşenka, məsələn, iki yüz min manat uda bilər. Onun biletli var.

Lyubov Andreyevna. Qəhvəni içək, sonra yatmaq olar.

Fır (sotka ilə *Qayevin üstünü təmizləyir, nəsihətəmiz bir əda ilə*). Yenə o biri şalvari geymisiniz, heç bilmirəm sizinlə nə eləyim?

Varya (*yavaşdan*). Anya yatıb. (*Yavaşdan pəncərəni açır*) Artıq gün çıxmışdır, hava soyuq deyil. Bir ora baxın, anacan, nə gözəl ağaclarıdır! İlahi, nə gözəl hava var! Sığırçınlar oxuyur!

Qayev (*o biri pəncərəni açır*). Bütün bağ dümağdır. Sən bu yerləri yadından çıxarmamışan ki, Lyuba? Bax, bu uzun xiyaban bir şərid kimi uzanıb gedir, aylı gecələrdə işıqlı görünür. Yadındadır-mı? Unutmamışan ki?

Lyuba Andreyevna (*pəncərədən bağ'a baxır*). Ah, mənim uşaqlığım, məsum günlərim! Mən bu uşaq otağında yatardım, burdan bağ'a tamaşa edərdim. Hər səhər səadət də mənimlə bərabər oyanardı, bağ o zaman da belecə idi, heç nə dəyişilməmişdir. (*Sevincindən gülür*) Başdan-başa ağappaqdır! Eh, mənim bağım, sən qaranlıq tutqun payızdan və soyuq qışdan sonra yenə də gəncsən, bəxtiyar və gözəlsən, göylerin mələkləri səni tərk etməmişlər... Ah, əgər sinəmi və ciyinlərimi əzən bu yükü ata bilsəydim, əgər keçmişimi unuda bilsəydim!

Qayev. Bəli, bu bağlı da borcları ödəmək üçün satacaqlar və bu heç də qəribə deyil...

Lyubov Andreyevna. Ora baxın, rəhmətlik anam bağda gəzir. Əynində ağ paltar var. (*Sevincindən gülür*) Özüdür!

Qayev. Hani?

Varya. Sizə nə olub, anacan?

Lyubov Andreyevna. Heç kəs yoxdur, mənə belə göründü. Sağ tərəfdə, talvara dönən yerdə, bir ağaç əyilib, qadına oxşayır... (*Trofimov, əynində nimdaş tələbə pencəyi, gözündə eynək daxil olur*) Nə qədər gözəl bağdır! Ağ çiçəklər dənizi, göy üzü mavi...

Trofimov. Lyubov Andreyevna! (*Lyubov Andreyevna dönüb ona baxır*) Mən ancaq sizə salam verməyə gəlmışəm və bu saat çıxıb gedəcəyəm. (*Hərarətlə onun əlindən öpür*) Mənə əmr edilmişdi ki, səhərə qədər gözləyim, ancaq səbrim çatmadı...

Lyubov Andreyevna təəccübə ona baxır.

Varya (*gözləri yaşlı halda*). Bu Petya Trofimovdur...

Trofimov. Bəli, mənəm, sizin Qrişanın keçmiş müəllimi Petya Trofimov... Məgər mən çox dəyişmişəm?

Lyubov Andreyevna onu qucaqlayıb, yavaşca ağlayır.

Qayev (*həyəcanlı halda*). Bəsdir, bəsdir, Lyuba.

Varya (*ağlayır*). Axı sizə dedim ki, Petya, sabaha qədər gözləyin.

Lyubov Andreyevna. Mənim Qrişam... Mənim balam... Qrişa... Oğlum.

Varya. Nə eləmək olar, anacan... Allahın işdir.

Trofimov (*mehribanlıqla, gözləri yaşarmış halda*). Bəsdir, bəsdir...

Lyubov Andreyevna (*yavaşça ağlayır*). Uşaq suda batdı, tələf oldu. Nə üçün, dostum? (*Yavaşdan*) Anya orda yatıb, mən isə bərkdən danışıram. Səs-küy salıram... Nə var, nə yox, Petya? Nə üçün belə xarab olmusunuz? Nə üçün qocalmısınız?

Trofimov. Bir kəndli arvadı vaqonda mənə “tükü tökülmüş ağa dedi”.

Lyubov Andreyevna. Siz o zaman lap uşaq idiniz, sevimli bir tələbə idiniz, indi isə saçlarınız seyrəkləşib, çeşmək taxırsınız. Siz hələ də tələbəsinizmi? (*Qapıya tərəf gedir*)

Trofimov. Görünür, mən bütün ömrüm uzunu tələbə olacağam.

Lyubov Andreyevna (*qardaşını, sonra Varyanı öpür*).
Yaxşı, daha gedin yatın... Sən də qocalmisan, Leonid.

Pişşik (*onun dalinca gedərək*). Demək, indi yatmaq lazımdır.
Ox, bu padaqra... Mən sizdə qalacağam... canım-ciyərim, Lyubov
Andreyevna, mənə sabah səhər 240 manat...

Qayev. Bu da elə öz dediyini deyir.

Pişşik. 240 manat... Girov kağızının faizini verməliyəm.

Lyubov Andreyevna. Mənim pulum yoxdur, əzizim.

Pişşik. Verərəm, qurbanın olum... Nə böyük puldur ki...

Lyubov Andreyevna. Yaxşı, Leonid verər... sən ona pul
ver, Leonid.

Qayev. İştahani kök elə, verərəm.

Lyubov Andreyevna. Çarə nədir, ver... Ona lazımdır...
Sonra verər.

Lyubov Andreyevna, Trofimov, Pişşik və Firs gedirlər.

Qayev, Varya və Yaşa qalırlar.

Qayev. Bacım pul səpələməyi hələ də tərgitməmişdir.
(*Yaşaya*) Bir az o yana çəkil, səndən toyuq iyi gəlir.

Yaşa (*istehza ilə*). Leonid Andreyeviç, siz yenə də qabaqçı
kimisiniz.

Qayev. Kimi? (*Varyaya*) O nə dedi?

Varya (*Yaşaya*). Anan kənddən gəlib, dünəndən bəri dəhlizdə
oturub, səni görmək istəyir...

Yaşa. Eh, əl çəksin məndən.

Varya. Utanmaz, hayasız!

Yaşa. Cox lazımmış. Sabah da gələ bilərdi. (*Gedir*)

Varya. Anam elə necə vardı, elə də qalıb, heç dəyişilib-
eləməyib. Əgər öz ixtiyarına buraxsan, nəyi varsa hamisini paylayar.

Qayev. Bəli... (*Pauza*) Əgər bir xəstəliyə çox əlac göstəri-
lərsə, bu o deməkdir ki, haman xəstəlik saqalası şey deyil. Mən
düşünürəm, beynimi yoruram, bir çıxış yolu tapıram, hər bir çareyə
baş vururam, ancaq həqiqətdə heç bir çıxış yolu yoxdur. Məsələn,
birisindən bize miras qalsayıdı və ya Anyanı çox dövlətli bir adama
erə vere bilsəydik, yaxud Yaroslav şəhərinə gedib qrafinya xalamı-
za əl atıb bəxtimizi sinasayıdış, yaxşı olardı. Axı xalamız çox-çox
dövlətlidir.

Varya (ağlayır). Əgər Allah bize çox rəhm etsəydi.

Qayev. Ağlama! Xalamız çox dövlətlidir, ancaq bizimlə arası yoxdur. Əvvələn, bacım zadəgan deyil, məhkəmə müşavirinə əre getdi...

Anya qapı ağızında görünür.

Qayev. Zadəgan nəslindən olmayan bir adama getdi və özünü o qədər də ismətli aparmadı. Bacım yaxşı adamdır, ürəyi yumşaqdır, məlahətlidir, mən onu çox sevirəm, ancaq nə deyirsən de, yenə də boynumuza alaq ki, onun əxlaqı nöqsanhıdır. Bu onun hər bir kiçik hərəkətində belə hiss olunur.

Varya (piçaltı ilə). Anya qapının ağızında durub.

Qayev. Kimi? (Pauza) Qəribə işdir, sağ gözüümə nə isə düşüb! Pis görməyə başlayıram. Cümə axşamı, dairə məhkəməsində olduğum zaman...

Anya daxil olur.

Varya. Nə üçün yatmırsan, Anya?

Anya. Yuxum gəlmir, yata bilmirəm.

Qayev. Körpə quzum. (Anyanın üzündən, əllərindən öpür) Əziz balam... (Gözləri yaşlı halda) Sən mənim bacım qızı deyilsən, sən mənim məleyimsən, sən mənim üçün hər bir şeysən, inan mənə, inan...

Anya. Mən sənə inanıram, dayı. Səni hamı sevir, hamı hörmətini saxlayır... Ancaq, dayıcan, sən həmişə susmalı və susmalısan. Bu saat sən mənim anam haqqında, öz bacın haqqında nə deyirdin? Sən bunu nə üçün deyirdin?

Qayev. Hə, bəli...bəli. (Anyanın əli ilə öz üzünü örtür) Doğrudan da, bu dəhşətlidir. İlahi! İlahi, məni xilas et! Üstəlik bu gün mən şkafin qabağında nitq söylədim. Çox axmaq bir şey çıxdı. Yalnız sözümüz qurtardıqdan sonra başa düşdüm ki, çox axmaq bir hərəkət etdim.

Varya. Doğrudan, dayıcan, size susmaq lazımdır. Susun, vəsalam.

Anya. Əgər sussan, sənin qulağın dinc olar.

Qayev. Yaxşı, susuram. Yalnız iş barəsində danışacağam. (Anya ilə Varyanın əlini öpür). Susuram. Cümə axşamı dairə məhkəməsində idim, bir çox tanışlara rast gəldim, ordan-burdan söhbət

düşdü, deyəsən, faizləri banka vermək üçün vekseller vasitəsilə istiqraz düzəltmək mümkün olacaq.

Varya. Allah ağızından eşitsin.

Qayev. Çərşənbə axşamı gedib, bir də bu barədə danışacağam. (*Varyaya*) Hönkürmə! (*Anyaya*) Anan Lopaxin ilə danışar; o, əlbəttə, ananın sözünü yere salmaz... Sən isə dincini alandan sonra Yaroslavla, qrafinya nənənin yanına gedərsən. Beləliklə, üç tərəfdən hərəkətə başlıraq, onda işimiz düzələr. Faizləri verəcəyik, mən buna əminəm... (*Ağzına şirni qoyur*) namusuna and içirəm, nəyə deyirsən and içirəm, mülk satılmayacaq! (*Həyəcanla*) Səadətime and olsun, satılmayacaq! Al, bu mənim əlim, əgər müzayidəyə yol versəm, məni ən vecsiz, ən şərəfsiz adam hesab edə bilərsən! Öz canıma and içirəm ki, satılmayacaq!

Anya (*artıq sakit və bəxtiyar halda*). Sən nə qədər yaxşısan, dayıcan, nə qədər ağıllısan! (*Dayısını qucaqlayır*) Mən indi arxayınam. Sakitəm! Mən xoşbəxtəm!

Firs daxil olur.

Firs (*məzəmmətlə*). Leonid Andreyeviç, bu nə oyundur çıxardırsınız? Nə vaxt yatacaqsınız?

Qayev. Bu saat, bu saat. Sən get Firs. Eybi yoxdur, mən özüm soyunaram. Yaxşı, uşaqlar, laylay! Təfsilat sabaha qalsın, indi gedin yatın. (*Anyam və Varyanı öpür*) Mən səksəninci illerin adamıyam... O dövrü çox da tərif etmirlər, ancaq yenə də deyə bilərəm ki, eqidə və görüşlərim üçün başım həyatda az ağrı çəkməyib. Mujiklər əbəs yerə məni sevmirlər. Mujiki tanımaq lazımdır! Tanımaq lazımdır ki, hansı tərəfdən...

Anya. Dayı, yenə başladın!

Varya. Dayıcan, susun.

Firs (*aciqli*). Leonid Andreyeviç!

Qayev. Gəlirəm, gəlirəm... Yatın. Şarı iki yandan ortaya! Düz birbaş luzaya... (*Gedir, dalınca Firs çıxır*)

Anya. Mən indi arxayınam. Yaroslavla getmək istəmirəm, nənəmi sevmirəm, amma yenə də indi rahatam... Sağ olsun dayım. (*Oturur*)

Varya. Yatmaq lazımdır. Gedirəm. Sən buralarda olmayıanda ləzzət olmur. Köhnə dəhlizdə, özün bilirsən ki, ancaq qoca xidmət-

çilər, Yefimuşka, Polya, Yevstiqney, bir də Karp yaşayırlar. Onlar avara-avara gəzən adamları yanlarında gecələməyə buraxırdılar, mən əvvəlcə dinmirdim. Sonra bir də eşitdim ki, belə bir şayiə buraxıblar ki, guya mən tapşırımişam onlara yeməyə ancaq noxud versinlər. Guya xəsistiliyimdən belə eləmişəm... Özü de həmisini qızışdırıan Yevstiqneydir... Yaxşı, dedim. İndi ki, belədir, görərsən, Yevstiqneyi anima çağırıdım. (Əsnayır) Gəldi... Bu nə sözdür, Yevstiqney, dedim. Axmağın biri axmaq... (*Anyaya baxaraq*) Anyacan!.. (*Pauza*) Yuxuladı... (*Anyanın qoluna girir*) Gedək yerinə... Gedək... (*Anyanı aparır*) Əzizim, mehribanım yatıb!.. Gedək...

Gedirlər. Bağdan xeyli uzaqda çoban ney çalır. Trofimov səhnədən keçib gedir.
Varya ilə Anyanı görüb dayanır.

Varya. Sss...Yatıb...Yatıb... Gedək, əzizim.

Anya (*yavaşdan, yuxulu halda*). Mən elə yorulmuşam ki...
yenə zinqirov səsləri... Dayican... Əzizim... dayım, anam...

Varya. Gedək, quzum, gedək...

Anyanın otağına gedirlər.

Trofimov (*riqqətlə*). Mənim günəşim! Mənim baharım!

Perde

İKİNCİ PƏRDƏ

Çöl. Köhne, bir tərəfi əyilmiş və çoxdan tərk edilmiş balaca bir kilsə. Kilsənin yanında quyu var. Bir zamanlar qəbir daşı olan iri daşlar və köhne skamyalar, Qayevin mülkünlə gedən yol görünür. Kenarda hündür qovaq ağacları qaralır, oradan albalı bağı başlanır. Uzaqda telegraf ağacları cərgə ilə düzülmüşdür, lap uzaqlarda – üfüqdə isə tutqun halda böyük bir şəhərin qaraltısını seçmək olur ki, bu şəhər yalnız açıq, aydın havada görünür. Günün batmağına az qalır. Sarlotta, Yaşə və Dunyaşa skamyada oturmuşlar. Yepixodov onların yanında dayanıb gitara çalır, hamı dalğın bir halda oturmuşdur. Sarlottanın başında köhne bir furajka var. O, çıynindən ov tüsəngini çıxarıb, qayışın dəmirini düzəldir.

Sarlotta (*fikir içində*). Mənim həqiqi pasportum yoxdur, neçə yaşında olduğumu bilmirəm, amma mənə elə gəlir ki, çox cavanam. Mən balaca qız olanda, atamla anam yarmarkaları gəzib, çox yaxşı

tamaşalar göstərərdilər. Mən isə saltomortale və cürbəcür hərəkətlər göstərirdim. Atam-anam öldükdən sonra bir alman xanımı məni öz himayəsinə alıb oxutmağa başladı. İşim yaxşı idi. Sonra böyüdüm, quvernantka oldum. Lakin hardan olduğumu və kim olduğumu bilmirəm... Atam-anam nəçi olub, bilmirəm, bəlkə kəbinsiz yaşayıblar... Bilmirəm. (*Cibindən xiyar çıxarıb yeyir*) Heç bir şey bilmirəm. (*Pauza*) Ürəyimi bir adama açmaq istəyirəm, amma dərdləşməyə adam yoxdur... mənim heç kəsim yoxdur.

Yepixodov (*gitara çalıb oxuyur*). “Bu dünya mənim nəyimə gərək, nəyimə lazım, dostlar, düşmənlər...” Mandalina çalmaq nə qədər xoşdur!

Dunyaşa. Bu, gitara dır, mandalina deyil. (*Güzgüyə baxıb pudralanır*)

Yepixodov. Eşqə düşən bir divanə üçün bu mandalinadır... (*Oxuyur*) “Yansayıdı könül cananın bəxş etdiyi məhəbbətdən...”

Yasha ona səs verir.

Şarlotta. Bu adamlar yaman pis oxuyurlar. Fu!.. Ele bil çaq-qal ulyayır.

Dunyaşa (*Yaşaya*). Xaricdə olmaq nə böyük səadətdir.

Yasha. Əlbəttə, elədir... Sizinlə razılaşmaya bilmərəm. (*Əsnəyir, sonra siqar çəkir*)

Yepixodov. Aydın məsələdir. Xaricdə çoxdan hər şey kompleksdir.

Yasha. Əlbəttə ki.

Yepixodov. Mən inkişaf etmiş adamam, müxtəlif gözəl kitablar oxuyuram, ancaq istiqamətimi başa düşə bilmirəm ki, mən nə istəyirəm, yaşamaq, yoxsa özümü öldürmək, amma buna baxmayaraq, həmişə özümüzə tapança gəzdirirəm... Budur. (*Tapançasını göstərir*)

Şarlotta. Qurtardım. İndi gedim. (*Tüfəngi çiyninə salır*) Yepixodov, sən çox ağıllı və çox qorxulu adamsan, yəqin qadınlar səni yaman sevirlər. Brır! (*Gedir*) Bu ağıl dəryaları hamısı ele axmaqdırlar ki, mən ürəyimi açmağa bir adam tapmirəm... Mən həmişə yalqızam, bəli, yalqızam, heç kəsim yoxdur... mən kiməm, niyə yaşıyıram, məlum deyil. (*Ağır-agır uzaqlaşır*)

Yepixodov. Başqa məsələlərə əl atmadan, indi yeri gəlmışkən, öz haqqında bunu deyə bilerəm ki, tale mənə qarşı çox amansızdır, dənizdə tufan kiçik bir gəminin başına nə gətirirsə, tale də mənimlə eyni cür hərəket edir. Əger, mən səhv edirəmse, onda nə üçün, məsələn, səhər oyananda, görünəm ki, sinəmdə zorba bir hörümçək var... Bax, bu boyda. (*İki əli ilə göstərir*) Yaxud əgər bir az da kvas içmək istəyirəm, bir də görürsən, içində tarakana bənzər, son dərəcə iyrenc bir həşarat var. (*Pauza*) Siz Boklı oxumusunuzmu? (*Pauza*) Mən size zəhmət verib, bir-iki kəlmə danışmaq istəyirəm, Avdotya Fyodorovna.

Dunyaşa. Söyləyin.

Yepixodov. Mən sizinlə təklikdə danışmaq istərdim. (*Kök-sünü ötürür*)

Dunyaşa (*utanaraq*). Yaxşı... Ancaq əvvəlcə mənim xalatımı gətirin... Şkafın yanındadır... Bura bir az rütubətdir...

Yepixodov. Yaxşı... gətirərəm... İndi mən bu tapança ilə nə edəcəyimi biliyəm. (*Gitaranı dinqıldadaraq gedir*)

Yaşa. "Başı min bir bələli adam!" Öz aramızdır, axmaq adımdır. (*Əsnayır*)

Dunyaşa. Allah eləməsin, birdən özünü vurub eləyər. (*Pauza*) Mən yaman səksəkəli olmuşam, çox narahatam. Məni, hələ balaca qız ikən ağaların evinə gətiribər, indi sadə yaşayışdan yadırğamışam, budur əllərim xanım qızların əli kimi ağappaqdır. Çox nərmənəzik, nəzakətli, nəcib xasiyyətli olmuşam, hər şeyden qorxuram... Bu, dəhşətdir... İndi, Yaşa, əgər siz məni aldatsanız, heç bilmirəm mənim əsəblərim necə olacaq.

Yaşa (*onu öpür*). Mənim qəşəngim! Əlbəttə ki, hər bir qızın gərək agli başında olsun, əgər qızın əxlaqı pis olsa, mənim ondan zəhləm gedər.

Dunyaşa. Mən ürəkdən size vurulmuşam, siz oxumuş adıınız, hər şey haqqında fikir söyləyə bilirsiniz.

Pauza.

Yaşa (*əsnayır*). Bəli... Məncə belədir: əgər qız bir Adamı sevir-sə, demək, əxlaqsızdır... (*Pauza*) Açıq havada siqar çəkmək nəşə verir. (*Qulaq verir*) Bura gələn var... Ağalardır... (*Dunyaşa coşqun bir hərəkətlə onu qucaqlayır*) Gedin evə, guya çayda minib qayıdır-

sınız, bu cığırla gedin, yoxsa sizi görüb, mənim barəmdə elə fikirləşərlər ki, guya sizinlə görüşə gəlmİŞƏM. Belə şeydən zəhləm gedir.

Dunyaşa (*yavaşça öskürür*). Sıqar tüstüsündən başım ağrıyır. (*Gedir*)

Yaşa qalır, kilsənin yanında oturur. Lyubov Andreyevna,
Qayev və Lopaxin gəlirlər.

Lopaxin. Qəti bir qərara gəlmək lazımdır, vaxt gözləmir. Axı bu, tamamilə asan bir məsələdir. Siz yeri, yay malikanələri üçün icarəyə verməyə razısim, yoxsa yox? Bir kəlmə ilə cavab verin: Hə, ya yox? Ancaq bir kəlmə!

Lyubov Andreyevna. Burda bu pis sıqarı çəkən kimdir?.. (*Oturur*)

Qayev. Budur, dəmiriyol çəkdilər, iş yüngülləşdi. (*Oturur*) Şəhərə getdik, yeyib-içib qayıtdıq... Sarı şarı ortaya! Mən əvvəlcə evə gəldim, bir əl bilyard oynayım...

Lyubov Andreyevna. Sonra gedərsən.

Lopaxin. Yalnız bir kəlmə! (*Yalvarişla*) Mənə bir cavab verin!

Qayev (*əsnayərək*). Kimi?

Lyubov Andreyevna (*pul kisəsinə baxır*). Dünən xeyli pul vardi, bu günsə lap azdır. Yaziq Varyacığım, qənaət üçün hamiya südlü sup yedirdir, mətbəxdə qocalara ancaq noxud verirlər, mən isə əlimə düşəni hara gəldi sovururam... (*Kisəni yerə salır, qızıl pullar dağılır*) Dağıldilar... (*Təəssüf edir*)

Yaşa. İcazə verin, mən bu saat yiğaram. (*Pulları yiğir*)

Lyubov Andreyevna. Zəhmət olmasa, Yaşa. Axı nə üçün mən yeməyə şəhərə getdim... Sizin bu musiqili restoranınız axmaq şeydir... Süfrələri sabun iyi verir. Belə çox içmək nəyə gərəkdir, Lyonya? Belə çox yemək nəyə gərəkdir? Belə çox danışmaq nəyə lazımdır? Bu gün restoranda sən yene çox danışdın, həm də yersiz danışurdın. Yetmişinci illərdən, dekadentlərdən danışurdın. Özü də kimə? Süpürgəcılərə dekadentlər haqqında nitq demək!

Lopaxin. Bəli.

Qayev (*əlini yelləyir*). Mən düzələn adam deyiləm, bu aydın məsələdir... (*Əsəbiləşərək, Yaşaya*) Bu nədir, bütün günü adının qabağında firmanız...

Yaşa (*gülür*). Sizin səsinizi eşidəndə gülməyim tutur.

Qayev (*bacısına*). Ya mən, ya o...

Lyubov Andreyevna. Gedin, Yaşa, gedin...

Yaşa (*kisəni Lyubov Andreyevnaya verir*). Bu saat gedirəm. (*Gülməkdən özünü zorla saxlayaraq*). Bu dəqiqə... (*Gedir*).

Lopaxin. Sizin mülkünüzü Deriqanov almaq istəyir, çox dövlətli adamdır, müzayidəyə, deyirlər, şəxsən özü gələcək...

Lyubov Andreyevna. Hardan bilirsiniz?

Lopaxin. Şəhərdə danışırdılar.

Qayev. Yaroslavdakı xalam söz vermişdir ki, pul göndərsin, ancaq nə vaxt və nə qədər göndərəcəyi məlum deyil...

Lopaxin. Nə qədər göndərəcək? Yüz min? İki yüz min?

Lyubov Andreyevna. Yox, canım... On-on beş min göndərsə, şükür elə...

Lopaxin. Bağışlayın, sizin kimi yüngül, sizin kimi əlindən iş gəlməyən, qəribə adamlara mən hələ ömrümde rast gəlməmişəm. Sizə rus dilində deyirəm ki, mülkünüz satılır, siz isə yenə də heç bir şey başa düşmək istəmirsiniz.

Lyubov Andreyevna. Axı biz nə eləyək? Öyrədin görək, nə eləyək?

Lopaxin. Mən hər gün sizi öyrədirəm. Hər gün size eyni şeyi təkrar edirəm. Albalı bağını da, yeri də yay malikanələri üçün icarəyə vermək lazımdır, özü də bunu tezliklə, dərhal eləmək lazımdır, çünki müzayidə gününə az qalıb! Başa düşün! Əgər yay malikanələri məsələsini birdəfəlik həll etsəniz, onda sizə istədiyiniz qədər pul verərlər və siz də bu işdən birdəfəlik xilas olarsınız.

Lyubov Andreyevna. Yay malikanələri və yaylağa köçənlər, bağışlayın, bu o qədər bayağı bir şeydir ki.

Qayev. Tamamilə sizinlə şərıkəm.

Lopaxin. Açığımızdan mən ya ağlayacağam, ya çıçıracacağam, ya da huşumu itirəcəyəm. Daha dözə bilmirəm. Siz məni cana gətirmisiniz! (*Qayevə*) Siz arvadsınız?

Qayev. Kimi?

Lopaxin. Arvad. (*Getmək istəyir*).

Lyubov Andreyevna (*qorxaraq*). Yox, getməyin, qahn, əzizim. Rica edirəm. Bəlkə bir şey düşünüb tapdıq.

Lopaxin. Daha nə düşünəcəksiniz!

Lyubov Andreyevna. Getməyin, rica edirəm. Sizinlə, heç olmasa, adam darixmir, şadlanır... (*Pauza*) Mən hələ də nə isə gözləyirəm, elə bil bu ev bizim başımıza uçacaq.

Qayev (*dərin fikrə dalaraq*). Dupleti – künçə... Kruazeni – ortaya...

Lyubov Andreyevna. Biz çox günah işləmişik.

Lopaxin. Sizin nə günah işiniz ola bilər...

Qayev (*ağzına şirni qoyur*). Deyirlər ki, mən bütün var-yoxumu şirniye verib yemişəm... (*Gülür*)

Lyubov Andreyevna. Ah, mənim günahlarım. Mən həmişə pulu zibil kimi, hara gəldi sovururdum. Özüm də elə bir adama getdim ki, peşəsi borc eləmək oldu. Ərim şampanski içməkdən öldü, o bərk içirdi, bədbəxtlikdən mən bir başqasını sevdim, onunla yaxınlaşdım və elə bu zaman tale mənə başımdan ağır bir zərbə vurdu, bu mənim üçün ilk cəza oldu, budur bax, bu çayda... oğlum batdı... Mən xaricə getdim, birdəfəlik çıxıb getdim ki, bir daha qayıdırıb bu çayı görməyim... Mən gözlərimi yumub başımı götürüb qaçdım, o da... amansız və kobudcasına məni təqib etdi. O xəstələndiyi üçün, mən Mentona yanında bağ aldım, üç il gecə və gündüz istirahət nə olduğunu bilmədim, xəstə məni yorub haldan saldı, ürəyim əriyib qurtardı. Keçən il borcları ödəmək üçün bağ satıldığda, mən Parisə gəldim. Orda o məni soyub-taladı, sonra məni atıb bir başqasını tapdı, mən zəhər içib özümü öldürmək istədim... İndi xəcalet çəkirəm... utanıram... sonra birdən vətən torpağı, Rusiya, sevimli qızım məni çəkib getirdi... (*Göz yaşlarını silir*) İlahi, xudaya, mənə rəhm eylə, günahlarımı bağışla, daha bir də mənə cəza vermə! (*Cibindən telegramı çıxarıır*) Bu gün Parisdən almışam... Üzr istəyir, yalvarır ki, qayıdım... (*Telegramı cirir*) Elə bir hardasa musiqi çalınır. (*Qulaq verir*)

Qayev. Bu, bizim məşhur yəhudi orkestridir. Yadindadırırmı, dörd skripka, fleyta, bir də kontrabas...

Lyubov Andreyevna. O orkestr hələ durur? Bir dəfə axşam məclis düzəldib onları bize çağırmaq lazımdır.

Lopaxin (*qulaq verir*). Eşitmirem... (*Yavaşça oxuyur*) "Pul gücünə almanlar frəng ederlər mujiki". (*Gülür*) Dünən teatrdə qiyamət bir pyesə baxmışam, yaman gülməli idi.

Lyubov Andreyevna. Yəqin, gülməli heç bir şey yox imiş. Siz, pyesə yox, tez-tez özünüzə baxmaq lazımdır. Siz hamınız nə qədər süst və maraqsız bir həyat sürürsünüz, nə qədər lüzumsuz sözlər danışırsınız.

Lopaxin. Doğrudur. Açıq demək lazımdır ki, bizim həyatımız axmaq bir həyatdır... (*Pauza*) Mənim atam mujik idi, gic idi, heç nə anlamırı, məni oxutmadı, sərxaş olan kimi məni döyərdi, özü də həmişə ağacla döyərdi. Əslində elə mən də onun kimi qanmazam, gicəm. Heç bir elm oxumamışam, xəttim çox pisdir, elə yazıram ki, adamlardan xecalət çəkirəm.

Lyubov Andreyevna. Sizə evlənmək lazımdır, dostum.

Lopaxin. Bəli... Doğru sözdür.

Lyubov Andreyevna. Bizim Varyanı alsayıınız pis olmazdı. O yaxşı qızdır.

Lopaxin. Bəli.

Lyubov Andreyevna. O çox sadə qızdır, bütün günü işləyir, həm də ki, sizi sevir. Sizin də çoxdandır ondan xoşunuz gelir.

Lopaxin. Nə olar? Mən bir söz demirəm... O, yaxşı qızdır.

Pauza.

Qayev. Mənə bankda vəzifə təklif edirlər. İldə altı min maaşı var...

Lyubov Andreyevna. Sənin işin deyil! Otur yerində.

Firs daxil olur, o, palto gətirmişdir.

Firs (*Qayevə*). Ağa, zəhmət çəkin, geyin, hava rütubətlidir.

Qayev (*paltonu geyir*). Səndə məni lap təngə gətirmisən, qardaş.

Firs. Bəsdir, bəsdir... Səhər də xəbər verməmiş çıxıb getmisi-niz. (*Onu gözdən keçirir*)

Lyubov Andreyevna. Sən nə yaman qocalmışan, Firs!

Firs. Nə buyurursunuz?

Lopaxin. Deyir ki, sən çox qocalmışan!

Firs. Yaşım çoxdur. Məni evləndirmək istəyəndə sizin atanız hələ dünyaya gəlməmişdi... (*Gülür*) Kəndlilər azad olanda mən baş kamerdiner idim. O zaman azad olmağa razılıq vermədim, ağaların yanında qaldım. (*Pauza*) Yadımdadır, hamı çox sevinirdi, ancaq nə üçün sevindiklərini özləri də bilmirdilər.

Lopaxin. Keçmiş zaman yaxşı idi. heç olmasa şallaq iş görürdü.

Firs (*eşitməyərək*). Əlbəttə, mujikler ağaclarla, ağalar mujik-lərlə güzəran keçirirdilər, indi nədir, hərə bir yana ayrılib, bilmir-sən necə keçinirlər.

Qayev. Danışma, Firs. Sabah mən şəhərə getməliyəm. Söz veriblər ki, məni generalla tanış etsinlər, o, vəksellə pul verə bilər.

Lopaxin. Heç nə çıxmayaçaq. Faizləri də verə bilməyəcəksiniz, arxayı olun...

Lyubov Andreyevna. O sayıqlayır. Heç bir general-filan yoxdur.

Trofimov, Anya ve Varya daxil olurlar.

Qayev. Budur, bizimkilər də gəlirlər.

Anya. Anam oturmuşdur.

Lyubov Andreyevna (*şəfqətlə*). Gəl... Gəl... Mənim əzizlərim... (*Anyanı və Varyanı qucaqlayır*) Birçə biləyдинiz ki, hər ikinizi nə qədər sevirəm. Oturun yanında, bax belə.

Həm oturur.

Lopaxin. Bizim tələbə həmişə qızlarla gəzir.

Trofimov. Sizə dəxli yoxdur.

Lopaxin. Bu yaxında 50 yaşı tamam olur, amma hələ də elə tələbədir.

Trofimov. Bu axmaq zarafatları boşlayın.

Lopaxin. Niyə acığınız tutur, axmaq?

Trofimov. Dinc otur, mənə sataşma.

Lopaxin (*gülür*). İcazə verin, sizdən soruşum ki, mənim haqqında nə fikirdəsiniz?

Trofimov. Mən, Yermolay Alekseyeviç, bu fikirdəyəm ki, siz dövlətli adamsınız, tezliklə milyoner olacaqsınız. İndi maddələr mübadiləsi mənasında, qabağına çıxan hər şeyi yeyən yırtıcı bir heyvan nə qədər lazımsa, siz də bir o qədər lazımsınız.

Həm gülür.

Varya. Petya, yaxşısı budur siz planetlər haqqında damışın.

Lyubov Andreyevna. Yox, gəlin dünənki söhbəti davam etdirək.

Trofimov. Nə barədə?

Qayev. Məğrur insan haqqında.

Trofimov. Biz dünən çox danışdıq, amma heç bir nəticəyə gəlmədik. Sizin dediyiniz mənada, məğrur adamda nə isə mistik bir

şey var. Bəlkə de siz öz aləminizdə haqlısınız, lakin məsələyə sadəcə yanaşanda, hanı o məgrurluq, əgər insan fizioloji cəhətcə yaxşı deyilsə, əgər insanların eksəriyyəti kobud, ağılsız, bədbəxt yaranmışsa, qürurun nə mənası varmış. Öz varlığımıza məftun olmaqdan əl çəkmeliyik. Yalnız işləmək lazımdır.

Qayev. Hamısı birdir, ölücəyik.

Trofimov. Kim bilir? Ölmək, axı nə deməkdir? Bəlkə insa-nın yüz hissi var, öləndə onlardan yalnız bizə məlum olan beşi tələf olur, qalan doxsan beşi isə qalıb yaşayır.

Lyubov Andreyevna. Siz nə qədər ağıllısınız, Petya!

Lopaxin (istehzali). Yaman!

Trofimov. Bəşəriyyət öz qüvvələrini təkmilləşdirərək, irəliyə doğru gedir. İndi ona əlçatmaz görünən hər bir şey, bir zamanlar aydın və asan olacaqdır, yalnız işləmək lazımdır. Həqiqət axtaran-lara var qüvvə ilə kömək etmək lazımdır. Bizim Rusyada işləyən hələ də azdır. Mənim tanıdığım ziyahıların böyük eksəriyyəti heç nə axtarmır, heç nə eləmir, hələlik zəhmətə qatlaşmaq qabiliyyətindən məhrumdur. Özlərini ziyalı adlandırırlar, ancaq xidmətçiye "sən" deyirlər, mujiklərlə heyvan kimi rəftar edirlər, pis təhsil alı-llar, ciddi heç bir şey oxumurlar, heç bir iş görmürlər, elmdən ancaq danışırlar, sənəti yaxşı başa düşmürlər. Hamısı ciddidir, hamısı qaşqabaqlıdır, hamısı ancaq ciddi şeylərdən danışır, fəlsəfədən dəm vurur, halbuki hamısı görür ki, işçilərin yeməyi son dərəcə pisdir, otuz-qırx nəfər bir otaqda, yastıqsız yatır, hər yer taxtabiti ilə doludur, hər tərəfdə çirk, üfunət, rütubət, əxlaq pozğunluğu... Görünür, bizdəki bütün bu yaxşı söhbətlər hamısı həm özgənin, həm də özümüzün gözümüzdən pərdə asmaq üçündür. Göstərin görüm, haqqında bu qədər danışılan körpələr evi, qırætxana harda-dır? Onlar haqqında yalnız romanlarda yazırlar, həqiqətdə isə biri də yoxdur. Yalnız çirkab, əxlaqsızlıq və avamlıq var... Mən çox ciddi görünən simaları sevmirəm və onlardan qorxuram, həmçinin ciddi danışıqlardan da qorxuram. Sussaq, daha yaxşıdır!

Lopaxin. Bilirsiniz, mən səhər saat beşdə dururam, səhərdən axşama qədər işləyirəm, məndə həmişə həm özümün, həm də özgələrin pulu olur və mən görürrəm ki, etrafda necə adamlar var. Yalnız bir iş görməyə başladığda adam başa düşür ki, namuslu və vicdanlı adamlar nə qədər azdır. Bəzən gecələr yuxum qaçanda

düşünürəm ki: İlahi, sən bizi böyük meşələr, ucsuz-bucaqsız çöllər, nəhayətsiz üfüqlər vermisən və gərək belə yerdə yaşadığımız üçün hər birimiz həqiqətən bir nəhəng olaydıq.

Lyubov Andreyevna. Nəhənglər nəyinize lazımdır... Onlar yalnız nağılda yaxşıdır, öz-özlüyündə adamı qorxudurlar... (*Səhnənin içərilərindən Yepixodov keçir və gitara çalır. Dalğın halda*) Yepixodov gəlir.

Qayev. Gün batdı, ağalar.

Trofimov. Bəli.

Qayev (yavaşça deklamasiya deyən kimi). Ah, təbiət, füsunkar təbiət, sən əbədi bir nurla parıldayırsan, sən gözəl və laqeydsən, biz sənə ana deyirik, sən öz varlığında ölümlə həyatı birləşdirirsən, sən yaradır və dağdırırsan...

Varya (yalvarışla). Dayican!

Anya. Dayı, sən yenə başladın!

Trofimov. Siz, yaxşısı budur, sarı şarı ortaya duplet vurun!

Qayev. Dinmirəm! Dinmirəm!

Həmi fikirli halda dinmez-söyləməz oturur. Sükut. Yalnız Fırsın yavaşcadan mızıldadığı eşidilir. Birdən uzaqlardan, sanki göydən bir səs eşidilir, bu səs qırılan bir tel sədası kimi həzin və qəmlidir.

Lyubov Andreyevna. Bu nədir?

Lopaxın. Bilmirəm. Harda isə uzaqlarda şaxtada badya qopub düşmüştür. Ancaq harda isə çox uzaqlardadır.

Qayev. Bəlkə də bir quşdur... Var çığartısına benzəyir.

Trofimov. Yaxud yapalaqdır.

Lyubov Andreyevna (diksinir). Nədənsə, ürəyim bir cür oldu. (*Pauza*)

Fırs. O fəlakətdən qabaq da belə oldu: bayquş ulayırdı, samovar aramsız çizildiyirdi...

Qayev. Hansı fəlakətdən qabaq?

Fırs. Kəndli azadlığından qabaq. (*Pauza*)

Lyubov Andreyevna. Gedək dostlar, artıq qaranlıq qovuşur. (*Anyaya*) Gözlərin yaşarmışdır... Sənə nə olub, qızım? (*Onu qucaqlayır*)

Anya. Heç, elə-belə, ana, keçər.

Trofimov. Kim isə gəlir.

Yolcu görünür, onun başında ağ, köhne furajka, əynində palto var, bir az keflidir.

Yolcu. Üzr isteyirəm, burdan düz birbaş stansiyaya çıxa biliərəmmi?

Qayev. Çıxa bilərsiniz. Bu yolla gedin.

Yolcu. Sizə ürəkdən təşəkkür edirəm. (*Öskürür*) Hava nə gözəldir! (*Deklamasiya deyir*) Qardaşım, başı müsibətli qardaşım, Volqa sahilinə çıx, o fəryad səsi kimidir... (*Varyaya*) xanım qız, acırusiyaliya otuz qəpik lütf ediniz.

Varya qorxaraq qışqırır.

Lopaxın (*aciqli*). Hər biabırçılığın bir hüdudu var!

Lyubov Andreyevna (*özünü itirərək*). Alın, götürün... (Pul kisəsini axtarır) Gümüş pul yoxdur... Eybi yoxdur, qızıl olsun, alın...

Yolcu. Səmimi ürəkdən sizə təşəkkür edirəm. (*Gedir*)

Gülüş.

Varya (*qorxmış halda*). Mən gedirəm... Mən gedirəm... Ah, anacan, evdə adamlar yeməyə şey tapmır, siz isə ona qızıl verirsınız.

Lyubov Andreyevna. Özümlə deyil ki, mən axmaq nə eləyim! Hər nəyim var, evdə sənə verərəm, Yermolay Alekseyiç, mənə yenə bir az borc verərsiniz!

Lopaxın. Baş üstə.

Lyubov Andreyevna. Gedək, ağalar, vaxtdır. Biz burda, Varya səni nişanladıq, təbrik edirəm.

Varya (*ağlamsınaraq*). Belə şeyle zarafat etmək olmaz, ana.

Lopaxın. Oxmeliya¹, monastırı get...

Qayev. Mənim əllərim əsir, çoxdandır bilyard oynamamışam.

Lopaxın. Oxmeliya, ey peri, məni öz dualarında yad et!

Lyubov Andreyevna. Gedək, ağalar, şam vaxtına az qalıb.

Varya. O məni çox qorxutdu. Ürayım hələ də döyüñür.

Lopaxın. Bir də yadınıza salıram, ağalar: avqustun 22-də albalı bağlı satılacaqdır. Bu barədə düşünün! Düşünün!..

Trofimlə Anyadan başqa hamı gedir.

¹ Oxmeliya (Ofeliya) – Şekspirin “Hamlet” faciəsinin qadın qəhrəmanı

Anya (*gülərək*). Yolcu sağ olsun Varyanı qorxutdu biz tək qaldıq.

Trofimov. Varya qorxur ki, birdən biz bir-birimizi sevərik, ona görə, bütün günü yanımızdan el çekmir. O öz məhdud ağlı ilə anlaya bilmir ki, biz məhəbbətdən yüksəkde dayanmışıq. Azad və bəxtiyar yaşamağa mane olan xırda və aldadıcı şeylərdən uzaq olmaq, bizim həyatımızın mənası və məqsədi budur! İrəli! Biz dayanmadan, uzaqlarda yanın o parlaq ulla zuza doğru gedirik. İrəli! Geri qalmayın, dostlar!

Anya (*əllərini ölçərək*). Siz nə qədər damışırsınız!.. (*Pauza*) Bu gün burası nə qədər gözəldir!

Trofimov. Elemdir, gözəl hava var.

Anya. Siz mənə nə elədiniz, Petya, nə üçün mən artıq albalı bağını qabaqkı kimi sevmirəm. Mən o bağlı nə qədər ince bir məhəbbətlə sevirdim, mənə elə gəlirdi ki, dünyada bizim bağdan gözəl bir yer yoxdur.

Trofimov. Bütün Rusiya bizim bağıımızdır. Yer üzü böyük və gözəldir, dünyada çox qəribə yerlər var... (*Pauza*) Bir düşünün, Anya. Sizin babanız, ulu babanız, bütün ecdadınız, canlı adamlara sahib olan təhkimçilik tərəfdarı idilər. Məgər indi bağınızdakı hər albalıdan, hər yarpaqdan, hər gövdədən sizə insan gözü baxmırı, siz onların səsini eşitmirsinizmi?.. Canlı insana sahib olmaq – axı bu, bütün sizin təbəqəyə, həm keçmişdə yaşamışlara, həm də indi yaşayışlara öz möhürüünü vurub dəyişdirmişdir, buna görə də sizin ananız, özünüz, dayınız borcda yaşadığınızı, dəhlizdən içəri buraxmadığınız adamların hesabına yaşadığınızı hiss eləmirsiniz... Biz ən azı bir-iki yüz il geri qalmışıq, bizim hələlik heç nəyimiz yoxdur, biz ancaq fəlsəfədən dəm vururuq, qəm əlindən şikayət edirik, yaxud araq içirik. Tamamilə aydınlaşdır ki, hazırkı zamanda yaşamağa başlamaq üçün əvvəlcə keçmişimizin günahlarını yumalıyiq, bu məsələyə son qoymalıyiq, bunu isə yalnız iztirablar bahasına ve son dərəcədən işləməklə etmək olar. Bunu başa düşün, Anya!

Anya. Hazırda yaşadığımız ev, artıq çoxdan bizimki deyil və mən bu evdən çıxıb gedəcəyəm, səzə söz verirəm.

Trofimov. Əger sizdə təserrüfatın açarları varsa, onları quyuya atıb gedin. Külək kimi azad və sərbəst olun.

Anya (*vəcdlə*). Siz necə yaxşı dediniz.

Trofimov. İnanın mənə, Anya, inanın! Mənim hələ otuz yaşım yoxdur, mən gəncəm, mən hələ tələbəyəm, lakin başım nələr

çəkməyib! Qış geldimi, mən acam, xəstəyəm, təlaş içindəyəm, dilənçi kimi yoxsulam – tale məni hara qovub aparmamışdır, mən haralarda olmamışam! Amma buna baxmayaraq qəlbim hər zaman, hər anda – gecə də, gündüz də, böyük ümidlərlə dolu olub. Mən səadətin yaxınlaşdığını duyuram, Anya, mən artıq onu görürəm.

Anya (*dalğın halda*). Ay doğur.

Yepixodovun gitarada həmin qəmlı havanı çaldığı eşidilir. Ay doğur. Haradasa, qovaq ağaclarının yanında Varya. Anyanı axtarı və onu çağırır: "Anya! Hardasan?"

Trofimov. Budur, ay doğur. (*Pauza*) Budur, səadət gəlir, getdikcə yaxınlaşır, mən onun ayaq səsini eşidirəm. Əgər biz onu görəməsək, ona qovuşmasaq nə eybi var? O səadəti başqaları görəcəkdir!

Varyanın səsi. Anya! Hardasan?

Trofimov. Yenə Varyadır! (*Açıqlı*). Bu nə hoqqadır?

Anya. Eybi yoxdur, gəlin çay kənarına gedək, ora yaxşıdır.

Trofimov. Gedək! (*Gedirlər*)

Varyanın səsi. Anya! Anya!

Perde

ÜÇÜNCÜ PƏRDƏ

Zaldan tağ vasitəsilə ayrılmış qonaq otağı. Çilçitraqlar yanır. 2-ci pərdədə adı çəki-lən yəhudü orkestrinin dəhlizdə çaldığı eşidilir. Axşamdr. Zalda grandrond rəqs edirlər. Simeonov-Pişşikin sesi: Promenade a une paire! Rəqs edənlər qonaq otağına çıxırlar: birinci cərgədə Pişşik və Sarlotta İvanovna, ikinci - Trofimov və Lyubov Andreyevna, üçüncü - Anya və poçt çinovniki, dördüncü - Varya və stansiya rəisi və i.a. Varya səssiz ağlayır və rəqs edə-edə göz yaşlarını silir. Axırncı cərgədə Dunyaşa gelir. Qonaq otağından keçirlər. Pişşik bağlı: "Grandron balancer!" və Leg cavalieres a genoux et temerciez vos dames"¹

Firs əynində frak məcmeyidə slalter suyu getirir. Pişşiklə Trofimov qonaq otağına daxil olurlar.

Pişşik. Mənim qanım çoxdur, iki dəfə məni iflic vurub. Mənim üçün oynamاق çətindir, ancaq necə deyərlər, palaza sürüñ, elnən sürüñ. Amma bədəndən möhkəməm, at kimi yəm. Rəhmətlik atam, Allah ona rəhmət eləsin, yaman zarafatlı adam idi. Bizim mən-

¹ Rəqs fiqurların ve müraciətlərinin ifadə edən fransız sözleridir.

şeyimiz haqqında belə deyordi ki, guya biz, Simeonov-Pişşiklərin nəslİ Kaliqulanın¹ senata çıxartdığı həmən atdan əmələ gəlmışdır... (*Oturur*) Ancaq işlər əngəldir: pul yoxdur! Ac toyuq yuxusunda dari görər... (*Xoruldayır, sonra dərhal ayılır*) Mənim də elə... fikrim-zikrim pulsuz...

Trofimov. Sizin vücudunuzda, doğrudan da, atabənzər bir şey var.

Pişşik. Nə olar... At yaxşı heyvandır... Atı satmaq olar.

Qonşu otaqda bilyard oynanıldığı eşidilir. Salonda tağın altında Varya görünür.

Trofimov (*ona sataşaraq*). Madam Lopaxina! Madam Lopaxina!

Varya (aciqli). Tükü tökülülmüş ağa!

Trofimov. Bəli, mən tükü tökülülmüş ağayam və bununla fəxr edirəm!

Varya (*dərin fikrə dalmış halda*). Çalğıçı çağrırdırlar, amma verməyə pul yoxdur. (*Gedir*)

Trofimov (*Pişşikə*). Əgər bütün ömrünüz boyu faizləri vermək üçün pul axtarmağa sərf etdiyiniz qüvvəni başqa bir şeyə tətbiq etsəydiniz, ehtimal ki, nəhayət, dünyani yerindən çevirə bilərdiniz.

Pişşik. Nitsşə... Böyük, məşhur filosof, böyük bir kamal sahibi olan adam, öz əsərlərində deyir ki, guya qəlp pul kəsmək olar.

Trofimov. Siz Nitşeni oxumusunuzmu?

Pişşik. Nə fərqi var... Mənə Daşenka söyləyib. Mən isə indi elə vəziyyətdəyəm ki, lap az qalmışam qəlp pul kəsəm... Birgün üç yüz on manat vermək lazımdır... 130-nu tapmışam... (*Ciblərini yoxlayır, həyəcanla*) Pullar itib! Pulları itirmişəm! (*Ağlayaraq*) Pullar hanı? (*Sevincə*) Burdadır, astarın dalına düşüb... Məni lap tər basdı...

Lyubov Andreyevna və Şarlotta İvanovna daxil olurlar.

Lyubov Andreyevna ("Lezginka" havasını oxuyur). Nə üçün Leonid gəlib çıxmadı? Bu vaxta qədər şəhərdə nə edir? (*Dunyaşaya*) Dunyaşa, çalğıçılara çay təklif edin...

¹ Kaliqula – Roma imperatoru

Trofimov. Yəqin, müzayidə baş tutmayıb...

Lyubov Andreyevna. Çalğıçıları da yersiz çağırıldıq, bu bali da yersiz düzəldik... Keçib... Eybi yoxdur. (*Oturub yavaşcadan oxuyur*)

Şarlotta (*Pişşikə bir dəstə kart verir*). Alın, bu kartlardan birini ürəyinizdə saxlayın.

Pişşik. Saxladım.

Şarlotta. Kartları qarışdırın. Cox gözəl. İndi buraya verin, mənim əzizim Pişşik ağa. Ein, zvei, drei.¹ İndi axtarın, yan cibinizdədir...

Pişşik (*yan cibindən kartı çıxarır*). Qaratoxmaq səkkizlik, özüdür ki, var! (*Təəccübə*). Pah atonnan!

Şarlotta (*kartları ovucunda tutaraq, Trofimova*). Tez deyin görüm üstəki hansı kartdır?

Trofimov. Necə? Qaratoxmaq qız.

Şarlotta. Yaxşı! (*Pişşikə*) Bəs, üstdəki hansı kartdır?

Pişşik. Qırmızıtoxmaq tuzdur.

Şarlotta. Yaxşı. (*Ovcunu ovçuna vurur, kartlar yox olur*) Bu gün hava nə qədər gözeldir! (*Əsrarlı bir qadın səsi, elə bil yerin altından ona cavab verir: "Bəli, çox gözəl hava var, xanım"*) Siz nə qədər sevilmisiniz, mənim idealım...

Səs. Siz də, xanım, mənim çox xoşuma gəlirsiniz!

Stansiya rəisi (*əl çalır*). Aferin, falçı xanım, aferin!

Pişşik (*təəccübə*). Pah atonnan! Füsunkar Şarlotta İvanovna... Mən sizə yaman vurulmuşam.

Şarlotta. Vurulmusunuz? (*Ciyinlərini çəkir*) Məgər siz sevə bilərsinizmi? Guter Mench ader schlechter Musikant.²

Trofimov (*Pişşikin ciyninə vurur*). Ele atsınız ki, at..

Şarlotta. Diqqət, bir fokus da göstərəcəyəm. (*Stulun üstün-dən bürüncəyi götürür*) Cox yaxşı bürüncəkdir, bunu satmaq istəyirəm... (*Silkələyir*) Almaq istəyen varmı?

Pişşik (*təəccübə*). Buna bax a!..

Şarlotta. Ein, zvei, drei! (*Aşağı saldığı bürüncəyi tez qaldırır*)

Bürüncəyin dalında Anya görünür. O, reverans vurub anasına təref yüyür, anasını qucaqlayıır, sonra dönüb zala qaçır, hamı onu alqışlayır.

¹ Bir, iki, üç... (*alm.*)

² Yaxşı adamdır, ancaq pis çalğıçıdır (*alm.*).

Lyubov Andreyevna (əl çalır). Aferin, aferin!
Şarlotta. Daha bir fokus. Ein, zvei, drei! (Bürünçayı qaldırır)

Bürünçeyin dalında Varya görünür, o, baş eyir.

Pişşik. Təəccübə. Buna bax a!

Şarlotta. Bitdi. (Bürünçayı Pişşikin üstüñə atır, reverans vurur və zala qaçır)

Pişşik (onun dalınca qaçaraq). Ay kələkbaz... Bir buna baxın, siz allah... (Gedir)

Lyubov Andreyevna. Leonid gəlib çıxmadı. Başa düşmürəm, bu vaxta qəder şəhərdə nə edir! Axı indi orda artıq məsələ həll olunub qurtarmışdır, mülk ya satılmış, yaxud müzayidə baş tutmamışdır, elə isə nə üçün adamı bu qədər nigaran qoyurlar!

Varya (ona təsəlli verməyə çalışaraq). Mülkü yəqin dayım almışdır, mən buna əminəm.

Trofimov (istehza ilə). Elədir.

Varya. Nənəm ona vəkalətnamə göndərmişdir ki, mülkü nənəmin adına salsın, borcu da qarı özü ödəyəcək. Nənəm bunu Anya üçün edir. Mən əminəm ki, Allahın köməkliyi ilə mülkü dayım alacaq.

Lyubova Andreyevna. Yaroslavldakı nənəmiz, on beş min manat göndərmişdir ki, mülk onun adına alınsın, o bizə etibar eləmir, pul isə heç faizləri ödəmir. (Əli ilə üzünü örtür) Bu gün mənim taleyim həll olunur, taleyim...

Trofimov (Varyaya sataşır). Madam Lopaxina!

Varya (acıqli). Bədbəxt tələbə! Universitetdən iki dəfə qovublar...

Lyubov Andreyevna. Niyə belə hirslenirsən, Varya? O sənə Lopaxina deyib sataşır, nə olar ki? İstəyirsen Lopaxinə əre get, o yaxşı, gözəl adamdır... İstəmirsən getmə, səni, gülüm, heç kəs məcbur etmir...

Varya. Sözün doğrusu, mən bu işə ciddi baxıram, anacan. O yaxşı adamdır, xoşuma gəlir.

Lyubov Andreyevna. Elə isə get ona əre... daha nə gözləyirsən, başa düşmürəm!

Varya. Anacan, mən özüm ona elçi düşə bilmərəm ki. Budur, iki ildir ki, hamı mənə ondan deyir, hamı danışır, ancaq o özü ya

susur, ya da zarafata salır. Mən başa düşürem, getdikcə dövlətlənir, başı işə qarışır, mən yadına düşmürəm. Əger pul olsaydı, çox demirəm, heç olmasa yüz manatım olsaydı, hər bir şeyi atıb burdan çıxıb gedərdim. Monastırı gedərdim...

Trofimov. Əhsən!

Varya (Trofimova). Tələbə gərək ağıllı olsun! (*Yumşaq bir səslə, gözləri yaşlı halda*) Siz necə də kifirləşmişiniz, Petya, necə qocalmışınız! (*Lyubov Andreyevna, artıq ağlamayaraq*). Ancaq işsiz dura bilmirəm, anacan. Mən hər dəqiqə gərək bir iş görəm.

Yaşa içəri girir.

Yaşa (*gülməkdən özünü zorla saxlayaraq*). Yepixodov bilyard ağacını sindirdi! (Gedir)

Varya. Yepixodov burda nə qayırır? Ona kim icazə verib ki, bilyard oynasın? Mən bu adamları başa düşmürəm!.. (Gedir)

Lyubov Andreyevna. Ona sataşmayın, Petya, görünüşünüz ki, onsuz da dərdi özünə bəsdir.

Trofimov. O, çox canfəşanlıq edir, ona dəxli olmayan hər işə qarışır. Bütün yayı nə mənə, nə də Anyaya rahatlıq vermədi, qorxurdu ki, aramızda roman başlana. Ona nə var? Həm də ki, mən heç bir şübhəyə yol verməmişdim, mən hər cür bayağılıqdan çox uzağam. Biz məhəbbətdən yüksəkdə dayanmışıq.

Lyubov Andreyevna. Mən isə, görünür ki, məhəbbətdən aşağıda dururam. (*Təşviş içində*) Nə üçün Leonid gelmir? Bircə bileydim ki, mülk satıldı, yox? Bu bədbəxtliyin çaresi mənə o qədər qeyri-mümkün görünür ki, hətta bu barədə düşünə bile bilmirəm, başımı itirirəm... Mən bu saat çıçıra bilərəm, axmaq bir hərəkət edə bilərəm... Məni xilas edin, Petya, bir söz deyin, bir söz deyin...

Trofimov. Mülk bu gün satılıb, ya satılmayıb, nə fərqi var? Bu məsələ çoxdan həll olunmuşdur, geriyə yol yoxdur, qapılar bağlanmışdır. Sakit olun, əzizim, özünü aldatmaq lazımdır, heç olmasa həyatda bir dəfə, həqiqəti olduğu kimi qəbul etmək lazımdır.

Lyubov Andreyevna. Hansı həqiqəti? Siz görünüşünüz, harda həqiqət var, harda yoxdur, mən isə ele bil kor olmuşam, heç bir şey görmürəm. Siz bütün mühüm məsələləri cəsarətlə həll edirsiniz, ancaq deyin görüm, əzizim, bu sizin gəncliyinizdən və bu məsələlərin heç birinin həllində iztirab çəkməyə imkanınız

olmadığından irəli gəlmirmi? Siz cəsarətlə irəli baxırsınız və həyat hələ sizin gənc gözlərinizdən yayıldığı üçündür ki, siz heç bir dəhşət görmürsünüz və gözləmirsiniz? Siz bizdən cəsarətli, namuslu, bizdən ağıllısınız, lakin düşünün, azacıq da olsa alicə-nablıq göstərin, məni qınamayın. Mən axı burda anadan olmuşam, atam, anam, burda yaşayıb, babam burda olub, mən bu evi sevirəm, bu albalı bağlı olmasa həyatimdə məna görmürəm, əgər onu mütləq satmaq lazımdırsa, məni də bu bağla birlikdə satın... (*Trofimovu qucaqlayıb, alnından öpür*) Axı mənim oğlum burda çaya düşüb boğuldı... (*Ağlayır*) Mənə yazılıınız gəlsin, siz yaxşı, mehriban adamsınız...

Trofimov. Özünüz bilirsiniz ki, mən qəlbən sizə acıyıram.

Lyubov Andreyevna. Ancaq bunu başqa cür, başqa cür demək lazımdır. (*Dəsmalını çıxarır, yerə telegram düşür*) Bu gün ürəyimdən elə bil daş asılmışdır. Təsəvvür edə bilməzsiniz ki, halim nə qədər ağırdır. Bura mənə görə çox gurultuludur, ürəyim hər səsdən əsir, bütün bədənim titrəyir, lakin öz otağıma gedə bilmirəm. Səssizlikdə tənha olmaq daha qorxuludur. Məni qınamayın, Petya... Mən sizi doğma bir adam kimi sevirəm. Mən, məmnuniyyətə, Anyanı sizə ərə verərdim, ancaq oxumaq lazımdır, əzizim, kursu qurtarmaq lazımdır. Siz heç bir iş görmürsünüz, tale sizi bir oyuncaq kimi atib-tutur, bu qəribə deyilmi? Doğrudurmu? Hə? Saqqalınızı da bir təhərə salmaq lazımdır, heç olmasa səliqə ilə çıxın... (*Gülür*) Siz nə gülməlisiniz!

Trofimov (*telegramı yerdən qaldıraraq*). Mən qəşəng olmaq arzusunda deyiləm.

Lyubov Andreyevna. Bu telegram Parisdəndir. Hər gün ordan telegram alıram. Dünən də, bu gün də almışam. O vəhşi adam yenə xəstələnmişdir, yenə hələ pisdir... O üzr isteyir, yalvarır ki, gəlim, əslinə baxsan, mən gərək Parisə gedəydim, onun yanında olaydım. Sizin üzünüzdə sərt bir ifadə yarandı. Petya, ancaq mən nə edim, əzizim, mən necə idim, o xəstədir, yalqızdır, bədbəxtidir, ona orda kim baxar, onu səhvli dən kim çəkindirir, dərmanını vaxtında kim verər? Həm də burda gizləməli, yaxud susmalı heç bir şey yoxdur, mən onu sevirəm, bu aydın bir məsələdir. Sevirəm, sevirəm... O mənim boynumdan asılmış qara bir daşdır, bu daş məni çəkib dərin bir girdaba aparır, lakin mən boynumdan asılmış bu daşı sevirəm və

onsuz yaşaya bilmirəm. (*Trofimovun əlini sıxır*) Mənim barəmdə pis fikrə düşmeyin, Petya, mənə heç nə demeyin, heç bir söz demeyin...

Trofimov (gözləri yaşlı halda). Açıq danışdığını üçün, Allah xatirinə, məni əfv edin: axı o, sizi soyub talaşdır.

Lyubov Andreyevna. Yox, yox, yox, belə danışmayıñ...
(*Qulaqlarını tutur*)

Trofimov. O ki, eclafdır, bunu təkcə siz bilmirsiniz! O eclafın böyüyür, alçağın biridir.

Lyubov Andreyevna (*acıqli, lakin təmkinlə*). Sizin 26, yaxud 27 yaşınız var, ancaq hələ də gimnazist olaraq qalmışınız, ikinci sinif tələbəsiniz!

Trofimov. Qoy belə olsun!

Lyubov Andreyevna. Siz yaşda adam kişi olmalıdır, sevən ürəkləri anlamalıdır... Siz özünüz də sevməlisiniz... Kimə işə vurulmalısınız! (*Açıqli*) Bəli, bəli! Sizdə təmizlik yoxdur, siz ancaq vasvasınızı, gülməli, eybəcər bir adamsınız...

Trofimov (dəhşət içində). Bu nə danışır?

Lyubov Andreyevna. "Mən məhəbbətdən yüksəkdə dururam!" Yox, siz məhəbbətdən yüksək deyilsiniz, siz bizim Firsin dediyi kimi vecsiz bir adamsınız. Sizin yaşda bir adamın aşnası, məşuqəsi olmalıdır!

Trofimov (dəhşət içində). Bu, dəhşətdir! Bu nə damışır? (Əlləri ilə başını tutub sürətlə salona gedir) Bu, dəhşətdir... Buna dözmək olmaz, mən gedirəm... (*Gedir və dərhal geri qayıdır*) Artıq bizim aramızda hər şey bitdi! (*Dəhlizə tərəf gedir*)

Lyubov Andreyevna (*onun dalınca qışqırır*). Petya, dayanın! Siz qəribə adamsınız... Mən zarafat eləyirdim, Petya! (*Dəhlizdə kiminsə sürətlə pilləkəndən düşdüyü və birdən gurultu ilə aşağı yuxıldığı eşidilir. Anya ilə Varya qışqırırlar, sonra dərhal gülüş səsi eşidilir. Anya yürüyərək içəri girir*) Nə oldu orda?

Anya (gülərək). Petya pilləkəndən yıxıldı. (*Qaçış gedir*)

Lyubov Andreyevna. Nə qəribə adamdır bu Petya. (*Stan-siya rəisi zəlin ortasında dayanıb. A.Tolstoyun "Günahkar qadın"ını oxuyur. Hami ona qulaq asır, lakin o bir neçə sətir oxumamış, dəhlizdən vals səsi eşidilir, qiraət yarımcıq qalır. Hami rəqs edir. Trofimov, Anya, Varya və Lyubov Andreyevna dəhlizdən keçib gəlirlər*) Yaxşı, Petya... yaxşı. Sən təmiz ürəklisən... Üzr istəyirəm... Gedək rəqs edək... (*Petya ilə rəqs edir*)

Anya və Varya da rəqs edirlər. Firs daxil olur, ağacını yan qapının ağızında qoyur. Yaşa da qonaq otağından gəlib rəqsə tamaşa edir.

Yaşa. Nə var, baba?

Firs. Canım ağrıyır. Hə, keçmişdə bizim qonaqlıqlarda generallar, baronlar, admirallar rəqs edərdilər, indi isə poçt çinovnikinə və stansiya rəisinə adam göndəririk, hələ onlar da minnətlə gəlirlər. Yaman halsiz olmuşam. Rəhmətlik ağa – bu ailənin babası hər azara surquçla çare edərdi. Mən özüm iyirmi il, bəlkə daha çox oları, hər gün surquç qəbul edirəm, bəlkə elə ona görə sağ qalmışam.

Yaşa. Sən bizi təngə gətirmisən, qoca. (*Əsnəyir*) Birçə tez tünbətün olaydın...

Firs. Eh... Maymaq! (*Mızıldayır*)

Trofimov və Lyubov Andreyevna evvelcə zalda,
sonra qonaq otağında rəqs edirlər.

Lyubov Andreyevna. Mersi. İndi bir az oturum. (*Oturur*) Yoruldum.

Anya daxil olur.

Anya (*həyəcanla*). Mətbəxdə kimse bir adam bu saat danışır-dı ki, albalı bağı bu gün satılmışdır.

Lyubov Andreyevna. Kimə satılıb?

Anya. Kimə satıldığını demədi. Çıxbı getdi. (*Trofimovla rəqs edir*)

Hər ikisi zala keçirlər.

Yaşa. Bunu orada bir qoca danışındı. Yad adam idi.

Firs. Leonid Andreyeviç hələ gəlməmişdir. Əynində nazik, mövsümü palto var, soyuq dəyməsə yaxşıdır. Eh, cavanlıq, cavanlıq...

Lyubov Andreyevna. Mənim bu saat canım çıxacaq, Yaşa, gedin öyrənin, görək bağ kimə satılıb.

Yaşa. O qoca çoxdan çıxbı gedib. (*Gülür*)

Lyubov Andreyevna (*narazı bir ifadə ilə*). Nəyə gülürsünüz? Nəyə sevinirsiniz?

Yaşa. Yepixodov çox gülməli adamdır. Boş adımdır. Başı min bir bələli Adam...

Lyubov Andreyevna. Firs, əger mülk satılsa, sən hara gedəcəksən?

Firs. Hara buyursanız, ora gedərəm.

Lyubov Andreyevna. Nə üçün belə sozahırsan, Firs? Azarlısan? Gedib yataydın, bir az dincələyдин...

Firs. Bəli... (*İstehza ilə*) Mən gedib yatsam, sonra mənsiz burda kim yemək verər, evi kim dolandırar? Bütün yük mənim ciyimdir.

Yaşa (*Lyubov Andreyevnaya*). Lyubov Andreyevna! İcazə verin sizdən bir xahiş edim! Əgər yeno Parisə getməli olsanız, lütf edib məni də özünüzlə aparın. Mənim burda qalmağım qəti surət-də mümkün deyil. (*Ətrafına baxıb yavaşdan*) Mən sizə nə deyim, özünüz görürsünüz ki, avam ölkədir, xalq pozğundur, adamın ürəyi darıxır, mətbəxdə çox pis yemək verirlər. Bir yandan da bu Firs aralıqda gəzib cürbəcür nalayıq sözlər danışır. Lütf edin, məni də özünüzlə aparın!

Pişsik daxıl olur.

Pişsik. İcazə verin... Sizi vals oynamağa dəvət edim. Gözel xanım... (*Lyubov Andreyevna onunla gedir*) Füsunkar xanım, nə cür olur-olsun, sizdən 180 manat alacağam... Bəli... bəli alacağam... (*Rəqs edir*) 180 manat.

Zala keçirlər.

Yaşa (*yavaşça oxuyur*). Qəlbimin həyəcanını duyacaqsanmı?

Başında boz silindir, əynində dama-dama şalvar olan birisi zalda əlini yelləyir və tullanır.

Səslər. Aferin, Şarlotta İvanovna!

Dunyaşa (*dayanıb üzüñə pudra çəkir*). Xanım qız əmr edir ki, mən də oynayım, çünki kişi çoxdur, qadın az, mən də oynayanda başım hərlənir, ürəyim döyünür. Firs Nikolayeviç, indicə poçt çinovniki mənə elə bir söz dedi ki, lap nəfəsim tutuldu.

Musiqi yavaşıyr.

Firs. Sənə nə dedi ki?

Dunyaşa. Deyir, siz çiçək kimisiniz.

Yaşa (*əsnayır*). Nadanlıq... (*Gedir*)

Dunyaşa. Bəli, deyir, çiçək kimisiniz... Mən isə çox nəzakətli bir qızam, belə incə sözlərdən yaman xoşum gəlir.

Firs. Başını tovlayacaqlar.

Yepixodov daxil olur.

Yepixodov. Siz, Avdotya Fyodorovna, məni görmək istəmirsiniz... Elə bil Ki, mən bir həşaratam. (*Ah çəkir*) Eh, həyat!

Dunyaşa. Sizə nə lazımdır?

Yepixodov. Şübhə yoxdur ki, bəlkə siz haqlısınız. (*Ah çəkir*) Lakin əlbəttə, yüksək nöqteyi-nəzərdən bu işə baxanda, görünür ki, ancaq açıq danışlığıma görə məni məzur tutmalısınız, hər halda mənim ruhumu tügýana gətirmisiniz. Mən öz bəxtimə yaxşı bələdəm, hər gün mənim başıma bir müsibət gəlir, buna mən çoxdan adət eləmişəm, odur ki, acı taleyimin üzünə təbəssümlə baxıram. Siz mənə söz vermisiniz və hərçənd... mən...

Dunyaşa. Rica edirəm ki, bu barədə sonra danışaq, indi isə məni rahat buraxın. İndi mən xəyalalı dalmışam. (*Yelpinclə oynayır*)

Yepixodov. Hər gün mənə bir bədbəxtlik üz verir, ancaq icazənlə bildirim ki, mən yalnız gülümseyirəm, hətta gülürəm.

Varya zala daxil olur.

Varya. Sən hələ getməmisən, Semyon! Xətrinə dəyməsin, sən yaman sırtıq adamsan. (*Dunyaşaya*) Get burdan, Dunyaşa! (*Yepixodova*) Gah bilyard oynayırsan, kiyləri sindirırsan, gah qonaq kimi zalda gəzinirsən.

Yepixodov. Ərz olsun qulluğunuza ki, sizin məni tənbeh etməyə ixtiyarınız yoxdur.

Varya. Mən səni tənbeh etmirəm, mən ancaq sənə sözümüzü deyirəm. Ancaq onu bilirsən ki, avara-avara aralıqda gəzirən, heç bir iş görmürsən. Kantorçu saxlayırıq, amma nə üçün saxlayırıq, məlum deyil.

Yepixodov (*incimis halda*). Mən işləyirəm, ya gəzirəm, yeyirəm, yaxud bilyard oynayıram, bu işə ancaq başa düşənlər və böyükər qarişa bilerlər.

Varya. Sən nə cəsarətlə mənə belə sözlə deyirsən! (*Qızışaraq*) Nə haqqın var? Demək mən heç bir şey başa düşmürəm? Rədd ol burdan! Bu dəqiqə rədd ol!

Yepixodov (*qurcuxaraq*). Xahiş edirəm mərifətlə və nəzakətlə danışasınız!

Varya (*özündən çıxaraq*). Bu dəqiqə rədd ol burdan! Rədd ol! (*Yepixodov qapıya tərəf gedir. Varya onun dalinca qaçıır*) Başı min bir bələli! İzin-tozun burda qalmasın. Bir də gözüm səni görməsin!

Yepixodov (*çixır, qapının dalından onun səsi gəlir*). Mən sizdən şikayət edəcəyəm.

Varya. Hələ sən geri qayıdırısan? (*Fırsın qapı yanında qoyduğu ağacı qapır*) Gəl... Gəl...Gəl, indi sənə göstərərəm... Hə, gəlirsən? Gəlirsən? Elə isə al payını... (*Ağacı tolazlayır*)

Bu vaxt Lopaxın daxil olur.

Lopaxın. Acızanə təşəkkür edirəm.

Varya (*aciqli və istehzali*). Üzr istəyirəm.

Lopaxın. Eybi yoxdur. Məni belə mehriban qarşıladığınız üçün sizə təşəkkür edirəm.

Varya. Teşekkür etməyə dəyməz. (*Kənara çəkilir, sonra ətrafa baxıb müləyim bir səslə xəbər alır*) Ağac sizə bərk dəydimi?

Lopaxın. Yox, eybi yoxdur. Ancaq hər halda bir yekə şış qalacaq.

Zaldan səslər. Lopaxın gəldi! Yermolay Alekseyiç!

Pişşik. Üzünü görək... səsini eşidək. (*Lopaxınla öpüşür*) Səndən konyak iyi gəlir, əzizim, gözlərimin işığı. Biz də burda kef edirik.

Lyubov Andreyevna daxil olur.

Lyubov Andreyevna. Bu sizsiniz, Yermolay Alekseyeviç? Niyə belə gec? Leonid hanı?

Lopaxın. Biz Leonid Andreyeviçlə bərabər gəldik, bu saat gələr...

Lyubov Andreyevna (*hayacanla*). Hə, necə oldu, müzayidə baş tutdumu? Danışın görüm.

Lopaxın (*utanaraq, öz sevincini bürüzə verməkdən qorxaraq*). Müzayidə saat dörddə qurtardı... Biz qatara gecikdik, saat

onun yarısına qədər gözləməli olduq. (*Dərindən köksünü ötürərək*)
Ox! Bir az başım hərlənir...

Qayev daxil olur; sağ əlində bağlama var, sol əli ilə göz yaşlarını silir.

Lyubov Andreyevna. Lyonya, nə oldu? Lyonya, de
görüm. (*Səbirsizliklə, gözləri yaşılı halda*) Sən Allah, tez ol, de
görüm...

Qayev (*bacısına heç bir cavab vermir, əllərini çırpır, ağlayaraq Firsə*). Götür... burda ançous və siyənək baliği var... Mən bu
gün heç nə yeməmişəm... Nə qədər eziyyət çəkmişəm! (*Bilyard
otağının qarısı açıqdır, şarların taqqultısı və Yaşanın səsi eşidilir:
"Yeddi ilə on səkkiz" Qayevin üzünün ifadəsi dəyişilir, o artıq ağla-
mir*) Cox yorulmuşam, Firs, paltanımı ver dəyişim! (*Zaldan keçib öz
otağına gedir, Firs də onu təqib edir*)

Pişşik. Müzayidə nə oldu? De görək?

Lyubov Andreyevna. Albalı bağı satıldımı?

Lopaxin. Satıldı.

Lyubov Andreyevna. Kim aldı?

Lopaxin. Mən aldım. (*Pauza. Lyubov Andreyevna sarsılır,
əgər kreslo ilə stol yanında dayanmamış olsaydı, yəqin ki, o yixila
bilərdi. Varya kəmərindən açarları çıxarıb otağın ortasına, yerə
atır və gedir*) Mən aldım! Dayanım, ağalar, lütf edin, başım dumanhıdır,
danışa bilmirəm... (*Gülür*) Biz müzayidəyə gəldik, Deriqanov
bizdən qabaq orda idi. Leonid Andreyeviçin cəmisi on beş min
manatı vardi, Deriqanov isə borcdan əlavə dərhal otuz min verdim.
O, qırx beş minə qalxdı. Mən əlli beş min təklif etdim. Beləliklə
o, beş-beş qalxırdı, mən on-on... Axır ki, məsələ qurtardı. Borcdan
əlavə mən doxsan min verdim, mülk mənə qaldı. Albalı bağı indi
mənimdir! Bəli, mənimdir! (*Qəhqəhə çəkir*) İlahi, pərvərdigara,
albalı bağı indi mənimdir. Deyin görüm, mən kefliyəm, yoxsa
ağlım başımda deyil, bunlar hamısı boş xəyaldır... (*Ayaqlarını yerə
döyür*) Mənə gülməyin! Əger atam, babam qəbirdən qalxıb birdən
bu əhvalatı görseydilər... Görseydilər ki, onların Yermolayı, qışda
ayaqyalın, başıaçıq gəzən, arada döyülüb söylən, kəmsavad Yer-
molay necə bir mülk almışdır, elə bir mülk ki, dünyada ondan gözəl
heç bir şey yoxdur. Mən o mülkü almışam ki, atam, babam orda qul
olmuşlar, onları hətta mülkün mətbəxinə belə buraxmamışlar.
Bəlkə mən yuxudayam, bəlkə bunlar mənim gözlərimə görünür,

xeyahma gəlir... Axı bu, sizin şübhə zülmətilə örtülmüş xeyalınızın məhsuludur. (*Gülümşəyərək açarları yerdən götürür*) Açırları atıb gedir, bununla da daha ev sahibəsi olmadığını göstərmək istəyir. (*Açırları cingildədir*) Olsun, mənim üçün heç bir fərqi yoxdur... (*Orkestrin yenidən çalmağa hazırlaşlığı eşidilir*) Ey, musiqiçilər, çalın, mən sizi dinlemək istəyirəm! Qoy hamı gəlib görsün ki, Yermolay Lopaxin əlinə balta alıb, albalı bağını necə qıracaq, ağaclar yerə necə yıxılacaq! Biz burda yay malikanələri tikəcəyik. Nəvələrimiz və nəticələrimiz burda yeni həyat görəcəklər... Çalğıçılar, çalın! (*Musiqi çalınır, Lyubov Andreyevna stula yixılıb acı-acı ağlayır. Məzəmmətlə*) Axı nə üçün, nə üçün mənə qulaq asmadınız? Mənim əziz və zavalı xanımım, artıq bağı qaytarmaq olmaz. (*Göz-ləri yaşlı halda*) Ah, bircə bunlar tez keçib gedə idi, bizim bu yön-dəmsiz, bədbəxt həyatımız tezlikdə bir dəyişilə idi.

Pişşik (*onun qolundan tutur, yavaşcadan*) Xanım ağlayır. Gedək zala, qoy təkbaşına ağlasın... Gedək... (*Lopaxinin qolundan tutub zala aparır*)

Lopaxin. Bu nədir? Musiqini bərkdən çalın! Qoy hər şey mən istəyən kimi olsun! (*İstehza ilə*) Yol verin, albalı bağının sahibi, təze mülkədar gəlir! (*Bilmədən stola toxunur, şamdanlar az qalır yerə düssün*) Hamisinin pulunu verə bilərəm! (*Pişşiklə gedir*)

Zalda və qonaq otağında Lyubov Andreyevnadan başqa heç kəs yoxdur, o təkbaşına qışılıb oturmuşdur. Açı-acı ağlayır. Həzin musiqi çalınır. Anya ile Trofimov tez içəri daxil olurlar. Anya anasına yaxınlaşıb onun qarşısında diz çökür.

Trofimov zəlin qapısının ağızında dayanır.

Anya. Anacan!.. Anacan, sən ağlayırsan? Mənim əziz, mehriban, mərhəmətli anacığım, gözəl anacığım, mən səni sevirdəm... Mən sənə xeyir-dua verirdəm... Albalı bağı satılmışdır, o artıq yoxdur, bu həqiqətdir, anacan, bu bir həqiqətdir, lakin ana, sən hələ yaxşı günlər görəcəksən, sənin gözəl və təmiz qəlbin var... Gedək mənimlə, gedək burdan, anacan, gedək, əzizim!.. Biz yeni bir bağ salarıq, bundan daha gözəl, bundan daha qəşəng bir bağ salarıq, sən onu görərsən, sevinc hissi duyarsan. Bu böyük və əsl sevinc, axşam çağrı batan günəş kimi ruhuna xoş bir ziya saçacaq. O zaman sən gülməyəcəksən, anacan! Gedək əzizim, gedək!

Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

Birinci pərdədəki quruluş. Nə pəncorələrdə pərdo, nə də divarlarda şəkil var, içəridə ancaq bir az mebel qalıb, onları da satlıq mal kimi bir künçə yiğiblər. Hər tərəfdə bir boşluq hiss olunur. Çıxış qapısının yanında və səhnənin içərilerində cama-danlar, yol bağlamaları və sairə gözə çarpir. Sol tərəfdəki qapı açıqdır, ordan A n y a ilə Varyanın sosi eşidilir. Lopaxin ayaq üstə dayanıb gözləyir. Yaşa əlində şam-panski dolu qədəhlər düzülmüş məcməyi tutmuşdur. Dəhlizdə Yepixodov qutunu bağlayır. Səhnənin arxasında səs-küy eşidilir. Mujiklər xudahafızlaşmaya gəlmişlər.

Qayevin səsi: Sağ olun, qardaşlar, sağ olun.

Yaşa. Q qara camaat xudahafızlaşmaya gəlib. Mən belə düşü-nürəm ki, Yermolay Alekseiç, camaatımız yaxşı camaatdır, ancaq qanacağı azdır.

Səs-küy kəsili. Lyubov Andreyevna və Qayev gelirlər, artıq o ağlamır.
Ancaq rəngi qaçmışdır, üzü titroyır, danışa bilmir.

Qayev. Sən yanındakı pulların hamisini onlara verdin, Lyuba. Belə olmaz, belə yaramaz!

Lyubov Andreyevna. Davam gətirə bilmədim! Neyləyim, dözə bilmədim!

Hər ikisi gedirlər.

Lopaxin (*qapiya tərəf döniüb onların dalınca*). Acizanə rica edi-rəm, xudahafızlaşmədən qabaq bircə stəkan bərabər içək. Ağlıma gəlmədi ki, şəhərdən alıb gətirim, stansiyada isə tək bir şüşə şam-panski tapdım. Buyurun! (*Pauza*) Bu nədir, ağalar! İstəmirsiniz? (*Qapıdan çəkilir*) Bilsəydim heç almazdım. İndi ki, belədir, mən də içmirem. (*Yaşa ehtiyatla məcməyini stul üstlünə qoyur*) Yaşa, heç olmasa sən iç.

Yaşa. Mən də gedirəm! Salamat qalın! (*İçir*) Sizi inandırıram ki, bu həqiqi şampanski deyil.

Lopaxin. Şüsəsi səkkiz manatdır. (*Pauza*) Nə yaman soyuqdur.

Yaşa. Bu gün sobaları qalamamışq, onsuz da çıxıb gedirik. (*Gülür*)

Lopaxin. Nə olub, nə gülürsən?

Yaşa. Heç, kefim sazdır.

Lopaxin. Budur, oktyabr ayı giriib, amma hava necə sakitdir, gün çıxıb, elə bil yaydır. Tikinti işləri üçün yaxşı vaxtdır. (*Qapıya tərəf dönüb saata baxır*) Ağalar, unutmayın ki, qatarın vaxtına 46 dəqiqə qalır. Demək, 20 dəqiqədən sonra stansiyaya getmək lazımdır. Bir az cəld olun!

Trofimov əynindo palto həyətdən gəlir.

Trofimov. Məncə artıq getmək vaxtıdır. Atlar qoşulub. Bilmirəm, bu zəhrimar qaloşlarım hardadır. İtiblər. (*Qapıdan boylanaraq*) Anya, qaloşlarım yoxdur. Tapa bilmirəm!

Lopaxin. Mən də Xarkova getməliyəm. Sizinlə bir qatarda gedəcəyəm. Bütün qışı Xarkovda qalacağam. Burda sizinlə avara olub qaldım, işsiz lap darıxmışam. Bekar dura bilmirəm, budur, bilmirəm əllərimlə nə edim, boş-boş yanımı sahib gəzirəm, elə bil özgə əlləridir, mənə qəribə görünür.

Trofimov. Biz bu saat gedərik, onda siz yenə də öz faydalı işinizlə məşğul olarsınız.

Lopaxin. Bircə stekan iç!

Trofimov. İstəmirəm.

Lopaxin. Demək, indi Moskvaya gedirsən?

Trofimov. Bəli, onları şəhərə ötürüb, sabah özüm Moskvaya gedəcəyəm.

Lopaxin. Elədir... Yəqin professorlar leksiya oxumurlar, sənin gəlməyini gözləyirlər!

Trofimov. Bunun sənə dəxli yoxdur.

Lopaxin. Neçə ildir sən ali məktəbdə oxuyursan?

Trofimov. Təzə bir şey fikirləşib tap. Bu çox köhnə və çeynənmiş bir şeydir. (*Qaloşlarını axtarır*) Bilirsən nə var, biz yəqin bir də görüşməyəcəyik, icazə ver axırıncı dəfə sənə bir məsləhət verim: əl-qolunu çox oynatma! Bu adəti tərgit. Bu yay malikanələri tikmək və yaylağa gələnlərdən gələcəkdə ayrı-ayrı mülk sahibləri çıxacağıni güman etmək özü əl-qol oynatmaqdır. Hər nə cür olsa, mən yenə səni sevirəm. Sənin barmaqların artist barmağı kimi ince və zərifdir, qəlbin də ince və nazikdir...

Lopaxin (*onu qucaqlayır*). Sağ və salamat get, əzizim. Ürəkdən təşəkkür edirəm. Əgər yol üçün lazımdırsa pul verim.

Trofimov. Neyləyirom? Lazım deyil.

Lopaxin. Axı sizin pulunuz yoxdur.

Trofimov. Var. Təşəkkür edirəm. Tərcümə üçün pul almışam. Budur, cibimdədir. (*Həyəcanla*) Qaloşlarımı tapa bilmirəm.

Varya (*o biri otaqdan*). Götürün bu zibilinizi! (*Səhnəyə bir cüt rezin qaloş atır*)

Trofimov. Nə üçün açıqlanırsınız, Varya? Yox, bu mənim qaloşlarım deyil!

Lopaxin. Mən yazda min desyatın xaşxaş əkmışdım, indi qırx min manat qazanmışam. Xaşxaş çıçək açanda nə qədər gözəl tamaşası vardı. Bəli, qırx min manat qazanmışam, buna görə də sənə borc təklif edirəm və nə qədər istəsən verə bilerəm. Nə özünü çəkirsən? Mən mujikəm... Açıq ürəkli təklif edirəm...

Trofimov. Sənin atan mujik, mənimki isə aptekçi idi, lakin bunun heç bir əhəmiyyəti yoxdur. (*Lopaxin pul kisəsini çıxarır*) Qoy cibinə, qoy cibinə... Mənə iki yüz min də versən, yenə alıram. Mən azad bir insanam. Sizlərin, bütün dövlətli və kasıbların bu qədər qiymətləndirdiyiniz şeylərin mənim üzərimdə heç bir hökmü yoxdur, bütün bunlar mənim üçün havada uçan bir tük qədər əhəmiyyətsizdir. Mən sizsiz də dolana bilerəm, mən sizi saymaya bilerəm, mən güclü və məgruram. Bəşəriyyət ən yüksək bir həqiqətə, dünyada mümkün ola biləcək yüksək bir səadətə doğru gedir, mən də onun ön sıralarındayam!

Lopaxin. Gedib çatacaqsanmı?

Trofimov. Çatacağam. (*Pauza*) Gedib çatacağam, yaxud ora gedib çatmaq üçün başqalarına yol göstərəcəyəm.

Uzaqda ağaclarla vuruulan balta səsi eşidilir.

Lopaxin. Yaxşı, xudahafız əzizim. Getmək vaxtıdır. Biz bir-birimizin qarşısında lovğalıq edirik, həyat isə öz qərarı ilə keçib gedir. Mən uzun zaman yorulmaq bilmədən işlədikdə fikrim daha açıq olur və elə bil ki, nə üçün yaşadığımın mənasını başa düşürem. Ancaq Rusiyada o qədər adam var ki, nə üçün yaşadıqları məlum deyil. amma fərqi yoxdur, məsələ bunda deyil. Deyirlər, Leonid Andreyeviç bankda qulluğa girib, ildə altı min alacaq... Ancaq bir yerdə oturan adam deyil, çox tənbəldir...

Anya (*qapıdan*). Anam sizdən xahiş edir ki, hələlik, o çıxıb gedənə qədər bağlı qırmasınlar.

Trofimov. Doğrudan, bu nə nəzakətsiz hərəkətdir... (*Dəhliz-dən keçib gedir*)

Lopaxin. Bu saat, bu saat... Vaxt tapıblar. (*Onun dalınca gedir*)

Anya. Fırı xəstəxanaya göndərdilərmi?

Yaşa. Mən səhər demişdim. Yəqin göndəriblər.

Anya (*zaldan keçən Yepixodova*). Semyon Panteleiç, xahiş edirəm, öyrenin görün Fırı xəstəxanaya aparmışları?

Yaşa (*incimiş halda*). Səhər mən Yeqora demişdim. On dəfə xəbər almaq nəyə lazımdır!

Yepixodov. Uzun ömür sürmüş Firs, məncə artıq təmirə yararlı deyil, o gərək o biri dünyaya – babalarının yanına yola düşsün. Mən isə yalnız ona qıbtə edə bilərəm. (*Çamadanı şlyapa qutusunun üstünə qoyub, onu əzir*) Buna bax, sən allah, bilirdim elə əlim dəyən kimi belə olacaq. (*Gedir*)

Yaşa (*istehza ilə*). Başı min bir bələli adam...

Varya (*qapının dalından*). Fırı xəstəxanaya aparıblarmı?

Anya. Aparıblar.

Varya. Bəs nə üçün həkimə məktub aparmayıblar?

Anya. Dallarınca göndərmək lazımdır... (*Gedir*)

Varya (*qonşu otaqdan*). Yaşa hardadır? Ona deyin ki, anası gəlib onunla salamatlaşmaq istəyir.

Yaşa (*əlini yelləyir*). Adamı lap hövsələdən çıxarırlar.

Bütün bu müddət ərzində Dunyaşa şeylərin yanında qurdalanır;
yaşa tək qalğında, ona yaxınlaşır.

Dunyaşa. Heç olmasa, gözücü da olsa, bir dəfə mənə baxın,
Yaşa, siz gedirsiniz... Məni tərk edirsiniz... (*Ağlayaraq onun boy-nuna sarılır*)

Yaşa. Ağlamaq nəyə lazımdır? (*Şampanski içir*) Altı gündən sonra mən yenə Parisdə olacağam. Sabah sürət qatarına minib gedəcəyik, izimiz-tozumuz da qalmayacaq. Heç inana bilmirəm. Vive la Frans!¹ ...Buralar döşümə yatırı, burda yaşaya bilmərəm... Nə etmək olar. Ətrafimdakı bu avamlığa baxmaqdan gözüm ağriyir. (*Şampanski içir*) Niyə ağlayırsınız? Özünüyü yaxşı aparsanız, onda ağlamazsınız.

¹ Vive la Frans! – Yaşasın Fransa! (*frans.*)

Dunyaşa (güzgüyə baxaraq, üzünü pudralayır). Parisdən mənə məktub göndərin. Mən axı sizi sevirdim, Yaşa, elə sevirdim ki, mən zərif bir məxluqam, Yaşa!..

Yaşa. Bura gələn var. (Çamadanların yanında qurdalanır, yavaşdan oxuyur)

Lyubov Andreyevna, Qayev, Anya vo Şarlotta İvanovna
daxil olurlar.

Qayev. Getmək lazımdır. Vaxta az qalib... (Yaşaya baxır) Bu balıq iyi kimdən gəlir?

Lyubov Andreyevna. On dəqiqdən sonra artıq faytonlara minmək lazımdır... (Otağa nəzər salır) Əlvida, sevimli ev, baba yurdu. Qış keçər, yaz gələr, səndən artıq nişana qalmaz, səni söküb dağıdacaqlar. Bu divarlar nələrin şahidi olmamışdır! (Qızını bərk-bərk öpür) Mənim ciyərparam, sən gün kimi nurlusən, gözlərin bir cüt almaz kimi parıldayırlar. Sən ürəkdən şadsanmı?

Anya. Ürəkdən, anacan! Yeni bir həyat başlanır!

Qayev (sevinclə). Doğrudan da, indi hər şey yaxşıdır. Albah bağı satılana qədər biz hamımız həyəcan keçirirdik, iztirab çəkir-dik, sonra məsələ qəti surətdə birdəfəlik həll olunduqda, hamımız sakit olduq, hətta şadlandıq... Mən bank qulluqçusuyam, indi isə maliyyə işçisiyəm... Sarı şarı ortaya... Lyuba, sən də nə deyirsən de, şübhəsiz, indi yaxşısan.

Lyubov Andreyevna. Elədir. Əsəblərim indi yaxşıdır, doğru deyirsən. (Paltosunu və şlyapasını ona verirlər) Mən yaxşı yatıram. Mənim şeylərimi otaqdan çıxarıın. Yaşa, vaxtdır. (Anyaya) Əziz qızım, tezliklə biz yenə görüşərik... Mən Parisə gedirəm, sənin Yaroslavldakı nənənin mülkü almaq üçün göndərdiyi pulla orda yaşayacağam. Yaşasın nənə! Amma bu pul çox tez qurtaracaq.

Anya. Anacan, sən tez, lap tez qayıdacaqsan... düzdürmü? Mən hazırlaşış gimnaziyaya imtahan verəcəyəm, sonra işləyib sənə kömək edəcəyəm. Biz, anacan, birlikdə cürbəcür kitablar oxuyacaqıq, elədirmi? (Anasının əllərini öpür) Biz payız axşamlarında çoxlu kitab oxuyacaqıq və qarşımızda yeni və gözəl bir aləm açılacaqdır. (Xəyalalı dalır) Anacan, tez gəl...

Lyubov Andreyevna. Gələcəyəm, gözümün nuru. (Qızını qucaqlayır)

Lopaxin daxil olur. Şarlotta yavaşdan nəgmə oxuyur.

Qayev. Xoşbəxt Şarlotta oxuyur.

Şarlotta (*qundaqlı çağaya oxşayan bir bağlamani götürür*). Balaca balam laylay... (*Çağanın ağladığı eşidilir: ua, ua!..*) Kiri, ağlama, əziz balam, körpə oğlum. “Ua!.. Ua!..” Sənə elə yazığım gəlir ki! (*Bağlamani öz yerinə atır*) Xahiş edirəm mənə yer tapasınız, mən belə yaşaya bilmirəm.

Lopaxin. Taparıq, Şarlotta İvanovna, narahat olmayıñ.

Qayev. Hamı bizi tərk edir, Varya da çıxıb gedir... Biz artıq heç kimə lazımlı deyilik.

Şarlotta. Şəhərdə mənim yaşamağa yerim yoxdur. Çıxıb getmək lazımdır... (*Oxuyur*) Fərqi yoxdur...

Pişşik daxil olur.

Lopaxin. Təbiətin möcüzəsi!..

Pişşik (*tövşüyərək*). Ah, qoyun nəfəsimi dərim... Əziyyət çəkmişəm... Əzizlərim... Su verin...

Qayev. Yoxsa yenə pul üçün gəlmisən? İlahi, aciz bəndənəm, günaha bata bilmərəm... (*Gedir*)

Pişşik. Çoxdan sizə baş çəkməmişdim... Gözəl xanım... (*Lopaxinə*) Sən də burdasan... Səni gördüyüümə çox şadam... Ey kamal dəryası... Al... götür. (*Lopaxinə pul verir*) Dörd yüz manatdır... Al... götür. Səkkiz yüz qırıq manat borclu qalıram...

Lopaxin (*heyrətlə ciyinlərini çəkir*). Elə bil yuxu görürəm... Sənin əlinə hardan pul düşüb?

Pişşik. Dayan... Yaman istidir... Qeyri-adi bir hadisə baş verib... İngilislər yanına gəlmışdilər, yerdən bir cür ağ gil tapdılar... (*Lyubov Andreyevnaya*) Sizə dörd yüz manat qaytarıram... Gözəl və qəşəng xanım... (*Pulu verir*) Qalanını sonra verərəm. (*Su içir*) Bu saat vaqonda bir cavan oğlan danışındı ki, guya böyük bir filosof adamlara damdan tullanmağı məsləhət görür... “Tullan” deyir, bütün məsələ qurtarıb getsin. (*Heyrətlə*) İşə bax ha! Su!..

Lopaxin. O ingilislər kimdir ki?

Pişşik. Gil olan sahəni iyirmi dörd il müddətinə onlara icarəyə verdim... İndi isə məni əfv edin, vaxtim yoxdur... Gərək qaçam... Znaykovgilə, Kardomonovgilə getməliyəm... Hamiya borcluyam... (*Su içir*) Sağlıqla qalın. Cümə günü gələcəyəm...

Lyubov Andreyevna. Biz bu saat şəhərə köçürük, sabah isə mən xaricə gedirəm.

Pişşik. Necə? (*Təlaşla*) Şəhərə niyə? Deyirəm axı... gah mebelə, gah çamadanlara... baxıram... Eybi yoxdur... (*Gözləri yaşlı halda*) Eybi yoxdur... Bu ingilislər... yaman ağıllı adamlardır. Eybi yoxdur... Xoşbəxt olun... Allah özü sizə kömək olacaq. Eybi yoxdur... Bu dünyada hər şeyin bir sonu var... (*Lyubov Andreyevnanın əlini öpür*) Sizə xəbər gəlib çatsa ki, mənim ömrüm başa çatıb... Bax bu... atı yadınıza salıb deyərsiniz ki: "Bu dünyada filankəs də var idi, Simeonov-Pişşik adlı birisi... Allah ona rəhmət eləsin..." Necə gözəl hava var... Bəli... (*Pərt və çağşın bir halda gedir, sonra dərhal qayıdır, qapıdan deyir*) Daşenka sizə salam göndərdi! (*Gedir*)

Lyubov Andreyevna. İndi yola düşmək olar. Ürəyimdə iki qayğı ilə gedirəm. Birincisi, Fırsın fikridir. (*Saata baxaraq*) Hələ beş dəqiqə də gözləmək olar...

Anya. Ana, Fırsı xəstəxanaya göndəriblər... Səhər Yaşa gəndəmişdir.

Lyubov Andreyevna. İkinci dərdim Varyadır. O, tezdən durmağa və işləməyə alışmışdır, indi bekər qalmaq onun üçün hava-sız qalmaq kimi bir şeydir. Ariqlayıb, rəngi qaçıb, elə hey ağlayır, yazılıq qız... (*Pauza*) Siz bunu yaxşı bilirsınız, Yermolay Alekseiç, onu sizə ərə vermək arzusunda idim, elə hər şeydən görünürdü ki, siz də onunla evlənəcəksiniz. (*Anyanın qulağına nə isə piçildiyir, o da Şarlottaya işarə edir, hər ikisi gedirlər*) O sizi sevir, həmçinin o da sizin ürəyinizə yatır, amma başa düşmürəm, heç başa düşmü-rəm ki, nə üçün siz bir-birinizdən belə gen gəzirsiniz? Anlamıram!

Lopaxin. Düzünü deyim ki, heç özüm də başa düşmürem. Bütün bunlar hamısı çox qəribədir... Əgər hələ vaxt varsa, mən lap elə indi hazırlam... Elə buradaca işi qurtaraq getsin, hiss edirəm ki, sizsiz mən ona heç bir təklif edə bilməyəcəyəm.

Lyubov Andreyevna. Çox gözəl. Axı buna cəmisi bir dəqiqə lazımdır. Mən bu saat onu çağıraram...

Lopaxin. Şampanski də var, lap yerinə düşər. (*Stəkanlara baxır*) Boşdurlar, kimsə içib. (*Yaşa öskürür*) Bilirsənmi, buna it kimi qab-qasığı yalamaq deyərlər.

Lyubov Andreyevna (*həyəcanla*). Çox gözəl. Biz çıxi-
rıq... Yaşa, allez¹, mən onu çağıraram... (*Qapıdan çağırır*) Varya,
nə işin varsa, qoy qalsın, bura gəl. Gəl!.. (*Yaşa ilə gedir*)

Lopatin (*saata baxaraq*). Bəli... (*Pauza*)

Qapının dağında yavaşdan gülürlər, piçilti səsi gəlir, nəhayət, Varya daxil olur.

Varya (*uzun-uzadı diqqətlə şeyləri gözdən keçirir*). Qəribə
işdir, tapa bilmirəm...

Lopaxin. Nə axtarırsınız?

Varya. Özüm yiğışdırımişam, indi yadımdan çıxıb.

Pauza.

Lopaxin. Siz indi hara gedəcəksiniz, Varvara Mixaylovna?

Varya. Mən? Raqulinlərin evinə... danışmışam, onların təsər-
rūfat işlərinə baxacağam.

Lopaxin. Onlar Yeşnevoda olurmu? Burdan 70 verst olar...
(*Pauza*) Daha bu evdəki həyat qurtardı...

Varya (*şeylərə göz gəzdirərək*). Bəs bu hardadır... Bəlkə san-
dığa qablamişam... Bəli, bu evdəki həyat qurtardı... Bir daha o, geri
qayıtmayacaq...

Lopaxin. Mən də elə bu qatarla elə bu saat Xarkova gedirəm,
işim yaman çoxdur. Yepixodovu, burda – həyətdə qoyuram. Onu
muzdla tutmuşam...

Varya. Nə olar ki...

Lopaxin. Keçən il bu zaman, yadınızda varmı, qar yağırıdı,
indi isə hava sakitdir, gün çıxıb. Ancaq soyuqdur... Üç dərəcə şax-
ta olar.

Varya. Mən baxmamışam. (*Pauza*) Qradus sınmışdır...
(*Pauza*)

Həyətdən bir səs gəlir. Yermolay Alekseiç!

Lopaxin (*çoxdan bu səsi gözləyirmiş kimi*). Bu dəqiqə geli-
rəm. (*Tez gedir*)

¹ Gedin (*frans.*)

Varya oturub başını paltar bağlaması üstüne qoyaraq yavaşca hıçkırır.
Qapı açılır. Lyubov Andreyevna ehtiyatla içeri girir.

Lyubov Andreyevna. Nə oldu? (Pauza) Getmək lazımdır.

Varya (daha ağlamır, gözlərini silmişdir). Elədir, vaxtdır, anacan... Mən elə bu gün Raqulingilə gedib çıxa bilərəm. Ancaq qatara gecikməsəm yaxşıdır...

Lyubov Andreyevna (qapıya təraf dönərək). Anya, geyin! (Anya, sonra Qayev, Sarlotta İvanovna daxil olurlar. Qayevin əynində isti palto və başlıq var. Xidmətçilər, faytonçular gəlirlər. Yepixodov şeylərin yanında əyləşir) İndi yola çıxməq olar!

Anya (sevincdə). Gedək!

Qayev. Dostlar, əziz və sevimli dostlar! Bu evi həmişəlik tərk etdiyimiz bir zamanda mən susa bilerəmmi? Bu ayrılıq saatında, bütün varlığıma hakim olan hissələri ifadə etməkdən özümü saxlaya bilerəmmi?

Anya (yalvarişla). Dayı!

Varya. Dayıcan, lazım deyil!

Qayev (qüssə ilə). Dupletlə sarı şarı ortaya... Susuram...

Trofimov, sonra Lopaxın daxil olurlar.

Trofimov. Hə, ağalar, gedək!

Lopaxın. Yepixodov, paltomu gətir!

Lyubov Andreyevna. Mən bir dəqiğə də oturacağam. Elə bil, əvvəller heç bu evin divarlarını, tavanını görməmişəm, indi onlara tamaşa eləməkdən doymuram. Onlara elə bir məhəbbət və həsrətlə baxıram ki...

Qayev. Yadımdadır, mən hələ altı yaşında ikən Troitsa¹ günü bu pəncərədə oturub, atamın kilsəyə getməsinə tamaşa edirdim...

Lyubov Andreyevna. Şeylərin hamısını yiğdilarını?

Lopaxın. Deyəsən, hamısını yihiblər. (Paltosunu geyərək, Yepixodova) Yepixodov, sən göz yetir, hər şey öz qaydasında olsun.

Yepixodov (cir səslə danışır). Arxayı olun, Yermolay Alekseiç!

Lopaxın. Səsinə nə olub?

¹ Troitsa – xristian dini bayramlarından biri

Yepixodov. İndicə su içdim, nə işə boğazımı getdi.

Yaşa (*həqarətlə*). Avamlıq, nadanlıq...

Lyubov Andreyevna. Biz çıxıb gedəndən sonra burda bir ins-cins qalmayacaq.

Lopaxin. Elədir, yaza qədər, burda heç kəs olmayıacaq.

Varya (bağlamanın arasından çatırı çəkib çıxarır, *elə bil Lopaxini vurmaq istəyir, Lopaxin özünü qorxmuş kimi göstərir*). Sizə nə olub... Heç gözləməzdim.

Trofimov. Ağalar, gedək faytonlara doluşaq... Artıq vaxtdır! Qatar bu saat gələcək!

Varya. Petya, odur sizin qaloşlarınız, çamadanın yanındadır. (*Gözləri yaşlı halda*) Necə cırklıdır, necə köhnədirler...

Trofimov (*qaloşlarını geyərək*). Gedək, ağalar!..

Qayev (*çox tutulmuşdur, qorxur ki, ağlasın*). Qatar... Stansiya... Krauzenı ortaya, ağ şarı dupletlə küçə.

Lyubov Andreyevna. Gedək!

Lopaxin. Hamı buradadır mı? Orada heç kəs yoxdur ki? (*Soldakı yan qapını bağlayır*) Bura şeylər yiğilmişdir, bağlamaq lazımdır. Gedək!..

Anya. Əlvida, ev! Əlvida, köhnə həyat!

Trofimov. Alqış sənə, yeni həyat!.. (*Anya ilə gedir*)

Varya otağa nəzər salır və tələsmədən gedir.

Yaşa və Şarlotta öz iti ilə gedirlər.

Lopaxin. Demək, yaza qədər. Çixin, ağalar... Xudahafız! (*Gedir*)

Lyubov Andreyevna və Qayev ikilikdə qalırlar. Onlar sanki bu dəqiqliyi gözləyirlərmiş kimi bir-birinin boynuna atılıb qorxa-qorxa yavaşdan hıçqırıb ağlayırlar ki, səslərini eşidən olmasın.

Qayev (*ümidsizliklə*). Bacım, mənim bacım...

Lyubov Andreyevna. Ah, mənim sevimli, qəşəng və gözəl bağım! Mənim həyatım, gəncliyim, mənim səadətim, əlvida! Əlvida!...

Anyanın səsi (*sevincə çağırır*). Ana!..

Trofimovun səsi (*sevincə, həyəcanla*). Au!..

Lyubov Andreyevna. Son dəfə divarlara, pencerələrə baxmaq isteyirəm... Mərhüm anam bu otaqda gəzməyi çox sevərdi...

Qayev. Bacım, bacım!..

Anyanın səsi. Ana!..

Trofimovun səsi. Au!..

Lyubov Andreyevna. Gəlirik!

Gedirlər. Səhne başlanır. Bütün qapıların açarla bağlandığı, sonra isə faytoruların yola düşdürüyü eşidilir. Aralığa bir sükut çökür. Bu sükut içərisində ağaca vurulan balta səsi, tənha və qəməgin bir ahənglə səslənir. Addım səsləri eşidilir. Sağ torəfdəki qapıdan Firs içəri girir. O, həmişəki kimi geyinmişdir. Əynində pencək və ağ jilet, ayağında isə tuflı var. O, xəstədir.

Firs (*qapiya yaxınlaşır, dəstəkdən yapışır*). Gediblər... Bağlıdır... (*Divanın üstündə oturur*) Məni yaddan çıxarıblar. Eybi yoxdur... Mən burda oturaram... Leonid Andreiç yəqin kürkünü geyməyib, paltoda çıxıb gedib... (*Qayğıkesliklə köksünü ötürür*) Mən də heç nə görməmişəm... Eh, cavanlıq, cavanlıq! (*Anlaşılmayan seylər söyləyərək mizildanır*) Ömür gəlib keçdi, elə bil heç yaşamamışam... (*Uzanır*) Qoy uzanım... Daha gücüm qalmayıb, heç nəyim qalmayıb... Eh... fərsiz!.. (*Hərəkətsiz bir halda uzanıb qalır*)

Uzaqdan bir ses eşidilir, clə bil bu ses göydən gelir. Qırılan bir telin cingiltisi kimi həzindən və qəmili səslənir. Aralığa sükut çökür, yalnız uzaqdan bağdakı ağaclaraya vurulan balta səsi eşidilir.

Perde

1903-1904

AYI

Bir pərdəli zarafat

N.N.Solovtsova ithaf edirəm

İŞTİRAK EDİRLƏR:

Yelena İvanovna Popova – yanaqları zənəxdanlı gənc dul qadın, mülkədar

Qriqori Stepanoviç Smirnov – orta yaşılı mülkədar
Luka – Popovanın nökəri, qoca

Popovun malikanəsində qonaq otağı.

I

Hədsiz kədər içərisində gözlerini fotoskildən çəkməyən Popova və Luka.

Luka. Yaxşı eləmirsiniz, xanım... Siz ancaq özünüzü məhv edirsiniz... Qulluqçu ilə aşpaz arvad meyvə yiğmağa getdilər, hər kəs sevinir, Allahın pişiyi də öz kefindən qalmır, həyətdə gəzib, xirdaca quşları ovlayır, amma siz bütün günü otaqda oturursunuz, elə bil monastırdasınız, heç bir zövq almırınz. Bəli, elədir ki, var! Bir il olar ki, evdən bayıra çıxmırınz!..

Popova. Heç çıxmayağam da... Nəyimə lazımdır? Mənim həyatım daha bitmişdir. O – mənim ərim qəbirdədir, mən də özümü dörd divar arasında basdırmışam... İkimiz də ölmüşük.

Luka. Gör nə danışırsınız! Adam heç qulaq asmaq istəmir. Nikolay Mixayloviç ömrünü sizə bağışladı, demək, belə lazım imiş, Allah belə istəyirmiş, Allah ona rəhmət eləsin... Ağladınız, qəm-qüssə çəkdimiz – bəsdir, qurtarın daha. Ömrünüz boyu ağlayıb yas saxlamayacaqsınız ki! Mənim də başıma gəlib... qarım olmuşdum... Neynədim? Bir ay qəm-qüssə çəkdim, ağladım, sonra dedim: bəsdir. Tutaq ki, ömrüm uzunu ağladım, fəğan elədim, qarı buna layiq deyil axı? (Ah çəkir) Qonşuların hamisini təmiz yadınızdan

çıxdıbsınız... Nə özünüz onlara gedirsiniz, nə də icazə verirsınız onları qəbul edək. Bağışlayın, lap hörümçək kimi yaşayırıq, işiq üzü görmürük. Livreyahı sıçanlar yeyib... Bir var ki, yaxşı adam olmasın, axı uyezd ağalarla doludur... Rıblovda bütöv bir polk dayanmışdır, konfet kimi gözəl zabitləri var, baxmaqnan doya bilməzsən! Düşərgələrdə hər cümə günü bal olur, hər gün hərbi orkestr musiqi çalır... Eh, xanım, xanım! Cavansınız, qəşəngsiniz, elə bil xəmiriniz südlə qandan yoğurulub, siz gərək hər şeydən ləz-zət alasınız... Gözəllik axı həmişəlik verilməyib! Onca il keçəcək, özünüz tovuz kimi ötüb keçmək, zabit ağaların ürəyini çalmaq istəyecəksiniz, ancaq onda gec olacaqdır.

P o p o v a (*qətiyyətlə*). Xahiş edirəm səndən, bu barədə mənə heç vaxt bir söz deməyəsən! Bilirsən, Nikolay Mixayloviç öləndən bəri məndən ötrü həyatın heç cür qiyməti yoxdur. Sənə elə gəlir ki, mən diriyəm, ancaq gözlərin səni aldadır! Mən and içmişəm ki, lap qəbrədək bu yasdan çıxmayım, işiq üzü görməyim... Eşidirsənmi? Qoy onun ruhu görsün ki, mən onu necə sevirəm... Bəli, mən bili-rəm ki, bu sənin üçün sərr deyil: o çox vaxt mənə qarşı ədalətsiz, amansız olurdu və... və hətta xəyanət edirdi, ancaq mən qəbrədək sadiq qalacaq və sevməyi necə bacardığımı ona sübut edəcəyəm. Orda, o dünyada o görəcəkdir ki, onun ölümünədək mən necə idimsə, elə də qalmışam...

L u k a. Bu sözlərdənə, yaxşı oları gedib bağda gəzəydiniz, ya da əmr edəyдинiz Tobini, ya Velikanı qoşaydilar, qonşulara qonaq gedəyдинiz...

P o p o v a. Ah!.. (*Ağlayır*)

L u k a. Xanım!.. Anam!.. Sizə nə oldu? İsa peygəmbər sizə yar olsun!

P o p o v a. O, Tobini elə sevirdi ki! Həmişə ona minib Korçagin-gilə, Vlasovgilə gedərdi. Elə yaxşı çapırdı ki! Cilovları var qüvvəsi ilə çəkəndə necə gözəl olurdu! Yadına gəlirmi? Tobi, Tobi! Əmr elə bu gün ona bir osmuşka¹ artıq yulaf versintər.

L u k a. Baş üstə!

Kəskin zəng səsi.

¹ Çəki vahidinin səkkizdə bir hissəsi

Popova (*diksinir*). Kimdir o? De ki, mən heç kəsi qəbul etmirəm!

Luka. Baş üstə! (*Gedir*)

II

Popova tek

Popova (*fotosəkilə baxaraq*). Nikolas, sən necə sevə bildiyimi, necə bağışlaya bildiyimi görəcəksən... Zavallı ürəyim dayananda sevgim də özümlə bərabər sönəcəkdir. (*Göz yaşı içərisində gülür*) Sənin insafın yoxdur? Mən sözəbaxan, vəfali arvadınam, özümü dörd divar arasında əsir etmişəm və qəbrədək sənə sadıq qalacağam, amma sən... insafın yoxdur, mənim totuğum? Mənə xəyanət edirdin, oyun çıxardırdım, dava salırdın, həftələrlə məni tək qoyurdun...

III

Popova və Luka

Luka (*daxil olur, təşvişlə*). Xanım, bir nəfər gəlib, sizi soruşur. Sizi görmək istəyir...

Popova. Sən dedinmi ki, ərim ölen gündən mən heç kəsi qəbul etmirəm?

Luka. Dedim, ancaq o heç eşitmək də istəmir, deyir çox vacib işim var.

Popova. Mən qə-bul et-mi-rəm!

Luka. Mən ona dedim, ancaq... qulyabarı kimi bir şeydir... söyür, düz otağa soxulur... yemək otağında dayanıb...

Popova (*acıqlı*). Yaxşı, de gəlsin... Nə qanmaz adamlardır!

Luka gedir.

Popova. Nə dözülməz adamlardır! Məndən nə isteyirlər? Niyə rahatlığımı pozurlar? (*Ah çəkir*) Yox, görünür, doğrudan da monastıra getmək lazım gələcək... (*Düşünür*) Bəli, monastıra...

IV

Popova, Luka və Smirnov

Smirnov (daxil olarkən, Lukaya). Qanmaz, uzunçunun biri
uzunçu... Eşşək! (*Popovanı görür, ehtiramla*) Xanım, izin verin,
özümü təqdim edim: istefaya çıxmış topçu poruçik, mülkədar
Qriqori Stepanoviç Smirnov! Cox vacib bir işdən ötrü sizi narahat
etməyə məcburam...

Popova (əl vermədən). Sizə nə lazımdır?

Smirnov. Tanış olmaq şərəfinə nail olduğum mərhüm əriniz
iki veksel üzrə mənə bir min iki yüz manat borclu qalmışdır. Sabah
torpaq bankına faiz pulu verəcəyim üçün, xahiş edirəm, xanım, pu-
lanımı elə bu gün verəsiniz.

Popova. Min iki yüz... Bəs mənim ərim nədən ötrü sizə
borclu qalıb?

Smirnov. O məndən yulaf alardı.

Popova (ah çəkərək, Lukaya). Luka, sən Tobiye bir osmuşka
artıq yulaf verdirməyi yadından çıxartma ha.

Luka gedir.

Popova (Smirnova). Nikolay Mixayloviç sizə borclu qalıbsa,
məlum işdir ki, mən onu verəcəyəm; lakin, bağışlayın, bu gün
mənim artıq pulum yoxdur. Birisi gün mənim prikazçığım şəhərdən
qayıdacaq, mən ona əmr edərəm sizə çatası pulu versin, hələlik isə
arzunuzu yerinə yetirə bilməyəcəyəm... Bundan əlavə, bu gün əri-
min vəfatından düz yeddi ay keçir, indi mənim halım elədir ki, pul
işləri ilə məşğul olmağa heç həvəsim yoxdur.

Smirnov. Mənim halım da elədir ki, sabah faizləri verməsəm,
kəlləmayallaq olmalıyam. Bütün əmlakımı siyahıya alarlar!

Popova. Birisi gün pulunuza alarsınız.

Smirnov. Mənə birisi gün yox, bu gün pul lazımdır.

Popova. Bağışlayın, bu gün mən sizə pul verə bilməyəcəyəm.

Smirnov. Mən də birisi günədək gözləyə bilmərəm.

Popova. Əgər bu saat yoxumdursa, nə edə bilerəm?

Smirnov. Deməli, verə bilmirsiniz?

Popova. Bilmirəm...

S mirnov. Hm!.. Bu sizin son sözünüzdür?

Popova. Bəli, sən sözümdür.

S mirnov. Son sözünüz? Qəti?

Popova. Qəti.

S mirnov. Acizanə təşəkkür edirəm. Belə də yazarıq. (*Ciyin-lərini çəkir*) Hələ isteyirlər ki, mən soyuqqanlı olum. Bu saat əlavə vergi toplayan məmur yolda mənə rast gəlib soruşdu: “Nə üçün siz hey hirslənirsiniz, Qriqori Stepanoviç?” Bağışlayın, axı necə hirslənməyim? Mənə xirtdəyimədək pul lazımdır... Hələ dünən səhər hava təzə işıqlananda durub bütün borclularımın yanına getdim, heç olmasa birisi öz borcunu verəydi! İt kimi yoruldum, Allah bilir harda gecələdim – cuhud meyxanasında araq boçkasının yanında... Axırda evdən yetmiş verst uzağa, bura gəlib çıxıram, ümid edirəm ki, pul alacağam, burda da, məni “hal-həvəsə” qonaq eləyirlər! Halim belədir, həvesim yoxdur! Mən necə hirslənməyim?

Popova. Mən, gərək ki, aydın dedim: prikazçık şəhərdən qayıdar, puhunuzu alarsınız.

S mirnov. Mən prikazçığın yanına yox, sizin yanınıza gəlmisəm! Üzr isteyirəm, sizin prikazçığınız mənim nəyimə lazımdır?

Popova. Bağışlayın, mərhəmətli cənab, mən belə qəribə ifadələrə, belə danışmağa alışmamışam. Mən artıq sizi dinləmirəm, (*Cəld gedir*)

V

S mirnov tək

S mirnov. Pah atonnan! Hal-həvəs... Yeddi ay bundan əvvəl əri ölüb! Axı mən faiz pulunu verməliyəm ya yox? Mən sizdən soruşuram, faiz pulunu verməliyəm ya yox? Yaxşı sizin əriniz ölüb, halınız xarabdır və sairə hoqqalar... Prikazçık hara isə gedib, cəhənnəmə ki, gedib, bəs mən nə edim? Əmriniz nədir? Mənə borc verənlərin əlindən hava şarına minib uçum? Ya qaçıb kəlləmi divara vurum? Qruzdevin yanına gəlitəm evdə tapılmır, Yaroşeviç gizlənidir, Kuritsinlə bərk söyüsdüm, az qalmışdı onu pəncərədən çöle

tolazlayam, Mazutov qarınağrisına tutulub, bunun da ki, halı xarabdır. Fırıldaqçıların heç biri öz borcunu vermir! Hamısı da ondan irəli gəlir ki, mən onları çox qudurmuşam, ağlayıb sızlamışam, mən əski parçasıyam, arvadın bir arvadam! Onlara qarşı həddindən artıq nəzakətliyəm! Yaxşı, dayanın! Siz məni tanıyırsınız! Mən yol vermərəm ki, mənimlə zarafat edəsiniz! Bu xanım pulu verənədək burda qalacaq, gözləyecəyəm! Brr!.. Bu gün mən necə acıqlı, necə qəzəbliyəm! Hirsimdən dizlərim əsir, nəfəsim təngləşir... Fuy, aman Allah, hətta əhvalim xarablaşır! (*Qışqırır*) Ay adam!

IV

Smirnov və Luka

Luka (*daxil olur*). Nə istəyirsiniz?

Smirnov. Mənə kvas, ya su ver!

Luka gedir.

Smirnov. Yox, sən bir mətiqə bax! Adama xirtdəyədək pul lazımdır, əldən gedir, bu xanım isə borcu vermir, çünkü, kefinizə baxın, pul işləri ilə məşgül olmağa həvəsi yoxdur!.. Xalis qadın mətiqidir! Ona görə də mən qadınla danışmağı heç bir zaman sevməmişəm və sevmirəm də. Mənim üçün barıt çəlləyinin üstündə oturmaq qadınla danışmaqdan asandır. Brr!.. Bu uzunətək məni elə hirsləndirib ki, qəzəbimdən donuram! Lap uzaqdan bu poetik məxluqu görən kimi, acığımızdan baldırlarım qic olmağa başlayır. Az qalıram fəryad edəm.

VII

Smirnov və Luka

Luka (*daxil olur və suyu uzadır*). Xanım xəstədir, qəbul etmir.

Smirnov. Rədd ol!

Luka gedir.

Smirnov. Xəstədir, qəbul etmir! Heç istəmirəm də, qəbul etmə... Sən pulu verməyinçə, heç yanına gedən deyiləm, elə burada oturacağam. Bir həftə xəstə olarsan – bir həftə oturaram... Bir il xəstə olarsan – bir il oturaram... Mən istədiyimə nail olacağam, anam! Yasla və yanaqlarındakı zənəxdanlarla mənə təsir edə bilməzsən... Biz bu zənəxdanları yaxşı bilirik. (*Pəncərədən qışqırır*) Semyon, atları aç! Tez getməyəcəyik! Mən burda qalıram! Tövlədəkilərə de ki, atlara yulaf versinlər! Ay heyvan, yenə cilovlar yandan qoşduğun ata ilişibdir! (*Onu cinləndirir*) Niçavo... Mən sənə göstərərəm niçavo! (*Pəncərədən çəkilir*) İşlər xarabdır... bərk istidir, heç kəs pul vermir, gecə pis yatmışam, bu yandan da ki, bu yas saxlayan uzunətəyin hali yamandır. Başım ağrıyır... Bəlkə araq içim? İçəcəyəm. (*Qışqırır*) Ay adam!

Luka (*daxil olur*). Nə isteyirsiniz?

Smirnov. Bir qədəh araq ver! (*Luka gedir*) Uf! (*Oturub öz üst-başına baxır*) Gör nə günə düşmüşəm! Tamam toz içindəyəm, çəkmələrim palçığa bulanıb, əl-üzümü yumamışam, başımı darmamışam, jiletimə küleş yapışib... Deyəsən, xanımcıqaz məni quldura oxşatdı. (*Əsnayır*) Belə görkəmdə qonaq otağına gəlmək bir az nəzakətsizlidir... Əshi, eybi yoxdur... mən burda qonaq deyiləm, kreditoram, kreditorlar üçün isə kostyum vacib deyil...

Luka (*daxil olur və arağı verir*). Siz özünüüzü çox sərbəst aparırsınız, ağa...

Smirnov (*hırslı*). Nə?

Luka. Mən... heç... əslinə baxsan, mən...

Smirnov. Sən kiminlə danışırsan?! Kəs səsini!

Luka (*kənarə*). Bu qulyabarı yaman tuğ-i-lənət olub keçib boğazımıza... Heç bilmirəm hardan gəlib çıxdı...

Luka gedir.

Smirnov. Ah, mən necə qəzəbliyəm! Elə qəzəbliyəm ki, elə bili bu saat bütün dünyarı əzib toza döndərəcəyəm... Halim da xarablaşır... (*Qışqırır*) Ay adam!

VIII

Popova və Smirnov

Popova (*gözlərini aşağı dikmiş halda daxil olur*). Mərhəmətli cənab, tənhalıqda mən çoxdandır ki, insan səsindən yadırğamışam və çıçırtıya dözə bilmirəm. Sizdən acızanə rica edirəm ki, mənim rahatlığını pozmayasınız!

Smirnov. Pullarımı verin, mən də çıxıb gedim.

Popova. Mən sizə rus dilində dedim: indi artıq pulum yoxdur, birisi günədək gözləyin.

Smirnov. Mən də sizə rus dilində söyləmək şərəfinə nail oldum ki, mənə pul birisi gün yox, bu gün lazımdır. Bu gün siz mənə pul verməsəniz, sabah özümü asmalı olacağam.

Popova. Pulum yoxdur, nə edə bilərəm? Qəribədir!

Smirnov. Deməli, indi pul verməyəcəksiniz? Yox?

Popova. Verə bilmirəm...

Smirnov. Belə olan surətdə mən burda qalıram və pul alanda oturacağam... (*Oturur*) Birisi gün pulu verəcəksiniz? Çox gözəl! Birisi günədək beləcə oturacağam... Bax, beləcə oturacağam... (*Sığrayır*) Mən sizdən soruşuram: mən sabah faiz pulunu verməliyəm ya yox?.. Yoxsa siz elə bilirsiniz ki, mən zarafat edirəm?

Popova. Mərhəmətli cənab, sizdən xahiş edirəm qışqırmaysınız! Bura tövlə deyil!

Smirnov. Mən sizdən tövlə barəsində soruşturmam; mən soruşuram ki, sabah faiz pulunu verməliyəm ya yox?

Popova. Siz qadın cəmiyyətində özünü saxlamağı bacarırsınız!

Smirnov. Xeyr, mən qadın cəmiyyətində özümü saxlamağı bacarıram!

Popova. Xeyr, bacarmırsınız! Siz təriyəsiz və kobud bir adamsınız! Ədəbli adamlar qadınlarla bu cür damışırlar!

Smirnov. Ah, qəribə işdir! Bəs əmr edin görək sizinlə necə danışaq? Bəlkə fransızca danışaq? (*Qəzəblənir və əda ilə danışır*) Madam, jö vu pri¹, mənim pulumu vermədiyiniz üçün nə qədər

¹ Sizdən rica edirəm... (*frans.*)

xoşbəxtəm ... Ah, sizi narahat elədiyim üçün pardon! Bu gün elə gözəl havadır ki! Buy as, bu matəm sizə elə yaraşır ki! (*Ayaqlarını bir-birinə vuraraq baş əyir*)

Popova. Ağilsızlıq və kobudluq.

S mirnov (*onu cintədir*). Ağilsızlıq və kobudluq! Mən qadın cəmiyyətində özümü saxlaya bilmirəm! Xanım, mən ömrümüzdə siz gördüğünüz sərçələrdən daha çox qadın görmüşəm! Qadınlardan ötrü üç dəfə dueldə atışmışam, on iki qadın atmişam, doqquzu da məni atıb gedib! Bəli, vaxt vardi ki, axmaq işlər göründüm, əzilib-büzülürdüm, şirindillik edirdim, muncuq kimi səpələnirdim, ayaqlarımı şaqqıldadıb baş əyirdim... Sevirdim, əzab içində yanurdum, aya baxıb ah çekirdim, turşuyurdum, əriyirdim, soyuyurdum... Ehtirasla, qızğın, hər qaydada sevirdim, mən lənətə gəlmış, qadın azadlığı haqqında saxsağan kimi çatırdayırdım, var-dövlətimin yarısını incə hisslərə xərclədim, indisə – məni bağışlayın, belə şeylərdən uzağam. İndi məni aldada bilməzsınız! Bəsdir! Qara gözlər, ehtiraslı gözlər, al dodaqlar, zənəxdanlı yanaqlar, ay, piçilti, cəsarətsizcəsinə nəfəs çəkmək – bunların hamısına, xanım, indi mən qara quruş da vermərəm! Mən burda olanlar haqqında demirem, lakin qadınların balaca-sından tutmuş böyüyünedək hamısı əzilib-büzülür, özünü naza qoyur, qeybətçidir, ədavətkardır, iliklərinədək yalançıdır, boş boşuna əlleşir, xırdaçıdır, insafsızdır, mətiqləri biabircasına dolaşıqdır, oki qaldı buna (*əlini alnına vurur*), açıq danışdığını üçün bağışlayın, sərçə, istədiyiniz yubkalı filosofun qabağına beş qoya bilər! Bəzi poetik məxluqa baxırsan: kiseyi, zərif parça, az qala ilahəyə benzəyir, milyon zövq alırsan, heyrət edirsən, amma qəlbinə, ruhuna baxırsan – lap adice timsahdır! (*Stulun söykənəcəyindən yapışır, stul cirildayır, və sinir*) Lakin biabırçılıq ondadır ki, həmin bu timsah nədənse, elə zənn edir ki, onun şah əsəri, üstünlüyü və monopoliyası – incə hissdir. Belə lap məni kəlləsi üstə bu mixdan asın, – məgər qadın otaq itindən başqa bir kəsi sevməyi bacarırmı?.. Sevgidə o, yalnız zarıldamağı və ağlayıb sizildamağı bacarır! Kişi əzab çekib qurban verən yerdə qadının bütün sevgisi ondan ibarət olur ki, o, uzun ətəyini yellemdir və kişinin burnundan daha bərk yapışmağa çalışır. Siz bədbəxtliyinizdən qadınsınız, deməli, özünüzdən qadın təbiətini bilirsınız. İnsafla mənə deyin görüm: ömrünüzdə heç

səmimi, vəfali və sadiq bir qadın görmüşsünümü? Görməmişsiniz! Təkcə qanılar və kifirlər vəfalıdırlar! Siz sədaqətli qadından daha tez buynuzlu pişiyə və ya ağ meşə cüllütünə rast gələrsiniz!

Popova. Müsaidənizlə, bəs sizcə, sevgidə kim vəfali və sədaqətlidir? Olmaya siz kişini sədaqətli hesab edirsınız?

Smirnov. Bəli, kişini!

Popova. Kişini! (*Açıqlı gülüş*) Kişi sevgidə vəfali və sədaqətlidir! Təzə xəbər! (*Qızğın*) Axi siz nə haqla belə deyirsiniz? Kişi vəfali və sədaqətlidirlər! İndi ki belə oldu, mən sizə deyə bilərəm ki, keçmişdə və indi tanışdım kişilərin hamisində ən yaxşısı mənim mərhum Ərim idi... Mən onu gənc, düşünən bir qadının sevəbiləcəyi kimi ehtirasla, bütün varlığımla sevirdim; mən öz gəncliyimi, səadətimi, həyatımı, var-yoxumu ona verdim, mən onunla nəfəs alırdım, bütperəst kimi ona pərəstiş edirdim... Bəs nə oldu? Kişiin ən yaxşısı sayılan o, hər addımda məni ləp vicdansızcasına aldadırılmış! O ölündən sonra mən onun stolunun siyirtməsində bir qutu aşiqanə məktublar tapdım, sağlığında isə – yadına salanda məni dəhşət bürüyür – o məni həftələrlə tək qoyur, gözümün qabağında özgə qadınların başına hərlənir, mənə xəyanət edir, pullarını sağasola xərcləyir, sovurur, hissənlə zarafat edirdi... Bütün bunlara baxmayaraq, mən onu sevirdim və ona sadiq idim! Hələ bu azdır, o olmuşdur, amma mən yene ona sadıqəm. Mən əbədi olaraq özümüzü dörd divar arasında basdırmışam və qəbrədək bu yasdan çıxmayağam.

Smirnov (*nifrətlə gülüür*). Yas!.. Başa düşmürəm siz məni kimə oxşadırsınız! Ele bil mən bilmirəm ki, siz bu qara paltarı niyə geyirsiniz və nə üçün özünü dörd divar arasında basdırmışsınız! Aydın məsələdir! Bu elə sirli və poetikdir ki! Yunkerlərdən biri və ya əfəl bir şair malikanənin yanından keçəndə pəncərəyə baxıb düşünür: “Burda ərini sevdiyi üçün özünü dörd divar arasında basdırın sirli Tamara yaşayır”. Biz bu hoqqaları bilirik!

Popova (*od tutaraq*). Nə? Siz nə cürət eləyib bu sözləri mənə deyirsiniz?

Smirnov. Siz özünü diri-diri basdırışınız, amma bax, üzünü pudralamağı unutmamışınız!

Popova. Siz nə cürət eləyib mənimlə belə danışırsınız?

Smirnov. Rica edirəm çağırmayasınız, mən sizin prikazçıkiniz deyiləm! İcazə verin hər şeyin əsl adını deyək. Mən qadın deyiləm və öz fikrimi açıq, düz deməye öyrənmişəm! Xahiş edirəm qışqırmayasınız!

Popova. Mən qışqırmıram, siz qışqırırsınız. Xahiş edirəm məni rahat buraxısınız.

Smirnov. Pulumu verin, çıxıb gedim.

Popova. Mən sizə pul verməyecəyəm!

Smirnov. Xeyr, verəcəksiniz!

Popova. İndi ki, belədir, bir qəpik də almayıacaqsınız! Mənim rahatlığını pozmayın!

Smirnov. Mən nə sizin ərinizəm, nə də adaxliniz, belə səadət mənə nəsib olmamışdır, ona görə xahiş edirəm mənim üçün ədablıq etməyəsiniz. (Oturur) Mən belə şeyləri sevmirəm.

Popova (*qəzəbindən az qala boğularaq*). Siz əyləşdiniz?

Smirnov. Əyləşdim.

Popova. Xahiş edirəm gedəsiniz!

Smirnov. Pulumu verin... (*Kənara*) Ah, mən necə qəzəbliyəm! Necə qəzəbliyəm!

Popova. Mən həyasız adamlarla danışmaq istəmirəm! Lütfən rədd olub gedin! (*Pauza*) Siz getməyəcəksiniz? Yox?

Smirnov. Yox.

Popova. Yox?

Smirnov. Yox.

Popova. Yaxşı! (*Zəngi çalır*)

IX

Onlar və Luka

Popova. Luka, bu cənabı çölə çıxar!

Luka (*Smirnova yanaşır*). Ağa, madam ki, əmr edirlər, buyurun gedin! Burda veylənməyin...

Smirnov (*yerindən sıçrayaraq*). Kəs! Sən kiminlə danışırsan? Mən səndən həftəbecər qayıram!

Luka (*ürəyindən yapışır*). Vay, dədəm vay... (*Kreslonun üstü-nə düşür*) Oh, halim xarabdır, yamandır! Nəfəsim kəsılır!

Popova. Bəs Daşa hanı? Daşa! (*Qışqırır*) Daşa! Pelageya! Daşa! (*Zəngi çalır*)

Luka. Oh! Hamı meyvə yiğmağa gedib... Evdə heç kəs yoxdur... halim xarabdır! Mənə bir az su verin!

Popova. Buyurun rədd olub gedin!

Smirnov. Bir qədər nəzakətli danışsanız, yaxşı olmazmı?

Popova (*yumruqlarını sıxaraq və ayaqlarını yerə vuraraq*). Siz mujiksiniz! Kobud ayı? Burbon! Monstr!¹

Smirnov. Necə? Siz nə dediniz?

Popova. Mən dedim ki, siz ayısınız, monstr!

Smirnov (*hücum çəkərək*). Siz nə ixtiyarla məni təhqir edirsiniz?

Popova. Bəli, təhqir edirəm... Nə olsun ki? Elə bilirsiniz mən sizdən qorxuram?

Smirnov. Bəs siz elə bilirsiniz poetik məxluq olduğunuz üçün, adamı cəzasız təhqir etməyə ixtiyarınız var? Eləmi? Onda baryerə!

Luka. Vay, dədəm, vay!.. Su!

Smirnov. Atışacağıq!

Popova. Sizin yumruqlarınız yekə və boğazınız öküz boğazı kimidirsə, elə bilirsiniz mən sizdən qorxuram? Hə? Burbonun biri burbon!

Smirnov. Baryerə! Mən heç kəsə izin vermərəm ki, məni təhqir eləsin və sizin zəif bir məxluq, qadın olmağıniza baxmaram!

Popova (*onun səsini boğmağa çalışaraq*). Ayı! Ayı! Ayı!

Smirnov. Təhqir üçün yalnız kişilər cəza çəkməyə borclu-durlar fikrindən, nəhayət, əl çəkmək lazımdır! İndi ki, hüquq bərabərliyidir, qoy olsun! Baryerə!

Popova. Atışmaq isteyirsiniz? Buyurun!

Smirnov. Bu dəqiqli!

Popova. Bu dəqiqli! Ərimin tapançaları durur... Bu saat onları bura getirərəm... (*Tələsik gedir və qayıdır*) Gulləni böyük bir zövqlə sizin tunc alınıza yapışdıracağam! Sizi görüm lənətə gələsiniz! (*Gedir*)

¹ Kobud rəftarlı! Bədheybət! (frans.)

S mirnov. Mən onu cücə kimi vuracağam! Mən uşaq deyiləm, yuxaürəkli küçük deyiləm, mənim üçün zəif məxluq yoxdur!

Luka. Atam! Əzizim!.. (*Diz çökür*) Gəl sən bir yaxşılıq elə, mən qocaya, rəhm et, çıx get burdan! Bərk qorxudubsan, hələ bir atışmaq da isteyirsən!

S mirnov (*onu dinləməyərək*). Atışmaq, bax, hüquq bərabərliyi, qadın azadlığı budur. Burda hər iki cins bərabərdir? Prinsipdən onu vuracağam! Amma necə qadındır? (*Ağzını ayır*) "Sizi görüm lənətə gələsiniz... güləni tunc alnızca yapışdıraram..." Necədir? Sifəti qıpqırımızı olub, gözləri parıldayır... Atışmağa razı oldu! Vicedanım haqqı, ömrümüzdə ilk dəfədir beləsini görürəm...

Luka. Atam, çıx get! Həmişə sənin yolunda Allaha dua elərəm!

S mirnov. Bax, bu, qadındır! Bax, mən buna varam! Əsl qadındır! Süst deyil, qətiyyətsiz deyil, oddur, barıtdır, fişəngdir. Öldürməyə də adamın heyfi gəlir!

Luka (*ağlayır*). Atam... əzizim, çıx get!

S mirnov. O mənim, doğrudan, xoşuma gəlir! Doğrudan! Yanaqlarında zənəxdan olsa da, xoşuma gəlir! Hətta borcu da ona bağışlamağa hazırlam... qəzəbim də soyudu... Qəribə qadındır!

X

Onlar və Popova

Popova (*əlində tapançalar daxil olur*). Budur tapançalar... Ancaq atışmaqdan əvvəl necə atmağı buyurun mənə göstərin... Mən ömrümüzdə tapança tutmamışam.

Luka. Kömək elə, Allah, rəhm elə... Gedim bağbanı, faytonunu axtarıram... Bu bəla hardan başımıza qondu... (*Gedir*)

S mirnov (*tapançaları gözdən keçirərək*). Bilirsiniz, bir neçə cür tapança var... Mortimerin xüsusi duel tapançaları var, kapsullu. Sizin bu tapançalarınız isə Smit və Vesmon sistemindədir... Çok gözəl tapançalardır!.. Belələrinin cütünün qiyməti ən azı doxsan manatdır. Tapançanı belə tutmaq lazımdır... (*Kənara*) Gözlər, gözlər! Yandırıcı qadındır!

Popova. Belə?

**Popova. Çəkilin! Əllərinizi çəkin! Mən size... nifrət edirəm!
Ba-baryerə!**

Uzun süren öpüş

XI

Onlar, əlində balta olan Luka, əlində çəng tutan bağban, əlində yaba
olan faytonçu və əli dəyenəkli fəhlələr.

Luka (öpüşləri gördükdə). Vay, dədə!
Popova (gözlərini aşağı dikərək). Luka, tövlədəkilərə tapşır,
bu gün Tobiyə hey yulaf verməsinlər.

Pərdə

KİTABDAKILAR

Ön söz 4

PYESLƏR

İvanov (tərcümə edəni R.Ağayev)	11
Qağayı (tərcümə edəni K.Ziya)	79
Vanya dayı (tərcümə edəni N.Rəfibəyli)	133
Üç bacı (tərcümə edəni M.İbrahimov)	182
Albahı bağı (tərcümə edəni N.Rəfibəyli)	248
Ayı (tərcümə edəni Ş.Abbasov)	301

Milli Kitabxana

ANTON PAVLOVIÇ ÇEXOV

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“AVRASIYA PRESS”

BAKİ-2006

Created with



nitro PDF[®] professional

download the free trial online at nitropdf.com/professional

Milli Kitabxana

Buraxılışa məsul: *Umud Rəhimoglu*

Texniki redaktor: *Mübariz Piri*

Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*

Kompyuter operatorları: *Maral Rəisqizi*
Asifə Əfəndi

Korrektor: *Tofiq Qaraqaya*

Created with

 **nitro** PDF* **professional**

download the free trial online at nitropdf.com/professional

Milli Kitabxana

Yığılmağa verilmişdir 11.10.2006. Çapa imzalanmışdır 28.12.2006.

Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 20. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 276.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.

Created with



download the free trial online at nitropdf.com/professional